

HEYDƏR ƏLİYEV

MÜSTƏQİLLİYİMİZ

ƏBƏDİDİR

qırx dördüncü kitab

fevral, 2003 - may, 2003



AZERNƏŞR
BAKİ-2013

HEYDƏR ƏLİYEV

çıxışlar • nitqlər

bəyanatlar • müsahibələr

məktublar • məruzələr

müraciətlər • fərmanlar

- 12428 -



Buraxılışına məsul
akademik

RAMİZ MEHDİYEV

ƏLİYEV HEYDƏR

Ə-56 Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2013, 376 səh.

Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümum-milli lideri Heydər Əlirza oğlu Əliyevin oxuculara təqdim olunan bu növbəti cildində Azərbaycanın ölkədaxili siyasətinə, beynəlxalq əlaqələrinə və münasibətlərinə dair çıxışları, nitqləri, eləcə də ölkəmizə səfər etmiş Rusiya, ABŞ, Yunanistan, Çin və İranın nüfuzlu dairələrinin nümayəndələri ilə apardığı damşıqları dərc olunmuşdur.

Bu cilddə, həmçinin ulu öndərin ABŞ-a işgizar səfəri zamanı prezident Core Bush və digər yüksək vəzifəli şəxslərlə görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, Xəzər karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlər, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və digər məsələlərə dair materiallar, «Şərqi Qərb enerji dəhlizi reallıqdır» adlandırılan beynəlxalq konfransdakı nitqi, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri toplanmışdır.

Ə - 56 ————— **0801000000**
M - 651(07) - 2013

BBK-32

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏHBƏR HEYƏTİ VƏ SƏRHƏD DƏSTƏLƏRİNİN RƏİSLƏRİ İLƏ GÖRÜŞDƏ* NİTQ

Prezident sarayı

6 fevral 2003-cü il

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, təbiidir ki, birinci növbədə, öz sərhədlərinin mühafizəsini təmin etməli idi. Çünkü hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. O zamandan indiyə qədər xeyli vaxt keçibdir. Sərhəd xidmətinin – indi biz buna Azərbaycan Dövlət Sərhəd Xidməti deyirik – Sərhəd Qoşunlarının yaranması prosesi gedibdir. Ancaq təəssüflər olsun ki, bu iş ilk vaxtlar istənilən səviyyədə aparılmayıbdır. Bunun müəyyən obyektiv səbəbləri var. Biz keçmişdə müstəqil dövlət olmamışq, sərhədi mühafizə etmək təcrübəmiz olmayıbdır. Baxmayaraq ki, Azərbaycan SSRİ-nin tərkibində başqa ölkələrlə böyük sərhədə malik idi, amma bu sərhəd Sovetlər İttifaqının Sərhəd Qoşunları tərəfindən mühafizə edilirdi. Hərbi hissələrin tərkibi də sovet dövlətinin siyaseti ilə əlaqədar olmuşdur.

* Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-major Elçin Quliyev Azərbaycan prezidentinə və Ali Baş Komandana raport verərək qəbul iştirakçılarının görüşə hazır olduğunu bildirdi.

Birincisi, yerli kadrlardan ya istifadə olunmurdı, ya da çox az istifadə olunurdu. İkincisi də, Azərbaycandakı sərhəd dəstələrində həqiqi hərbi xidmətə çağırılanların əsas hissəsi başqa xalqların nümayəndələrindən ibarət idi.

Mən özüm sərhəd məntəqəsində doğulmuşam, uşaqlığımı orada keçirmişəm, böyümüşəm və sərhədin nə olduğunu o vaxtdan bilirom. Ancaq bilirsiniz ki, sonra mənim iş fəaliyyətim təhlükəsizlik orqanlarında keçibdir. Bu da, təbii ki, sərhəd məsələləri ilə çox sıx əlaqədə olubdur. Ona görə də mən bu fikirləri təkcə ayrı-ayrı mənbələrdən alınan biliklər əsasında yox, özümün on illərlə apardığım müşahidələr nəti cəsində deyirəm.

Bütün bunlar da ona gətirib çıxarımsıdı ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman bizdə milli sərhəd xidməti zabitləri, peşəkar sərhədçilər olmayıbdır. Yaxud da çox az olubdur. Onu da deyim ki, olanda da, sovet dövründə onları ikinci, üçüncü dərəcəli işlərə təyin edirdilər.

Mən Azərbaycanda uzun illər təhlükəsizlik xidmətinin rəhbəri olmuşam və ondan əvvəl də müxtəlif vəzifələrdə işləmişəm. Biz o vaxtlar inciyirdik ki, nə üçün azərbaycanlılardan sərhədlərdə, sərhəd qoşunlarında istifadə olunmur, çalışırkı ki, heç olmasa sərhəd xidmətində olan azərbaycanlıları oradan-buradan tapıb gətirək ki, Azərbaycan sərhədlərində xidmət etsinlər. Biz buna müəyyən qədər nail olurduq. Ola bilər indi sizin içərinizdə də keçmiş işçilərdən belələri var. Deyəsən, Xəlilov da onlardandır.

I n a y ə t X ə l i l o v (*Sərhəd Qoşunlarının Baş qərargah rəisi vəzifəsini icra edən, general-mayor*): Bəli, cənab Prezident.

H e y d ə r Ə l i y e v: Əyləş. Ancaq bunları vəzifəcə çox yuxarıya qaldırmaq mümkün deyildi. Mən o vaxt artıq Döv-

lət Təhlükəsizliyi Komitəsinin başçısı kimi yox, uzun illər respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyim zaman yenə də bu məsələ ilə məşğul olurdum. Yeganə ona nail olduq ki, mən Azərbaycanda bir sərhəd dəstəsinə çox böyük çətinliklə Mustafa Nəsirovu rəis təyin elətdirə bildim. Bir müddət ondan sonra da mən vəsatət qaldırdım, ona general rütbəsi verildi. İndi o, ilk azərbaycanlı sərhədçi general hesab olunur. Mən eşidirəm ki, o bunu orada-burada böyük iftixar hissi ilə deyir.

Görürsünüz, XX əsrдə 70 il Sovetlər İttifaqının tərkibində olmuşuq, amma nəyə nail olmuşuq? Mən bütün bunları ona görə deyirəm ki, müəyyən qədər əsaslandırırm, bizdə sərhəd xidməti peşəsi olmayıbdır.

İkinci tərəfi də demək istəyirəm. O illərdə bizim gənclər nədənsə bu peşəyə o qədər meyl göstərmirdilər. Bu da bizi çətinliklər yaradırdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə sərhəd xidməti orqanları tədricən yaranmağa başladı. Təəssüflər olsun ki, ilk illərdə bu iş nəinki zəif gedibdir, hətta hesab edirəm ki, 1990-cı illərin əvvəllərindəki hərc-mərclik, hakimiy-yətsizlik, özbaşınalıq sərhəd dəstələrinin təşkil olunmasına da öz mənfi təsirini göstəribdir.

Təsadüfi deyil ki, vaxtilə SSRİ sərhəd dəstələrində qulluq etmiş bəzi zabitlər sonra müstəqil dövlətin sərhəd dəstələrində xidmət edərkən vəzifələrini yaxşı apara bilməyiblər, yaxud da çox hallarda bundan sui-istifadə ediblər. Siz bunu bilirsiniz. Bəlkə də məndən yaxşı bilirsiniz. Mən bunun üzərində dayanmaq istəmirəm. Ancaq bu fikri burada ona görə səsləndirirəm ki, keçmişin o mənfi hallardan ciddi nəticə çıxarmaq lazımdır.

Əvvəl sərhəd qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verilibdir. Sərhəd dəstələri çox illər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəribdir. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək, bir neçə ay bundan önce qərar qəbul etdim, fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi, müstəqil xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir, bu sizin işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq eyni zamanda, bu sizin üzərinizə çox böyük məsuliyyət də qoyur. Əgər əvvəller Milli Təhlükəsizlik Nazirliyinin tərkibində idinizsə, deyirdiniz ki, nazirlik bunu etdi, ya bunu etmədi. Amma indi hər şey sizin əlinizdədir və hər şeyə siz cavabdehsiniz, siz məsuliyyət daşıyırsınız.

Güman edirəm, ötən illərdə sərhəd xidmətində də müəyyən qədər keyfiyyət dəyişikliyi əmələ gəlibdir. Yəni loru dildə desək, bir az çıxdaş olubdur. Kim bu sənəti sevir, kim bu sənətə yararlıdır – yəqin onlar indi sizdə daha çox yer tuturlar. Kimsə, sadəcə, hərbi xidmət edib özünü dolandırmaq istəyirsə, belə adamlar sərhəd xidmətində lazım deyillər.

Bütün bunları nəzərə alaraq, mən 10 ilə yaxın Azərbaycan prezidenti olduğum dövrə ilk dəfədir Sərhəd Xidmətinin rəhbər heyəti ilə görüşürəm, sizi buraya dəvət etmişəm. Mən sizin işləməyiniz üçün bütün şərait yaratmışam. Əsasnaməniz təsdiq olunub, ştatınız müəyyən edilib, nə qədər lazımdırsa vəsait ayrılmışdır. Yəni Azərbaycan sərhədlərini etibarlı qorumağınız üçün dövlət tərəfindən bütün imkanlar, bütün şərait yaradılıbdır. Əvvəlkinə nisbətən indi sizdən daha çox tələb etməyə haqqım var. Mən hələ nəzərə alıram ki, indi 10 il keçsə də hələ demək olmaz ki, Sərhəd Xidməti tamamilə

təkmilləşibdir. Bu xidmətin özünün xüsusiyyətləri var. Bu, Silahlı Qüvvələrin başqa növlərindən fərqlidir və onu da bilin ki, keçmişdə, Sovetlər İttifaqında sərhəd qoşunları SSRİ-nin bütün Silahlı Qüvvələri içerisinde ən yüksək səviyyəli hərbi hissələr hesab olunurdu. Sərhəddə xidmətə hər adamı göndərmirdilər.

Məsələn, SSRİ vaxtı hər il milyonlarla gənc orduya səfərbər olunurdu. Biz özümüz Azərbaycanda hər il 70 min gənci həqiqi hərbi xidmətə göndərirdik, özü də iki illiyə.

Ancaq onların içerisindendən fiziki nöqteyi-nəzərdən daha sağlam, bilik nöqteyi-nəzərindən daha hazırlıqlılarını seçirdilər. Həm də baxırdılar ki, ailələrində hakimiyyətə qarşı mənfi münasibət göstərənlər və s. olmasın. Çünkü o vaxt hesab edildi ki, müharibə hər gün olmur. İkinci dünya müharibəsi oldu, qurtardı, sonra nə vaxt müharibə olacaqsa, olacaqdır. Ancaq sərhəd qoşunları daim ön xətdə gedir.

Məsələn, ordunun müəyyən hissələri sərhəddən 100 kilometr, 200 kilometr aralıda yerləşir ki, hansısa bir dövlət tərəfindən hücum olsa, qarşısını alsın. Amma bilavasitə sərhəddə sərhəd qoşunları yerləşir. Demək, ölkənin müdafiəsini birinci növbədə, sərhəd qoşunları öz üzərinə götürür. Ona görə də onlara xüsusi qayğı göstərildilər. Yenə də deyirəm, ancaq oraya əsgərləri seçib göndərildilər. Onların arasında çox ciddi ideoloji iş aparılırdı. Bunlar keçmişin təcrübələridir.

Amma fərqi yoxdur, o vaxt ölkəmizi Sovet İttifaqı qoruyurdu, indi müstəqil Azərbaycan dövləti qoruyur. Biz ölkəmizi sərhədlərimizdə qoruyuruq. Niyə qoruyuruq?! Düzdür, bizim dost ölkələrlə sərhədlərimiz var. Rusiyadır, Gürcüstanıdır, İrandır – bunlarla bizim düşmənçiliyimiz yoxdur. Bizim indi müharibə apardığımız, müharibə vəziyyətində

olduğumuz həmsərhəd ölkə Ermənistandır. Orada da sərhəd qoşunları durmur, bizim ordu durur. Demək, sizin vəzifəniz bu sahələri mühafizə etməkdir. Bu sahələri mühafizə edəndə də nəzərə almaq lazımdır ki, dost dostdur, amma indi dostun içində də – mən hakimiyyəti demirəm, ayrı-ayrı təbəqələrdə – müxtəlif fikirli adamlar var.

Beynəlxalq terrorizmi götürək. Hər bir ölkəni beynəlxalq terrorizmdə günahlandırmaq olmaz ki? Amma sərhədlər lazımı səviyyədə qorunmasa, beynəlxalq terrorizmin qüvvələrinin hər bir ölkədən keçmək imkanı var.

Məsələn, Amerikada baş vermiş 11 sentyabr terror hadisələrindən sonra biz dərhal Amerika Birləşmiş Ştatları ilə birlikdə antiterror koalisiyasına qoşulduq və bu koalisiyada fəaliyyət göstəririk. Biz beynəlxalq terrorizmlə bütün sahələrdə mübarizə aparırıq və bundan sonra da aparacaqıq. Amma nə təminat var ki, beynəlxalq terrorizmin ayrı-ayrı qüvvələri ya bizim ölkədə öz terror əməliyyatlarını həyata keçirmək üçün, yaxud da buradan tranzit kimi istifadə edib, başqa ölkələrə, Avropaya, Qərb ölkələrinə getmək üçün qonşu Gürçüstandan, İrandan, yaxud da Rusiyadan Azərbaycana keçməsin? Ona görə də sərhəd qoşunlarının vəzifəsi çox məsuliyyətlidir və dövlət üçün çox əhəmiyyətlidir.

Bəzən məndə belə təsəvvür yaranır: indiyə qədər də bizim sərhədçilərin bəziləri hesab edir ki, onların vəzifəsi təkcə ondan ibarətdir ki, qaçaqmalçını buraxmasın, nə bilim, sənədi düz olmayan adamı buraxmasın. Yox, elə deyil. İndiki dünyada, son iki ildə əmələ gəlmış vəziyyətdə beynəlxalq terrorizmlə, bütün təxribatçı qüvvələrlə mübarizə ön plandadır və bu mübarizədə ən ön sıradə sərhəd qoşunları durur. Mənim dediklərimi anlayırsınız mı?!

Məhz buna görə də – baxmayaraq ki, bu gün işlərim çoxdur, programım da çox gərgindir, sizdən sonra xarici ölkələrin nümayəndələri ilə iki böyük görüşüm də olacaq – öz fikirlərimi çatdırmaq üçün sizi buraya dəvət etdim. Baxmayaraq ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə dəfələrlə – bu vəzifəyə təyin olunanda da, ondan sonra da demişəm.

Bilirəm ki, siz bu günlərdə ilin yekunlarını müzakirə etmisiniz. Çox yaxşı, bəlkə də mənim dediyim bu fikirləri də istifadə etmisiniz, buna da şübhə etmirəm. Ancaq mən istədim ki, siz Ali Baş Komandamn, prezidentin fikirlərini eşidəsiniz. Özü də kiminsə vasitəsilə yox, bilavasitə eşidəsiniz, əməli işinizdə daim rəhbər tutasınız və öz işlərinizi bu istiqamətdə qurasınız.

Başqa problemlər də var. Məsələn, qaçaqmalçılıqla mübarizə. Bu da çox ciddi məsələdir. Çünkü biz ölkəmizin iqtisadiyyatını qorunmayıq. Ölkəmizin iqtisadi potensialını artırmaq üçün biz çox böyük səylər qoyuruq. Mal istehsal edirik, xaricə göndəririk, xaricdən mal alırıq, ticarət dövriyyəsi gedir. Bunların da nəticəsində biz gömrük rüsumları alırıq. Gömrük rüsumları bizim dövlət büdcəmizin formalaşmasının mühüm bir hissəsini təşkil edir. Əgər bizdə istehsal olunan və xaricə göndərilən mal gömrük rüsumundan yayınacaqsə, hansısa sərhədçinin cibinə bir az pul qoyaraq keçəcəksə, onda siz bizim iqtisadiyyatımıza zərbə vurursunuz. Çünkü məsuliyyət daşıyan sizsiniz.

Eyni zamanda, xaricdən gələn mal. Xaricdən gələn hər bir malm müəyyən gömrük rüsumları var, onlar verilməlidir. Əgər verilməsə, buraxılmamalıdır. Ona görə verilməlidir ki, yenə də deyirəm, biz gəlirlər əldə etməliyik. Əgər biz gəlir əldə etməsək, məvacibi sizə haradan verəcəyik?! Elə bilirsiniz o

pullar göydən tökülür?! Sizin aldığınız məvaciblər, sizin maddi-texniki təminatınız – bunların hamısı üçün, xalqımızı yaşatmaq üçün, xalqın rifah halını yüksəltmək üçün biz gecə-gündüz çalışırıq və bunun da əsası iqtisadiyyatdır. İqtisadiyyatda da mal dövriyyəsi, ticarət dövriyyəsi birinci yerdə durur. Bunun düzgün aparılması sizdən, sərhədçilərdən də asılıdır. Əgər siz şəxsi mənafeyinizi dövlət mənafeyindən üstün tutsanız, qacaqmalçı sizin cibinizə pul doldurub dövlətə zərbə vurarsa, onda sizin özünüzə zərbə dəyəcəkdir.

Mən demirəm ki, bütün qacaqmalçılar elə sizin vasitənizlə keçirlər. Yox, amma sizin səhlənkarlığınız, qacaqmalçıların qarşısını yaxşı almamağınız və başqa səhvleriniz, təbii ki, bu cür ciddi nöqsanlara gətirib çıxarır. Bu nöqsanlar sizin də işinizdə, gömrük orqanlarının da işində var və bunlar çox ciddi nöqsanlardır. Mən sizdən birinci növbədə tələb edirəm ki, bu nöqsanlara da son qoyasınız.

E l ç i n Q u l i y e v: Cənab Ali Baş Komandan, aydınlaşdır.

H e y d ā r Ə l i y e v: Mənim sizə deyəsi sözlərim çoxdur. Ancaq indi istərdim görüm, siz nə demək istəyirsiniz. Buyurun.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Elçin Quliyevin çıxışı

Möhtərəm cənab Prezident!

Cənab Ali Baş Komandan!

Gərgin iş rejiminizə və vaxtınızın məhdud olmasına baxmayaraq, Dövlət Sərhəd Xidmətinin rəhbər heyətini və sərhəd dəstələrinin rəislərini tərəfinizdən qəbul edilmək şərəfinə layiq bildiyinizə, dövlət sərhədlərinin mühafizəsinə daimi

diqqət və qayğıniza görə Azərbaycan sərhədçiləri adından Sizə dərin təşəkkür və ehtiramınızı bildirirəm.

Möhtərəm cənab Prezident!

Cari ilin fevral ayının 4-də Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında 2002-ci il ərzində xidməti-döyüş fəaliyyətinin yekunlarına dair xidməti müşavirə keçirilmişdir. Sərhəd qoşunlarının il ərzindəki xidməti-döyüş fəaliyyəti, əldə olunmuş nəticələr, nöqsanlarımız təhlil edilmiş, gələcək işimizin istiqamətləri müəyyənləşdirilmişdir.

Xidməti müşavirədə bildirilmişdir ki, ötən il dövlət sərhədlərinin mühafizəsində yeni dövrün başlangıcı olmuş və qoşunların perspektiv inkişafının təməlinin qoyulması ilə səciyyələnmişdir.

Cənab Prezident, 2002-ci il ərzində Dövlət Sərhəd Xidmətinin fəaliyyətində ən əlamətdar hadisə mart ayının 6-da Sərhəd Qoşunlarının 2001-ci il üçün xidməti-döyüş hesabatının tərəfinizdən qəbul edilməsi olmuşdur. Siz qarşımızda beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dəniz sərhədlərinin möhkəmləndirilməsi kimi vəzifələr qoyaraq, fəaliyyət programımıza çevrilmiş dəyərli tövsiyələrinizi verdiniz. Sərhəd Qoşunlarının tarixinə çox mühüm hadisə kimi yazılmış bu görüş gələcək uğurlarımızın ilkin zəminini olmuş, göstəriş və tapşırıqlarınız qoşunların gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmiştir.

Möhtərəm cənab Prezident!

2002-ci il iyul ayının 31-də Dövlər Sərhəd Xidmətinin yaradılması haqqında verdiyiniz fərman Azərbaycan sərhədçilərinə inam və etimadınızın göstəricisi olaraq, dövlət sərhəd-

lərinin etibarlı mühafizəsinin ön plana çəkildiyini, bu məsələlərin xüsusi diqqət mərkəzində olduğunu nümayiş etdirdi.

Ötən ilin noyabr ayının 1-dən etibarən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə və rütbə maaşlarının artırılması, dekabr ayının 12-də isə Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin, Dövlət Sərhəd Xidmətinin strukturunun, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, eləcə də Dövlət Sərhəd Xidmətinə 2003-cü il üçün bütçə ayırmalarının 44 faiz artırılması dövlət sərhədlərinin mühafizəsinə xüsusi qayğıınızın, sərhədçilərə olan diqqətinizin təcəssümü olmuşdur.

2002-ci il ərzində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sərhəd dəstələri, sərhəd sahə komendantlıqları, sərhəd zastavaları, sərhəd nəzarəti dəstəsi, sərhəd nəzarəti məntəqələri, sərhəd gözətçi gəmilər briqadası və hərbi hissələr vasitəsilə təşkil edilmişdir.

2002-ci ildə dövlət sərhədinin mühafizəsinə aşağıdakı əsas amillər təsir göstərmişdir:

- müqabil ölkə xüsusi xidmət orqanlarının sərhəddə kəşfiyyat-təxribat fəaliyyətlərinin davam etməsi;
- üçüncü ölkə vətəndaşlarının ərazimizdən tranzit kimi istifadə etməklə Qərbi Avropa ölkələrinə getmə cəhdlerinin artması;
- ölkə ərazisinin narkotik maddələrin tranziti üçün istifadə cəhdleri;
- qacaqmalçılıq və digər məqsədlərlə dövlət sərhədinin pozulması halları;
- Şimali Qafqazda gedən proseslərlə bağlı Dağıstan Respublikasında əməliyyat şəraitinin gərgin olaraq qalması;

- Zaqatala və Balakən hadisələri ilə əlaqədar bölgədə əməliyyat şəraitinin gərginləşməsi;
- Gürcüstanla həmsərhəd rayonlarda əməliyyat şəraitinin qeyri-sabitliyi, müqabil ərazidə çəçen yaraqlılarının məskunlaşması və onlara qarşı Gürcüstan Respublikasının güc strukturları tərəfindən antiterror əməliyyatlarının keçirilməsi;
- dəniz sərhədlərindəki mövcud gərginlik;
- xidmətdə olan sərhəd naryadlarına qarşı təzyiqlər, bəzi hallarda silahlı müqavimət göstərilməsi;
- müqabil ölkələrin həmsərhəd rayonlarında sərhəd pozocularına kömək göstərən mütəşəkkil bələdçi qrupların fəaliyyəti;
- RF ilə sərhəddə yerləşən SNM-də müqabil tərəfdən vaxtaşırı nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətlərinə məhdudiyyətlərin qoyulması;
- müqabil ölkələrdə çap olunmuş separatçı yönümlü və dini ədəbiyyatın Azərbaycan Respublikasına gətirilməsi cəhdləri.

Cənab Ali Baş Komandan!

2002-ci il ərzində şimal və şimal-qərb sərhədlərimizin möhkəmləndirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, 24 sərhəd məntəqəsi, o cümlədən Zaqatala sərhəd dəstəsinin xidməti sahəsində Lələli, Almalı, Qarabulaq, Üzümlükənd və Çalban, Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Burunkovaq, Salahlı, Hacadağ, Çobandağ kəndləri ərazisində yeni sərhəd zastavaları, Zaqatala sərhəd dəstəsində üçmərtəbəli kazarma binası və qarnizon xidməti üçün digər tikililər, Xudat sərhəd dəstəsinin Xaçmaz və Şirvanovka komendantlıqlarının binaları istifadəyə verilərək xidməti fəaliyyətə başlanılmışdır. Daha 10 sərhəd zastavasının tikintisi davam etdirilir.

2002-ci il ərzində Zaqatala və Balakən rayonları ərazisində əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar bu istiqamətdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə görülmüş tədbirlər, o cümlədən Zaqatala sərhəd dəstəsinin xidməti ərazisində kəşfiyyat yoxlamasının aparılması, ərazidə sərhəd pozucularının ehtimal olunan hərəkət marşrutlarının öyrənilməsi, yeni sərhəd zastavalalarının xidməti fəaliyyətə başlaması, 5 sərhəd zastavasının dağlarda 3500–4000 metr hündürlükdə xidmətinin təşkil edilməsi sayəsində uzun müddət ərzində bölgədə qatı cinayətlər törətmmiş Hacı Maqomedovun başçılıq etdiyi quldur dəstəsinin fəaliyyətinə son qoyulmuş, dəstənin başçısı məhv edilmişdir.

Bölgədə terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Rusiya ərazisində bir sıra terror aktlarının keçirilməsində iştirakı olan bir nəfər RF vətəndaşı və Gürcüstan ərazisində gedən antiterror əməliyyatları ilə əlaqədar Azərbaycan ərazisinə keçmiş 1 nəfər çeçen yaraqlısı tutulmuş, RF-də cinayət törədərək Zaqatala rayonunun Qəbüzərdə kəndi ərazisində gizlənmiş iki Rusiya vətəndaşı yaxalanmışdır.

İl ərzində sərhəd-keçid məntəqələrinən keçən Azərbaycan vətəndaşlarına qarşı məhdudiyyətlərin tətbiq edilməsi və onlara qarşı cinayət xarakterli əməllərin qarşısının alınması məqsədi ilə tərəfimizdən müvafiq tədbirlər görülmüş, o cümlədən sərhəd nümayəndələri səviyyəsində aparılmış danışıqlar nəticəsində bu cür qeyri-qanuni hərəkətlər törətmış RF vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunmasına nail olunmuşdur.

2002-ci il ərzində Rusiya ərazisindən Azərbaycana silah-sursat gətirilməsi cəhdi qeydə alınmışdır. 2002-ci il sentyabrın

20-də Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilərkən 2 ədəd AKS, 1 ədəd AKSU tipli silah, 16 ədəd avtomat darağı və 180 ədəd patron «Samur» sərhəd nəzarət məntəqəsində sərhəd naryadı tərəfimdən aşkarlanmışdır.

İran İslam Respublikası ilə dövlət sərhədində qacaqmalçılıq və digər məqsədlərlə sərhədin pozulma hallarına qarşı mübarizə sahəsində görülmüş tədbirlər nəticəsində 715 nəfər sərhəd pozucusu saxlanılmış, 25 halda 6 kiloqram 090 qram narkotik maddənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınmışdır.

2002-ci ildə Xəzər dənizində dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə, neft yataqlarının mühafizəsində Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş mühüm vəzifələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinə yüksək üzmə qabiliyyətinə malik 3 gəminin verilməsi və mövcud olan gəmilərin əsaslı təmiri nəticəsində sərhəd gözətçi gəmilərinin sayı artırılmış, Xəzər dənizində ilk dəfə olaraq genişmiqyaslı sərhəd mühafizə təlimləri keçirilmişdir.

Dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün yeni, müasir tələblərə cavab verən sərhəd infrastrukturunun layihəsi hazırlanmış, sərhəd gözətçi gəmilər briqadasının bazası və 4 gözətçi gəmisi tam təmir olunmuşdur. Briqadanın xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmiş, Lənkəran rayonunun Nərimanabad və Xaçmaz rayonunun Niyazoba qəsəbələrində gəmilər üçün sahil məntəqələrinin yaradılması işləri başlanılmışdır. Sərhəd gözətçi gəmiləri müasir tipli naviqasiya cihazları ilə,

radiostansiyalarla, kiçik müasir qayıqlarla, digər avadanlıqlar təmin edilmişdir.

2002-ci ildəki əlamətdar hadisələr sırasında Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusunun respublikanın dövlət mükafatlarına layiq görülməsini, görülmüş işlərdən isə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Səngəçal aerodromunun Dövlət Sərhəd Xidmətinə verilməsi sayəsində qoşunlarm aviadəstəsinin formalasdırılmasına başlanılmاسını, Dövlət Sərhəd Xidmətinin 2005-ci ilə qədər perspektiv inkişaf programının hazırlanmasını, Şəki sərhəd dəstəsinin xidməti fəaliyyətə başlamasını qeyd etmək istərdim.

2002-ci il ərzində qoşunlarm xidməti-döyüş hazırlığının yüksək səviyyədə saxlanılması xüsusü diqqət mərkəzində olmuş, hərbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə məqsədyönlü işlər görülmüşdür. Tədris yeni program əsasında aparılmış, sərhəd dəstələrində və bölmələrdə yoxlamalar keçirilmişdir.

Ötən il ərzində Sərhəd Qoşunlarında yeni, müasir tələblərə cavab verən döyüş və komandir hazırlığı proqramları, müxtəlif dərsliklər və təlimatlar hazırlanmışdır.

Dövlət sərhədinin mühafizəsinin mühəndis baxımından gücləndirilməsi məqsədi ilə iyun və dekabr aylarında sərhəd dəstələrində «mühəndis aylıqları» təşkil edilərək, 20 ədəd müşahidə qülləsi və 16 ədəd müşahidə məntəqəsi tikilmiş, 364,9 kilometr nəzarət-iz zolağı və 39,6 kilometr nəzarət zolağı çəkilmiş, 122 ədəd müşahidə qülləsi, 87,5 kilometr mühəndis texniki və manəə cəpəri, 35 körpü təmin olunmuş, bütün sərhəd zastavallarında və sərhəd naryadlarının xidməti ərazisində müdafiə mövqeləri təkmilləşdirilib bərpa edilmişdir.

Hesabat müddətində DSX-nin müasir radiotelekomunikasiya sistemi, bütün sərhəd dəstələrinin ərazisində naryad – zastava – komendantlıq – sərhəd dəstəsi radiorabitə şəbəkələri yaradılmışdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri inkişaf etdirilmiş və müsbət nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikası ilə NATO arasında «Sülh naminə tərəfdaşlıq» programı çərçivəsində yaradılmış əlaqələr ardıcıl sırasındə inkişaf etdirilmişdir. İyun ayında NATO-nun Baş Qərargahında «NATO-Azərbaycan» formatında ikitərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyi mövzusunda müşavirə keçirilmiş, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində NATO ilə əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir. Azərbaycan sərhədlərinin mühafizəsinin monitorinqinin keçirilməsi məqsədi ilə NATO mütəxəssislərinin Bakıya səfərləri təşkil edilmişdir. «Kütləvi qırğın silahlarının komponentlərinin yayılmasının qarşısının alınması» programı çərçivəsində Azərbaycan Respublikası və ABŞ hökumətləri arasında sərhəd mühafizəsi üzrə əlaqələr daha da inkişaf etdirilmiş, program üzrə ayrılmış maliyyə vəsaiti dəniz briqadasının maddi-texniki bazasının gücləndirilməsinə və dövlət sərhədində rabitə sisteminin qurulmasına yönəldilmişdir.

2002-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti ABŞ-a səfər etmiş, aparılmış danışıqlar zamanı DSX-yə ayrılmış bir sərhəd gözetçi gəmisinin getirilməsi, mövcud gəmilərin müasir avadanlıqla təmin edilməsi, şəxsi heyət üçün treninqlərin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

İl ərzində sərhəd mühafizə orqanlarının Macarıstan Respublikasında keçirilən Beynəlxalq Şiofok konfransının iclaslarında fəal iştirak edilmiş, Almaniya Federativ Respublikasına, Polşa Respublikasına işgüzar səfərlər edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi nəticəsində 15 nəfər hərbi qulluqçu Polşa Respublikasında 1 illik təlimə göndərilmişdir.

2002-ci ilin yanvar ayında İranın Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum, Rusiya Federasiyası ilə «Sərhəd nümayəndələrinin fəaliyyəti haqqında» saziş, mart ayında Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Departamenti ilə sərhəd nəzarəti sahəsində, əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq və məlumat mübadiləsi barəsində 3 protokol imzalanmışdır.

Sərhədyanı əhalinin, təşkilatların sərhədin mühafizəsində sərhədçilərə kömək göstərilməsi işində məsuliyyətlərinin artırılması niəqsədi ilə hüquq mühafizə orqanları ilə birgə dövlət sərhədi haqqında qanunvericiliyin tələblərinin izah edilməsinə dair yığıncaqlar və görüşlər keçirilmişdir.

Kadrların seçilməsi, yerləşdirilməsi də il ərzində fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Məruzə edirəm ki, təsdiq etdiyiniz strukturu, hərbi qulluqçuların və işçilərin ümumi say tərkibi əsasında Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatının, sərhəd dəstələrinin və digər hərbi hissələrin yeni ştatları hazırlanaraq təsdiqlənmiş, zabit və gizir heyəti yeni vəzifələrə təyin olunmuşlar. Dövlət Sərhəd Xidmətində zabit heyətinin çatışmazlığını aradan qaldırmaq üçün keçən il verdiyiniz göstərişlər əsasında MTN Akademiyasının sərhəd fakültəsi fəaliyyətə başlamış, 68 kursant tədrisə cəlb edilmişdir.

Sərhəd-keçid məntəqələrinin xidmətinin Avropa standartları səviyyəsində təşkil edilməsi üçün bir sıra beynəlxalq təşkilatlar, xüsusən Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əla-qələr yaradılmış, Binə hava limanında sərhəd fəaliyyətinin sadələşdirilməsi məqsədi ilə monitorinq keçirilmişdir.

Möhtərəm cənab Prezident!

Ötən il ərzində dövlət sərhədinin mühafizəsinin əməliyyat cəhətdən təminatı gücləndirilmiş, ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətdə aparılan tədbirlər nəticəsində bir sıra uğurlar qazanılmışdır.

2002-ci il ərzində müqabil ölkə xüsusi xidmət orqanlarının 5 nəfər məxfi əməkdaşı ifşa edilmişdir.

Hesabat dövründə üçüncü ölkə vətəndaşlarının saxta sənədlərlə Azərbaycan Respublikası ərazisindən tranzit kimi istifadə edərək, Avropa ölkələrinə getmə kanalı müəyyən olunmuşdur. Binə hava limanında saxta sənədlərlə Avropa və MDB ölkələrinə getmək istəyən 178 nəfər, o cümlədən 45 nəfər İİR vətəndaşı saxlanılıraq, müvafiq tədbirlər həyata keçirildikdən sonra ölkə hüdudlarından kənarlaşdırılmışlar.

Ötən il ərzində şəxsi heyətin təlim-tərbiyə işləri də ciddi nəzarətdə saxlanılmışdır. Azərbaycan Respublikasının daxili və xarici siyasetini, respublikada gedən ictimai-siyasi prosesləri, əlamətdar tarixi hadisələri, Azərbaycan Respublikasının prezidenti, Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Heydər Əliyevin nitqlərinin şəxsi heyətə çatdırılması təmin edilmiş, bu nitqlərdən irəli gələn tələblərin öyrənilməsi və təbliğ olunması üçün sərhəd dəstələrində və hərbi hissələrdə müvafiq işlər aparılmışdır. «Heydər Əliyev siyasi məktəbinin öyrənirik» silsiləsindən rayon icra hakimiyyətlərinin ictimai-siyasi şöbələrinin, Gənclər, İdman və Turizm Na-

zirliyinin yerli təşkilatlarının nümayəndələrinin iştirakı ilə «Heydər Əliyev – Azərbaycan dövlətçiliyi və ordu quruculuğu» mövzusunda elmi-praktiki konfranslar keçirilmişdir.

2002-ci il ərzində tərbiyə işləri təşkil edilərkən respublikanın ictimai, iqtisadi və mədəni həyatı ilə bağlı əlamətdar hadisələrə, habelə sərhəd qoşunlarının xidməti döyüş fəaliyyətinin təbliğ edilməsinə geniş yer verilmiş, televiziya kanallarının və digər kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək, Sərhəd Qoşunlarının Xidməti döyüş fəaliyyətini əks etdirən çoxsaylı silsilə verilişlər hazırlanmış və müntəzəm olaraq ölkə ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yaziçılar Birliyi ilə qarşılıqlı əlaqədə «Azərbaycan Sərhəd Qoşunları bu gün» mövzusunda sənədli telefilm, nəşr, musiqi, rəsm əsəri və tətbiqi incəsənət nominasiyaları üzrə müsabiqə keçirilmiş, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmış, təqdim olunmuş əsərlərin nümayiş etdirilməsi məqsədi ilə sərgi təşkil olunmuş, tədbir kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Gənclərdə sərhədçi peşəsinə marağın artırılması, hərbi və tənəvvərlik ruhunun yüksəldilməsi məqsədi ilə Təhsil Nazirliyi ilə qarşılıqlı əlaqədə sərhədyanı rayonların məktəbliləri arasında «Vətən sərhəddən başlayır» mövzusunda zonalar üzrə inşa müsabiqələri keçirilmişdir. Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və fəxri fermanlar verilmişdir. Bu tədbirin keçirilməsində Zaqatala məktəblilərinin fəallıq nümayiş etdiriklərini xüsusi vurğulamaq istərdim.

Aprelin 11-də Qusar şəhərində, iyunun 15-də isə Xaçmaz şəhərində «Dövlət sərhədini qorumaq ümumxalq işidir» devizi altında Dövlət Sərhəd Xidməti rəisinin və təhsil nazirinin

rayon ictimaiyyəti və məktəblilərlə görüşü keçirilmişdir. Görüşdə yerli əhali və sərhədçilər arasında əlaqələrin genişləndirilməsi, rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələləri müzakirə olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında C.Naxçıvanski adına Hərbi Liseyi bitirmiş və hazırda sərhəd qoşunlarında xidmət edən məzunlarm toplantısı keçirilmiş, Heydər Əliyev hərbi məktəbinin məzunları olan sərhədçi-naxçıvanskiçilər adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.

Hesabat ilində Dövlət Sərhəd Xidmətində idmançıların yetişdirilməsinə xüsusi diqqət yetirilmiş, hərbi hissələrdə kütləvi idman tədbirləri keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin idmançıları beynəlxalq yarışlarda müsbət nəticələr əldə etmişlər.

Möhtərəm cənab Prezident!

Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi sayəsində əldə olunmuş nəticələr statistik göstəricilərdə öz əksini tapmışdır. Belə ki, il ərzində dövlət sərhədində sərhəd rejimi pozuntularında iştirakı olan 8299 nəfər (2001-ci ildə 6853 nəfər) saxlanılmışdır.

Təxmini dəyəri 8 milyard 693 milyon 601 min manat olan qaçaqmal, o cümlədən 21 ədəd zinət əşyaları, 8 ədəd «AK» markalı avtomat silah, 2 ədəd tapança, 37 ədəd pnevmatik tapança, 155 ədəd ov tüfəngi, 6 ədəd qumbara, 4 ədəd gecəgörmə cihazı, 38,6 kilogram barit, 22,3 ton əlvan metal, 6 kilogram 500 qram narkotik maddə, 544 ədəd peyk teleqəbuledicisi, 168 min 503 ədəd müxtəlif növ geyim əşyaları, 29 min 845 ədəd spirli içki, 18 min 206 litr spirt, 517 min 816 qutu siqaret, 316,1 kilogram balıq kürüsü, 1211 baş mal-qara və sair tutulmuşdur.

Hesabat ilində dövlət sərhədindən keçən şəxslərin nəqliyyat vasitələrinin üzərində etibarlı sərhəd nəzarəti təmin edilmişdir. 268 (2001-ci ildə 38) nəfər axtarışda olan şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarına, habelə İnterpola təhvil verilmişdir.

Cənab Ali Baş Komandan!

Bu gün Dövlət Sərhəd Xidmətinin fəaliyyətində nöqsanlar da mövcuddur. Bunların aradan qaldırılması üçün Dövlət Sərhəd Xidməti heyətinin bütün qüvvə və bacarığı səfərbər edilmişdir. Çalışırıq ki, 2003-cü ilin xidməti-döyüş fəaliyyətində daha yüksək nailiyyətlər əldə edək.

Bu gün hər bir Azərbaycan sərhədçisi Vətənimizin xoşbəxt gələcəyinə əmindir. Cənab Prezident, bizim nikbinliyimiz Sizin yeritdiyiniz müdrik siyasetə və rəhbərliyiniz altında əldə edilən taleyüklü qələbələrə əsaslanır!

Möhtərəm cənab Prezident!

Məruzə edirəm ki, 2003-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşə hazırlığını artırmaq, hərbi nizam-intizamı möhkəmləndirmək, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini Silahlı Qüvvələrin Ali Baş Komandanının tələbləri səviyyəsində təmin etmək;

- Dövlət Sərhəd Xidmətinin normativ-hüquqi bazasını təkmilləşdirmək, bütün xidmət istiqamətləri üzrə yeni əsasnamə və təlimatlar hazırlanmaq;

- dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə sərhəd gəmiləri üçün sahil məntəqələrinin yaradılması işlərini davam etdirmək, ilin sonuna qədər dəniz mühafizə sistemini tam hazır vəziyyətə gətirmək;

-
- beynəlxalq əlaqələrin inkişafını davam etdirmək;
 - Dövlət Sərhəd Xidmətinin telekommunikasiya sisteminin təkmilləşdirilməsi işini davam etdirmək.

Horadiz, Xudat, Zaqtala, Şəmkir və Şəki sərhəd dəstələrində yeni sərhəd zastavaları və komendantlıqlar üçün kazarma binalarını, «Sərhədçi» istirahət və idman komplekslərini inşa etmək.

Cənab Ali Baş Komandan!

Bütün sərhədçilərimiz adından Sizi əmin edirəm ki, 2002-ci ildə yaratdığınız Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Prezidentinə, xalqına sədaqətlə xidmət edəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq duracaq, qarşımıza qoyduğunuz tapşırıqların yerinə yetirilməsi üçün daima çalışacaqdır.

Cənab Ali Baş Komandan, məruzə bitdi.

Azərbaycan prezidenti Heydər Əliyevin yekun nitqi

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin məruzəsindən görünür ki, ötən müddətdə xeyli iş görülübdür. Mən bunu müsbət qiymətləndirirəm. Amma nöqsanlarınız barədə çox qısa danışdır, dedin ki, onları bilirsınız. Mən də heç istəmirəm ki, bu barədə geniş danışasan. Əsas budur ki, əgər özünüz nöqsanlarınızı yaxşı bilirsinzsə, nöqsanları təhlil edə, onların aradan qaldırılmasını təmin edə bilirsinzsə, artıq söz deməyə ehtiyac yoxdur. Mən inanıram ki, siz 2003-cü ildə bunları edəcəksiniz.

Xarici ölkələrlə qısa bir müddətdə çox geniş əlaqələr qurmağınız, hesab edirəm, sərhəd xidmətinin çox əhəmiyyətli

nailiyyətlərindən biridir. Çünkü əger biz dünya təcrübəsindən istifadə etməsək, onda çox irəliyə gedə bilmərik.

Sənin mənə vaxtaşırı verdiyin məlumatlardan və bugünkü məruzəndən belə başa düşürəm ki, bu əlaqələriniz təkcə təcrübə məsələsindən ibarət deyil, eyni zamanda, sizə böyük maddi-texniki yardımdır. Onlardan çox fəal və səmərəli istifadə etmək lazımdır. O ölkələr ki, xüsusən mən Avropa ölkələrini deyirəm – bu barədə təşəbbüs göstərirlər və verdiyin məlumatlara görə, yardımlar edirlər, onlarla əlaqələri daha da genişləndirmək lazımdır.

907-ci maddənin qüvvəsi dayandırıldıqdan sonra Amerika Birləşmiş Ştatları Azərbaycana hərbi sahədə yardımını birinci növbədə sərhəd xidmətinə, sərhədlərin möhkəmləndirilməsinə yönəltməyi planlaşdırıbdır və bunu da edir. Sən bunu bilirsən, orada da olmusan, damşıqlar aparmışan. Güman edi-rəm, 2003-cü il üçün də yaxşı program var. Çalışmaq lazımdır ki, o programı artıqlaması ilə yerinə yetirəsiniz.

Bələliklə, biz sərhəd dəstələrimizin hamisini, zastavaları, komendantlıqları, hissələri müasir rabitə, elektron sistemləri ilə təchiz etməliyik və onlardan səmərəli istifadə etməyi bacarmalıyıq. Ona görə gərək siz bunu daha da genişləndirəsiniz ki, orada xüsusi kurslar keçirəsiniz. Nəinki zabitlərinizi, həm də əsgərlərinizi hazırlayاسınız. Rabitə işlərinin əksəriyyətini həyata keçirən sıravi əsgərləri deyirəm, onları da hazırlamaq lazımdır.

Mən bunu ona görə deyirəm ki, siz bu vasitələrdən səmərəli istifadə edə biləsiniz. İkincisi də, bu cür müasir, qiyamətli avadanlığı alıb onları naşı əllərə versəniz, istifadə etmək əvəzinə, onları xarab edərsiniz. Ona görə bu işlərlə çox ciddi məşğul olun. Yenə də deyirəm, xarici əlaqələri gücləndirin.

Başqa bir sözü olan var? Bir də qeyd edirəm ki, bu görüş mənim üçün əhəmiyyətlidir, amma sizin üçün daha çox əhəmiyyətli olmalıdır. Özüm üçün ona görə əhəmiyyətli hesab edirəm ki, mən fikirlərimi bilavasitə sizə çatdırırdım. Tələblərimi sizin qarşınızda qoydum. Sizin üçün də bu əhəmiyyətlidir ona görə ki, bu sizin üçün ilk görüşdür və güman edirəm, burada çox işgüzar söhbət getdi. Burada sərhəd dəstələrinin rəisləri, başqa rəhbər vəzifəli şəxslər var, hər biriniz Ali Baş Komandanın göstərişlərini aldınız. Əgər bundan səmərəli istifadə edə bilsəniz, bu, 2003-cü ildə sizin qarşınızda duran vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir. Sağ olun.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV
GÖRKƏMLİ AZƏRBAYCAN BƏSTƏKARI
QARA QARAYEVİN 85 İLLİYİNƏ HƏSR
OLUNMUŞ XATİRƏ GECƏSINDƏ
İŞTİRAK ETMİŞDİR**

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

6 fevral 2003-cü il

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 6-da dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmam, Lenin və Dövlət mükafatları laureati, akademik Qara Qarayevin anadan olmasının 85 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.

Azərbaycan prezidenti Heydər Əliyev gecədə iştirak etmək üçün teatra gəldi. Salona toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Mədəniyyət naziri Polad Bülbüloğlu gecəni açaraq, bunu ölkəmizin musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirdi. O, Qara Qarayevin yaradıcılığının əhəmiyyətindən danışaraq, dahi bəstəkarın qüdrətli istedadının bəhrəsi olan «Yeddi gözəl», «İldirimli yollarla» kimi baletlərinin, zəngin simfonik irlisinin təkcə Azərbaycan musiqisinin deyil, həm də dünya mədəniyyəti xəzinəsinin incilərindən olduğunu vurğuladı. Nazir bildirdi ki, Azərbaycan prezidenti Heydər Əliyev bəstəkarın yaradıcılığına və şəxsiyyətinə həmişə diqqət və hörmət göstərmişdir. Beş il əvvəl prezidentin fərmanına əsasən, Azərbaycan

musiqisi klassikinin 80 illiyi ölkəmizdə təntənəli surətdə keçirilmişdir. Yubiley Rusiyada və YUNESKO-nun xətti ilə Fransada da geniş qeyd edilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, Xalq artisti Vəsif Adıgözəlov çıxışında dedi ki, Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcılarından biridir, onun musiqisi bütün qitələrdə, dünyamın ən yaxşı konsert salonlarında səslənmişdir və indi də səslənir. O, dövlətimizin başçısının incəsənət xadimlərinə, yaradıcı ziyahılara daim qayğı göstərməsini yüksək qiymətləndirdi.

Sonra Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dahi Qara Qarayevin əsərlərindən parçalar səsləndi.

Azərbaycan prezidenti Heydər Əliyev böyük uğurla keçən konsertdən sonra səhnəyə gələrək, yüksək ifaçılıq məharətinə görə dirijor Rauf Abdullayevə, orkestrin musiqiçilərinə təşəkkür etdi.

Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazırın müavini Elçin Əsfəndiyev, Türkiyə, Qazaxistan, Türkmenistan, Başqırdıstan, Tatarıstan, Tuva, Xakasiya, Altay, Saxa (Yakutiya) respublikalarının, Şimali Kiprin mədəniyyət nazirləri, Qırğızıstan və Qaqaçuiyanın mədəniyyət nazirliliklərinin nümayəndələri, xarici ölkələrin səfirləri, digər rəsmi şəxslər xatırə gecəsində iştirak edirdilər.

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ SEYİD MƏHƏMMƏD XATƏMİYƏ

Hörmətli cənab Prezident!

İran İslam Respublikasının milli bayramı –İnqilab günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Ölkələrimizin qonşuluğu xalqlarımızın dostluğu və əməkdaşlığı üçün geniş imkanlar açmışdır. Əminəm ki, bu imkanlardan tam istifadə etmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2003-cü il

İRAN İSLAM RESPUBLİKASININ ALİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ HƏZRƏTLƏRİNƏ

Möhtərəm qardaşım!

İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün İran xalqını təbrik edirəm. Əminəm ki, xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələri bugünkü və gələcək nəsillər tərəfindən də qorunub saxlanılacaq və inkişaf etdiriləcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 fevral 2003-cü il

LİTVА RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ROLANDAS PAKSASA

Hörmətli cənab Prezident!

Litva Respublikasının milli bayramı – Litva dövlətinin bərpası günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2003-cü il

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Əziz bacı və qardaşlar!

Sizi bütün dünya müsəlmanlarının müqəddəs Kurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müsəlmanlarm bəylik bir təntənə ilə həmrəylilik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Kurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalana maq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadıq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Kurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir. İnsanları bir-birinə daha da doğmalaşdırın bu bayram gündənə ürəklərdən kin-küdürət silinir, fədakarlıq və şəfqət hissəleri güclənir, doğma və yaxın adamlar yad olunur, əzizlərin ruhlarına dualar oxunur.

Azərbaycanın müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda canlardan keçmiş övladlarımıza bu mübarək bayramda Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarma səbr arzulayıram. Ümidvar olduğumu bildirirəm ki, doğma ocaqlarından didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıtmaları üçün bu müqəddəs bayram günlərində edilən arzu və niyyətlər gerçək olacaqdır. Qoy bütün böyük milli və dini bayramlarımız kimi, mübarək Kurban

bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!

Sizi Ulu Tanrının İslami bir din kimi tamamlayıb insanlara bəxş etdiyi bu əziz bayram gündündə bir daha ürəkdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2003-cü il

İRAN İSLAM RESPUBLİKASININ BAKIDAKI SƏFİRLİYİNİN KEÇİRDİYİ İRAN İSLAM İNQİLABININ 24-cü İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİMƏ* NITQ

Azərbaycan Akademik Milli Dram Teatrı

12 fevral 2003-cü il

Hörmətli cənab səfir!

Hörmətli cənab Səlamiyən!

Mən buraya sizdən hədiyyələr almaq üçün gəlməmişəm.

Ancaq mənə təqdim etdiyiniz hədiyyələrə görə sizə təşəkkür edirəm. Çox sağ olun ki, mənə belə diqqət göstərmisiniz. Mənim bu gün buraya gəlməyimin səbəbi hörmətli cənab səfirlər dəvətidir və həm Qurban bayramı münasibətilə, həm də İran islam inqilabının 24-cü ildönümü münasibətilə bu mərasimdə iştirak etmək olmuşdur.

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə üzərkən təbrik edirəm, bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq və rifah arzu edirəm.

Bu günlər İran islam inqilabının 24-cü ildönümüdür. İran xalqı bunu böyük iftixar hissi ilə qeyd edir, bayram edir. Bu milli bayram münasibətilə mən də İran İslam Cumhuriyyətində

* Mərasimi İranın ölkəmizdəki səfiri Əhəd Qəzai açdı.

yətinin prezidenti hörmətli cənab Xatəmiyə və İranın Ali dini rəhbəri hörmətli cənab Xameneiyə təbrik məktubları göndərmişəm. Məktublar bizim mətbuatda dərc olunubdur. Azərbaycan xalqının bu bayram münasibətilə fikirlərini, arzularını orada ifadə etmişəm. Ancaq bundan əlavə, bu gün bir daha burada sizinlə birlikdə bayram mərasimində iştirak edirəm və sizi, qardaş İran xalqını, İran İslam Cümhuriyyəti dövlətini İran islam inqilabının 24-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm. İran xalqına gələcəkdə daha böyük uğurlar arzulayıram.

İran ilə Azərbaycan arasındaki münasibətlər çox böyük, qədim və olduqca zəngin tarixə malikdir. Bunu siz də bilirsiniz, biz də bilirik. Bu gün buna vaxt itirməyə ehtiyac yoxdur. Ancaq eyni zamanda, bir daha təsdiq etmək lazımdır ki, xalqlarımızın müstərək adət-ənənələri, mədəniyyəti, dini mənşəbiyəti və bir çox başqa amillər həmişə bizi bir yerdə etmiş, dost etmişdir və bu dostluq münasibətləri bu gün də davam edir. Bizim bugünkü münasibətlərimizin keçmişdən keyfiyyətcə böyük fərqi ondan ibarətdir ki, bu, İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərdən ibarətdir. Xalqlar arasında münasibətlər həmişə çox xoş, mehriban olubdur və bizim xalqlarımız arasmada heç vaxt heç bir ixtilaf olmayıbdır.

Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Respublikası ilə İran İslam Cümhuriyyəti arasında dövlətlərarası diplomatik əlaqələr qurulub və ötən illərdə inkişaf edibdir. Biz indi müstəqil dövlətlər kimi əməkdaşlıq, dostluq edirik və müstərək çox işlər görürük. Bizim ticarət əlaqələrimiz, iqtisadi əlaqələrimiz çox genişdir və çalışırıq ki, bu əlaqələri daha da genişləndirək. Buna həm

İran tərəfindən, həm də Azərbaycan tərəfindən böyük cəhdlər göstərilir və bundan sonra da göstəriləcəkdir. Bu həm İran xalqının, həm də Azərbaycan xalqının mənafeyinə uyğundur.

Biz dost ölkələrik, dostluğumuzu davam etdiririk və etdirəcəyik. Mənim 2002-ci ilin may ayında İrana rəsmi səfərim, hesab edirəm ki, bizim bu əlaqələrin tarixində mühüm bir hadisə oldu. Biz bu səfər zamanı çox səmərəli, çox əhəmiyyətli, dostluğumuzu, əməkdaşlığını gücləndirə biləcək qərarlar qəbul etdik, müqavilələr imzaladıq. İran ilə Azərbaycan arasında prezident Xatəmi və prezident Heydər Əliyevin tərəfindən imzalanmış müqavilə tarixi əhəmiyyət kəsb edir. Bir çox başqa sənədlər də imzaladıq. Amma bizim bu görüşlərimizin mənası, əhəmiyyəti təkcə bu sənədlərlə bitmir, biz İran-Azərbaycan əlaqələrinin, demək olar ki, yeni bir mərhələsinin bünövrəsini qoymuşdur. Çox məmənnunam ki, bu görüşlər, bu sənədlər ötən aylarda öz bəhrəsini verir və bizim əlaqələrimiz daha da sürətlə inkişaf edir.

Mən prezident cənab Xatəmini Azərbaycana rəsmi səfərə dəvət etmişəm. İndi biz onun səfərini gözləyirik. Güman edirəm ki, bu səfər də həyata keçəndən sonra bizim əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Bizim dövlətlərarası əlaqələrimizdə bəzi məsələlər də meydana çıxır. Amma bu məsələləri danışıqlar, qarşılıqlı anlaşma vasitəsilə həll edirik və güman edirəm ki, bundan sonra da biz bunları həll edəcəyik.

İranda da, Azərbaycanda da hamı bilir ki, – respublikamızın ən ağır problemi Ermənistan-Azərbaycan münaqişəsidir və Azərbaycan ərazisinin bir qisminin müəyyən səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, işğal edilmiş torpaqlardan bir milyona qədər azərbaycanlı, müsəl-

man bacı-qardaşlarımızın yerlərindən-yurdularmdan köçürülməsi və ağır vəziyyətdə çadırlarda yaşamasıdır. O illərdə burada qanlı müharibə, döyüşlər getdi. Dediyim kimi, bəzi səbəblərdən Ermənistən qəsbkarları Azərbaycan torpaqlarının bir qismini işğal etdilər.

Ancaq biz 1994-cü ildən atəsi dayandırıdıq, bu məsələnin sülh yolu ilə həll olunması üzərində işləməyə başladıq və bu gün də işləyirik. Biz bu işdə həmişə İranla məsləhətləşmələr, danışıqlar aparmışıq. Bəzən bu danışıqlar nəticə verib, bəzən isə nəticə verməyibdir. Ancaq İran İslam Cümhuriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistəni təcavüzkar olkə kimi qiymətləndiribdir. Bu həm İran dövlətinin bəyanatlarında, həm də İslam Konfransı Təşkilatının müstərək, bir yerde qəbul etdiyimiz bəyannamələrində öz əksini tapıbdır.

Təbiidir ki, İran İslam Cümhuriyyətinin Azərbaycanla əlaqədar belə prinsipial mövqeyi məsələlərin həll edilməsində bizə müəyyən qədər dəstək vermək deməkdir. Ümidvaram ki, biz bu dəstəyi bundan sonra daha da çox hiss edəcəyik.

Bizim ölkələrimiz bir-birinə nə qədər çox bənzərdiə, dövlət quruluşunda o qədər də çox fəqrələr var. Fərqlər ondan ibarətdir ki, Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən ölkəmizdə demokratik, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir və biz bu sahədə böyük nailiyyətlər ədə etmişik. Bu bizim əsas yolumuzdur. Biz bu yol ilə gedirik. Yəni demokratik dövlət, bazar iqtisadiyyatı, insanlara bütün azadlıqların verilməsi, mətbuat, söz azadlığı, din azadlığı və demokratiyanın tələbləri ilə əlaqədar bir çox məsələlər – bunlar Azərbaycanda təmin olunubdur və bundan sonra da təmin olunacaqdır.

Azərbaycan dünyəvi dövlətdir və bu da bizim strateji yolumuzdur. Biz bundan nə o tərəfə, nə də bu tərəfə dönə

bilmərik. Dönə bilmərik ona görə yox ki, dönmək istəmirik. Çünkü biz özümüz üçün bu yolu uyğun hesab edirik və bu yol ilə də gedirik.

Məmənuniyyətlə deyə bilərəm ki, İran İslam Cumhuriyyətində də demokratiya çox geniş inkişaf edibdir. Prezident Xatəminin birinci, ikinci dəfə prezident seçiləsində də mən bu seçimlərin nə qədər yüksək demokratik şəraitdə keçməsinin şahidi oldum. Nəinki mən, bütün dünya bunun şahidi oldu. Bu çox gözəl bir haldır və İranda demokratiyanın bu cür inkişaf etməsi, bizim fikrimizcə, ümumiyyətlə, İranın inkişaf etməsində və dünya sivilizasiyasına qatılmasında çox böyük rol oynayır və oynayacaqdır. İranda bu sahədə başqa nailiyətlər də var, siz onları məndən yaxşı bilirsiniz.

Bu fərqlər heç də bizim dostluğumuza, qardaşlığımıza, əməkdaşlığımıza mane olmur və mane də ola bilməz. Bir də Görürsən, iki qardaş olur. Biri bir cür yaşayır, o biri də başqa cür yaşayır. Onun kefi elə istəyir, elə yaşayır. Bu birisinin də kefi belə istəyir, belə yaşayır. Nə bu qardaş o qardaşı məcbur edə bilər, nə də o qardaş bu qardaşı məcbur edə bilər. Heç lazımlı da deyil, gərək insan azad olsun. Hər insanın daxili azadlığı böyük bir şeydir. Qonşunun da biri belə, biri elə olur. Ümumiyyətlə, dünya belədir.

Biz dünyada heç bir ölkəyə bənzəmək istəmirik. Ancaq, eyni zamanda, ümumbaşəri dəyərlər var. Bizim milli-mənəvi dəyərlərimiz – dinimiz, adət-ənənələrimiz var. Biz heç vaxt bunlardan əl çəkmərik. Məsələn, o mənəvi dəyərlər ki, Azərbaycan xalqına mənsubdur, başqa yerdə onun əksini görürük, amma biz onu qəbul edə bilmərik. Yəni biz öz milli köklərimizi, dini mənsubiyyətimizi qorumuşuq, qoruyacağıq. Mənəvi ənənələrimizi, adətimizi qoruyub inkişaf etdirəcəyik. Ancaq bununla bərabər, biz ümumbaşəri dəyərlərdən də bəh-

rələnirik. Hesab edirik ki, bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə birgə inkişaf etməsi, onların sintezi xalqımızın gələcəyi üçün, inkişafı üçün daha da əhəmiyyətli olacaqdır.

Bunları deyərək, onu bildirmek istəyirəm ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı beynəlxalq hüquq normalarının əsas prinsipidir, Birləşmiş Millətlər Təşkilatının əsas prinsipidir və biz bu prinsipin həyata keçirilməsini tələb edirik. Biz heç kəsin ərazi bütövlüyünə göz dikməmişik. Ancaq pozulmuş öz ərazi bütövlüyümüzü isə bərpa etməyə çalışırıq və bərpa etməliyik. Hər bir ədalətli dövlət, yəni öz hüquqlarını qiymətləndirən dövlət gərək başqa dövlətlərin də hüquqlarını qiymətləndirsin. Lakin öz hüquqlarını qoruyub saxlasın, başqa dövlətin hüquqları tapdalananda isə buna biganə olsun, yaxud da bəzi hallarda ona dəstək versin – bu, yaramaz haldır. Bu barədə İran İslam Cümhuriyyəti ilə bizim münasibətlərimiz tam gözəldir, tam yaxşıdır. Mən bunları ona görə demirəm ki, burada bir məsələ, problem var. Yox, sadəcə, bizim münasibətlər haqqında danışanda bunları bir daha demək istəyirəm.

İran böyük, qüdrətli bir ölkədir. Büyük ərazisi, zəngin təbii sərvətləri, çox fədakar insanları və çoxsaylı əhalisi, qədim tarixi var. Biz İranın bütün bu varlığını, yəni vahid İranı, onun ərazi bütövlüyünü həm tanıyırıq, həm də hesab edirik ki, buna heç kəs qəsd etməməlidir. Biz kiçik ölkəyik, amma bizim vəziyyətimiz başqa cürdür. Güman edirəm, bu da daim belə olmayıacaqdır. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, yaşayacağıq, inkişaf edəcəyik.

Dünyada bir prinsip də çox mühümdür: bir ölkənin o biri ölkənin daxili işlərinə qarışmaması. Biz heç bir ölkənin işinə

qarışmaq istəmirik. Qarışmaq da istəmirik ona görə ki, biz dünyanın ədalətli qanunlarına riayət edirik, bir də bizim o qədər öz işlərimiz var ki, nə üçün başqa ölkənin daxili işinə qarışmalıyıq? Allah imkan versin ki, biz öz işlərimizi həll edək, öz xalqımızın problemlərini həll edək. Amma eyni zamanda, hesab edirik ki, Azərbaycanın da daxili işlərinə heç kəs qarışmamalıdır. Yəni ölkələrin bir-birinin daxili işlərinə qarışmaması çox vacib məsələdir. Biz bunu may ayında mən Tehranda olanda söhbətlərdə eks etdirdik və hətta bu bizim imzaladığımız müqavilədə də var. Bunlar hamısı İran–Azərbaycan xalqlarının və dövlətlərinin dostluğunu daha da möhkəmləndirən, inkişaf etdirən amillərdir. Buna görə də biz bunu həmişə bilməliyik və bu amillərə həmişə riayət etməliyik.

İndi bizim bölgədə, yəni Şərqdə bəzi proseslər gedir. İstəyirik ki, bunların hamısı ədalət çərçivəsində olsun. Ancaq bunların heç biri İran–Azərbaycan dostluğununa, əməkdaşlığına heç bir mənfi təsir göstərə bilməz. Bizim bu əməkdaşlığımız, dostluğumuz bu gün də var, sabah da olacaq, gələcəkdə də olacaqdır. Biz qonşu xalq kimi, özü də qədim zamanlardan bir-birinə qarışmış xalq kimi, bir yerdə, bir ərazidə dostluq, mehribanlıq şəraitində yaşamağa məhkumuq. Bunu bilməliyik və belə bir yaşayışın təmin olunması üçün də lazımı səylərimizi qoymalıyıq.

Mən hesab edirəm ki, bu gün İslam inqilabının 24-cü ildönümünü qeyd edərək, İranın böyük nailiyyətlərlə fəxr etməyə haqqı var. İranın iqtisadiyyatı inkişaf edir, həyat çox yüksək səviyyədə inkişaf edir. İnanıram ki, gələcək illər İranın daha da sürətlə inkişaf etməsini təmin edəcəkdir. Dost, qardaş ölkənin prezidenti kimi, mən bu bayram günü bunu arzu edirəm. Sizi bu bayramlar münasibətlə bir daha təbrik edirəm,

hamınıza cansağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm. Sağ olun.

* * *

Ə m i r ş a h r u x S e l a m i y ə n (*İranın Azərbaycanda fəaliyyət göstərən ticarət və iş adamları adından*): Mən Azərbaycanda olan iranlı iş adamlarının nümayəndəsi kimi, bu hədiyyəni möhtərəm cənab Heydər Əliyevə təqdim etməyə icazə verdiyinə və şərait yaratlığına görə cənab səfirimizə minnətdarlığını bildirirəm.

Möhtərəm prezidentə iki hədiyyə təqdim olundu. Bu hədiyyənin biri cənab səfirin qeyd etdiyi münasibətlə əlaqədar idi. Mən iqtisadi və hüquqi sahədə bir sıra kəskin problemlərlə üzləşmişdim və cənab Heydər Əliyevin mənə göstərdiyi qayıçı sayəsində öz fəaliyyətimi bərpa edə bildim. Möhtərəm Heydər Əliyev prezidentliyi müddətində bizə və digərlərinə burada fəaliyyətləri üçün gözəl şərait yaratmışdır. İkinci hədiyyə bununla bağlı minnətdarlıq əlamətidir.

Fikrimi bu sözlərlə yekunlaşdırmaq istəyirəm ki, cənab Heydər Əliyev qat-qat böyük, dünyanın ən böyük siyasi məkanının, sabiq SSRİ-nin idarəciliyinə qabil insan olmuşdur və indi öz ölkəsini belə gözəl idarə etməsi onu sevənlər üçün böyük iftixar mənbəyidir.

**ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ARNOLD RÜYTELƏ**

Hörmətli cənab Prezident!

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Əminəm ki, bu gün müstəqillik şəraitində yaşayış xalqlarımız arasındaki dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Estonia xalqına əmin-amanhıq və fıravanhıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2003-cü il

BRUNNEY DƏRUSSALAMIN SULTANI ƏLAHƏZRƏT HƏSSƏNAL BOLKİHA

Əlahərzət!

Bruney Dərussalamın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızı yaxınlaşdırın qarşılıqlı rəğbət və dostluq hissləri əlaqələrimizin bütün sahələrdə genişlənməsinə həmişə öz müsbət təsirini göstərəcəkdir.

Size möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bruney xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2003-cü il

KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX CABİR ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA

Əlahəzrət!

Küveyt dövlətinin milli bayramı münasibətilə Sizi və bütün Küveyt xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına sülh, əmin-amənlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2003-cü il

BAKİ ŞƏHƏRİNDE İÇƏRİŞƏHƏR TARİX-MEMARLIQ QORUĞUNUN MÜHAFİZƏSİ VƏ BƏRPASI İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR HAQQINDA

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim və zəngin tarixi vardır. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir güşəsi, hər bir daşı Azərbaycan xalqının yüksək dühasını, böyük qüdrətini, ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Memarlıq tariximizin daş ensiklopediyası olan Bakı Azərbaycanın hər bir bölgəsində inşa edilmiş qədim tikililərlə qırılmaz tellərlə bağlıdır. Azərbaycanlılarımız bir neçə nəсли tarix boyu Bakının unikal memarlıq görkəminin formalaşmasına öz töhfələrini vermişdir. Paytaxtimizin əsrlərlə yaradılmış siması özünəməxsus relyef ilə nadir memarlıq incilərinin vəhdətini eks etdirir. Bakı şəhərinin memarlıq abidələri artıq bizim milli mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Bakı öz milli koloritinə və təkrarolunmaz gözəlliyyinə görə dönyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuşdur.

IV–VIII əsrlərdə Azərbaycanın ərazisində müdafiə xarakterli istehkamlar və qala divarlarının ucaldılması ölkənin təbii sərvətlərinin zənginliyinə, öz dövrü üçün inkişaf etmiş iqtisadi-sosial durumun təşəkkül taplığına dəlalət edir. Həmin dövrdə Azərbaycanda formalaşmış tarixi mühit ölkə mədəniyyətinin bir çox sahələrinin inkişafına təkan verib. Qədim

tarixçilərin və səyyahların qeyd etdikləri kimi, Azərbaycanın Böyük İpək Yolunun üzərində yerləşməsi onun Bakı, Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Beyləqan kimi şəhərlərində memarlıq, xalçaçılıq, dulusçuluq, zərgərlik və başqa sənətlərin inkişafı üçün əlverişli şərait yaradıb. Bəşər tarixinə dahi şair və mütəfəkkir Nizami kimi böyük şəxsiyyətlər vermiş XII əsrдə mədəniyyətin, demək olar ki, bütün sahələrində böyük vüsət alan dirçəliş memarlığının, şəhərsalma sənətinin də sürətlə inkişaf etməsinə güclü təsir göstərib.

Bakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdir. Orada bu günə qədər qorunub saxlanmış müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət tarixində mühüm yer tutan memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir. Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu «muzey-şəhər» hər bir azərbaycanlınm qəlbində sonsuz qürur hissi doğurur. İçərişəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır.

İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisidir. Onun ərazi-sində yerləşən Qız qalası, qala divarları, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçidiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. İçərişəhərin ilk baxışda xaotik tikililər təsiri bağışlayan binalarında daxili bir ahəngdarlıq hökm sürür. Burada meydan, məhəllə, bina və küçələrin qu-ruluşu ərazinin relyefi, təbiəti və iqliminin, Azərbaycan xalqı-

nın milli mentalitetinin xüsusiyyətlərini nəzərə almaqla planlaşdırılıb.

İçərişəhərin ərazisində mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi əməli surətdə nümayiş etdirir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Mütəxəssislər İçərişəhərin qədim yaşayış məskəni olması ilə yanaşı, onun ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar etdikləri mədəni təbəqələrin Azərbaycan xalqının tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olduğunu müəyyən etmişlər.

İçərişəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karavansara və ticarət binası inşa edilmişdir. XV əsrдə Bakının Şirvanşahlar dövlətinin paytaxtma çevrilmesi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yarasıq və əzəmet vermişdir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir. XIX əsrin ortalarında Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanması İçərişəhərin simasına öz təsirini göstərmişdir. Xalqımızın neçə-neçə nəslinin istedadı və əməyi sayəsində İçərişəhər artıq

XX əsrin əvvəllərində Azərbaycanın tarixi və memarlığının unikal abidəsi kimi formalaşmışdır.

1952-1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. O, 1977-ci ildə Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilmiş, 1985-ci ildə isə onun ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci il dekabrın 2-də YUNESKO-nun «Dünya İrs Siyahısı»na daxil edilmiş İçərişəhər təkcə Azərbaycanın deyil, bütövlükdə dünya şəhərsalma sənətinin nadir nümunələrindəndir.

Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər tarix-memarlıq qoruğunun qorunub saxlanması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Tarix və mədəniyyət abidələrinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Abidələrin bərpa və qorunma məsələləri Azərbaycan Respublikasının «Mədəniyyət haqqında» və «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanunları ilə tənzimlənir. Abidələrin qorunması, bərpa və qazıntı işləri YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası, Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası, Tarixi ansamblıların qorunub saxlanılması və müasir rolu haqqında tövsiyənin və digər beynəlxalq sənədlərin tələblərinə uyğun aparılır.

İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyəti olan bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürüldür.

məsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçərişəhərin qorunması, tədqiqi və təbliği ilə qoruğun müdürüyyəti, «Azərbərpə» Elmi-Tədqiqat Layihə İnstитutu və Azərbaycan Milli Elmlər Akademiyasının «İçərişəhər» Arxeoloji Ekspedisiyası məşğul olur.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, İçərişəhərin dövlət əhəmiyyətli qoruq kimi qorunub saxlamlaması işində bir sıra səhvlərə, hətta qanunsuzluq hallarına yol verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin keçmiş rəhbərliyi vəzifə səlahiyyətlərini aşaraq İçərişəhər ərazisində bəzi qanunsuz tikintilərin aparılmasına imkan yaratmışdır. Bu isə qoruğun ümumi mənzərəsinə xələl gətirmiş, oradakı bir neçə memarlıq abidəsinin dağıdılmasına səbəb olmuş, bəziləri üçün təhlükə yaratmışdır. İçərişəhərdə yeni binaların inşa edilməsi uzun əsrlər ərzində formalوشmış bir çox arxeoloji materialın məhv olmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və əvvəllər bu işə cavabdeh olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi İçərişəhərlə bağlı baş verən mənfi halların qarşısının alınması üçün vaxtında lazımı qətiyyət və prinsipiallıq göstərməmişdir.

Xalqımızın olduqca zəngin maddi-mədəniyyət nümunələrini və mənəvi dəyərlərini təcəssüm etdirən İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı yaranmış vəziyyət təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. İçərişəhərin YUNESKO-nun «Dünya İrs Siyahısı»na salınması da üzərimizə daha böyük vəzifə və ciddi məsuliyyət qoyur. İçərişəhər qoruğunun Azərbaycan tarixi və mədəniyyəti, habelə dünya sivilizasiyası üçün əhəmiyyətini nəzərə alaraq, onun qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

– İçərişəhər ərazisində yaranmış vəziyyətin yerində araşdırılmasının nəticələri haqqında ətraflı arayışın bir ay ərzində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin;

– İçərişəhər qoruğunun uzunmüddətli qorunması, konservasiyası və bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– İçərişəhər tarix-memarlıq qoruğunun idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq qurulması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– İçərişəhər tarix-memarlıq qoruğunun yeni Əsasnaməsini iki ay müddətinə işləyib təsdiq etsin.

2. Bakı Şəhəri İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpası konsepsiyası qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası əlaqədar təşkilatların nümayəndələrini və YUNESKO-nun ekspertlərini cəlb etməklə 2003-cü ilin aprelində İçərişəhər qoruğunun mühafizəsi, bərpası, tədqiqi və təbliği məsələlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirilməsini təmin etsinlər.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2003-cü il

**RUSİYA DÖVLƏT DUMASININ BEYNƏLXALQ
MƏSƏLƏLƏR KOMİTƏSİNİN SƏDRİ,
RUSİYA PARLAMENTİNİN AVROPA ŞURASI
PARLAMENT ASSAMBLEYASINDAKI
NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ
DMİTRİ ROQOZİNİN BAŞÇILIĞI İLƏ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞ**

Prezident sarayı

18 fevral 2003-cü il

H e y d ə r Ə l i y e v: Hörmətli qonaqlar, siz salamlayıram. Sizin Bakıda keçirdiiniz bütün görüşlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə yönəlmış konstruktiv xarakter daşıyır. Biz bunu istəyirik, mən bu barədə dəfələrlə demişəm, əslində bu həm də strategiyamızla müəyyən olunmuşdur. Elə dünən Vladimir Vladimiroviç Putin bəzi məsələlərlə əlaqədar mənə zəng etmişdi. Sabah Ruşaylo Bakıya gələcəkdir. Mən dedim ki, Roqozin buradadır. Biz hər iki tərəfi maraqlandıran digər məsələləri də müzakirə etdik. Bunlar bir kompleks təşkil edir, yəni elə edək ki, maneələrin olmasına baxmayaraq, münasibətlərimiz daha səmimi, daha mehriban olsun. Bu baxımdan mən hesab edirəm ki, sizin səfəriniz böyük əhəmiyyətə malıkdir.

D m i t r i R o q o z i n: Səmimi qəbula görə cənab Prezident, təşəkkür edirəm. Heydər Əliyev mənim həmyaşıdlarım üçün o böyük ölkədə də yüksək vəzifələr tutmuş və yeni müstəqil Azərbaycanda da hakimiyyətə gələrək, çoxsaylı problemləri həll etməyə nail olmuş əfsanəvi insandır. Əlbəttə, mən ilk təəssüratlarımı görə belə nəticəyə gəlirəm ki, Azərbaycandakı indiki vəziyyət, məsələn, 10-11 il bundan əvvəl, burada ilk dəfə olduğum dövrdəkindən qat-qat yaxşıdır. Mən bura 1992-ci ildə, mərhum Elçibəy ölkənin prezidenti olanda gəlmişdim. O zaman mən Rusiya Ali Sovetinin nümayəndə heyətinin tərkibində ekspert kimi gəlmişdim və ölkə barədə ilk təəssüratlarım o zaman yaranmışdı. İndi fərqi həqiqətən görülürəm. Ümumi ab-hava, insanların əhval-ruhiyyəsi, günü-gündən gözəlləşən Bakı – bütün bunlar sübut edir ki, ölkə inkişaf etməkdədir. Burada hiss olunan sabitlik, gələcəyə inam vətəndaşlara belə bir hiss aşılıyır ki, öz respublikasının gələcəyi uğrunda çalışmaq gərəkdir, heç yana çıxıb getmək lazımlı deyil, özlərinin problemlərini burada həll etmək lazımdır. Bu mənim üçün çox xoşdur və öz təəssüratlarımı Moskvada dostlarımıla mütləq bölüşəcəyəm.

Cənab Prezident, mən Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi münasibətilə Sizi təbrik edirəm. Avropa Şurası mürəkkəb, şıltaq təşkilatıdır. Onlar bəzi problemləri bizdən yaxşı başa düşdüklerini göstərmək istəyirlər, halbuki, bu belə deyildir. Əgər onlar bizim problemlərlə üzləssəydi, çoxdan bunların içində itib-batardılar, biz isə hələ birtəhər dözürük və problemləri həll edirik. Azərbaycan parlamenti nümayəndə heyəti başçısının Azərbaycanın bu təşkilata daxil olmasın-

dan heç iki il keçməmiş Avropa Şurası Parlament Assambleyası sədrinin müavini seçilməsi və Büroun üzvü olması çox ciddi hadisədir. Bu çox ciddi hadisədir və rəmzi mənası var və hamı tərəfindən layiqincə – Azərbaycanın demokratik dəyişikliklər yolunda real nailiyyətləri, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin və normal həyatının bərpa edilməsi işində bütövlükdə ölkə rəhbərliyinin, o cümlədən parlamentin xidmətlərinin etirafı kimi qiymətləndirilmişdir.

H e y d ə r Ə l i y e v: Sizin Avropa Şurasındaki fəaliyyətinizi, rusiyalı deputatların Azərbaycandan olan həmkarlarına göstərdiyi fəal dəstəyi və köməyi yüksək qiymətləndirirəm. Azərbaycan nümayəndə heyətinin belə tərəqqiyə nail olması və onun rəhbərinin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi bizim üçün xoşdur və mən burada da fəal əməkdaşlığımızın rolunu görürəm.

D m i t r i R o q o z i n: Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı perspektivlərindən danışaraq demək istəyirəm ki, qloballaşma mərhələsində Avropa strukturlarında qarşılıqlı surətdə faydalı fəaliyyətin istiqamətlərini AŞ-mn üzvü olan MDB ölkələri ilə birlikdə təhlil etmək zəruridir.

Mən Rusiya tərəfinin bu təşəbbüsü dəstəklədiyini bilirəm. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların rolu böyük əhəmiyyətə malikdir. Dünyanın bütün ölkələrinin diqqətini cəlb edən qlobal xarakterli problemlər var. Amma dünyanın gələcək nizamı üçün təhlükəli olan çoxdankı problemlər də var, lakin onlar yavaş-yavaş unudulur. Mən müxtəlif regionlardakı münaqişələri nəzərdə tuturam. Ermənistən tərəfindən Azərbaycana qarşı təcavüzkar separatçılıq hərəkatının başlanması-

dan 15 il keçir. Bu hələ Sovetlər İttifaqı dövründə başlamışdır və indi də davam edir.

İndi hamı İraq məsələsini necə həll etmək barədə düşünür, yaxud Balkanlarda Kosovo, Bosniya və Herseqovina problemləri yaranmışdı. Orada güc tətbiq edildi və indi də etmək isteyirlər. Ancaq burada 15 il əvvəl təcavüz başlamış və mərhələlərlə davam etmiş, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına gətirib çıxarmışdır. Bir milyon qaçqın-köckün çadırlarda ağır şəraitdə yaşayır, amma bütün bunlar unudulur. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu, onun həmsədrleri – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları var. Mən dünən Vladimir Vladičiroviçlə söhbətimdə bu mövzuya toxundum. Mən başa düşürəm ki, indi bu məsələni ön plana çəkmək məqsədə uyğun deyil. Lakin bunu unutmaq, bu torpaqları ermənilərə saxlamaq ki, onlar gələcəkdə də orada azgınlıqlarımı davam etdirsinlər – bu ola bilməz. Bilirsinizmi, əgər dünya ədalətlidirsə, kimin işgalçi, kimin isə onun qurbanı, kimin təcavüzkar, kimin isə onun qurbanı olduğunu müəyyən etməlidir. Bu, müəyyən edilməsə, ədalət olmayacaqdır. Qoy bunu ABŞ, Rusiya, İngiltərə və ya Fransa, NATO müəyyən etsin, amma ədalət olmalıdır. Bu mövzuda çox danışmaq istəmirəm, bilirəm ki, bu barədə söhbətiniz olub, təkrar etməyin mənası yoxdur. Lakin Duma komitəsinin sədri kimi, sizdən xahiş edirəm ki, buna ciddi diqqət yetirəsiniz. Sadəcə olaraq, obyektiv yanaşın, başqa heç nə lazımdır.

Əgər sən günahkarsansa, danışqların gələcəkdə də davam etdirilməsindən ötrü gərginliyi azaltmaq üçün, heç olmasa, günahının müəyyən hissəsini aradan qaldır. Ermənistan silahlı qüvvələri isə yaranmış vəziyyətdən, şəraitdən istifadə

edərək və bəzi ölkələrin, o cümlədən vaxtilə Rusyanın köməyi ilə Azərbaycan ərazisinin bir hissəsini işgal etmişlər və 15 ildir ki, əhalini əzabda saxlayırlar. Doğrudur, işgal 15 il bundan əvvəl başlamamışdır, bu hərəkat isə artıq başlanmışdı və bu torpaqlar artıq 10 ildir ki, işgal altındadır. Bu məsələdə, sadəcə, ədalətli olmaq lazımdır. Hətta qərar qəbul edilməsə belə, bütün dünyaya ədaləti çatdırmaq lazımdır ki, səbəb bu, onun nəticəsi isə budur, günahkar da budur. Onda bu bizim üçün, heç olmasa, mənəvi təsəlli olar. Yoxsa deyirlər ki, iki prezident, gedin razılığa gəlin. Mən onunla necə razılığa gələ bilərəm? Əgər mövqelər dabən-dabana ziddirsə, özü də bir tərəfdə güc, təcavüz, işgal, digər tərəfdə isə təcavüzün qurbanı durursa, necə razılığa gəlmək olar?

Mən münaqişənin qurbanı kimi, hamının bizi yazıçı gəlməsini istəmirəm. Mən bunu dünyada mövcud olan beynəlxalq qayda-qanunlar, beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, BMT-nin Nizamnaməsi, ATƏT-in Əsasnaməsi baxımından deyirəm. Əgər bu məsələni, heç olmasa, düzgün təhlil etməyə cəhd göstərilmirsə, onda Birləşmiş Millətlər Təşkilatı nəyə lazımdır, ATƏT, Minsk qrupu nəyə lazımdır? Əgər biz bu nüfuzlu təşkilatların köməyi ilə heç nəyə nail ola bilmirik-sə, onlar lazım deyildir. Belə çıxır ki, onlar problemləri həll etmək üçün deyil, bir təşkilat kimi, özlərini qoruyub saxlamaq üçün mövcuddurlar.

Mən hər şeydən öncə ATƏT-ə, Minsk qrupuna, ən başlıcası isə həmsədrlərə – ABŞ-a, Rusiyaya və Fransaya irad tuturam.

Dmitri Rəqozin: Heydər Əliyeviç ölkədə vəziyyət sabitləşdiricə və prezident Vladimir Putinin nüfuzu möhkəmləndikcə, Rusiya Qarabağ münaqişəsinin həlli üçün Minsk

qrupunda fəaliyyətini gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, Qarabağ münaqışəsi vaxtilə Sovet İttifaqının dağılmasına təkan vermişdir və onun həlli bütün Qafqazda normal həyatın bərpa edilməsinin bir mərhələsi olmalıdır. Bakıda keçirdiyimiz görüşlərdə bu ağrılı problemlə bağlı fikir mübadiləsi olmuşdur və Moskvaya qayıtdıqdan sonra bu barədə prezident Putinə məlumat vermək niyyətindəyəm.

Cənab Prezident, mən həmkarım İlham Əliyevi bu il ərzində Rusiyaya səfərə dəvət etmişəm.

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN SƏDRİ LUZIUS VİLDHABER İLƏ GÖRÜŞ

Prezident sarayı

18 fevral 2003-cü il

Qonağı səmimiyyatla salamlayan dövlətimizin başçısı Heydər Əliyev Strasburqda ilk görüşü zamanı onu Azərbaycana dəvət etdiyini xatırlatdı, özünü, habelə Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyevin dəvəti ilə Bakıya gəldiyinə görə təşəkkür etdi.

Səmimi qəbula görə prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən Avropa Məhkəməsinin sədri Luzius Vildhaber dedi ki, cənab Prezident, çox sağ olun. Dəvəti qəbul edib buraya gəldik və bizə böyük qonaqpərvərlik və hörmət göstərirlər.

O, Bakıda olduğu müddətdə keçirdiyi görüşlərdən danışaraq vurğuladı ki, mən öz Konvensiyamız haqqında məlumat verdim, bildirdim ki, biz heç kimi zorla məcbur etmirik ki, onu tətbiq etsinlər. Lakin hamımız onun müsbət tərəfini anlamalı, qəbul və tətbiq etməliyik.

Qonağın fikirləri ilə tamamilə razi olduğunu söyləyən prezident Heydər Əliyev onların Konvensiyası əsasında qəbul edilən qərarlara riayət olunduğunu nəzərə çatdırıldı və dedi ki, Azərbaycan müstəqillik əldə edəndən, Avropa Şurasına daxil

olandan yeni bir məhkəmə instansiyası ilə rastlaşıraq. Biz öz vəziyyətimizi və məsuliyyətimizi bilirik. Biz bu barədə Strasburqda sizinlə çox ətraflı söhbət etdik. Sizin bütün qanun-qaydalarımızı öyrənmişik. Güman edirəm ki, bunun əsasında da biz yaxşı əməkdaşlıq edəcəyik.

**KOREYA RESPUBLİKASININ PREZİDENTİ
ZATI-ALİLƏRİ
CƏNAB KİM DE ÇJUNA**

Hörmətli cənab Prezident!

Tedu şəhərinin metrosunda törədilmiş yanğın nəticəsində çoxsaylı insan tələfati xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 19 fevral 2003-cü il

RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ VLADİMİR RUŞAYLONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

20 fevral 2003-cü il

Qəbuldan əvvəl Azərbaycan prezidenti Heydər Əliyevin və Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun təkbətək görüşü oldu.

İki saatdan çox çəkən görüşdə Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq vəziyyət barədə söhbət getdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

H e y d ə r Ə l i y e v: Hörmətli qonaqlar, sizi səmimi-qəlbdən salamlayıram. İki ölkənin mühüm strukturları – təhlükəsizlik şuralarının aparatları arasında yaranmış yaxşı, iş-güzər münasibətlərin səviyyəsindən məmənnun qaldığımı bildirirəm. Moskvada da, Bakıda da bir neçə görüş keçirilmiş, indi isə Rusiya nümayəndə heyəti rəsmi səfərə gəlmışdır. Hesab edirəm, dünən və bu gün görülmüş işlər – biz məhz bu barədə danışırıq – çox faydalıdır. Mən əməkdaşlığın, bax, belə formalarını dəstəkləmişəm və indi də dəstəkləyirəm, çünki onlar, təbii ki, bir məqsədə – Rusyanın və Azərbaycanın dövlətlərarası münasibətlərinin inkişafma və möhkəmlən-

məsinə, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir.

Təkbətək görüşün məzmunundan danışaraq bildirirəm ki, həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının maraqlarına aid məsələlər haqqında ciddi söhbət getmişdir. Bu heç də ona görə deyildi ki, çoxsaylı mürəkkəb problemlər var və onları həll etmək lazımdır, yaxud həll edə bilmirik. Söhbətimizdə ən çox bunu əsas tuturduq ki, Rusiya da, Azərbaycan da bu mərhələdə çox mühüm tədbirlər, o cümlədən də öz dövlətçiliyinin möhkəmləndirilməsi, öz iqtisadiyyatının, demokratik prinsiplərin inkişaf etdirilməsi sahəsində tədbirlər həyata keçirir və təbii olaraq, beynəlxalq həyatda fəal iştirak edirlər. Əlbəttə, bizim beynəlxalq həyatda Rusiya qədər iştirak etmək imkanımız yoxdur, biz kiçik ölkəyik. Rusiya isə indi beynəlxalq aləmdə və dünyanın müxtəlif regionlarında baş verən proseslərin həllində, şübhəsiz, çox mühüm rol oynayır.

Təkbətək görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin, beynəlxalq terrorizmlə və onun hər cür təzahürləri ilə mübarizənin gücləndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdik. Biz bu baxımdan Rusiya ilə Azərbaycan arasında həm yaxşı əməkdaşlıq təcrübəsinin, həm də yaxşı nəticənin olmasından məmnunuq. Ölkəmizin ərazisində cinayətlər törətmış və ədalət mühakiməsindən qaçıb Rusiyada gizlənmiş 2 mindən çox Azərbaycan vətəndaşı fəal qarşılıqlı tədbirlər və əməkdaşlıq nəticəsində yaxalanaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarına verilmişdir. Məlumdur ki, Rusiya ərazisində də. Dağıstanda və digər regionlarda cinayətlər, terror aktları törətmış bir sıra çox təhlükəli cinayətkarları biz burada, Azə-

baycanda məhz beynəlxalq terrorizmlə mübarizə çərçivəsində yaxalamış və Rusyanın hakimiyyət orqanlarına vermişik. Şadəm ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putin bu sahədə aktiv fəaliyyətimizi dəfələrlə qeyd etmiş və bizə təşəkkürünü bildirmişdir.

Terrorizmlə daim mübarizə aparmaq çox mühüm bir məsələdir. Təəssüf, indi dünya elədir ki, hər hansı bir dövrə yekun vurmaq və terrorizmin, xüsusən də beynəlxalq terrorizmin daha olmadığını demək səhv olardı. Dünyanın əslində bütün regionlarında, xüsusən Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr hadisələrindən sonra terrorçular baş qaldırmışlar – bunlar narkotiklərlə və bir çox digər əməllərlə məşğul olan inüxtərif cinayətkarlılardır. Ona görə də mübarizə davam edir və indi də, gələcəkdə də birgə fəaliyyətimizin mühüm istiqaməti beynəlxalq terrorizmlə və onun hər cür təzahürləri ilə mübarizədə fəal əməkdaşlıqdan ibarət olacaqdır.

Təkbətək görüşdə beynəlxalq siyasetin problemləri, o cümlədən İraq ətrafında vəziyyət barədə fikir mübadiləsi apardır. Bu ölkə coğrafi cəhətdən bizə də, Rusiyaya da çox yaxındır, ona görə də biz bu hadisələrə biganə qala bilmərik.

Söhbətimizdə Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması məsələsinə xeyli yer ayrıldı. Mən Vladimir Borisoviçi bu məsələnin bütün tarixi ilə və real vəziyyətlə müfəssəl tanış etdim, ATƏT-in 10 ildən çoxdur bu məsələ ilə məşğul olmasına və 7 ildən artıqdır ATƏT-in Minsk qrupuna Rusyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın başçılıq etməsinə baxmayaraq, problemin indiyədək nə üçün öz həllini tapa bilmədiyini öz mövqeyimiz baxımından açıqladım. Bununla əlaqədar bizim aramızda geniş fikir mübadiləsi oldu. Mən həmişə belə düşünmüşəm və demişəm. Əslində biz

Vladimir Vladimiroviç Putinlə də bu məsələni müzakirə edərkən ona məhz belə yanaşmışlıq ki, bu, yalnız Ermənistan—Azərbaycan məsələsi deyildir, bütün Qafqaza aid məsələdir. Əgər bu, Qafqazın məsələsidirsə, deməli, həm Rusyanın, həm də Qafqazın digər ölkəlerinin məsələsidir. Zənnimcə, bu cür görüşlər, vəziyyətin təhlili naticə etibarilə belə bir əminlik yaranmasına kömək etməlidir ki, dünyada haqq-ədalət olmalıdır. Ermənistanla Azərbaycan arasında münaqişənin timsalında isə biz beynəlxalq hüquq, Birleşmiş Millətlər Təşkilatının Nizamnaməsi, ATƏT-in və digər beynəlxalq təşkilatların əsasnamələri baxımından haqq-ədalətin əsla olmadığını müşahidə edirik. Əgər hamı vəziyyəti ədalətlə qiymətləndirmək lüzumu barədə yekdil rəyə gələ bilsə, onda bu məsələnin həlli yolunu tapmaq çox asan olar. Bu baxımdan biz Vladimir Borisoviçlə yaxşı fikir mübadiləsi apardıq və mən bundan çox razıyam. Ümumən, hesab edirəm ki, səhbətimiz çox faydalı oldu, ölkələrimiz arasında, Azərbaycanın və Rusyanın təhlükəsizlik şuraları arasında münasibətlərin inkişafı üçün bu səhbətin, şübhəsiz, böyük əhəmiyyəti olacaqdır.

Vladimir Ruşaylo: Cənab Prezident, səmimi qəbula görə Sizə təşəkkür edirəm. Azərbaycanlı həmkarlarımıza və ölkənin ali siyasi rəhbərliyi ilə görüşlər bizim üçün son dərəcə vacibdir. Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putin də buna xüsusi əhəmiyyət verir. Son illər ərzində siz daim görüşürsünüz. Bu görüşlər Azərbaycanda da, Moskvada da olmuşdur. Cari ilin əvvəllərində Kiyevdə, MDB-nin zirvə toplantısında da görüşmüştəniz. Bu həftə Rusiya Federasiyasının Prezidenti ilə Sizin telefon danışığınız olmuşdur. Bir sözlə, siz daim əlaqə saxlayırsınız. Dövlət başçılarının göstərdikləri nümunə başqa rəhbərlərə də sirayət edir.

Azərbaycan Təhlükəsizlik Şurasının aparatı ilə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirirəm ki, 2003–2004-cü illər üçün birgə iş planı hazırlanmışdır. O işlənib təkmilləşdirildikdən sonra mükəmməl bir sənəd halına düşmüşdür.

Qarşılıqlı fəaliyyətimiz bir neçə formatda qurulur. Bu, ilk növbədə, Müstəqil Dövlətlər Birliyi ölkələri formatında görülən işdən, «Qafqaz dördlüyü» formatında və bilavasitə ikitərəfli münasibətlər çərçivəsində görülən işdən ibarətdir. Müasir dünyada Qafqaz mühüm coğrafi-siyasi mərkəzə çevrilir və məhz Sizin sayənizdə və Rusiya prezidentinin sayəsində münasibətlərimiz getdikcə daha çox strateji tərəfdəşliq xarakteri alır.

Hörmətli Heydər Əliyeviç, indi isə icazə verin mən Rusiya dövləti başçısının şəxsi məktubunu və «Beynəlxalq təhlükəsizliyin təmin olunmasında xidmətlərə görə» medalını Sizə təqdim edim.

Ölkələrimizin güc strukturları, xüsusi idarələri, hüquqmühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin səviyyəsini Heydər Əliyev həmişə yüksək qiymətləndirmişdir. Bu sahədə böyük iş görülmüşdür. Beynəlxalq terrorizmə qarşı birgə mübarizə məsələlərinə konstruktiv yanaşlığına görə Azərbaycan rəhbərinə təşəkkür edirəm. Azərbaycan 170-dən artıq şəxsin axtarılıb tapılmasında Rusiyaya böyük kömək göstərmişdir, onların bir qismi RF ərazisində terror aktları törədilməsində iştirak etmişdir. Son dərəcə mühümdür ki, biz müxtəlif protokol tədbirlərindən tamamilə konkret işə keçmişik və bu öz bəhrəsini vermişdir. Biz Sizin bu konstruktiv mövqeyinizi qiymətləndiririk, Rusiya prezidenti Vladimir Putin də

bunu yüksək dəyərləndirir və bu barədə öz fikrini dəfələrlə söyləmişdir.

Ölkələrimizin təhlükəsizlik şuraları aparatlarının xətti ilə cari ildə bir sıra tədbirlər – işin 10 istiqaməti üzrə məsləhətləşmələr, birgə konfranslar, o cümlədən mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərinə həsr edilmiş konfranslar keçirilməsi nəzərdə tutulur. Mən Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi həmin mövzuda beynəlxalq konfransda iştiraka dəvət edirəm. Kollektiv təhlükəsizlik haqqında regional müqavilə çərçivəsində tədbirlərdə müşahidəçi kimi daim iştirakına görə Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm. Martin 19–21-də Moskvada bu müqavilənin iştirakçısı olan ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasını keçirmək nəzərdə tutulmuşdur. Mən Azərbaycan dövlətinin başçısının razılığı ilə Ramiz Mehdiyevi bu iclasda iştiraka dəvət edirəm.

Sözümüzün sonunda demək istəyirəm ki, ümumiyyətlə, son vaxtlar Müstəqil Dövlətlər Birliyi ölkələri arasında bütün səviyyələrdə əməkdaşlıq ən müsbət qiymətə layiqdir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu işi öncül istiqamətlərdən hesab edir. Siyasi istiqamət müəyyənləşmişdir və biz onu həyata keçirəcəyik. Bildiyimə görə, Sizin də rəyiniz belədir.

**İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB SEYİD MƏHƏMMƏD XATƏMİYƏ**

Hörmətli cənab Prezident!

İranın cənubunda hərbi-sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərık çıxır, Sizə, həlak olanların ailələrinə və bütün İran xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 fevral 2003-cü il

AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA

Hörmətli cənab Prezident!

Rod-Aylend ştatında diskotekada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yarananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 fevral 2003-cü il

**BOLQARISTAN RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB GEORGİ PİRVARNOVA**

Hörmətli cənab Prezident!

Bolqaristan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan–Bolqaristan əlaqələrinin hərtərəfli inkişafı istiqamətində səylərimizi davam etdirməklə xalqlarımızın rifahına töhfələr verəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqaristan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 fevral 2003-cü il

MƏRAKEŞİN MƏLİKİ ƏLAHƏZRƏT VI MƏHƏMMƏDƏ

Əlahərzət!

Mərakeşin Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında genişlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mərakeş xalqına əmin-amalıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2003-cü il

**QANA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB CON KOFİ AGİYEKUM KUFUORA**

Hörmətli cənab Prezident!

Qana Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qana xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 fevral 2003-cü il

TUNİS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ZEYNULABİDİN BİN ƏLİYƏ

Hörmətli cənab Prezident!

Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafeyi naminə Azərbaycan – Tunis əlaqələrinin inkişafı üçün birləşdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 fevral 2003-cü il

**İRLANDİYANIN PREZİDENTİ
ZATİ-ALİLƏRİ
XANIM MERİ MAKALİSƏ**

Hörmətli xanım prezident!

Ölkənizin milli bayramı – Müqəddəs Ratrik günü münasibətişə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqma sülh və fıravanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 22 fevral 2003-cü il

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEV AMERİKA BİRLƏŞMİŞ
ŞTATLARININ PREZİDENTİ CORC BUŞUN
DƏVƏTİ İLƏ ABŞ-a YOLA DÜŞMƏZDƏN
ƏVVƏL BİNƏ HAVA LİMANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
NÜMAYƏNDƏLƏRİNƏ VERDİYİ
MÜSAHİBƏ**

23 fevral 2003-cü il

H e y d ə r Ə l i y e v: Amerika Birləşmiş Ştatlarma səfərim haqqında məlumatınız var. Bu ayın 26-da prezident Buş ilə, habelə vitse-prezident Çeyni və Dövlət katibi ilə görüşəcəyəm.

Biz bu gün oraya çatacaqıq. Sabah, ayın 24-də nazirlərlə bir neçə görüşlər nəzərdə tutulmuşdur. Aym 25-də böyük bir konfrans keçiriləcəkdir. Bunu Azərbaycan, Türkiyə, Gürcüstan və Amerika Birləşmiş Ştatlarının hökuməti bir yerdə təşkil edir. Konfrans «Şərq–Qərb dəhlizi reallığıdır» mövzusuna, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinə və Bakı–Tbilisi–Ərzurum qaz kəmərinə həsr olunacaqdır. Konfransda Amerika hökumətinin rəhbər şəxsləri də iştirak edəcəklər. Konfransa çox böyük maraq var. Həm siyasetçilər, həm iqtisadiyyatçılar, həm də neft şirkətlərinin nümayəndələri ona çox böyük maraq göstərirler.

Bir də ki, indiyə qədər də müxtəlif ölkələrdə bizim bu layihələrin əleyhinə çıxanlar var. Gürcüstanın özündə bəzi qüv-

vələr indiyə qədər buna mane olmaq istəyirlər. Yaxud da ki, Amerika Birləşmiş Ştatlarında həddindən çox qeyri-hökumət təşkilatları toplaşıblar. Deyəsən orada, Brukins İnstitutunda onlar da konfrans keçirmək istəyirlər. Hər halda, belə görünür və əvvəldən də bilirdik ki, bu layihələrin həyata keçirilməsi bəzi ölkələrə əlverişli deyildir. Onlar müxtəlif mərhələlərdə bu layihələrə mane olmaq istəyirdilər. Ancaq son mərhələdə, məsələlər həll olunandan sonra açıq mübarizəyə keçiblər. Bizdə isə bu layihələrin həyata keçirilməsinə başlamaq, maliyyələşdirmək vaxtıdır. Ona görə də tez-tez ortaya müxtəlif məsələlər çıxır. Bunların hamısını bir də müzakirə edib, onlara son qoymaq üçün orada belə bir konfransın keçirilməsini məsləhət görüblər. Mən də orada çıkış edəcəyəm, Devid Vudvord da çıkış edəcəkdir. Bizdən Natiq Əliyev, Gürcüstandan Çanturiya, Türkiyədən Xarici İşlər nazirinin müavini və başqa şəxslər çıkış edəcəklər. Ayın 25-də belə bir konfrans keçiriləcəkdir. Səfər Proqramının qalanı isə ayrı-ayrı görüşlərdir, öyü də yüksək səviyyədə.

S u a l: Cənab Prezident, Siz Bakı-Tbilisi-Ceyhan layihəsinə kredit ayıracaq beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşəcəksiniz. Umumiyyətlə, kredit ayrılmasında ciddi problemlər varmı?

C a v a b: Bilirsiniz, elə problem yoxdur. Çünkü vaxtilə biz bunlarm hamısını danışmışıq, razılaşmışıq. Amma indi kim isə bu tərəfdən çıxır, kim isə o tərəfdən çıxır, bir bəhanə gətirir. Orada da belədir ki, meydana çıxan hər bir yeni suala cavab vermək lazımdır. Güman edirəm ki, mübarizəmiz davam edəcək və biz istədiyimizə nail olacaqıq.

S u a l: Cənab Prezident, Corc Buşla görüşünüzdə hansı məsələlərə toxunulacaqdır?

C a v a b: Birinci, Amerika–Azərbaycan münasibətləri. Sonra, təbii ki, bizim üçün çox vacib olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, beynəlxalq terrorizmlə mübarizə, ümumiyyətlə, dünyada gedən proseslər və sair. Məsələlər çoxdur.

S u a l: Cənab Prezident, İraqla bağlı məsələ müzakirə olunacaq. Gürcüstan prezidenti öz mövqeyini konkret bildirdi, Azərbaycan prezidenti olaraq Sizin rəsmi mövqeyiniz necədir?

C a v a b: Biz mövqeyimizi bildirmişik, bəyanatımız var. Bizim mövqeyimizə dair bəyanatı siz oxumamışınızsa, mən neyləyim?!

J u r n a l i s t: Bilirik, Xarici işlər naziri bəyanat verdi...

H e y d ā r Ə l i y e v: Xarici İşlər naziri özbaşına bəyanat vermir. O, dövlətin adından bəyanat verir.

S u a l: Cənab Prezident, İraq məsələsində Amerikanın Azərbaycana indiyədək hər hansı bir formada dəstək almaq barədə müraciəti olubmu?

C a v a b: Yox, olmayıb. Biz onlarla əməkdaşlıq edirik, Əfqanistanda antiterror koalisiyasında çox böyük işlər görülür. Ancaq konkret hələlik heç bir müraciət olmayıbdır.

S u a l: Cənab Prezident, Siz dediniz ki, Amerika prezidenti ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəksiniz. Yəqin ki, Siz ona fikirlərinizi çatdıracaqsınız. Ümumiyyətlə, Amerikanın Minsk qrupundakı rolü Sizi razi salırı, yəni kifayət qədər fəallığı varmı? Yoxsa elə bunu çatdıracaqsınız?

C a v a b: Bilirsiniz, mən oraya şikayət etməyə getmirəm. O bizim öz işimizdir. Mən Kiyevdə Minsk qrupunun həmsədr-ləri ilə danışanda – Dilarə xanım iştirak edirdi – onlara nə qədər ciddi iradalar bildirdim. Ancaq prezidentlə prezident səviyyəsində danışacağam. Sağ olun.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINA SƏFƏRİ

Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşun dəvəti ilə fevralın 23-də Vaşinqtona səfərə gedən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin gün yolüstü Londonda dayanmışdır.

Dövlətimizin başçısını Stensted hava limanında Sevil xanım Əliyeva və Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov qarşıladılar.

Prezident Heydər Əliyev Londondan Birləşmiş Şatlara yola düşdü.

* * *

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin gün Vaşinqtona gəldi.

Dövlətimizin başçısını ABŞ paytaxtının «Endrus» hərbi hava limanında Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşları, hava limanının komandanı general Qlen Spiars, Azərbaycanın Vaşinqtondakı səfiri Hafız Paşayev və ölkəmizin BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev səmimiyyətlə qarşıladılar.

Azərbaycan prezidenti Heydər Əliyev maşın karvanının müşayiəti ilə Vaşinqtonda onun üçün ayrılmış iqamətgahda «Fermont» mehmanxanasına gəldi.

ATƏT-in MİNSK QRUPUNUN ABŞ HƏMSƏDRİ RUDOLF PERİNA İLƏ GÖRÜŞÜ

*Vaşinqton,
Azərbaycan prezidentinin iqamətgahı – «Fermont»
mehmanxanası*

24 fevral 2003-cü il

Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri səfir Rudolf Perinani qəbul etmişdir.

Səfir Rudolf Perina dövlətimizin başçısını səmimiyyətlə salamlayaraq vurğuladı ki, Minsk qrupunun həmsədləri özlərinin əməli fəaliyyətində prezident Heydər Əliyevin fikirlərinə həmişə böyük əhəmiyyət verirlər.

Azərbaycan prezidenti ABŞ diplomatının onunla Vaşinqtonda görüşmək təşəbbüsünü bəyəndiyini söylədi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsindən söhbət getdi. Prezident Heydər Əliyev dedi ki, uzun sürən bu münaqişənin indiyədək həll edilməmiş qalması mümkün deyildir. Azərbaycan xalqı, dövlətimiz vəzifətin bundan sonra da belə davam etməsi, torpaqlarımızın işgal altında qalması ilə razılaşa bilməz. Ona görə də bu vəzifətə son qoymaq, münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edilməlidir.

Səfir Rudolf Perina Azərbaycan rəhbərinin fikirləri ilə razılaşaraq bildirdi ki, Minsk qrupunun həmsədrləri də bu yöndə işləmək istəyirlər.

Daha sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirildi.

ABŞ-in TİCARƏT NAZİRİ DONALD EVANS İLƏ GÖRÜŞ

*Vaşington,
Azərbaycan prezidentinin iqamətgahı –«Fermont»
mehmanxanası*

24 fevral 2003-cü il

Dövlətimizin başçısı ilə görüşmək imkanından şərəf duyduğunu söyləyən nazir Azərbaycan prezidentinin Vaşinqtona səfərini yüksək qiymətləndirərək dedi ki, ABŞ müstəqil Azərbaycanın uğurlarını maraqla izləyir. O, qlobal əhəmiyyətə malik layihə adlandırdığı Bakı–Tbilisi–Ceyhan layihəsinin həyata keçirilməsini Azərbaycan Respublikasının və şəxsən prezident Heydər Əliyevin böyük uğuru kimi dəyərləndirdi.

Nazir ölkəmizdə əldə olunan tərəqqi münasibətilə dövlətimizin başçısını təbrik etdi, qlobal iqtisadiyyat üçün çox böyük əhəmiyyətə malik olan əsas ixrac boru kəməri layihəsində bir sıra ABŞ şirkətlərinin iştirakından məmənunluğunu bildirdi.

Prezident Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı zəngin neft-qaz yataqlarının birgə işlənilməsinə dair dünyanın, o cümlədən ABŞ-in aparıcı şirkətləri ilə müqavilələrin imzalanmasında, habelə əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında Birləşmiş Ştatlar hökumətinin xüsusi rolu olduğunu vurguladı. Eyni zamanda, bütün bu işlərdə gənc, müstəqil Azərbaycan dövlətinin də böyük qətiyyət və iradə nümayiş etdirdiyini xatırlatdı. Dövlətimizin başçısı dedi ki, Bakı–Tbili-

si-Ceyhan layihəsinin həyata keçirilməsinə indi də cürbəcür manealər var. Biz onların aradan qaldırılmasında ABŞ-in dəstəyinə ümid bəsləyirik.

Dünya iqtisadiyyatına daha six integrasiya olunmaq sahəsində Azərbaycanın gördüyü işləri ABŞ hökumətinin və ölkənin işgüzar dairələrinin nümayəndələrinin yüksək qiymətləndirdiyini vurğulayan nazir Donald Evans bildirdi ki, Birləşmiş Ştalar əsas ixrac boru kəmərini Xəzər regionunu dünya iqtisadiyyatına qovuşdurən mühüm vasitə hesab edir. Biz bu sahədə Azərbaycanı hər cəhətdən dəstəkləyəcəyik. ABŞ Azərbaycanla həm neft-qaz sektorunda, həm də digər sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.

Cəmiçilik, rabitə və hava nəqliyyatı sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair konkret fikirlər söyləyən nazir ABŞ-in xarici siyasətdə, xüsusən iqtisadi-ticarət əlaqələrdə Azərbaycana böyük əhəmiyyət verdiyini vurğuladı, bu sahədə Azərbaycan prezidenti Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasetini yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Heydər Əliyev ABŞ şirkətlərinin ölkəmizdə müxtəlif işlər gördüyünü, respublikamızın neft sektoruna 2,2 milyard dollar investisiya qoyduğunu xatırlatdı, naziri maraqlandıran məsələlərə cavab verərək dedi:

Bizim öz şirkətimizin neft hasilati ildə 9 milyon tondur. «Əs-rin müqaviləsi»nə əsasən, «Çıraq» platformasından ildə 7 milyon ton neft hasil olunur. Müqavilə üzrə artıq 27 milyon ton neft ixrac olunubdur. Bunun təxminən 4 milyon tonu Bakı–Novorossiysk kəməri ilə, qalan hissəsi isə Bakı–Supsa kəməri vəsi-təsilə ixrac edilibdir.

Azərbaycan nefti çox keyfiyyətlidir və dünya bazarında başqa neftlərdən bir dollar baha satılır. Sizin şirkətlər qoyduğu

investisiyanın 78 faizini götürüblər, yəni 1,2 milyard dollar gəlir əldə ediblər.

2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi başa çatdırılacaqdır. O, tam işə düşəndə ildə 20 milyon ton neft ixrac edə biləcəyik. Amma onun ümumi gücü 50 milyon tondur. Bir neçə ildən sonra isə indi işlənilən yataqlardan təxminən 40 milyon ton neft hasil ediləcəkdir. Qazaxıstanın da Bakı-Tbilisi-Ceyhana qoşulması çox əhəmiyyətlidir. Onda bu neft kəməri ilə daha çox neft daşına bilər. Azərbaycanda qaz ehtiyatları da aşkar olunubdur. «Şahdəniz» yatağının ehtiyatı 1 trilyon kubmetrdir. Xəzərin təkcə Azərbaycan sektorunda təxminən 5 trilyon kubmetr qaz, 4 milyard ton neft var. Amma bunlar ilkin məlumatlardır. Gələcəkdə qazı Türkiyəyə, oradan da Yunanistan ərazisi ilə Avropaya ötürmək imkanımız böyükdür.

Prezident Heydər Əliyevlə görüşün çox əhəmiyyətli olduğunu, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracı üçün çox vacib olan layihələrin uzun müddətə nəzərdə tutulduğunu bildirən cənab Donald Evans dedi ki, bu, dünya ilə çox mühüm bir bağlılıq yaradacaqdır. Biz şirkətlərimizin Sizin ölkənin inkişafında iştirakını təmin edəcəyik. Bütün bunlar kommersiya, ticarət əlaqələrinin, tərəfdaşlığıımızın möhkəmlənməsinə, birgə müəssisələrin yaradılmasına imkan verəcəkdir. Bunun nəticəsində ABŞ şirkətlərinin gözəl olkənizdə iştirakını daha çox görəcəksiniz. Bu isə yeni iş yerlərinin açılmasına, insanların güzəranının yaxşılaşmasına səbəb olacaqdır.

Nazir daha sonra bildirdi ki, dünyaya lazım olan enerji daşıyıcıları Azərbaycan, Qazaxıstan və Xəzərin ətrafında yerləşən digər ölkələr verəcəkdir. Gələcəkdə Qazaxıstan və

digər ölkələr də bu layihəyə qatılacaqdır. Azərbaycanın qaz ehitiyatları da həm dünya, həm də ABŞ üçün çox vacibdir.

Azərbaycan prezidenti Heydər Əliyev maraqlı görüşə görə cənab Donald Evansa bir daha təşəkkür etdi və onu ölkəmizə səfərə dəvət etdi. Dəvət məmənnunluqla qəbul olundu.

BEYNƏLXALQ MALİYYƏ KORPORASIYASININ RƏHBƏRİ PİTER UOYKE İLƏ GÖRÜŞ

Vaşinqton,

*Azərbaycan prezidentinin iqamətgahı – «Fermont»
mehmanxanası*

25 fevral 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyev korporasiyanın rəhbərini səmimiyyətlə salamlayaraq, bu görüşü yüksək qiymətləndirdiyini, Azərbaycan nümayəndə heyatının cənab Uoyke ilə görüşü barədə məlumati olduğunu söylədi və belə mühüm söhbətlərə ehtiyac duyulduğunu vurğuladı.

Prezident Heydər Əliyevin Vaşinqtona səfərini yüksək dəyərləndirən, onunla görüşmək imkamna görə dərin minnətdarlığını bildirən Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Piter Uoyke dedi ki, cənab Prezident, Siz ölkənizdə özəl sektöra böyük diqqət yetirirsiniz. Biz respublikanızda iqtisadiyyatın qeyri-dövlət bölməsinin inkişaf etdirilməsinə göstərilən qayğıdan məmənunluq duyuruq.

Azərbaycan prezidenti «Şərq–Qərb enerji dəhlizi reallıqdır» mövzusunda konfrans barədə məlumat verdi və dedi ki, biz bəyan etdik, son illər görülən işlər nəticəsində artıq Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşasına başlanılıbdır. Güman edirik ki, bu çox vacib, Şərqlə Qərbi birləşdirən və Amerika Birləşmiş Ştatlarının siyasetinə cavab verən bir layihədir. Təbiidir ki.

bunun maliyyələşməsi məsələsi də həll olunacaqdır. Biz bu barədə xeyli tədbirlər görmüşük. Siz bunları bilirsiniz.

Cənab Uoyke respublikamızın bu nüfuzlu maliyyə qurumu ilə əlaqələrinə geniş yer verdi, Azərbaycanın iştirak etdiyi iri layihələrin maliyyələşdirilməsində onun imkanlarından istifadə barədə fikir mübadiləsi aparılmasının əhəmiyyətli olduğunu söylədi. O dedi ki, cənab Prezident, aydınlaşdır ki, Azərbaycanın Qərblə birləşməsi üçün bu layihənin həyata keçməsi çox vacib bir amildir. Eyni zamanda, bu layihə üç ölkənin – Azərbaycanın, Gürcüstanın və Türkiyənin integrasiyası üçün də çox vacibdir, kəmərin keçəcəyi ölkələr üçün geniş iqtisadi imkanlar açır.

Korporasiyanın rəhbəri ötən gün Azərbaycan, Türkiyə və Gürcüstanın nümayəndələri, habelə Azərbaycan Beynəlxalq Əməkliyyat Şirkətinin rəhbəri ilə Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə dair maliyyə məsələlərilə əlaqədar aparılan fikir mübadiləsi barədə də məlumat verdi və dedi ki, bizim əsas məqsədimiz təkcə neftin nəqlinə kömək etmək, kəmərin maliyyələşdirilməsi deyil, regionda həyata keçirilən digər layihələrdə də fəal iştirak etmək, eyni zamanda, bu ölkələrin iqtisadiyyatına yaxından fikir verməkdir. Bu çox nəhəng, qlobal layihə olduğuna görə, ayrı-ayrı şəxslərin də, beynəlxalq qurumların da diqqətini çox cəlb edir.

Prezident Heydər Əliyev əsas ixrac boru kəmərinin tikintisinin maliyyələşdirilməsindən bir daha söhbət açdı, birgə həyata keçirilən bu layihənin ABŞ-in milli maraqlarına uyğun işbirliyi olduğunu xatırlatdı.

ABŞ-in ENERGETİKA NAZİRİ İLƏ GÖRÜŞ

*Vaşinqton,
Azərbaycan prezidentinin iqamətgahı – «Fermont»
mehmanxanası*

25 fevral 2003-cü il

*Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
ABŞ-in Energetika naziri Spenser Abrahami qəbul etmişdir.*

Dövlətimizin başçısı ilə yenidən görüşməsindən böyük məmənunluq duyduğunu bildirən ABŞ-in Energetika naziri dedi ki, biz hamımız Sizi Vaşinqtonda salamlayırıq və bu qəbula görə Sizə minnətdarlığımızı bildiririk. Biz Sizinlə görüşərkən özümüzü çox xoşbəxt hiss edirik və səfərinizdə Sizə uğurlar arzulayırıq. Prezident Buş və vitse-prezident Çeyni Sizinlə görüşü səbirsizliklə gözləyirlər və bizim hamımız Sizin Vaşinqtona gəlməyinizdən çox şadıq.

Prezident Heydər Əliyev bu görüşə görə və dediyi xoş sözlərə görə nazirə təşəkkür etdi və xatırlatdı ki, ötən ilin sentyabrın 18-i bizim üçün tarixi bir hadisə oldu. Biz neçə illər işlədiyimiz, hazırladığımız layihənin icra olunmasına başladıq. Məhz Amerika Birləşmiş Ştatları tərəfindən sizin, Energetika nazirinin orada iştirakı bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Vaşinqtonda «Şərq-Qərb enerji dəhlizi reallığıdır» mövzusunda Amerika Birləşmiş Ştatlarının, Azərbaycanın, Gürcüstanın və Türkiyənin birlikdə keçirdiyi

bevnəlxalq konfransı yüksək qiymətləndirdi və dedi ki, belə konfrans heç olmamışdı. Mən bunu təklif etdim və çox məmənunam ki, Amerika tərəfi də, bizim tərəfdaşlarımı - Gürcüstan da, Türkiyə də bunu yaxşı qəbul etdi, birlikdə toplaşdıq və Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum kəmərlərinin əhəmiyyəti haqqında hamımız bir daha danışdıq. Demək olar ki, cəmiyyət üçün bir daha onun təqdimatını etdik. Layihə başlanandan Amerika Birləşmiş Ştatları biza dəstək veribdir. Əgər bu dəstək olmasaydı, təbii ki, biz irəliyə gedə bilməzdik.

Prezident Heydər Əliyev cənab Abrahamin indiyədək görüşdüyü ABŞ-in dördüncü Energetika naziri olduğunu xatırladaraq bu görüşlərin əhəmiyyətini, nazirlərin hər birinin böyük təcrübəyə malik olduğunu söylədi. Dövlətimizin başçısı dedi ki, güman edirəm, Amerika Birləşmiş Ştatlarının enerji naziri kimi, Sizin Bakı-Tbilisi-Ceyhan layihəsinin məhz indi həyata keçirilməsinə böyük köməyiniz olacaqdır.

ABŞ-in Energetika naziri Spenser Abraham Bakıdakı görüşləri yada saldı və dedi ki, bizim həyata keçirdiyimiz bu layihə prezident Buşun enerji strategiyasının vacib bir hissəsidir və bu, dünyada neftin nəqli istiqamətlərinin çoxşaxəli olmasını təmin etmək üçündür.

Cənab prezident Buş və ABŞ hökuməti neft və qazla bağlı olan bütün layihələrin hamisini dəstəkləyir. Bu layihələr təkcə Azərbaycan üçün deyil, region üçün də çox vacibdir və şübhəsiz ki, qlobal səviyyədə neft və qaz təchizatını artıracaqdır. Bunlar Azərbaycan üçün də, Birləşmiş Ştatlar üçün də çox əhəmiyyətli layihələrdir. Biz onları bu günə qədər möhkəm dəstəkləmişik və irəliyə getdikcə də bunu davam etdirəcəyik.

Cənab Spenser Abraham «Şərq-Qərb enerji dəhlizi reallığıdır» mövzusundakı konfransın yaxşı keçməsinin elə bu layihə-

lərin uğurla reallaşdırılmasının əlaməti olduğunu vurgulayaraq dedi:

Prezident Buş mənə tapşırılmışdır ki, mən bu işlərlə məşğul olum. Çox təəssüf edirəm ki, konfransın işində iştirak edə bilməmişəm. Lakin biz bu işlə çox yaxından məşğuluq. Bizi tapşırılıb ki, vaxtaşırı Konqresə gedib konqresmenləri bu layihənin lazımlı olmasına inandırmağa səy göstərək. Bu gün mənim növbəmdir. Bakıda da demişdim, indi də təkrar etmək istəyirəm ki, həmin layihənin uğurla həyata keçirilməsi Sizin xidmətləriniz, Sizin liderlik qabiliyyətiniz sayəsindədir. Bundan sonra da layihəyə dəstək verməkdə davam edəcəyik. Bu, ölkələrimiz arasında münasibətlərin inkişafına, xüsusən də enerji məsələləri ilə bağlı əməkdaşlığa yeni təkan verəcəkdir.

İxrac boru kəmərləri layihələrinin reallaşdırılmasına ABŞ-in dəstəyini bir daha xüsusi vurgulayan prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, ölkələrimizin çoxşaxəli əməkdaşlığı gələcəkdə də uğurla davam etdiriləcək və Birləşmiş Ştatlar Qafqaz bölgəsində təhlükəsizlik və sabitliyin təmin olunmasına, tərəqqiyə köməyini artıracaqdır.

XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!

Bu gün mən Sizə insanlığın tarixində ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olan Xocalı soyqırımı münasibəti ilə müraciət edirəm.

Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasetinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyaset və düşməncilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.

15 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükələri ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və tammiqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə on minlərlə insan həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləşmələri tərəfin dən işgal edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlişi oldu. Erməni hərbi birləşmələri 366-ci sovet alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman

vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.

Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işgal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyribərabər döyüsdə igidliklə vuruşaraq, əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər.

Xocalı faciəsindən danışarkən o zaman Azərbaycana rəhbərlik edən şəxslərin və xalqa rəhbərliyə iddialı olan qüvvələrin siyasi və mənəvi məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Öz vəzifə borcuna görə vətəndaşların asayışını və təhlükəsizliyini qorumalı olan dövlət orqanları şəhərin müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhər sakinlərini taleyin ümidiన buraxmışdılar. Uzun müddət mühasirə şəraitində qalan güclü düşmənlə mərdliklə vuruşan şəhərin müdafiəçilərinə heç bir kömək göstərilənməmişdir. Respublikanın rəsmi rəhbərliyi baş vermiş ağır cinayət və soyqırım aktının miqyasları və ağırlığı haqqında dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə məlumat vermək, həqiqəti çatdırmaq əvəzinə, real vəziyyəti gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik, məsuliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişdi. Sonradan da Xocalı soyqırımının mahiyyətini açmaq, onun təşkilatçılarını və icraçılarını ifşa etmək üçün heç

bir iş görülmemişdir. Xalqımız faciası, yüzlerlə insanın məhv olmuş həyatı o zamankı hakimiyyət və müxalifət tərəfindən yalnız siyasi mübarizədə qarşılıqlı ittihamlar üçün vəsitə rolunu oynamışdır.

1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi bütün dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir. Bu, Xocalı şəhidlərinin, Vətən müdafiəcilərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuz olmaqla bərabər, həm də faciənin beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına yönəlmışdır.

Azərbaycanın dövlət rəhbərliyi Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həlli, ərazilərimizin işgaldən azad edilməsi üçün məqsədyönlü və ardıcıl iş aparır. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir, zaman bizim xeyrimizə işləyir. Bu gün dövlətimiz və xalqımız iqtisadi, siyasi və mənəvi cəhətdən müqayisələnəməz dərəcədə güclənib, müstəqil Azərbaycan dövləti dünya siyasetinin mühüm faktoruna çevrilib. İnanıram ki, Azərbaycanım dövlət müstəqilliyyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüğünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır!

Bu milli matəm gündənə Xocalı şəhidlərinin və qəhrəmanlarının müqəddəs ruhu qarşısında baş əyərək, Allahdan onlara rəhmət diləyir, onların yaxınlarma, bütün xalqımıza başsağlığı verirəm!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

25 fevral 2003-cü il

ÇİN XALQ RESPUBLİKASININ SƏDİRİ ZATİ-ALİLƏRİ CƏNAB TSZYAN TSZEMİNƏ

Hörmətli cənab sədr!

Sinszyan-Uyğur Muxtar rayonunda baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı xəbəri məni ürək-dən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

25 fevral 2003-cü il

«ŞƏRQ-QƏRB ENERJİ DƏHLİZİ REALLIQDIR» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA NİTQ

Vaşinqton

25 fevral 2003-cü il

Fevralın 25-də Azərbaycan prezidenti Heydər Əliyev Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatasının Amerika-Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurası ilə birgə təşkil etdiyi «Şərq-Qərb enerji dəhlizi reallıqdır» mövzusunda beynəlxalq konfransda iştirak etdi.

Salona toplaşanlar – ABŞ hökumətinin nümayəndələri, iri neft şirkətlərinin, nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri, diplomatlar, müxtəlif sahələri təmsil edən mütəxəssislər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Konfransi açan ABŞ Dövlət Departamentinin Xəzərin enerji diplomatiyası üzrə müşaviri Stiven Mənn Şərq-Qərb enerji dəhlizinin reallığa çevrilməsinin çox böyük əhəmiyyəti olduğunu vurğuladı. Amerika-Türkiyə Şurasının sədri Frenk Skoukroft beynəlxalq enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın önəmli rolunu xüsusi qeyd etdi.

Azərbaycan prezidenti Heydər Əliyev konfransda geniş nitq söylədi.

* * *

H e y d ē r Ə l i y e v: Hörmətli cənab Skoukroft!

Hörmətli cənab Stiven Mənn!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı burada, Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda indi işinə başladığımız konfrans münasibətilə təbrik edirəm, sizi səmimi-qəlbdən salamlayıram və konfransın işinə uğurlar arzulayıram.

Bu konfransın Vaşinqtonda indi keçirilməsinin çox böyük əhəmiyyəti var. Konfrans «Şərqi-Qərbi enerji dəhlizi reallığıdır» mövzusundadır və onu Amerika-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası, Amerika-Türkiyə Şurası və təbiidir ki, Amerika Birləşmiş Ştatlarının hökuməti birlikdə təşkil etmişlər. Dövlət Departamenti də bu işlə məşğul olubdur. Belə bir konfransın keçirilməsinin zəruri olduğu haqqında qərar qəbul etmişlər və bu konfrans baş tutmuşdur.

Bunun xüsusiyyəti ondan ibarətdir ki, burada həm Amerika Birləşmiş Ştatlarınm, həm Türkiyənin, həm Gürcüstanın, həm də Azərbaycanın nümayəndələri iştirak edirlər. Bu da təbiidir, çünki Şərqi-Qərbi dəhlizi böyük məsafəni əhatə edir. Ancaq daha çox Xəzər dənizi hövzəsində həyata keçirdiyimiz proqramlar, layihələr əsasında bizim regionu – Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edir.

Şərqi-Qərbi dəhlizi təkcə bundan ibarət deyildir. O daha böyük bir ərazini əhatə edir. Ancaq bizim layihələr indi məhz bu ölkələr arasında həyata keçirilir. Lakin bu layihələrin həyata keçirilməsində Amerika Birləşmiş Ştatları və onun böyük neft şirkətləri xüsusi rol oynayırlar. Qərbi ölkələrinin

bir neçə böyük neft şirkəti və xüsusən Böyük Britaniyanın *bp* şirkəti bu işlərdə əvvəldən xüsusi rol oynayır.

Bu məsələ Amerika Birləşmiş Ştatlarının ictimaiyyətinə, güman edirəm ki, xüsusən də burada iştirak edənlərə, bu məsələyə maraq göstərənlərə məlumdur. Ancaq mən bu layihənin tarixi haqqında bir neçə kəlmə demək istəyirəm ki, hər şey daha da aydın olsun.

Sovetlər İttifaqı dağılıandan sonra Azərbaycan öz müstəqilliyini əldə edib ölkəsində yeni, demokratik, dünyəvi dövlət qurmaq işinə başlamışdır. Azərbaycan dövlət quruculuğunda demokratiya, dünyəvilik, qanunun aliliyi və bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsini əsas götürmüştür və artıq on ildən çoxdur ki, bu yolla gedir.

Bu illər Azərbaycan üçün asan olmayıbdır. Biz bir neçə sınaqlardan keçmişik, bir neçə dəfə Azərbaycanda qanuni hakimiyyəti devirməyə çalışıblar və bəzən də buna nail olublar. Ancaq biz 1993-cü ildən başlayaraq – 1994-cü və 1995-ci illərdə Azərbaycanda hakimiyyət çevrilişinə cəhd edənlərin qarşısını ala, ölkəmizdə sabitlik yarada bildik. İndi Azərbaycan tam daxili sabitlik içərisində yaşayan bir ölkədir və demokratik prinsiplər əsasında inkişaf edir, bazar iqtisadiyyatı, iqtisadi islahatların keçirilməsi Azərbaycan iqtisadiyyatının əsas istiqamətləridir. Biz bu istiqamətdə irəliləyirik və deyə bilərəm ki, xeyli nailiyyətlər də əldə etmişik.

Bu yolda Azərbaycan birinci növbədə özünün təbii sərvətlərindən istifadə olunmasına xüsusi əhəmiyyət verdi. Sizə məlumdur ki, Azərbaycan qədim neft ölkəsidir. İlk dəfə sənaye üsulu ilə neftin hasilatı 150 il bundan önce məhz Azərbaycanda başlamışdır. XIX əsrin ikinci yarısında Azərbaycana bir çox Qərb şirkətləri gəlib neftin hasilatı ilə məşğul

olublar. Burada Nobel qardaşları xüsusi rol oynayıblar. Sovet hakimiyyəti dövründə Azərbaycan, demək olar ki, SSRİ-nin ən böyük neft regionu olmuşdur. Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, ikinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı. Bu da həqiqətdir, o vaxt SSRİ-də istifadə olunan neftin 70 faizi Azərbaycandan daşınırkı, Azərbaycanda hasil edilirdi.

Beləliklə, Azərbaycan neft və qazla zəngin bir ölkə olmuşdur. Azərbaycanda neftçilər, alimlər, geoloqlar hətta Xəzər dənizində də kəşfiyyat işləri, neft hasilatı ilə məşğul olmuş və 1949-cu ildə – yarım əsr bundan əvvəl ilk dəfə sahildən 100 kilometr uzaqda neft çıxarılmışdır. Ona görə də Azərbaycan bir müstəqil dövlət kimi, özünün böyük neft və qaz ehtiyatları olduğunu bildirdi. Bunlardan istifadə etmək üçün – təbiidir ki, özünün buna imkanı yox idi – Qərbə, yəni Amerika Birləşmiş Ştatlarına, Avropa ölkələrinə üzünü tutdu və bu ölkələrdən gələn böyük neft şirkətləri Azərbaycanda bu ölkənin dövləti ilə, Dövlət Neft Şirkəti ilə yataqların işlənilməsinə başladılar. Dünyanın 14 ölkəsindən olan 32 neft şirkəti ilə 21 müqavilə imzalanıbdır. Onların birincisi «Azəri», «Çıraq», «Günəşli» neft yataqları ilə əlaqədardır. Bunların işlənilməsi üçün həm Amerika şirkətləri, həm Böyük Britaniya, həm də digər ölkələrin şirkətləri – 11 neft şirkəti müqavilə imzalamışdır. 1994-cü ildə bu müqavilə imzalananda məhz Qərbdə, Amerikada ona «Əsrin müqaviləsi» adı verildi.

Biz nəzərdə tuturduq ki, bu yataqlardan 540 milyon ton neft hasil olunacaqdır. Ancaq sonra aparılan işlər göstərdi ki, orada 740 milyon ton neft hasil etmək mümkündür. Demək, bu yataqların işlənilməsinə başlanıldı.

Ancaq neftin ixracı bizim qarşımızda duran əsas məsələ idi. Biz 1997-ci ildə «Çıraq» yatağından ilk neft aldıq. O vaxt bir boru xətti var idi – Bakı–Novorossiysk. O xətlə nefti ixrac etməyə başladıq. Sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə – onun başında *bp* durur – xüsusi bir neft kəməri, Gürcüstanın Qara dənizdəki Supsa limanma neft kəməri çəkdik. İndi neft oradan ixrac olunur.

Ancaq biz müqaviləni imzalayanda və ondan sonrakı illərdə də aparılan bütün damşıqlar bu nəticəni vermişdi ki, Xəzərin zəngin neftini ixrac etmək üçün böyük neft kəməri lazımdır. Bu da Bakı–Tbilisi–Ceyhan neft kəməridir. Biz ötən illərdə bu kəmərin layihəsi üzərində işləmişik. 1998-ci ildə Ankarada Türkiyə, Azərbaycan, Gürcüstan Bakı–Tbilisi–Ceyhan əsas ixrac kəmərinin inşa edilməsi haqqında bəyannamə imzalamışlar. O vaxt Amerika Birləşmiş Ştatların Energetika naziri də bu mərasimdə iştirak etmişdir. Qazaxıstan da bu bəyannaməyə qoşuldu ki, gələcəkdə Xəzər dənizindəki neftini bu boru xətti ilə ixrac edə bilsin.

Sonra, 1999-cu ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşü zamanı Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsi haqqında ölkələrimiz arasında saziş imzalandı. Türkiyə prezidenti, Azərbaycan prezidenti, Gürcüstan prezidenti saziş imzaladılar və Amerika Birləşmiş Ştatlarının prezidenti də himayəsini göstərərək, bu sazişə öz imzasını atdı. Yenə də Qazaxıstan bu sazişə qoşuldu, Qazaxıstan prezidenti də onu imzaladı. Onlar da bu boru xəttindən istifadə edəcəklər. Bundan sonra layihə işləri daha da gücləndi. Nəhayət, keçən ilin sentyabr ayında Türkiyə, Gürcüstan və Azərbaycan prezidentləri Bakıda neft şirkətləri ilə birlikdə, *bp* və başqa şirkətlərlə birlikdə Bakı–Tbilisi–Ceyhan

neft kəmərinin təməl daşını qoydular və bununla da tikinti işləri başlandı. Demək, Bakı–Tbilisi–Ceyhan böyük ixrac neft kəməri reallıqdır. İşə başlanılmışdır. İndi artıq bu kəmər üçün Yaponiyadan və başqa ölkələrdən alınan borular Gürcüstan'a, Azərbaycana gətirilir. Beləliklə, biz artıq inşaat işlərinə başlamışq.

Bu layihənin maliyyələşdirilməsi də böyük məsələdir. Çünkü Bakı–Tbilisi–Ceyhan neft kəməri 1760 kilometr olacaqdır. Bu kəmər ildə 40 milyon ton neft nəql edəcək və bunu gələcəkdə ildə 60 milyon tona çatdırmaq olar. Neft kəmərinin 445 kilometri Azərbaycandan, 245 kilometri Gürcüstandan, 1070 kilometri Türkiyədən keçəcəkdir. Kəmərin tikintisinə 2 milyard 900 milyon dollar sərmayə qoyulacaqdır. Bunda Azərbaycanın hissəsi 600 milyon dollar, Gürcüstanın hissəsi 565 milyon dollar, Türkiyənin hissəsi 1 milyard 400 milyon dollardır.

İndi neft şirkətləri maliyyələşdirmə məsəlesi ilə məşgul olurlar. Azərbaycan artıq öz payının birinci hissəsinin maliyyələşdirilməsi ilə əlaqədar qərar qəbul edibdir.

Bildirmək istəyirəm ki, biz 1994-cü ildə neft müqaviləsini imzalayarkən bu, çoxlarına xülya kimi görünürdü. Deyirdilər ki, bu, mümkün olmayan şeydir. Amma bəziləri də dərhal çox narahatlılıq hissi keçirirdilər. Çünkü Xəzər dənizinə qısa bir zamanda Amerika Birləşmiş Ştatlarından, digər Qərb ölkələrindən dünyanın ən böyük şirkətlərinin gəlməsi və onların orada sərmayə qoyması, təbiidir ki, bəzi ölkələrdə narahatlılıq doğururdu. Hətta bizim müqavilə imzalananda Xəzər dənizində belə bir işin mümkün olması, yenə də deyirəm, xülya hesab olunurdu. Amma eyni zamanda, biz nota da aldiq ki, Xəzər dənizinin hüquqi statusu sahilyam ölkələr tərəfindən müəyyən olunmayınca, belə bir müqavilələrin imzalanması-

nın qüvvəsi yoxdur. Bu etirazlara baxmayaraq, biz öz işimizi görürdük və işimizi gördükcə buna qarşı maneçiliklər də hiss edirdik. Xüsusən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunun seçilməsinə müxtəlif maneçiliklər törədilirdi. Biz şübhə etmirdik ki, bu kəmər Gürcüstandan keçməlidir. Şübhə etmirdik ki, bu böyük neft kəməri məhz Türkiyəyə getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxmalıdır. Amma bəziləri hesab edirdilər ki, kəmər başqa ölkələrdən keçə bilər. Yəni artıq Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda neftin hasıl olunmasının reallığını görəndə bəziləri hesab edirdilər ki, bu neft borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər, Şərqə gedə bilər. Müxtəlif belə fikirlər, müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi. Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən də biz bunu elan etmişdik ki, kəmər yalnız bu marşrut ilə keçəcəkdir. Bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə arasında qəti razılıq əldə edilmişdi. Demək istəyirəm ki, biz bu layihəni başlayandan indiyə qədər Amerika Birləşmiş Ştatları onun həyata keçirilməsinə çox böyük diqqət, qayğı göstərmişdir, bu işi himayə etmişdir. Əgər Amerika Birləşmiş Ştatlarının layihəyə bu qədər dəstəyi olmasaydı, biz bunu həyata keçirə bilməzdik.

Ancaq indi də, hər şey hazır olandan sonra da bəziləri cürbəcür marşrutlar elan edirlər. Amma Azərbaycanda buna nail ola bilməzlər, çünki biz öz qərarımızda qətiyik. Mənə belə gəlir ki, Türkiyə də öz qərarında çox qətidir. Gürcüstanda da buna şübhə yoxdur. Amma Gürcüstanda bəzi təşkilatlar «niyə bu, Gürcüstanın bu hissəsindən keçmədi, o hissəsindən keçdi, nə üçün oradan keçmir?» fikirlərini, ekologiya məsələlərini ortaya atıblar. Ekologiya hər yerdə var. Azə-

baycan da ekolojiya problemleri ilə yaşayır. Türkiyə də ekolojiya problemleri ilə yaşayır. Gürcüstan da ekolojiya problemleri ilə yaşayır. Məgər Gürcüstanın xüsusi ekologiyası var? Yox, sadəcə, bu, ayrı-ayrı qüvvələrin Gürcüstan dövlətinə və onun prezidenti cənab Şevardnadzeyə göstərdikləri maneçiliklərdir.

Mən demək istəyirəm ki, Gürcüstan hökuməti, dövləti və prezident cənab Şevardnadze əvvəldən kəmərin məhz bu marşrutla keçməsinin tərəfdarı olubdur. Yəni biz eyni fikirdə olmuşuq və bu gün də bu fikirdəyik, fikir dəyişmir. Ancaq bəzi qüvvələr maneçilik törədirlər. Təsəvvür edin, iki ay bundan qabaq Amerikanın bir qrup konqresmeni müraciət edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstandan yox, Ermənistandan keçsin. Biz 8 ildir bu işlə məşğuluq, buna bir belə xərc qoymuşuq, dünyada bir belə işlər görmüşük, indi iki ay bundan qabaq məktub yazıblar ki, qoy bu, Ermənistandan keçsin. Təəssüf ki, biz belə təkliflərlə də rastlaşırıq.

Bu qüvvələr niyyətlərinə nail ola bilmədiklərinə görə, indi, məhz layihənin bu vaxtında, bu zamanında istəyirlər ki, maneçiliklər törətsinlər. Bəzi xüsusi xidmət orqanlarının bizdə olan məlumatlarına görə, hətta bəzi ölkələrdə vəsait də ayrılibdir ki, layihənin həyata keçirilməsinin qarşısını almaq üçün tədbirlər görülüsün. Bизdə belə məlumatlar da var. Ancaq sizə bildirmək istəyirəm ki, bu layihə əvvəldən axıra qədər düşünülmüş layihədir. Birincisi, qeyd etmək istəyirəm ki, Xəzər dənizi dünyanın ən zəngin neft və qaz yataqları olan dənizlərindən biridir. Biz fəxr edirik ki, Xəzər dənizinin bu imkanlara malik olmasını məhz Azərbaycan açıb dünyaya təqdim edibdir. Əgər 1994-cü ildə təkcə biz Xəzər dənizinin Azərbaycan sektorunda işlər görmək üçün müqavilə bağla-

mışdıqsa, indi artıq Qazaxistan da öz sektorunda bu işlərlə çox ciddi məşğuldur və yaxşı nəticələr əldə edir. İkincisi, Xəzər dənizinin sektorlara bölünməsi məsəlesi. Əgər 5-6 il bundan öncə, sadəcə, bizə maneçilik etmək istəyirdilərsə və bizim təklifimizin mümkün olmadığını bildirirdilərsə, biz deyirdik ki, Xəzər dənizi sahilyanı ölkələr üçün sektorlara bölünməlidir. Yəni onun dibinin istifadə olunması, onun enerji resurslarından istifadə olunması üçün bölünməlidir. Belə bir bölgü Xəzər dənizində 1970-ci ildə sovet hökuməti tərəfindən edilmişdi. Onda Xəzər dənizi ancaq sovet hökumətinə məxsus idi. Onun cənubunda bir balaca hissəsi İrana məxsus idi.

Ancaq o vaxt bizimlə razı olmurdular. İndi isə aparılan danışıqlar nəticəsində Azərbaycan Rusiya və Qazaxistan ilə Xəzər dənizinin sektorlara bölünməsi haqqında sazişlər imzalayıbdır. Biz həm birinci sənədləri imzalamışq, həm də o sektorların koordinatlarının müəyyən olunması, yəni o sərhədlərin tam dəqiq müəyyən edilməsi ilə əlaqədar ikinci sazişləri imzalamışq. Bunları mən şəxsən Rusyanın prezidenti cənab Putin ilə, Qazaxistan prezidenti cənab Nazarbayev ilə imzalamışam. Eləcə də Rusiya və Qazaxistan arasında belə sazişlər imzalanıbdır. Türkmənistan və İran ilə əlaqədar hələ ki, biz razılığa gəlməmişik. Bu günlərdə sahilyanı ölkələrin Xəzər dənizi üzrə ekspertləri Bakıda yenidən görüşəcəklər. Biz çalışırıq ki, onlar da beynəlxalq hüquq normalarına, beynəlxalq dəniz hüququna uyğun olaraq, orta xətt prinsipi əsasında razılığa gəlsinlər.

Onda hər bir Xəzəryanı ölkə öz sektorunda istədiyi işi görə bilər. Ancaq bildirmək istəyirəm ki, Xəzər dənizində neft və qaz ehtiyatları olduqca çoxdur. İlkin qiymətləndirmələrə görə, ancaq Azərbaycan sektorundan 4 milyard ton neft, 5 trilyon kubmetr qaz gözlənilir. Birinci müqavilədən 740–750

min ton neft gözlüyoruz və bu, Bakı–Ceyhan kəməri ilə ixrac ediləcəkdir. Ancaq Azərbaycan sektorunda çox perspektivli başqa yataqlar da var. Ona görə də görünüşünüz, ümumi miqdardır çoxdur – 4 milyard ton neft və 5 trilyon kubmetr qaz. Bunlarancaq Azərbaycan sektorundadır. Demək, bu, 50–100 ilə qədər işlənilməsi mümkün olan bir sahədir. Ona görə də bu həm Azərbaycan üçün, onun iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halim yaxşılaşdırmaq üçün, həm də bizimlə əməkdaşlıq edən Qərb ölkələri, şirkətləri üçün çox böyük mənfiət, fayda gətirəcəkdir.

Bu konfransda bu nəticələri elan edərək bildirmək istəyirik ki, gördüyüümüz iş artıq layihə deyil, reallıqdır. Bu müddətdə Azərbaycanın neft sektoruna xarici şirkətlər tərəfindən 7 milyard dollar sərmayə qoyulubdur. Ümumiyyətlə, 1994-cü ildən indiyə qədər Azərbaycana gələn xarici sərmayə 9 milyard dollar təşkil edir. Yaxın vaxtlarda bu layihələrin həyata keçirilməsi üçün Azərbaycana xarici şirkətlərdən təxminən 10–12 milyard dollar sərmayə gələcəkdir. Bunların hamısı, təbiidir ki, öz nəticələrini verəcəkdir.

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşıdır. O, eyni zamanda, Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir. Təəssüflər olsun ki, bizim regionda hələ tam sabitlikdən danışmaq mümkün deyildir. Çünkü münaqişələr var: Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yaxud gürcü–abxaz münaqişəsi, yaxud bizdən şimalda – Çeçenistanda gedən hadisələr. Bunlar hamısı Qafqazda çox mürəkkəb siyasi-iqtisadi vəziyyət yaradıbdır. Ona görə də biz Azərbaycanda yeni neft strategiyasını həyata keçirərək, bu nailiyyətləri əldə edərək, iqtisadiyyatı inkişaf

etdirərək çalışırıq ki, ölkəmizdə sabitliyi möhkəmləndirək və eləcə də, münaqişənin aradan qaldırılmasına müəyyən imkanlar yaradaq.

Təəssüflər olsun ki, bu münaqişənin aradan qaldırılması çox çətinləşibdir. Məlumdur ki, bu münaqişə 15 il bundan öncə Azərbaycana qarşı torpaq iddiası, Dağlıq Qarabağ vilayətini əlinə keçirmək məqsədi ilə Ermənistən tərəfindən başlanıbdır. Bu, müharibəyə çevrilib və sonra, xüsusən 1991-ci, 1992-ci, 1993-cü illərdə şiddetli müharibə gedibdir. Müharibə nəticəsində Ermənistən silahlı qüvvələri müəyyən səbəblərdən Azərbaycan ərazisinin 20 faizini işgal ediblər. Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı sırf azərbaycanlılar yaşayan 7 inzibati rayon Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunub və indiyə qədər işgal altındadır.

İşgal olunmuş torpaqlardan 1 milyona qədər azərbaycanlı zorla çıxarılib, etnik təmizləmə aparılıbdır. İndiyə qədər onların əksəriyyəti çadırlarda yaşıyır. Öz yerlərindən, yurdlarından, torpaqlarından didərgin düşüblər. Bu münaqişənin həlli ilə Birləşmiş Millətlər Təşkilatı məşğul olub, qətnamələr qəbul edibdir. Təklif edib ki, Ermənistən silahlı qüvvələri işgal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxsın. Ermənistən hökməti bunu yerinə yetirməyibdir. Sonra ATƏT Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrleri – Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa neçə illərdir ki, məsələni sülh yolu ilə həll etməyə çalışırlar. Ancaq təəssüf ki, onlar da hələ bir şeyə nail olmayıblar. Çünkü Ermənistən çox qeyri-konstruktiv mövqe tutur.

Biz heç vaxt razı ola bilmərik ki, Azərbaycanın hansısa bir hissəsi Ermənistən tərkibinə qatılsın. Biz məsələnin beynəlxalq hüquq normaları əsasında, hər bir ölkənin suverenliyinin

qorunması, ərazi bütövlüyünün təmin olunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi prinsipləri əsasında həll olunmasını istəyirik. Ancaq Ermənistan özü üçün xüsusi prinsiplər ortaya atır. Təbii ki, biz bununla razı ola bilmərik. Mən bu məsələni indi çox geniş izah etmək istəmirəm. Çünkü bu gün bizim əsas mövzumuz başqa mövzudur. Sadəcə, buna toxundum ki, biləsiniz – Qafqazda və xüsusən Cənubi Qafqazda belə bir ağır vəziyyət var. Amerika Birleşmiş Ştatları bundan sonra bu regiona daha da diqqətli olmalıdır. Biz hesab edirik ki, Minsk qrupunun həmsədrləri kimi, Amerika Birleşmiş Ştatları, Rusiya, Fransa bu məsələnin sülh yolu ilə həll olunmasında qəti addımlar atmalıdır. Biz yenidən müharibənin başlanması istəmirik. Baxmayaraq ki, Azərbaycanda əhali artıq dözə bilmir. Belə vəziyyətə dözə bilmir ki, torpaqlarının 20 faizi on ildir işgal altındadır. Belə vəziyyətə dözə bilmir ki, bir milyon qaçqın-köckün azərbaycanlıının əksəriyyəti çadırlarda yaşayır. Ona görə xalq tərəfindən çox təkliflər alırıq, insanlar tələb edirlər: «Biz istəyirik müharibə edək, ya gedək torpaqlarımızı geriyə alaq, ya da məhv olaq!» Biz bunların qarşısını alırıq, bundan sonra da alacağıq. Ancaq vəziyyəti həmişə bu cür saxlamaq mümkün deyildir. Güman edirəm ki, bizim bu layihələrin həyata keçirilməsi münaqişələrin də həll olunmasına yardımçı ola bilər. Arzu edirəm ki, belə də olsun.

Beləliklə, hörmətli xanımlar və cənablar, Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi – bunlar hamısı bizim əsas prinsiplərimizdir. Həmin prinsiplərimizdən biz istifadə edərək, ölkəmi-

zin inkişafı ilə məşğuluq. Bu layihələrdə də biz həm Amerika Birləşmiş Ştatları ilə çox sıx əməkdaşlıq edirik, həm də Avropanın bir çox ölkələri və onların neft şirkətləri ilə əməkdaşlıq edirik və bunu gələcəkdə də davam etdirəcəyik.

Diqqətinizə görə sağ olun, təşəkkür edirəm!

S t i v e n M a n n: Cənab Prezident, çox dəyərli, məntiqli və məzmunlu nitqinizə görə Sizə təşəkkür edirik. Səmimi və dəstəkverici sözlərinizə görə sağ olun.

Prezident Heydər Əliyev razılıq verdi ki, konfransın axırında, çıxışlar qurtarandan sonra bir neçə suala cavab versin.

* * *

Konfransda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord, ARDNŞ-in prezidenti Natiq Əliyev, Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya, Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Yurdaqul Yiğitgündən çıxış etdilər.

Konfransın ikinci hissəsi sual-cavab şəklində keçdi.

* * *

S t i v e n M a n n: Konfransın sual-cavab hissəsinə keçməmişdən əvvəl, istərdim, çıxış edən hörmətli qonaqlarımızın burada olmasından istifadə edərək deyim ki, bu çox yüksək səviyyəli fikir mübadiləsi idi. Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında fikir mübadilələri məhz bu səviyyədə keçir. Amerika-Azərbaycan Ticarət Palatasına bu görüşə görə minnətdarlığını bildirirəm. Azərbaycan Respublikasının Amerikadakı səfiri Hafız Paşayevə təşəkkür edirəm. O, Azərbaycan prezidentini ABŞ-da layiqincə təmsil edir. Amerikanın Azərbaycandakı səfiriñə də minnətdarlığını bildirirəm.

Xahiş edirəm sual verəkən özünüüz təqdim edin və suali qısa şəkildə verin.

S u a l: Mənim adıım Sarkis Potancandır, «Dağlıq Qarabağ Respublikası»nın Birləşmiş Ştatlarındakı ofisindənəm. İki sualım var. Birincisi, erməni silahlı qüvvələri Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işgal etməmişdir. 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi təcavüzü nəticəsində biz Azərbaycana hücum etməyə məcbur olmuşuq. Azərbaycanın işgal adlandırdığı ərazilər bizim müdafiə ordumuzun nəzarət etdiyi ərazilərdir. Sualım belədir: nəyə görə Azərbaycan hökuməti «demokratik» qaydada seçilmiş «Dağlıq Qarabağ hökuməti» ilə birbaşa dialoqa girmir? İkincisi, Azərbaycan ilə Dağlıq Qarabağ arasında nəyə görə etimad doğuran tədbirlər həyata keçirilmir?

S t i v e n M a n n: Xahiş edirəm, sualları qısa edəsiniz. Mən konfransın aparıcısı hüququndan istifadə edərək, xahiş edirəm ki, suallar enerji məsələləri ətrafında olsun. Hörmətli prezidentin buraya səfəri müddətində, bəlkə bu suallar üçün başqa vaxt ayırmaq mümkün oldu. İndi isə gəlin konfransınızın mövzusu ətrafında sual-cavab aparaq.

H e y d ā r Ə l i y e v: Dayan, mən bu suala cavab verməliyəm. Belə bir şəxsin bu konfransda iştirak etməyə ixtiyarı yoxdur. Çünkü Dağlıq Qarabağ kimi bir respublika, bir ölkə mövcud deyildir. Dağlıq Qarabağ Ermənistən tərəfindən zorla işgal edilmiş Azərbaycan torpağıdır və güman edirəm, elə bu cür şəxslərin belə konfranslara buraxılması onlara imkan verir ki, özlərini «respublika» adlandırınsınlar, «hökumət» adlandırılsınlar və dünya qanun-qaydalarına riayət etmədən özbaşinalıqla məşğul olsunlar. Xahiş edirəm, bizi burada belə insanlarla üzləşdirməyəsiniz.

S u a l: Mən Şəfəq Mehrəliyeva AzərTAC agentliyindənəm. Cənab prezidentə və bütün natiqlərə çıxışlarına görə minnət-daram.

Sualıム bütün iştirakçılarıdır. Bakı-Tbilisi-Ceyhan layihəsi regionda iqtisadi vəziyyətə necə təsir edəcəkdir? Bu, Azərbay-can və Gürcüstan ərazilərində yerli əhalinin işlə təmin olun-masına nə dərəcədə kömək göstərəcəkdir?

D e v i d V u d v o r d: Çıxışında dediyim kimi, biz çalış-şacağıq ki, yerli əhalinin layihə üzrə işlə təminatını maksimum həddə çatdırıq. Yalnız Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə deyil, «Azəri»-«Çıraq»-«Günəşli» layihəsi və «Şahdə-niz» qaz layihəsi üzrə də, gözlənildiyinə görə, 10 minədək adam birbaşa tikinti işlərinə cəlb olunacaqdır. Birbaşa tikinti ilə yanaşı, köməkçi işlər də mümkün olacaqdır.

Hamınıza ayındır ki, neft sənayesi böyük kapital tələb edir. Uzun müddəti götürdükdə, həddindən artıq işçi nəzərdə tutulmur. Tətbiqetmə fazasına daxil olduqda işçilərin sayı bir neçə minədək enəcəkdir. Bunlar da birbaşa layihəyə qatı-lanlar olacaqdır. Maliyyə təsisatları, Qərb hökumətləri ilə birlikdə işləyərək, biz bu ölkələrdə qeyri-neft sektorunun da inkişaf etdirilməsinə, iqtisadiyyatın coxsaxəliliyinə çalışırıq. İş yerlərini buradan gözləmək olar. İş yerləri yalnız neft və qaz sənayesindən asılı ola bilməz. Biz inanırıq ki, Azərbay-canda artıq bu yönümdə işlər görülür. Ölkədə yaranmış Neft Fondu iqtisadiyyatın bütün sahələrinin inkişafına və hər bir sahədə iş yerlərinin açılmasına yönəlibdir.

S t i v e n M e n n: İcazə verin, əlavə edim. Gəlin boru kəmərlərini ərazisindən keçəcək ölkələr üçün həddindən artıq dəyərləndirməyək. Boru kəmərləri bütün məsələlərin həlli deyildir. Lakin neft sənayesindən kənar sahələrə çox sərmayə cəlb edə bilməyən ölkələr üçün möhkəm əsaslı baza

rolunu oynaya bilər. Mən elə bilirom ki, məsələyə müsbət yanaşmağın yolu budur.

S u a l: Mən Nərgiz Abbaszadəyəm, «Perles» hüquq şirkətində işləyirəm. Azərbaycan dilində sual vermək istəyirəm. Əlbəttə, bir qədər daha dərin mövzulara toxunacağam.

Cənab Prezident, Siz Birləşmiş Millətlər Təşkilatının Ermənistana qarşı qəbul etdiyi qətnamələr haqqında danışınız. Amma bu qətnamələrə baxmayaraq, Ermənistana Azərbaycana qarşı təcavüzünü davam etdirir. Bilmək istərdim, Siz Amerikada keçirdiyiniz görüşlərdə bu məsələni qaldırmışınız mı? Əgər qaldırmışınızsa, Qərb ölkələri, o cümlədən Amerika bu məsələni həll etmək üçün ciddi addımlar atacaqmı?

H e y d ə r Ə l i y e v: Əgər siz bu barədə məlumatları izləyirsinizsə, biz bu məsələni 1993-cü ildən daim qaldırıraq. Hər dəfə Amerika Birləşmiş Ştatlarında olarkən, Amerika hökumətinin nümayəndələri ilə görüşərkən, o cümlədən Amerikanın keçmiş prezidenti ilə də görüşərkən bu məsələləri qaldırmışıq. Mən sabah prezident cənab Corc Buşla görüşəcəyəm. Bu onunla birinci görüşüm deyil, əvvəl də görüşmüşəm. Təbii ki, bu məsələ bizim müzakirəmizin mərkəzində olacaqdır. Ancaq mən nitqimdə bildirdim ki, bu, təkcə Amerikanın işi deyildir. Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-ə tapşırıbdır. ATƏT Minsk qrupu yaradıbdır. Minsk qrupunun həmsədrleri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Onlar da neçə illərdir bu işlə məşğul olurlar. Amma hələ ki, bu məsələnin sülh yolu ilə həllinə nail ola bilməyiblər.

S u a l: Mən erməni milli komitəsindənəm, adım Elizabeth Culciyanndır. Sualım prezidentədir.

Siz çıxışınızda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yer ayırdınız. Əlbəttə, neftin təhlükəsiz və vaxtında nəqli üçün bu, regionda vacib amildir. Suahim belədir ki,

prezident Heydər Əliyevdən sülh haqqında eşidərkən, eyni zamanda, Azərbaycanın Müdafiə nazirindən və parlament nümayəndələrindən müharibəyə çağırışlar da eşidirik. Azərbaycan hökumətinin məqsədi nədir? Sülh haqqında danışaraq, eyni zamanda, sakitcə Azərbaycan xalqını qeyri-sülh yoluna, silahla həllə çağırır.

İkinci sualım cənab Vudvordadır. Gürcüstanda bəzi qeyri-hökumət təşkilatları ekologiya ilə bağlı narahathqlarını ifadə edirlər. Bu məsələ necə həll olunacaqdır?

D e v i d V u d v o r d: Həqiqətən, Gürcüstanda qeyri-hökumət təşkilatları layihə ilə bağlı bütün narahatlıqlarını bildirmişlər. Elə bilirəm ki, bu, layihənin geniş vüsətini və cəlbətmə qüvvəsini nəzərə almaqla tam təbiidir. Məsafə böyükdür, bir neçə ölkənin ərazisindən keçir. Kəmərin keçidiyi landşaftın müxtəlifliyinə görə qeyri-hökumət təşkilatları dərin narahatlıq hissələri keçirirlər.

Çıxışimdə dediyim kimi, hökumətlərlə məsləhətləşmələr aparılmış, yerli ekspertlərin fikri öyrənilmiş, qeyri-hökumət təşkilatları və əhali ilə məsləhətləşmələr keçirilmiş və nəhayət, optimal marşrut seçilmişdir. Kəmərin Bosfor vasitəsilə keçməməsi amilinin özü bizim ətraf mühitə göstərdiyimiz qayğının nəticəsidir. Bununla belə, ətraf mühit narahatlığı doğuran digər ərazilər də nəzərə alınmalıdır. Hökumət, qeyri-hökumət təşkilatları və ekspertlərlə aparılan fikir mübadiləsi bizi imkan vermişdir ki, işi ətraf mühitə minimum təsirlə yerinə yetirək. Elə bilirəm ki, bu, layihənin yerinə yetirilməsini arzulayan qeyri-hökumət təşkilatlarının böyük əksəriyyətinin tələblərini ödəyə biləcəkdir. Əlbəttə, elə qruplar da var ki, layihənin əleyhinədirlər. Təəssüf ki, onların hamisimn tələblərini ödəmək mümkün deyildir.

H e y d ā r Ə l i y e v: Mən bayaq da bildirdim ki, biz də, ATƏT-in Minsk qrupunun həmsəndləri Rusiya, Amerika Bir-ləşmiş Ştatları, Fransa da Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışırıq. Ancaq bu proses 1992-1993-cü illərdən davam edir. İndiyə qədər ATƏT-in Minsk qrupu məsələni həll etməyə nail olmayıbdır. Səbəb də ondan ibarətdir ki, Ermənistən qeyri-konstruktiv mövqə tutur. Ermənistən Dağlıq Qarabağı işgal edib, Dağlıq Qarabağın ətrafında Azərbaycanın 7 böyük inzibati rayonunu işgal edib, bir milyondan artıq Azərbaycan vətəndaşını yerindən-yurdundan didərgin salıb, 10 ilə yaxındır ki, onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar.

İndi Ermənistən öz hərbi hissələrini Azərbaycanın işgal olunmuş torpaqlarının sərhədlərində yerləşdirib iddia edir ki, Dağlıq Qarabağ ya Ermənistəna birləşdirilməlidir, ya da müstəqil respublika olmalıdır. Azərbaycan heç vaxt bununla razı olmayıb və razılaşmayacaqdır. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu məsələ yalnız beynəlxalq hüquq normaları əsasında, beynəlxalq qanunlar əsasında, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi əsasında, ATƏT-in prinsipləri əsasında, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməlidir. Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistən silahlı qüvvələri işgal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Bundan sonra Ermənistənla Azərbaycan arasında sülh yarana bilər.

Bəli, buna görə də biz uzun illərdir istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq Ermənistən buna razı olmur. Belə olan halda, hər bir insanın haqqı var ki, istədiyi yol ilə öz torpaqlarını azad etsin. Azərbaycanda bu barədə artan çağırışlar – «biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik», «ya öləcəyik, ya da torpaqlarımızı azad

edəcəyik» çağrıları insanlarım haqqıdır. Bu insanların haqqını qadağan etmək olmaz. Ermənistanda bunu da bilməlidirlər və sual verən də bilməlidir ki, Azərbaycan xalqına qarşı bu qədər ədalətsizlik etmək olmaz. Sağ olun.

S u a l: Mən Qənirə Paşayeva ANS televiziya kanalındanam. Mən iki sualla müraciət edəcəyəm. Birinci sualı, iqtisadi məsələ olmasa da, cənab Stiven Mənnə ünvanlayıram. Siz Amerika prezidentinin nümayəndəsisiniz, deməli, rəsmi şəxssiniz. Sizə elə gəlmirmi ki, işgalçi bir dövlətin nümayəndələrinin bu cür açıq, düşməncəsinə çıxışlar etməsinin səbəbi odur ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü olan Amerika BMT-nin qətnamələrini yerinə yetirmək üçün İraqa hər cür təzyiqlər edir, amma neçə ildir həmin BMT-nin qətnamələrini yerinə yetirmək üçün Ermənistana heç bir təzyiq etmir?

İkinci sualın Georgi Çanturiyayadır. Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsində yaranan problemlər Gürcüstandakı ekoloji təşkilatların qaldırdığı hay-küyün nəticəsi oldu. Siz tam əminliklə deyə bilərsinizmi ki, artıq Gürcüstan hökuməti bütün beynəlxalq maliyyə təşkilatları qarşısında ölkənizdə heç bir problemin olmadığı barədə məsələni dəqiq qoyubdur?

Stiven Mənn: Mən sualın birinci hissəsini eşitmədim. Ona görə də sualın ikinci hissəsinə cənab Çanturiya cavab verə bilər.

G e o r g i Ç a n t u r i y a: Sualın görə minnətdaram. Konfransın bütün iştirakçıları bilməlidir ki, Gürcüstan. Azərbaycan və Türkiye şirkətlərlə işləyir. Bəli, ətraf mühitlə bağlı müəyyən narahatlıq vardı. Biz həmkarlarımızla birgə çalışaraq əlimizdən gələni etdik, əlavə səylər qoymuş ki. bütün narahatlıqlara son qoysulsun. Gürcüstan ərazisindən keçən kəmərin təhlükəsizliyi artırıldı. Xüsusilə də daha nara-

hat ərazilərdə bu layihə, heç şübhəsiz, ən yüksək beynəlxalq standartlara uyğun olacaqdır. Mən hamını əmin edirəm ki, digər ölkələrin qeyri-hökumət təşkilatları kimi, Gürcüstanın qeyri-hökumət təşkilatlarının da tam haqqı var ki, boru kəməri layihəsinin lazımı standartlara cavab verməsini tələb etsinlər.

Biz XXI əsrдə yaşayırıq, ölkələrimizdə demokratiyanı inkişaf etdiririk. Qeyri-hökumət təşkilatları ilə yola getməliyik. Bu narahatlığın nə dərəcədə ciddi və səmimi olması isə başqa məsələdir. Əlbəttə, bu layihə ilə tam razılaşmayanlar, buna mane olmaq istəyənlər də var. Amma Gürcüstan tərəfi, gürcü xalqı layihəni həyata keçirmək, regional əməkdaşlığı gücləndirmək əzmindədir.

Biz inanırıq ki, bu əməkdaşlıq Gürcüstanın gələcəyi üçün lazımdır. İnanırıq ki, həyata keçirdiyimiz layihələr sayesində Gürcüstan əsl müstəqil ölkəyə çevriləcəkdir. Bundan sonra Gürcüstanda ilbəil qazın, elektrik enerjisinin kəsilməsinə yol verilməyəcək və təchizat bizim Qərb yönümlü siyasetimizdən asılı olmayıacaqdır. 10–15 il bundan əvvəlki vəziyyətə dönüş yoxdur. Biz geri qayıtmayacaqıq. Gürcüstan irəli gedir. Biz artıq bu qərarı qəbul etmişik. Çox sağ olun.

S t i v e n M a n: Söylədikləri fikirlərə görə bütün natiqlərə təşəkkür edirəm. Xüsusilə də bu konfransın gəldiyinə və Şərqi-Qərbi enerji dəhlizinin reallığa çevrilməsində liderlik nümayiş etdirdiyinə görə prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirirəm. Çox sağ olun.

* * *

Konfrans başa çatdıqdan sonra Birləşmiş Ştatların tanınmış iş adamları, siyasətçiləri dövlətimizin başçısına yaxınlaşaraq

onunla səmimi söhbət etdilər, prezident Heydər Əliyevlə görüşməkdən böyük şərəf və məmənunluq duyduqlarını söylədilər.

Azərbaycan prezidenti Heydər Əliyev təşəkkür edərək iş adamlarını ölkəmizdə çalışmağa, fəaliyyət göstərməyə dəvət etdi. Onlar Azərbaycana gələcəklərini bildirdilər və konfransın böyük əhəmiyyətini bir daha vurguladılar.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ CORC BUŞ İLƏ GÖRÜŞ*

*Vaşinqton,
Ağ ev*

26 fevral 2003-cü il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fevralın 26-da Vaşinqtonda Ağ evdə Amerika Birləşmiş Ştatlарının prezidenti Corc Buş ilə görüşü olmuşdur.

ABŞ prezidenti Azərbaycan dövlətinin başçısını böyük hörmət və ehtiramla qarşılıdı, dövlətimizin başçısı ilə yenidən görüşməyindən məmənunluğunu bildirdi.

Səmimilik və dostluq şəraitində keçən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, beynəlxalq terrorizmə qarşı birləşmə mübarizə, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regionda və

* Görüşdə Amerika Birləşmiş Ştatlارının Dövlət katibi Kolin Pauell, Müdafiə naziri Donald Ramsfeld, prezidentin Mili Təhlükəsizlik üzrə müşaviri Kondoliza Rays, Dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Elizabeth Cons, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avrasiya məsələləri üzrə direktoru Dan Frid, ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson, Azərbaycanın Xarici İşlər naziri Vilayət Quliyev, iqtisadi siyaset üzrə dövlət inşəvəri Vahid Axundov, Prezidentin icra Aparatının şöbə müdürü Novruz Məmmədov, Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev və digər rəsmi şəxslər iştirak edirdilər.

beynəlxalq aləmdə baş verən proseslər haqqında fikir mübadiləsi aparıldı.

ABŞ prezidenti beynəlxalq terrorizmə qarşı mübarizədə, antiterror koalisiyasında Azərbaycanın iştirakına və bu sahədə xidmətlərinə görə Azərbaycan prezidentinə dərin təşəkkürünüü bildirdi, ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlərdən məmənun qaldığını söylədi. Prezident Corc Buş dedi ki, Azərbaycan Amerikanın yaxın dostu, tərəfdaşdır və biz bununla fəxr edirik.

Prezident Heydər Əliyev ABŞ-a səfərə dəvət olunduğuna, özünə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə, Azərbaycan tərəfindən görülən işlərə yüksək qiymət verdiyinə görə prezident Buşa minnətdarlığını bildirərək dedi ki, Azərbaycan Amerika ilə dostluq və tərəfdaşlıq münasibətlərini daim inkişaf etdirməyə çalışır.

Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlərdən söhbət gedərkən prezident Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsi, Vaşinqtonda Azərbaycan, Gürcüstan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının «Şərq-Qərb enerji dəzlizi reallıqdır» mövzusunda birgə keçirdikləri beynəlxalq konfrans, əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsi yolundakı maneələr barədə danışdı. Azərbaycan prezidenti bununla əlaqədar ölkəmizin mövqeyini bir daha bəyan edərək dedi ki, bu layihənin həyata keçirilməsi yolundakı bütün əngəllərə baxmayaraq, Azərbaycan neftin nəqli üçün seçilmiş marşrutun reallaşdırılmasına nail olmuşdur.

Prezident Corc Buş Bakı-Tbilisi-Ceyhan layihəsinin ABŞ üçün böyük əhəmiyyət daşıdığını vurgulayaraq bildirdi ki, qarşıya çıxan maneələrin, problemlərin aradan qaldırılması üçün lazımı tapşırıqlar və göstərişlər verəcək və layihənin gerçəkləşməsini mütləq təmin edəcəkdir.

Söhbət zamanı prezident Heydər Əliyev ölkəmiz üçün ən abrılı problemi olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışdı və xəritə üzərində geniş məlumat verdi. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistənin təcavüzü nəticəsində on ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşərək, əksəriyyəti çadırlarda ağır, dozülməz şəraitdə yaşayır. Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu nəzərə çatdırıran prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ-ın nizamlama prosesində öz səylərini daha da artıracağına ümidi var olduğunu bildirdi.

Prezident Cərc Buş bu məsələ ilə bağlı Azərbaycanın narahatlığını başa düşdüyüünü vurguladı, münaqişənin tezliklə sülh yolu ilə ədalətli həlli üçün öz ölkəsinin əlindən gələni əsirgəmə-yəcəyini bildirdi və elə oradaca Dövlət katibi Kolin Pauellə tapşırıqlar verdi.

Söhbət zamanı tərafşları maraqlandıran digər məsələlər, regionda və beynəlxalq aləmdə baş verən hadisələr barədə fikir mübadiləsi aparıldı.

* * *

Görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti Heydər Əliyev Ağ evin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:

«Mən məmənunam ki, yenə də Ağ evdə, Ruzvelt otağında-yam. Təşəkkür edirəm».

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

26.02.2003-cü il».

**BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN
ROMA STATUSUNUN 98-ci MADDƏSİNƏ
DAİR SAZİŞİN İMZALANMA
MƏRASİMİ**

Vaşinqton

26 fevral 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyev fevralın 26-da Amerika Birleşmiş Ştatlarının Dövlət Departamentinə gəldi.

Prezident Heydər Əliyevi ABŞ-in Dövlət katibinin birinci müavini Riçard Armitac və digər yüksək vəzifəli şəxslər böyük mehribanhqla qarşıladılar.

Dövlət Departamentinin binasında prezident Heydər Əliyevin iştirakı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun 98-ci maddəsinə dair sazişin imzalanma mərasimi oldu.

Sənədi Azərbaycan tərəfindən ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayev, ABŞ tərəfindən isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabeth Cons imzaladılar.

Bu sazişə əsasən, tərəflər bir-birinin ərazisində Azərbaycan və ABŞ vətəndaşlarının törətdikləri cinayətə görə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməmək barədə ümumi razılığa gəlirlər.

DÖVLƏT DEPARTAMENTİNDƏ RƏSMİ QƏBUL*

Vaşinqton

26 fevral 2003-cü il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin ABŞ-a səfəri çərçivəsində fevralın 26-da Dövlət Departamentində onun şərəfinə rəsmi qəbul təşkil olundu.

Rəsmi qəbul zamanı prezident Heydər Əliyev ilə Dövlət katibinin birinci müavini Riçard Armitac arasında söhbət aparılmışdır.

Azərbaycan prezidentini səmimiyyətlə salamlayan cənab Armitac dövlətimizin başçısı ilə Bakıda və Vaşinqtonda keçirdiyi görüşləri məmənunluqla xaturladığını bildirdi.

Prezident Heydər Əliyevə xüsusi hüsn-rəğbətini nəzərə çatıran cənab Armitac bu görüşdən şad olduğunu vurguladı.

Ölkələrimiz arasında münasibətlərin son dövrədə daha da dərinləşməsindən və genişlənməsindən razılıqla söhbət açan Dövlət katibinin birinci müavini beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

* Rəsmi qəbulda Dövlət katibinin birinci müavini Riçard Armitac, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xamm Elizabeth Cons, demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Lorn Kreyner, Dövlət Departamentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə müşaviri Steven Mənn, ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri səfir Rudolf Perina və digər rəsmi şəxslər iştirak edirdilər.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında münasibətlərin vəziyyəti və perspektivləri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər barəsində ətraflı fikir mübadiləsi aparıldı. Xəzər neftini dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan layihəsinə böyük maraq göstərən cənab Armitac bu layihənin əhəmiyyətini vurğuladı. Layihənin həyata keçirilməsi sahəsində işlərin vəziyyətindən bəhs edən prezident Heydər Əliyev əsas ixrac boru kəmərinin inşasına ABŞ-in dəstəyini yüksək qiymətləndirdiyini bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllindən söhbət gedərkən prezident Heydər Əliyev xəritə üzərində məlumat verdi.

Dövlətimizin başçısı münaqişə nəticəsində Azərbaycamın ərazisinin 20 faizinin işgal olunduğunu, bir milyondan çox həmvətənimizin qaçqın və köçkün vəziyyətinə düşdüyüünü, onların əksəriyyətinin çadır şəhərciklərində ağır şəraitdə yaşıdığını bildirdi.

Azərbaycan prezidenti münaqişənin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərdən də bəhs etdi və həmsədr ölkələrdən biri kimi, ABŞ-in nizamasalma prosesində səylərini daha da artırmasının vacibliyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də nəzərdən keçirildi.

AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ VİTSE-PREZİDENTİ RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞ

Vaşinqton

26 fevral 2003-cü il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində fevralın 26-da ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ilə görüşmüştür.

Cənab Çeyni öz iqamətgahında Azərbaycan prezidentini böyük hörmət və ehtiramlı, yüksək qonaqpərvərliklə qarşılıdı.

Prezident Heydər Əliyevin ABŞ-a səfərini yüksək qiymətləndirən Riçard Çeyni dövlətimizin başçısı ilə görüşündən məmənun olduğunu söylədi.

Azərbaycan prezidenti Heydər Əliyev ABŞ-a səfərinə böyük əhəmiyyət verdiyinə, xoş sözlərə görə minnətdarlığını bildirdi.

Azərbaycana, ölkəmizdə baş verən proseslərə, aparılan islahılara böyük maraq göstərən cənab Riçard Çeyni beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin iştirakına yüksək qiymət verdiyini bildirdi və bütün bunlara görə Azərbaycan prezidentinə təşəkkür etdi.

Prezident Heydər Əliyev Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və naqli sahəsində görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin həyata keçirilməsinin gedişindən ətraflı söhbət açdı.

Xalqımız üçün ən çətin və ağrılı problem olan Ermənistana-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən prezident Heydər Əliyev xəritə üzərində məlumat verərək bildirdi ki, Azərbaycan torpaqlarının 20 faizi uzun müddətdən bəri Ermənistanın işğalı altındadır və bir milyondan çox həmyerlimiz öz yurd-yuvalarından didərgin salınaraq, əksəriyyəti ağır, dözlüməz şəraitdə qəçqin və köçkün həyatı yaşıyır.

Söhbət zamanı münaqişənin tezliklə sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan nizamlama prosesinin sürətləndirilməsinin, həmsədr ölkələrin səylərinin daha da artırılmasının zəruriliyi bir daha vurğulandı.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər, regionda və dünyada baş verən proseslər barədə də söhbət aparıldı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN JURNALİSTLƏRƏ VERDİYİ MÜSAHİBƏ

Vaşinqton,

*Azərbaycan prezidentinin iqamətgahı – «Fermont»
mehmanxanası*

26 fevral 2003-cü il

S u a l: Cənab Prezident, özünüzü necə hiss edirsiniz, necəsiniz?

C a v a b: Yaxşıyam.

S u a l: Bizi çox maraqlandırır və hətta Amerika Birləşmiş Ştatlarında da hamının diqqət mərkəzindədir ki, prezident Heydər Əliyev ABŞ prezidenti Corc Buşla nə barədə, nədən danışdı?

C a v a b: Bəli, bu təbiidir. Hesab edirəm, prezident Corc Buşla çox yaxşı danışığımız oldu. Əgər sadalasaq ki, hansı məsələlər barəsində danışdıq, birincisi, beynəlxalq terrorizmlə mübarizə, antiterror koalisiyasında Azərbaycanın iştirakı və xidmətləri haqqında. Prezident Corc Buş çox təşəkkür etdi. Azərbaycanda bu sahədə görülən işlərdən və nəticələrdən çox məmənun qaldığını söylədi. Bildirdi ki, siz bizim, Amerikanın yaxın dostusunuz və sizi belə də qəbul edirik. Mən ona dedim ki, biz həmişə Amerika ilə dost münasibətdə olmağa çalışmışıq. Ancaq 11 sentyabr hadisələrinən sonra sizin yaratdığınız beynəlxalq terrorizmə qarşı koalisiyaya dərhal qoşulmuşuq, bu koalisiyada öz işimizi görmüşük və görürük. De-

dim, bir halda ki, görülən iş belə yüksək qiymətləndirilir, mən bundan çox məmənunam.

İkinci məsələ Bakı-Tbilisi-Ceyhan haqqındadır. Görünürdü ki, o bu barədə, bizim burada gördüyüümüz işlər haqqında görüşdən əvvəl də məlumat almışdı. Elə birinci məsələ barədə də. Təbii ki, o bu sözləri havadan demirdi. Ona öz nazirliklərindən, müvafiq orqanlarından məlumatlar verilmişdi və bunun nəticəsində belə fikirlər söyləyirdi.

Bakı-Tbilisi-Ceyhanla bağlı mən ona bizim keçirdiyimiz konfrans haqqında dedim. Onun səbəbləri, nə üçün Gürcüstan, Türkiyə, Amerika Birləşmiş Ştatları ilə bir yerdə keçirməyimiz barədə dedim. Çünkü siz görürsünüz, biz nə qədər çətinliklərlə rastlaşıraq. Bəzən Azərbaycanın daxilində bunu o qədər də hiss etmirlər, elə siz jurnalistlər də. Çünkü biz istəmirik ki, hər bir şeyi mətbuata çıxaraq və hər şeyi problemdə çevirək.

Ümumiyyətlə, mən bu gün prezident Buşa bir də onu dedim ki, biz 8 il bundan önce ki, bu layihəni başladıq, yəni Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» yataqlarının işlənilməsi ilə əlaqədar böyük bir müqavilə imzaladıq, ondan sonra bizə müxtəlif təzyiqlər başladı. Bu sizə məlumdur. Bizə notalar, etirazlar gəldi ki, Xəzərin hüquqi statusu müəyyən olunmamış burada hər hansı Xəzəryani bir ölkə iş görə bilməz. Amma bununla qurtarmadı. Sonrakı dövrlərdə də müxtəlif yollarla bizə maneçilik etmək istədilər və bu günə qədər də istəyirlər.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan. Bir var layihənin özü, yəni neftin hasil olması, qazın hasil olması, bu təbiidir, müxtəlif qüvvələri narahat edir. Amma ikinci tərəfi, hasil olan neftin ixracıdır – kəmər haradan, hansı marşrutla gedəcək. hansı ölkədən keçəcəkdir. Bu çox mühüm məsələdir və çox-

ları bundan narahatdırılar. Biz əvvəldən bu marşrutu seçmişik və bunun da üstündə durmuşuq və dururuq.

Nəhayət, bunu biz reallaşdırıldıq. Keçən il sentyabrın 18-də üç ölkənin prezidenti – Türkiyənin prezidenti, Gürcüstanın prezidenti və Azərbaycanın prezidenti Amerika Birleşmiş Ştatlarından Enerji nazirinin iştirakı ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin əsasını qoymuşdur. Ancaq ondan sonra yenə də bəzi maneçiliklər var, maliyyələşdirmə barəsində verilən vədlər vaxtında yerinə yetirilmir. Çünkü şirkətlərin özlərində pul yoxdur ki, xərcləsinlər. Danışçılar belə olubdur ki, şirkətlər müəyyən maliyyə mərkəzlərindən kredit alacaqlar. O kreditlər vasitəsilə də onu maliyyələşdirəcəklər. Məsələn, bu programın layihəsinin 30 faizi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilir. Amma bunun hamisini biz nağd qoya bilmərik. Biz də kreditə ümid bağlamışıq.

Burada müəyyən problemlər meydana çıxıbdır. Gürcüstanda əvvəldən də müxtəlisif qüvvələr daim buna mane olmaq istəyirdilər. Ancaq həqiqətən, Gürcüstan hökuməti və xüsusən prezident Şevardnadze bu barədə birmənalı, qəti mövqe tutubdur. Ancaq orada bəzi qüvvələr var, müxtəlisif yollardan istifadə edirlər. Son dəfə, məsələn, biz oraya böyük bir nümayəndə heyəti göndərdik. Devid Vudvord, Natiq Əliyev və başqaları getdilər, danışdılar. Ancaq orada Ekologiya naziri var, qadındır, o bəzi sənədləri imzalamadığı üçün onlar qayıtdılar geriyə. Sonra mən ikinci dəfə prezident Şevardnadzeyə telefon etdim, danışdım. İkinci dəfə getdilər, indi həmin nazir bunu imzalayıbdır, amma onun dalınca da buraya, Vaşinqtona–Beynəlxalq Maliyyə Korporasiyasına məktub göndəribdir. Özü yaratdığı qeyri-hökumət təşkilatları tərəfindən etirazlar göndəribdir. Bunlar, təbiidir,

belə məlumatlara diqqətlə baxırlar. Çünkü, ümumiyyətlə, ətraf mühitin qorunması həmişə çox öndə durur.

Marşrutun seçilməsi ilə əlaqədar buraya yalan məlumatlar verirlər ki, guya üç marşrut olub, bəziləri də deyir dörd marşrut olubdur. Amma həqiqətdə belə deyil, ilkin bir marşrut verilmişdi, Beynəlxalq Əməliyyat Şirkəti onun üzərində işləmişdi. Ancaq sonra Gürcüstan hökuməti özü o marşrutdan imtina etmişdi, təhlükəsizlik nöqtəyi-nəzərindən başqa marşrut təklif etmişdi. Bu marşrut üzərində də başlayıblar işləməyə. Yəni marşrutu şirkətlər, Beynəlxalq Əməliyyat Şirkəti seçməyibdir. Marşrutu Gürcüstan hökuməti müəyyənləşdirib və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə təqdim edibdir. Onlar da bunun üzərində mühəndis işləri aparıblar.

İndi də müxtəlif hərəkətlərlə marşrutu şübhə altına almağa başlayıblar. Bunların hamısı gəlib çatıb bura. Biz əvvəldən danışmışdıq və söz vermişdilər ki, mart ayında maliyyələşmə başlayacaqdır. İndi isə burada məsələni çox uzadırlar.

Mən sizə məsələni bir az geniş danışıram. Bunları mən cənab Buşa bu qədər ətraflı deməmişdim. Amma sizə danışıram ki, vəziyyəti biləsiniz.

Biz ümid edirdik ki, martda maliyyələşmə başlayacaqdır. Ancaq biz buraya gələn günü böyük bir heyətimiz getdi Beynəlxalq Maliyyə Korporasiyasına, bir neçə saat orada oldular. Çox narahat gəldilər.

Dünən Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti mənim yanımı gəldi, danışdıq. Onun fikirləri artıq bir az başqadır. Ancaq yenə də deyir ki, bizim payçılarımız, yəni səhmdarlarımız çoxdur. Onlar gərək hamısı – bilmirəm 170-dır, nə qədərdir – buna səs versin. Aldığımız materiallara gərək baxaqlı, ətraf mühit haqqında *bp*-yə əlavə göstərişlər veriblər, gə-

rək onları bizə versinlər, biz təhlil edəcəyik, apreldən sentyabra qədər işləyəcəyik. Ola bilər, maliyyələşməni ancaq sentyabrdə açaq. Bu da bizim üçün əlverişli deyildir. Baxmayaraq ki, bu, qəti olsa, demək, biz buna da gedə bilərik. Bunlar hamısı müxtəlif istiqamətlərdən edilən maneçiliklərdir.

Mən bu barədə prezident Buşa qısaca bildirdim. O dedi göstəriş verəcək ki, bizə bu barədə lazımi yardım etsinlər. Dəfələrlə dedi ki, bu layihənin Amerika Birleşmiş Ştatları üçün çox böyük əhəmiyyəti var, biz buna böyük əhəmiyyət veririk və mütləq bunun həyata keçirilməsini təmin edəcəyik.

Üçüncü məsələ Ermənistan–Azərbaycan münaqişəsidir. Bu məsələni mən artıq o qədər bilirəm, o qədər bilirəm ki, gecə yuxuma da girir, yaxud elə yuxulu olanda da nə soruşsan, hamisini deyəcəyəm.

Bu barədə mən ona xəritə üzərində məlumat verdim, vəziyyəti danışdım və Azərbaycanda, bizdə, əhalidə, ictimaiyyətdə olan narazılığı bildirdim ki, xalq artıq belə vəziyyətə dözə bilmir. On ildən çoxdur ki, torpaqlar işgal altındadır. Ermənistən işgalçıdır, təcavüzkardır. Ancaq hər yerdə, beynəlxalq təşkilatlarda, bütün danışılarda bizi bərabər səviyyədə qoyurlar və bir-birimizlə danışıb məsələni həll etməyimizi gözləyirlər. Biz bir-birimizlə çox danışmışıq, ancaq məsələ həll olunmur. Çünkü Ermənistan tərəfi hesab edir ki, o, torpaqları işgal edibdir, onun üstünlüyü var və iddiası budur – Dağlıq Qarabağ Ermənistana birləşməlidir, yaxud da ki, müstəqil olmalıdır. Biz isə bununla razı ola bilmirik. Beləliklə, ikimiz, yəni iki dövlət başçısı bu məsələni həll edə bilmirik.

Prezident Buşa bu barədə geniş məlumat verdim, Xarici İşlər naziri Kolin Pauell, Müdafiə naziri Ramsfeld, prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi Kondoliza Rays bizim danışıqda əvvəldən axıra qədər iştirak edirdilər. Prezi-

dentin bu işlərlə məşğul olan müşavirləri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri və təbiidir ki, bizim nüma-yəndə heyətimiz, o cümlədən ölkəmizin səfiri iştirak edirdi. Bu barədə ətraflı məlumat verdim. Çünkü elə düşünürük ki, bu məsələni hamı bizim qədər bilir. Amma elə deyildir. Hərənin özünə görə dərди var, problemi var. Bizə belə gəlir ki, bu elə problemdir ki, onu hamı biz bildiyimiz qədər bilməlidir. Bu, düz deyildir.

Ona görə də mən həmişə bizim işçilərə demişəm ki, – mən özüm də bunu edirəm – nə qədər təkrar olsa da, hər dəfə xəritə üzərində vəziyyəti anlatmaq lazımdır. Ən kiçik məmurdan tutmuş, prezidentə qədər bunu etməlidir. Mən bunu həmişə edirəm. Özü də mən kimlə – prezidentlə, yaxud hansısa ölkənin məmuru, beynəlxalq təşkilatın nümayəndəsi ilə danışmağımdan asılı olmayıaraq, həmişə bunu edirəm. Çünkü bu bizim dərdimizdir və onu bizim qədər heç kəs bilmir. Buna görə də çox geniş məlumat verdim, öz fikirlərimi söylədim.

ABŞ-in Minsk qrupundakı həmsədri Perina mənim yanına gəlmişdi, onunla çox ətraflı söhbət etdik. O mənə deyir ki, onlar yeni təklif hazırlayırlar. Bu məlumat yəqin ki, prezident Buşa da verilmişdir. Ona görə Kolin Pauellə tapşırı ki, bu işə məşğul olsun və dedi ki, bizim işçilər bununla məşğuldurlar. Hər halda o, vəziyyətin ağırlığını görür, bilir, anlayır. Bizim regionda belə bir münaqişənin daim qalmasının təhlükəli olduğunu bilir və güman edirəm ki, bundan sonra diqqət daha da artmalıdır.

Başqa məsələlər barəsində də söhbət elədik. Ancaq söhbətimiz əsas bu üç məsələ ətrafında oldu. Mən söhbətdən çox razıyam. Hər şeydən – həm görüşün ab-havasından, həm də Azərbaycana, onun prezidentinə göstərilən diqqətdən və hörmətdən razıyam. Prezident Buş yenə də dedi ki, Azərbaycan

Amerika Birləşmiş Ştatlarının yaxın dostudur və biz bütün sahələrdə gələcəkdə əməkdaşlıq edəcəyik. Bununla da bizim görüşümüz bitdi.

S u a l: Cənab Prezident, görüşdə İraq probleminə toxunuldumu?

C a v a b: Bundan sonra biz Dövlət Departamentində olduq. Dövlət Departamentində Dövlət katibinin birinci müavini cənab Armitacla, onların təkcə Azərbaycanla əlaqədar olanları ilə yox, ümumiyyətlə, yüksək səviyyəli, məsul işçiləri ilə söhbət oldu, bir saziş imzalandı. Bizim tərəfimizdən səfir Paşayev, onların tərəfindən Elizabet Cons imzaladılar. Çox vacib bir sənəddir. Bundan sonra nahar yeməyi, lanç oldu. Hamımız orada bir yerdə olduq. Oturub həm bir az yemək yemək, həm də söhbət etmək – bu da bir vasitədir. Bütün bu məsələlər barəsində onlarla da çox geniş söhbət apardıq. Xüsusən, Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar.

Sonra isə saat 3-də vitse-prezident cənab Çeyni ilə də görüşdük.

Vitse-prezident Çeyni Azərbaycana çox böyük maraq göstərir, keçmişdən mənə də çox diqqətli olubdur. O, artıq bilirdi ki, prezident Buşla biz nə barədə söhbət etmişik və bütün bunları dəstəkləyirdi. Eyni zamanda, o da həm Bakı–Tbilisi–Ceyhan haqqında – bu işi çox yaxşı bilir – həm beynəlxalq terrorizmlə mübarizə barəsində, həm də ki, Ermənistən–Azərbaycan münaqişəsi ilə əlaqədar bir az geniş məlumat əldə etmək istədi.

Bu söhbət də çox dostluq şəraitində, səmimiyyət şəraitində keçdi. Vitse-prezident də Azərbaycana yüksək qiymət verdi və görülən işlərimizə görə təşəkkür etdi. Beləliklə, hesab edirəm ki, biz üç əsas görüş keçirdik və onlar hamısı Azərbaycan üçün çox faydalıdır.

Bilirsiniz ki, indi Vaşinqton bütün dünyanın diqqətindədir. Burada hər bir kiçik, böyük iş dərhal maraq doğurur. Heydər Əliyevin bu vaxt, bu dövrdə Vaşinqtona gəlməsi və burada bir çox görüşlər keçirməsi diqqətdən yayına bilməz. Ticarət naziri gəlmişdi, onunla çox geniş səhbət apardıq. Sonra Energetika naziri ilə səhbət apardıq. Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti gəlmişdi, onunla səhbətimiz oldu və böyük toplantı keçirdik. Qısa bir müddətdə nə qədər işlər gördük. Bu gün isə, təbii ki, bunların ən yüksək səviyyəsi oldu. Mən bunlardan çox məmənunam. Hesab edirəm ki, hər halda, bu mərhələdə biz Amerika Birləşmiş Ştatlarına çatdırmaq istədiyimizi çatdırıq, bildirmək istədiyimizi bildirdik, fikirlərimizi anlatdıq və fikir mübadiləsi, müəyyən danışıqlar apardıq.

S u a l: Cənab Prezident, Siz məhz Bakı-Tbilisi-Ceyhana toxundunuz və bu barədə məlumat verdiniz. Kredit ayrılmاسının sentyabr ayına qədər ləngiməsi tikintinin gedişinə hər hansı bir təsir göstərə bilərmi? Beynəlxalq Maliyyə Korporasiyasına ABŞ-in çox güclü təsir imkanı var. Kredit ayrılmاسında bu təsir imkanlarını işə salacaqları barədə söz verdilərmi?

C a v a b: Söz verdilər, qəti söz verdilər. Mən bu məsələni prezident Buş ilə müzakirə edəndən sonra, inanıram ki, təsir edə bilər. Eyni zamanda, vitse-prezident Çeyni də bu işə qarışbdır, bütün bu səhbətlərimizdə Xarici İşlər naziri də iştirak edirdi. Çünkü həqiqətən, Amerika Birləşmiş Ştatları, ümumiyyətlə, Xəzər dənizində bizim gördüyüümüz işləri və xüsusən Bakı-Tbilisi-Ceyhan layihəsini çox ciddi dəstəkləyir. Maneələr yenə olacaq, ancaq güman edirəm ki, sentyabrda maliyyələşmə başlayacaqdır. O vaxta qədər, deyə bilərəm ki, nə qədər çətin olsa da, şirkətlərin imkanları var və güman etmirəm ki.

bir hadisə baş versin. Amma yenə də hər nə baş verərsə, biz burdayıq. Buna arxayı ola bilərsiniz.

S u a l: Cənubi Qafqazda vəziyyət müzakirə olunarkən Rusiyanın Gürcüstan ərazisindən çıxarmaq istədiyi silahları Ermənistanda yerləşdirmək niyyətindən söhbət getdimi?

C a v a b: Bu barədə söhbət olmadı.

S u a l: Cənab Prezident, dünənki konfransda bir nəfər şəxs özünü «Dağlıq Qarabağ Respublikası»nm ABŞ-da rəsmi nümayəndəsi kimi təqdim etdi. Siz bildirdiniz ki, olmayan respublikanın nümayəndəsini, ümumiyyətlə, rəsmi konfranslara buraxmaq olmaz. Bugünkü görüşlərin hansındasə bu məsələyə toxundunuzmu?

C a v a b: Oğlum, bu, kiçik məsələdir, Siz elə düşünürsünüz ki, biz belə bir kiçik məsələni belə böyük səviyyədəki görüşlərdə müzakirə etməliyik? Bu kiçik bir məsələdir, belə şeylərə fikir verməyin. Amma bundan ibrət götürün ki, bir azərbaycanlı da getsin bir yerdə elə bir hərəkət eləsin. İlham Əliyev universitetdə nitq söyləyəndə də həmin adam orada çıxış edib belə söz demişdi. O da ona sərt cavab vermişdi. Həmin adamdır. İndi bunlar bunu edirlər, biz bundan ötrü Amerika hökmətini ittiham edə bilmərik. Belə məsələlərdə bir az dərindən fikirləşin. Bunlar xırda məsələlərdir.

S u a l: Cənab Prezident, Ticarət naziri Donald Evans Amerikanın Azərbaycandan maye qaz almaqdə maraqlı olduğunu demişdir. Sizcə, ümumiyyətlə, bu, yaxın vaxtlarda nə dərəcədə realdır?

C a v a b: İndiki halda real deyildir. Amma, ümumiyyətlə, siz gördünüz, Türkiyənin nümayəndəsi dünənki konfransda qazın gələcəkdə Avropada istifadəsi ilə əlaqədar yaxşı fikirlər söylədi. Onlar artıq çox əhəmiyyətli müəyyən işlər görüblər. Güman edirəm, bu istiqamətdə biz qaz programını, yəni «Şahdəniz» layihəsini yerinə yetirəcəyik.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ MƏRKƏZİ KƏŞFİYYAT AGENTLİYİNİN DİREKTORU CORC TENET İLƏ GÖRÜŞ

*Vaşington,
Azərbaycan prezidentinin iqamətgahı –
«Fermont» mehmanxanası*

27 fevral 2003-cü il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ABŞ-a səfəri çərçivəsində onun üçün ayrılmış iqamətgahda ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Teneti qəbul etmişdir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə cənab Tenet Azərbaycanın anti-terror koalisiyasında iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.

Sonra hər iki ölkəni maraqlandıran bir sıra məsələlər ət-rafında geniş fikir mübadiləsi aparılmış, ABŞ və Azərbaycan hüquq-mühafizə orqanlarının sıx əməkdaşlığından məmənunluqla bəhs edilmişdir. Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqların hazırkı mərhələsindən ətraflı səhbət açmışdır. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində

bundan sonra da birgə səy göstərəcəklərinə ümidvar olduğunu vurğulamışdır.

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Vaşinqtona səfərinin rəsmi hissəsini başa vurduqdan sonra qısa tibbi müayinədən keçmək üçün fevralın 28-də Klivlend şəhərinə gəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı

Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin klinikasında müayinədən keçən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin üzərində martın 3-də qasıq yırtığı ilə əlaqədar cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat müvəffəqiyyatla nəticələnmişdir.

Prezident Heydər Əliyevin səhhəti normaldır.

PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ

Hörmətli cənab Prezident!

Təyyarə qəzası nəticəsində Pakistan Hərbi Hava Qüvvələrinin Baş Komandanı, aviasiya marşalı Müşəff Əli Mirin və digər sərnişinlərin həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

27 fevral 2003-cü il

**ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB VATSLAV KLAUSA**

Hörmətli cənab Prezident!

Çexiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Çexiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Size möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqının rıfahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

1 mart 2003-cü il

ABŞ-İN KLİVLEND ŞƏHƏRİNDƏH ANS TELEKANALINA TELEFONLA MƏXSUSI MÜSAHİBƏ

4 mart 2003-cü il

S u a l: Cənab Prezident, özünüzü necə hiss edirsiniz?

C a v a b: Özümü çox yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Heç nədən narahat olmayın. Səhhətim çox yaxşıdır. Müayinə hər il keçir. İndi də müayinə keçdi, nəticələri çox yaxşı oldu. Hər şey yaxşıdır.

S u a l: Cənab Prezident, əməliyyat aparılması Sizin təşəbbüsünüz idi, yoxsa həkimlər təklif etdilər?

C a v a b: Bu məsələ əvvəl də var idi. Həkimlər bu əməliyyatı keçirməyi təklif etdilər, mən də razı oldum. Həftənin birinci günü, yəni dünən əməliyyat keçirildi. Bu gün artıq özümü çox yaxşı hiss edirəm.

S u a l: Cənab Prezident, inşallah, nə vaxt qayıdırınız?

C a v a b: İnşallah, üç-dörd günə qayıdırıram.

J u r n a l i s t: Cənab Prezident, Od çərşənbəsi münasibətilə Sizi təbrik edirik.

H e y d ā r Ə l i y e v: Sağ olun, mən də sizi təbrik edirəm. cansağlığı arzulayıram. Novruz bayramınızı da təbrik edirəm, bu bayramı mən də çox böyük arzularla gözləyirəm. Təşəkkür edirəm, salamlar söyləyin.

J u r n a l i s t: Cənab Prezident, çox sağ olun ki, müsahibə üçün ANS-i seçdiniz.

**AZƏRBAYCAN PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN BEYNƏLXALQ
QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ
RESPUBLİKA QADINLARINA
TƏBRİKİ**

Hörmətli qadınlar!

Əziz analar və bacılar!

Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm.

Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolü olmuşdur. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermişlər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətdə oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbət söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımız və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gəzəlliyini, mənəvi saflığını vəsf etmişlər.

Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işgal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir və bu yolda onun atlığı addımlar təqdirəlayıqdır.

Azərbaycan qadınının bugünkü bayramı bütün xalqımızın, müstəqillik ideyası ətrafında getdikcə daha sıx birləşən cəmiyyətimizin bayramıdır. Ümidvaram ki, cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Həminizə cansağlığı, xoşbəxtlik, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Bayramımız mübarək olsun!

7 mart 2003-cü il

**KUBA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB FİDEL KASTRO RUSA**

Hörmətli cənab Prezident!

Kuba Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındaki dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Size möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rıfahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

7 mart 2003-cü il

**ƏLCƏZAİR XALQ DEMOKRATİK
RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA**

Hörmətli cənab Prezident!

«Əlcəzair hava yolları» aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Əlcəzair xalqına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

7 mart 2003-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN QIZIL AYPARA CƏMIYYƏTİNİN İYİRMİNCİ QURULTAYINA TƏBRİKİ

Hörmətli qurultay nümayəndələri!

Sizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iyirminci qurultayının açılışı münasibətilə salamlayıv və səmimi-qəlb-dən təbrik edirəm.

Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan Respublikasının ictimai həyatında qeyri-hökumət təşkilatlarının rolu getdikcə artır. Respublikamızda vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verən ictimai qurumlar arasında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur. Əsası 1920-ci ilin mart ayında, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Qızıl Aypara Cəmiyyəti yarandığı vaxtdan ölkəmizin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək, humanitar problemlərin həllində fəal iştirak etmişdir.

Fəaliyyətinin əsas qayəsini xalqımıza xas olan insanper-vərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlər təşkil edən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımızın üzləşdiyi müxtəlif sosial problemlərin aradan qaldırılmasında göstərdiyi faydalı xidmətləri ilə tanınaraq ölkəmizdə nüfuz qazanmışdır.

Qızıl Aypara Cəmiyyəti müharibə və təbii fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən zəif müdafiə olunmuş təbəqələrinə yardım etməklə insanlara maddi və mənəvi dəstək verir, həyata inam hissi aşılıyor, yüksək humanizm ideyalarını gündəlik praktik fəaliyyətində eks etdirir.

Xalqımızın çətin məqamlarında çeviklik və həssaslıq nümayiş etdirən cəmiyyət vaxtilə geniş yayılmış vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında nəzərəçarpan rol oynamışdır. Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının İkinci dünya müharibəsi illərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmət ordunun döyüş qabiliyyətinin yüksəlməsinə və faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı – «Florens Naytingel» medalı ilə təltif olunanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının da olması vətəndaşlarımızın qəlbində qürur hissi doğurur və böyük hörmətlə yad edilir.

Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işgalçılıq siyaseti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirləyikdir.

Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyaset beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir. Onun inkişafı üçün yeni perspektivlər açır. Qurumun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının daxil edilməsi, Fövqəladə Hallarda Hazırlıq və Yardım Komissiyasında təmsil olunması müstəqil Azərbaycanın nüfuzunun artmasının təzahürüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müxtəlif beynəlxalq təşkilat-

larla daha six əməkdaşlığı dövlətimizin üzləşdiyi humanitar problemlərin dolğun şəkildə həlli üçün zəmin yaradır.

İnanıram ki, Qızıl Aypara Cəmiyyəti ölkəmizin sosial problemlərinin aradan qaldırılması və vətəndaşlarımızın rihaf halının yaxşılaşdırılması sahəsində dövlətimizin həyata keçirdiyi tədbirlərdə bundan sonra da böyük əzmkarlıqla iştirak edəcəkdir. Əminəm ki, iyirminci qurultayın qəbul etdiyi qərarlar təşkilatımızın işinin daha səmərəli şəkildə qurulmasına və nüfuzunun artmasına öz layiqli töhfəsini verəcəkdir.

Qurultayın işinə uğurlar, hər birinizə cansağlığı və nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

12 mart 2003-cü il

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Martin 12-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə ABŞ Dövlət katibinin birinci müavini Riçard Armitac zəng etmişdir.

Söhbətin əvvəlində cənab Riçard Armitac prezident Heydər Əliyevin səhhəti və Klivlend klinikasında müalicəsi ilə maraqlanmışdır.

Ölkəmizin prezidenti müalicəsinin gedişindən və nəticələrindən razı qaldığını bildirməklə yanaşı, yaradılan şəraitə görə ABŞ hökumətinə və şəxsən prezident Corc Buşa öz təşəkkürünü ifadə etmişdir.

Daha sonra Amerika—Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılmış, prezident Heydər Əliyevin Vaşinqtonda prezident Corc Buşla və ABŞ-in digər rəsmi şəxsləri ilə keçirdiyi görüşlər yüksək qiymətləndirilmiş, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA

Hörmətli cənab Prezident!

Amerika Birleşmiş Ştatlarım tərk edərkən Sizinlə və administrasiyanızın üzvləri ilə görüşlərimi məmənnuniyyətlə xatırlayıram və ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına dair müzakirələrə görə öz minnətdarlığımı bildirirəm.

Klivlend şəhərinin klinikasında müayinə və müalicəm üçün yaradılmış yaxşı şəraitə görə və mənə göstərdiyiniz diqqət üçün Sizə təşəkkür edirəm.

Sizə, cənab Prezident, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

12 mart 2003-cü il

Klivlend şəhəri

SERBİYA VƏ ÇERNOQORİYA İTTİFAQININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SVETOZAR MAROVİÇƏ

Hörmətli cənab Prezident!

Serbiya və Çernoqoriya İttifaqının prezidenti seçilməyinə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Serbiya və Çernoqoriya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişləndəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

12 mart 2003-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏTƏNƏ YOLA DÜŞMÜŞDÜR

12 mart 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətin-dən AzərTAc-in müxbirinə verilən məlumata görə, Azərbaycan prezidenti Heydər Əliyev Klivlend şəhərinin klinikasında müalicəsini bitirdikdən sonra martın 12-də Amerika Birləşmiş Ştat-larından Vətənə yola düşmüşdür.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV LONDONA GƏLMİŞDİR

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ABŞ-in Klivlend şəhərindəki klinikada müalicəsini uğurla başa çatdırın Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev martın 13-də Londona gəlmışdır.

**SERBİYA VƏ ÇERNOQORİYA İTTİFAQININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB SVETOZAR MAROVIÇƏ**

Hörmətli cənab Prezident!

Serbiyanın Baş naziri Zoran Cinciçin qətlə yetirilməsi xəbəri məni ürəkdən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

13 mart 2003-cü il

**AMERİKA BİRLƏŞMİŞ ŞATLARINDAN
BAKİYA QAYIDARKƏN BİNƏ BEYNƏLXALQ
HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA
VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ
VERDİYİ MÜSAHİBƏ**

14 mart 2003-cü il

H e y d ə r Ə l i y e v: Axşamınız xeyir, hörmətli jurnalistlər!

Yəqin siz bura gəlmisiniz ki, Amerikadakı bizim görüşlərimiz və danışqlarımız haqqında, apardığımız işlər haqqında məndən yeni məlumatlar alasınız. Ancaq bilirsiniz ki, görüşlər, bütün işlərimiz qurtarandan sonra mən Vaşinqtonda Azərbaycanın orada olan mətbuat orqanlarına müsahibə verdim və gördüyüümüz işlər, əldə edilən nəticələr haqqında nə mümkünürse, onu da dedim.

Ondan sonra isə bilirsiniz ki, mən xəstəxanada olmuşam. Elə bir iş görülməyibdir. Ona görə də mənim sizə deyəsi elə bir sözüm yoxdur. Yəni sizə əlavə bir məlumat verə bilmərəm. Təşəkkür edirəm ki, buraya gəlmisiniz. Mənə diqqət göstəriyinizi görə çox sağ olun. Ancaq gəlin bununla görüşümüzü qurtaraq.

S u a l: Cənab Prezident, özünüyü necə hiss edirsiniz?

C a v a b: Yaxşı hiss edirəm. Narahat olmayın, yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Səhhətim barədə də heç kəs narahat olmasın. Təbiidir, cərrahiyyə əməliyyatıdır, ondan sonra onun sağalma dövrüdür. Bunlar hamısı təbiidir. Amma qalan

sahədə hər şey normaldir, heç kəs narahat olmasın. Heç kəs də düşünməsin ki, Heydər Əliyev xəstələnibdir.

S u a l: Cənab Prezident, müalicə olunduğunuz dövrə Azərbaycanda baş verən hadisələr barədə ətraflı məlumat ala bilirdinizmi və ölkədə olduğunuz müddətdə dövlət məmurlarının işi Sizi razı sahrmı?

C a v a b: Təbii ki, məlumat alırdım. Mən hər gün əlaqə saxlayırdım. Bütün əsas məsələlər haqqında mənə məlumatlar verilirdi. Mən lazımı göstərişləri verirdim. Mənim bu barədə ölkə ilə əlaqəm kəsilməmişdi və burada gedən bütün işlərə həm nəzarət edirdim, həm də məlumat alırdım və lazımı göstərişlərimi verirdim.

Hesab edirəm ki, burada məmurlarımızın hamısı normal işləyibdir. Hər halda, görüsünüz, bu müddətdə Azərbaycanda ictimai-siyasi sabitlik yerindədir, işlər gedir, iqtisadiyyatda inkişaf var. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə aparılan danışqlar çox yaxşı müsbət nəticələr veribdir. Hər şey qaydasında gedibdir. Heç kəs narahat olmasın.

AZƏRBAYCAN JURNALİSTLƏRİNİN BİRİNCİ QURULTAYINA

Hörmətli mətbuat işçiləri və jurnalist ictimaiyyəti nümayəndələri!

Sizi – ümumrespublika forumuna toplasmış Azərbaycan jurnalıstlarını səmimiyyətlə salamlayır və qurultaym işinə uğurlar arzulayıram.

Yaşadığımız qloballaşma və informasiya əsrində azad söz və mətbuatın əhəmiyyəti getdikcə artmaqdadır. Mütərəqqi ənənələrə, milli və ümumbəşəri dəyərlərə malik Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi, bugünkü müstəqil dövlət və azad vətəndaş cəmiyyəti quruculuğunda müstəsna rol oynayır. Xalqımızın azadlıq arzularının, müstəqillik ideallarının eks etdirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, aktual problemlərin ictimai müzakirəyə çıxarılmasında Azərbaycan mətbuatının xidmətləri xüsusi qeyd olunmalıdır.

Azərbaycan dövləti söz və fikir azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçilərinin fəaliyyəti üçün hərətəfli şərait yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılmasına, mətbuata maliyyə-vergi düzəştlərinin verilməsinə, jurnalıstların informasiya almaq azadlığının təmin edilməsinə yönəlmış bir neçə fərman və sərəncam verilmişdir. Qəzetlərin dövlət nəşriyyatına olan borcları 2005-ci ilə qədər təxirə salınmış, onlara güzəştli şərtlərlə kredit verilməyə baş-

lanmışdır. Mətbuat sahəsində demokratik, liberal qanunvericilik bazası yaradılmışdır. Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi formalashmışdır. Ölkədə yüzlərlə kütüvəni informasiya vasitəsi, teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir.

Bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən imtina edilib. Lakin həyat göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə və özünütənzimləməyə, mətbuat-dövlət, mətbuat-vətəndaş, mətbuat-mətbuat münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə ehtiyac vardır. Eyni zamanda, müasir beynəlxalq standartlara cavab verən, peşəkar, qərəzsiz, obyektiv mətbuatın formalashması və güclənməsi istiqamətində hələ bundan sonra da xeyli işlər görülməlidir.

İnanıram ki, Azərbaycan jurnalistlərinin birinci qurultayı, burada qəbul edilən qərarlar bütövlükdə cəmiyyət və jurnalistik qarşısında dayanan mühüm vəzifələrin həlli yolunda vacib addım olacaq. Obyektivliyi və vətənpərvərliyi ilə seçilən mətbuat və ictimaiyyət nümayəndələrinin təmsil olunacağı Mətbuat Şurası demokratiyaya və söz azadlığına xidmət edən nüfuzlu quruma çevriləcəkdir.

Bir daha qurultayın işinə uğurlar diləyir, Azərbaycan jurnalistlərinə və mətbuat ictimaiyyətinə ən xoş arzularımı yetirirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2003-cü il

**TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ
ZATI-ALİLƏRİ
CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

Hörmətli cənab Baş nazir!

Türkiyə Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağımız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər xalqlarımızın dərin tarixi kökləri olan, əsrlərin sınağından çıxmış dostluğundan, qarşılıqlı etibarından və etimadından qaynaqlanır.

Əminəm ki, yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimizin əməkdaşlığı bütün sahələrdə inkişaf edərək xalqlarımızın rifahına, regionumuzda sülhün, sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2003-cü il

ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XU SZİNTAOYA

Hörmətli cənab sədr!

Çin Xalq Respublikasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındaki əlaqələr xalqlarımızın iradəsinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çin xalqının rıfahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2003-cü il

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

17 mart 2003-cü il

Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının geniş tərkibdə iclası keçirilmişdir.

Dövlətimizin başçısı ABŞ prezidenti cənab Corc Buşun dəvəti ilə fevralın 23-28-də Birləşmiş Ştatlara səfəri, orada keçirdiyi görüşlər, apardığı danışqlar və onların nəticələri haqqında məlumat vermişdir.

Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin icra Aparatının rəhbəri Ramiz Mehdiyev, iqtisadi siyaset üzrə dövlət müşaviri Vahid Axundov və digər rəsmi şəxslər bir çox daxili, xarici məsələlər barədə çıxış etmiş, müzakirələr aparılmışdır.

Azərbaycan prezidenti Heydər Əliyev iclasa yekun vurmışdır.

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!

Sizi – respublikanın bütün vətəndaşlarını xalqımızın əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub Azərbaycan xalqının milli ruhunu və yaddaşım, onun daxili aləmini bütün zənginliyi ilə yaşıdır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Mehribanlıq və qardaşlıq tellərini gücləndirən bu bayram cəmiyyətdə xos münasibətlər bərqərar edərək, onun üzvlərinin bir-birinə diqqət və qayğısmı artırır.

Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sinaqları içində dilini, dinini, mənəviyyatını saf bir şəkildə qoruduğu kimi, milli bayramlarını, o cümlədən Novruz bayramını da qoruyub saxlamış, hər gəlişini çox böyük arzularla gözlədiyi bu bayramı tarix boyu həmişə əziz tutaraq, onu dərin ehtiram və məhəbbətlə qeyd etmişdir. Onun milli bayram kimi bu gün dövlət səviyyəsində keçirilməsi isə Azərbaycanımızın müstəqilliyinin bəhrələrindən biridir.

Azərbaycan xalqının sonsuz sevinclə qarşılılığı Bahar bayramını dünyanın hər bir guşəsində yaşayan bütün soydaşlarımız böyük təntənə ilə qeyd edirlər. Qoy milli həmrəyliyin

rəmzinə çevrilən bu bayram həmvətənlərimizi azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşdirsin. Bu gün ölkəmizin hüdudlarından uzaqlarda olan soydaşlarımızın hər birini hərarətlə salamlayıır, onlara ən səmimi bayram təbriklərimi yetirir, neçə belə bayramlara çatasınız deyirəm.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsini bu bayram günlərində bir daha dərin ehtiramla yad edirik. Əmin olduğumu bildirirəm ki, ölkəmizin möhkəmləndirilməsi yolunda atlığımız hər bir yeni addım şəhidlərimizin ruhlarını şad edəcəkdir.

Bu yaz ətirli bayramda, bahar nəfəsli gözəl Novruz bayramında hər birinizi bağırma basır, müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və xalqımızın firavan həyata qovuşması naminə apardığınız işlərdə sizə uğurlar arzu edirəm.

Bahar bayramınız mübarək olsun!

Bakı şəhəri, 19 mart 2003-cü il

NOVRUZ BAYRAMI GÜNÜ LERİKLİ FERMƏR XANIŞ ŞAHİYEV İLƏ GÖRÜŞ

20 mart 2003-cü il

Lerikli fermer Xanış Şahiyev Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə dərin hörmət və ehtiram əlaməti olaraq, əvvəlki illərdəki kimi, bu il də Novruz bayramı günü onunla görüşə gəlmışdır. O, kəsdiyi qurbanları Bakıya gətirərək, martin 20-də Prezident sarayının həyatında dövlətimizin başçısı ilə görüşdü.

Prezident Heydər Əliyev Xanış Şahiyevi mehribanlıqla salamladı, bayram münasibətilə təbrik etdi və onun sədaqətini bir daha yüksək qiymətləndirdi, hal-əhval tutdu.

X a n i ş Ş a h i y e v: Möhtərəm Prezident, mən Sizi ötən Qurban və indiki Novruz bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən bunu bir dəfə demişəm, icazə verin, ikinci dəfə də deyim. Mən bütün sahədə zirək adamam. Ancaq iki şeyin – bir mərifətin, bir də paxılığın qarşısında acizəm. Mən paxıl adam deyiləm.

H e y d ə r Ə l i y e v: Bəli, biliyəm.

X a n i ş Ş a h i y e v: Birincisi, onu demək istəyirəm ki. Allah Sənin səfərini, qədəmlərini, şan-şöhrətini, hörmətini bu əziz bayram gündündə balalarınla, nəvələrinlə, Səni istəyən adamlarla, Azərbaycan xalqı ilə bir yerdə mübarək eləsin.

H e y d ə r Ə l i y e v: Çox sağ ol.

Xanış Şahıyev: İkinci sözüm ondan ibarətdir ki, Allah-təala Səni bir gün yox, bir dəqiqə də olsun Azərbaycan xalqının başı üstündən əskik eləməsin. Məni Allah eşidir. Əllərimi görürsən?!

Heydər Əliyev: Görürəm.

Xanış Şahıyev: Əllərimə baxıb ağlayıram, sevinirəm, gülürəm. Ancaq Allah bu əlləri görür. Mən bu əlləri Sənin üçün qaldırmışam və heç nədən narazı deyiləm.

Heydər Əliyev: Cox sağ ol.

Xanış Şahıyev: Jurnalıstlər mənə çox sual edirlər ki, sən nəyə görə prezident ilə dostsan və prezident səninlə nəyə görə dostdur? Deyirəm ki, möhtərəm prezidentlə mən ona görə dostam ki, ürəyimdə üç dənə dağ var, iki bala dağı, ata dağı, iki gözümüz dağı. Əgər hörmətli prezident müharibəni dayandırmamasayıdı, minlərlə insan, millət şəhid olacaqdı. Mənim də iki oğlum gedib şəhid olubdur.

Heydər Əliyev: Elədir.

Xanış Şahıyev: Əgər o, müharibənin qarşısını alma-sayıdı, dayandırmamasayıdı – müharibə kimliyə baxmir – xalqın övladları, o cümlədən mənim də 14-15 oğlum gedərdi. Buna görə Heydər Əliyevi istəyirəm. Heydər Əliyev məni nəyə görə istəyir? Heydər Əliyevi bütün Azərbaycan xalqı istəyir. Amma Heydər Əliyev adamları həm də hər kəsin zəhmətinə görə istəyir. Heydər Əliyev məni ona görə istəyir ki, atam 1941-ci ildə müharibədə həlak olub, iki oğlum xalq yolunda özünü qurban verib, ikinci qrup əliləm. Bunlara görə, zəhmətimə görə məni istəyir.

Hörmətli Prezident, söz düz, yerində olmasa, heç danış-mağə dəyməz. Özün üçün yalan danışmaq olar, amma prezidentə yalan danışmaq olmaz. Mənim Sizə yalan sözüm yox-

dur. Mən bura nəyə görəsə, kiminsə malı ilə gəlməmişəm. Öz əlimin qabarı ilə gəlmışəm, öz sözümlə gəlmışəm. Anamın da, mənim də dediyimiz sözlərə yenidən qayıtmaq istəyirəm. Hörmətli Prezident, necə ki, İranda imam Xomeyni deyirlər, Lerikdə də imam Heydər Əliyev deyirlər. Mən demişəm: Hörmətli Prezident, Sənin haqqında sözü bir dəfə də, yüz dəfə də, min dəfə də danışanda adam doymur. Elə bil ki, heç danışmamışam, ya da birinci dəfədir danışıram. Sənin haqqında nə qədər danışırsansa, sözlər Sənə yaraşır, Sən də sözə yaraşırsan. Mən demişəm: Heydər Əliyev, Sənin başmaqların hər adının ayağına olar, amma Sənin yerişini yerişə bilməz-lər. Mən demişəm: Bu qala daşlı qala, tikmədim özüm qalam, tikdim ki, izim qala. Mən demişəm: Hörmətli Prezident, bütün dünyada nə qədər prezidentlər var, onların hamisinin vəzifəyə ehtiyacı var. Amma Heydər Əliyevin vəzifəyə yox, vəzifənin Heydər Əliyevə ehtiyacı var. Sən balaca vəzifələri də prezident səviyyəsində aparmışan. Sənin duruşunda da, yerişində də, danışığında da prezidentlik səviyyəsi mövcuddur. Vəzifə olsa da, olmasa da, Sən presidentsən.

Nə demək istəyirəm?! Atalar çox yaxşı demişdir: Hər qoyunun balası qurban ola bilməz, hər atanın da oğlu oğul ola bilməz.

H e y d ə r Ə l i y e v: Yaxşı sözdür.

X a n i ş Ş a h i y e v: Bu sözün mənası odur ki, bütün xərici dövlətlərə Azərbaycanı tanıtdıran İlhamın başına dolanım. Bu atalar misalı elə belə şeylərə görə deyilibdir. İlham Əliyev bunu Azərbaycan xalqına, Prezident Heydər Əliyevə sübut elədi. Bəli, hörmətli Prezident, sovetlər dövründə getdin Siyasi Büronun üzvü seçildin. Nazirlər Soveti sədrinin birinci müavini oldun. Mən çox fəxr edirəm ki, Allah o yolu İlhamda da qismət elədi. Bəli, getdi, Avropa Şurasında yüksək vəzi-

fəyə seçildi. Necə ki, Heydər Əliyev Azərbaycanı dünyada tanıdıb, İlham da eləcə Azərbaycanı dünyaya tanıtdırdı, bəli, belə atanın belə oğlu olar və var. Sən gedən yolu Allah İlhamda da qismət elədi. İdman sahəsində də nə qədər böyük uğurlarımız var.

Onu da deyim ki, – bu ifadəmə görə üzr istəyirəm – Sən xərçə gedəndə özünlə tərcüməçi aparırsan, amma İlhamın başına dolanım, o, tərcüməçiliyi də özü edir.

Mən yuxuda görmüşəm. Bu əlləri yenə də açıram. Görürsən, bu əlləri Allah görür. Mən yuxuda görmüşəm ki, gec-tez, bir də görəcəyik ki, hansısa bir ölkədə prezidentliyə onun namizədliyini irəli sürüblər. Mən buna inanıram. Bu əllərimə inanıram. Zəhmətimə inanıram. Mən yenə də deyirəm ki, Sənin nə qədər ömrün var, Sən prezidentsən. Buna inanıram. Mən boş sözlər danışmırıam. Boş sözlə meydanda gəzmək olmaz. Bu sözləri deməyə haqqım var. İki oğlum, atam, əmilərim xalq yolunda gediblər. İki oğlum şəhid olub, 15 oğlum da mənim yanımıdadır. Bu gün Ali Baş Komandan, hörmətli prezident Heydər Əliyev hansı sahədə əmr etsə, mən başda olmaqla, hamımız hazırlıq. Nə demək istəyirəm? Demək istəyirəm ki, bizə prezident seçimləri lazım deyil. Nə qədər ömrün var, o qədər də prezidentsən və buna haqqın var.

Mən bunları görmüşəm. Ona görə yox ki, mən bu gün prezidenti tərifləyirəm, o məni təriflədi. Yox. Mən ona görə deyirəm ki, əgər əlimin qabarını görünəmsə, başqasının beyninin, gözünün, ürəyinin qabarını görünəm. Bax, bu beş barmağın beşi də mənimdir. Təbii, biri digərindən fərqlidir. Əgər fərq olmasa, həyat ola bilməz.

Atalar çox yaxşı deyib: Arsız-arsız oynayıb-gülməyə, boş söz danışmağa nə var, mərdin gülləsi ilə ölməyə nə var, namərdin daşı dəyməsin.

Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən söz üçün gəzən adam deyiləm. Bayaq dediyim kimi, mərifətin qarşısında acizəm. Allahdan başqa, Sənə imam desəm, Sənə yaraşır. Peyğəmbər desəm, Sənə yaraşır. Düzdür, həyatda çox gözəl ad daşıyanlar var. Çox əməli olan adamlar var. Amma ondan gözəli nədir? Ondan gözəli odur ki, xarici ölkələrdə gözəlliyi yaşadasan. Bu gözəl adı daşıyan kimdir? Bu adı daşıyan məhz Heydər Əliyevdir. Heydər və bir də Əli, Həzrət Əli.

Biri dedi ki, ya Əli, mən səni çox istəyirəm. Həzrət Əli dedi, bəli, mən də səni istəyirəm. Bir nəfər də o tərəfdən dedi ki, ya Əli, mən də səni çox istəyirəm. Həzrət Əli dedi ki, mən istəmirəm. O dedi, nə üçün? Həzrət Əli cavab verdi ki, əgər sən istəsəydin, mən də istəyərdim. Səni bu gözəl adınlı yaşayasan.

İlham adı nədir? Yəni hər şeyə ilham verən deməkdir. Yenə deyirəm, dost çoxdur. Hər şey – ata da, ana da, bacı da, el də gözeldir. Amma bunların başında duran gözəllik dostluqdur. Əgər Allah ilə dost olmasan, Allah səni istəyərmi?! Ata-ana ilə dost olmasan, Allah səni istəyərmi?! Yaxud əksinə, dost olmasan heç oğul da atasını istəməz. Amma böyük fəxrlə bildirirəm ki, Sənin şərəfinə və İlhamın şərəfinə kəsilən qurbanları gətirmişəm. Sözüm çoxdur, amma vaxtinizi almaq istəmirəm.

H e y d ə r Ə l i y e v: Çox sağ ol. Təşəkkür edirəm, çox dəyərli sözlər deyirsən. Xaniş kişi, mən həmişə səninlə söhbət edəndə çox təəccüb edirəm ki, sən nə qədər müdrik xalq sözü, atalar sözü bilirsən və sənin nitq imkanlarının nə qədər böyükdür. O qədər gözəl danışırsan ki, bir dənə söz o birini təkrar etmir.

Sən kənd adamısan, dağda yaşayırsan. Ancaq bəzən görürsən ki, bizim ayrı-ayrı ziyalılardan sənin danışığın daha yüksək səviyyədədir. Doğrudur, sən mənim haqqımda həddindən artıq xoş sözlər dedin. Buna görə təşəkkür edirəm. Ancaq

başa düşürəm, bəzi sözləri də, əlbəttə, məni çox istədiyindən deyirsən. Mən adı bir adamam, Prezidentəm, xalq məni seçibdir. Mən xalqın etimadı ilə də bu vəzifəni aparıram.

Bu il də yenidən prezident seçkiləri olacaqdır. Mən də öz namizədliyimi irəli sürəcəyəm. Hesab edirəm ki, xalq məni yenə də dəstəkləyəcək, seçəcəkdir. Çünkü biz demokratiya yolu ilə gedirik. Bu demokratiyam poza bilmərəm. Qətiyyən. Nəinki poza bilmərəm, mənim daxili mənəviyyatım buna yol verməz. Ona görə də demokratiya bizim ölkədə hökm sürür, hər şey demokratiya əsasında gedir, hər şey hər bir insanın hüquqlarının qorunması əsasında gedir. Bununla əlaqədar prezident seçkiləri açıq, sərbəst keçiriləcək, hər kəs bu seçkilərdə iştirak edə bilər. Mən də iştirak edəcəyəm. Güman edirəm ki, xalq yenə də mənə etimad göstərəcəkdir.

Mənim haqqımda dediyin əlavə sözlər, təbii ki, sənin mənə qarşı olan daxili hissəyyatların ilə bağlıdır. Ona görə sənə çox təşəkkür edirəm. Çox sağ ol, çox məmnunam. Amma yenə də, hər dəfə olduğu kimi, mən sənin nə qədər böyük söz ehtiyatına malik olduğundan heyranam. Həm də ki, sənin xalq sözlərini və atalar sözlərini nə qədər düzgün, dəqiqliyində saxlamağın və hər bir sözü yerində işlətməyin məni həm təəccübəndirir, həm də sevindirir.

Xanış kişi, çox sağ ol, təşəkkür edirəm. Sənə, bütün övladlarına cansağlığı arzu edirəm. Ümidvaram ki, sən hələ bundan sonra uzun illər yaşayacaqsan. Hər şeyi öz əllərinlə, zəhmətinlə qazanmışsan, öz əllərin ilə də hər şeyi qazanacaqsan. Çox sağ ol.

X a n i ş Ş a h i y e v: Möhtərəm Prezident, Allah Səni var eləsin, Allah Səni xoşbəxt eləsin.

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KEÇİRİLƏN ÜMUMXALQ ŞƏNLİYİNDE NİTQ

21 mart 2003-cü il

Bakının qədim İçərişəhərin darvazaları qarşısında – Gənclər meydanında bayram münasibətilə böyük mərasim təşkil olunmuşdu. Meydanda Novruz tonqalı şölələnirdi. Ətrafdakı binaları, əsrlərin şahidi olan qədim qala divarlarını al-əlvan plakatlar bəzəyirdi.

Azərbaycan prezidenti Heydər Əliyev Novruz şənliliklərində iştirak etmək üçün Gənclər meydanına gəldi. Meydana toplaşmış minlərlə adam dövlətimizin başçısını hərarətlə, gurultulu alqışlarla qarşıladılar, ona bahar ətirli gül-çiçək dəstəsi təqdim edildi.

Bahar qız Azərbaycan prezidentinə müraciətlə dedi:

Əziz Heydər baba! Sizi xalqımızın müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik. Azərbaycanın xoşbəxt gələcəyi, Vətən torpağının bütövlüyü naminə gördüyüünüz işlərə görə Sizə minnətdariq. Biz inanırıq ki, Sizin gərgin əməyiniz sayəsində Azərbaycan xalqı həmişə öz bahar ömrünü yaşayacaqdır. Bu əziz Novruz bayramı münasibətilə Sizi bir daha təbrik edirik.

Şux, oynaq musiqi sədaları ətrafi bürümüşdü. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnuları dalğa-dalğa hər tərəfə yayılır, bayram şənləyini daha da rövnəqləndirirdi. Prezident

Heydər Əliyev şənliyə toplaşmış paytaxt sakinləri ilə mehribancaşına salamlaşdı, onları Novruz bayramı münasibətilə təbrirk etdi.

Azərbaycan prezidenti Heydər Əliyev bayram şənliyində nitq söylədi.

H e y d ə r Ə l i y e v: Əziz bacılar, qardaşlar!

Sizi Azərbaycan xalqının əziz bayramlarından biri – Novruz bayramı, Bahar bayramı münasibətilə ürəkdən təbrirk edirəm. Hər birinizə cansağlığı, səadət, xalqımıza sülh və əmin-amanlıq arzulayıram!

Əziz dostlar, bir neçə ay bundan öncə biz Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ilini qeyd etdik. 11 ildir ki, xalqımız öz doğma vətənində, öz ölkəsində azad, sərbəst yaşayır və öz aqibətinin sahibidir. Azərbaycanda ardıcıl olaraq demokratik dövlət quruculuğu həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir, xalqımızın rifah halı günü-gündən yaxşılaşır.

Biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik və bu, ölkənin hər bir yerində, hər bir bölgəsində hökm sürür. Xalqımız rahat, sərbəst yaşayır, öz işləri ilə məşğuldur. Bütün bunlara görə də Azərbaycan xalqı öz adət-ənənələrini, öz milli-mənəvi dəyərlərini bərpa edib və öz milli bayramlarını yüksək səviyyədə həyata keçirir.

Novruz bayramı Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Keçmişdə bu bayramı daim qeyd edirdik. Ancaq öz evimizdə, öz ailəmizdə. İndi isə bu, həqiqi ümumxalq bayramına çevrilibdir. Bu günlər xalqımız, millətimiz Azərbaycanın hər yerində, hər bir guşəsində Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bir də deyirəm, bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin

xalqımıza verdiyi bəhrələrdir. Xalqımız bundan sonra da öz adət-ənənələrini daim uca tutacaq, onları qoruyacaq, saxlayacaq və inkişaf etdirəcəkdir. Çünkü bunlar bizim xalqımızın milli-mənəvi dəyərləri olaraq xalqımızın xüsusiyyətlərindən xəbər verir.

Bildirdiyim kimi, xalqımız rahat yaşayır. Ancaq bu günlərdə bu bayramı çadır şəhərciklərində keçirən soydaşlarımız da var. Onlar neçə ildir ki, ağır şəraitdə yaşayırlar. Ancaq yaşayırlar və böyük ümidiyle yaşayırlar. Onlar böyük əzmkarlıq göstərirlər, dözümlülük göstərirlər və bu dözümlülüyə görə də mən bütün qaçqınlara, məcburi köckünlərə, çadır şəhərciklərində yaşayan soydaşlarımıza bu bayram günü xüsusi təşəkkürümüz bildirirəm.

Mən çadır şəhərciklərində yaşayan soydaşlarımı, vətəndaşlarımı bu bayram günü xüsusi təbrik edirəm və onlara, bütün xalqımıza bildirirəm ki, bu günün ömrü azdır. Azərbaycan dövləti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi yolunda ardıcıl fəaliyyət göstərir və ümidi varam ki, bunun nəticəsində biz torpaqlarımızın azad edilməsinə nail olacaqıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik və didərgin düşmüş soydaşlarım öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Səkkiz ildən çoxdur ki, Azərbaycanda ateşkəs rejimi hökm sürür. Ancaq müharibə qurtarmayıbdır. Bizim qəhrəman əsgərlərimiz, ordumuz Azərbaycanın torpaqlarının keşiyində dururlar və hər zaman Azərbaycan torpaqlarını azad etməyə hazırlırlar. Mən bu bayram günü Azərbaycan əsgərlərini, səngərlərdə olan övladlarımı təbrik edirəm və onlara bu şərəfli işlərində uğurlar arzulayıram.

Əziz dostlar, bu bayram el bayramıdır, bu bayram xalq bayramıdır. Çox məmənunam ki, xalqımız bu bayramı yüksək qiymətləndirir və bu günlərdə bayram əhval-ruhiyyəsi ilə yaşayırlar. Sizin bayramınızı bir daha təbrik edirəm, hər birinizə cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

* * *

Azərbaycan prezidenti Heydər Əliyev İçərişəhərdə keçirilən Novruz şənliklərində də iştirak etdi. Bakının ayrı-ayrı rayonlarının buraya toplaşan nümayəndələri Azərbaycan prezidentini hərarətlə salamladılar, Bahar bayramı münasibətilə təbrik etdilər.

Dövlətimizin başçısı Bakı sakinləri və şənlik iştirakçıları ilə mehribancasına görüşdü, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi.

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, «Kosa, Keçəl və Bahar qız» tamaşasını göstərdilər, Novruz şənliyində rəngarəng konsert programı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc idmançılar xalça üzərində qurşaq tuturdular. Şənlik iştirakçıları qədim xalq mahmlarını ifa edir, milli musiqinin sədaları altında əl-ələ verib rəqs edirdilər.

Balaca uşaqlar Heydər babanı səmimiyyətlə qarşıladılar, ona cansağlığı, uzun ömür arzuladılar və dövlətimizin başçısına həsr olunmuş şeir söylədilər:

*Yerin altı, üstü də
sərvətlidir,
Bağı barlı, süfrəsi
nemətlidir,*

*Xalqı müdrik,
rəhbəri qüdrətlidir.*

*Zəkasiyla heyran
qoyub dünyani,*

*Sizin kimi sevək
Azərbaycanı.*

*Novruz günü elim,
günüm şad olsun,*

*Qəm - kədərə
yurddaşlarım yad olsun,*

*Xəbislərin sinəsi
bərbad olsun.*

*Yurdum olsun
şənliklərin ünvani,*

*Sizin kimi sevək
Azərbaycanı.*

Sonra prezident Heydər Əliyevi Novruz bayramının əsas personajları olan Kosa ilə Keçəl qarşılıdilar.

K o s a: Cənab Prezident, bayramınız mübarək. Qoy həmişə hər ilin bu gündə bizimlə burada görüşəsiniz.

Cənab Prezident, bilirsiniz ki, Novruz bayramının dörd çərşənbəsi var. Mən Kosa, bu da Keçəl, elimizin içində olmuşuq, onların dərdinə, arzularına şərik çıxmışıq. Xalqımızın bircə arzusu var, Tanrılarının verdiyi bu bayramı həmişə Sizinlə bir yerdə bizə qismət eləsin. Bütün xalqımız əmindir ki, gələcəkdə, yəni payızda keçiriləcək prezident seçkilərində Siz qalib çıxacaqsınız. Bu bizim, «İrs» folklor ansamblının üzvlə-

rinin, hamımızın arzusudur və bunu bayram kimi qeyd edək, deyək, gülək, şənlənək.

H e y d ə r Ə l i y e v: Sən on ildir belə qalmışan, heç dəyişməmisən.

K o s a: Cənab Prezident, mən həmişə belə qalacağam. Sizə o vaxt da demişdim, Sizə kosa ömrü qədər ömür arzu edirəm. Kosa xalqımızın ölməz qəhrəmanıdır, həmişə yaşardır.

Keçəl, aranı qarışdırırsan ha?

K e ç ə l: Ay kosa, gəl icazə ver, cənab prezidentlə bu il mən yumurta döyüşdürüm.

K o s a: Xeyr, sənin yumurtan öz başın kimi boşdur. İmkan ver işimizi görək. Sənin bəxtin yoxdur.

Kosa və Keçəl prezidentlə yenə yumurta döyüşdürüdlər və bu dəfə də məglub oldular.

Novruz şənliyinin iştirakçıları kiçik yaşılı muğam ifaçılarının məharətlə ifa etdiyi muğamı, mahnını alqışlarla qarşılıdilar.

Qaradağ rayonunun Novruz şənliyində iştirak edən gənc heydərçilər dövlətimizin başçısını mehribanlıqla salamladılar.

*Heydər Günəş kimi,
Heydər Türk kimi,
Saxlayıb çıynında
vətən mülkünü.
Qoruyaq vətənin
Atatürkünü,
Bir Heydər qalacaq,
bir Azərbaycan!*

Daha sonra aşiq İslam Qobustanlı prezidentin şərəfinə mah-mi oxudu.

Prezident Heydər Əliyev İçərişəhərdə tarixi abidələrin bərpasının vəziyyəti ilə tanış oldu, sonra Milli parka gələrək, burada son illər aparılan abadlıq işləri ilə maraqlandı, Xəzəri seyr etdi. Dövlətimizin başçısı Milli parka bayram gəzintisinə çıxmış Bakı sakinlərini və respublika paytaxtının qonaqlarını Novruz münasibətilə təbrik etdi.

BANQLADEŞ XALQ RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB İACUDDİN ƏHMƏDƏ

Hörmətli cənab Prezident!

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqımızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındaki dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rıfahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və firavanhıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 mart 2003-cü il

PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ

Hörmətli cənab Prezident!

Pakistan İslam Respublikasının milli bayramı – Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin inkişafının bugünkü səviyyəsindən məinnunam. Əminəm ki, xalqlarımızın qarşılıqlı iradəsi ilə dost ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-aməniləq və firavanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 23 mart 2003-cü il

BAKIDA RUS PRAVOSLAV KİLSƏSİNİN YENİDƏN TİKİLMIŞ BAŞ KAFEDRAL KİLSƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ* NİTQ

24 mart 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyevi məbədin qarşısında ölkənin dini konfessiyalarının rəhbərləri səmimiyatla qarşıladılar. Azərbaycan prezidentinə duz-çörək təqdim olundu.

Ölkə prezidentinə ehtiram əlaməti olaraq kilsə zəngi çalındı.

Dövlətimizin başçısı kilsəyə daxil olarkən onu dini nəğmələrlə salamladılar.

Mərasimi Moskvanın və bütün Rusyanın müqəddəs Patriarx II Aleksinin nümayəndəsi Gedeon ata açaraq Rus Pravoslav kilsəsi başçısının Azərbaycan prezidenti Heydər Əliyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təbrik məktubunu oxudu.

H e y d ə r Ə l i y e v: Bakı və Xəzəryanı bölgənin hörmətli yepiskopu!

Rus ruhanilərinin hörmətli nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

* Mərasimdə Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Aydin Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Azərbaycan dağ yəhudiləri İcmasının başçısı Semyon İxuulov, Rusyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Nikolay Ryabov, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yeniskonu Aleksandr həzrətləri çıxış etdilər.

Azərbaycanın pravoslav xristianlarının həyatında, bütün Azərbaycanın həyatında belə böyük hadisə – Bakıda Baş Kafedral kilsənin açılışı münasibətilə sizin hamınızı təbrik edirəm.

XX əsrдə, ümumən, xristian dini islam dini kimi, bu məbəd də çox mürəkkəb dövrlər keçirmişdir, böyük sınağa məruz qalmışdır. Bir çox onilliklər boyu rus pravoslav əhalinin dini ainlər icra etdiyi yer olan bu məbəd 1920-ci ildə bağlanmış, yepiskop isə öldürülmüşdür. Azərbaycan ziyahlarımn, Azərbaycanın din xadimlərinin də aqibəti belə olmuşdur. Ötən əsrin 20–30-cu illərində onların bir çoxu günahsızcasına repressiya olunmuş, hər şeydən məhrum edilmişdir.

Ancaq tale elə gətirdi ki, keçən əsrin 90-cı illərinin əvvələrində Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Təbii ki, Azərbaycan xalqı, Azərbaycan hökuməti azadlıqdan, müstəqillikdən istifadə edərək, öz həyatını lazımlığı kimi qurmağa başladı. Əlbəttə, bununla əlaqədar Azərbaycanda yaşayan bütün xalqlar üçün keçmişdə əziz olmuş, xidmət etmiş çox şey, o cümlədən də bu Baş Kafedral kilsə bərpa edilməyə başlandı.

Doğrudur, bu işə birdən-birə girişmək mümkün olmadı, ona görə ki, ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən məlum hadisələr üzündən rus pravoslav əhalinin bir hissəsi ölkəmizdən köçüb getdi, qalanları isə, Azərbaycan xalqının özü kimi, həyatlarının çətin dövrünü yaşadılar. Lakin sizə məlum olduğu kimi, 1993-cü ildən etibarən biz ölkəmizdə qayda-qanun yaratmağa başladıq və tədricən ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olduq.

Müstəqil Azərbaycan dövləti qarşısında duran vəzifələri həyata keçirərək, hüquqi demokratik cəmiyyət quraraq, ötən illər ərzində çox şeyə nail olmuşdur. Sovet hakimiyyəti illə-

rində Azərbaycan xalqı üçün qadağan edilənlərin çoxu bərpa olundu, xalqın, insanların istifadəsinə verildi, o cümlədən yepiskopluq yaradıldı, səhv etmirəmsə, 1998-ci ildə o, Bakı və Xəzəryanı bölgə yepiskopluğu statusu aldı. Yeri gəlmışkən, bu, yəni, Bakı və Xəzəryanı bölgə yepiskopluğu sovet hakimiyyətindən əvvəl də mövcud idi. 1934-cü ilədək bir çox on illiklər ərzində mövcud olmuş, amma sonralar bunların hamısı ləğv edilmişdir. Şükür ki, bunların hamısını bərpa etmək, pravoslav xristianlara və bütün xristianlara bu dini təşkilatın imkanlarından bəhrələnməyə şərait yaratmaq inümküñ oldu. Budur, həmin fəaliyyətin nəticəsi göz qabağındadır və bu qədim məbəd bərpa edilmişdir.

Bu baxımdan böyük iş görülmüşdür. Yepiskop həzrətləri, bu məbədin bərpası üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edirəm. Əlbəttə, bu məbədin bərpası üçün çox iş görmüş Rusiya biznesmeni, azərbaycanlı Aydın Qurbanovun fəaliyyəti də yüksək qiymətə layiqdir.

Bu gün o öz xidmətlərinə görə Rus Pravoslav kilsəsinin təbrik məktubunu və yüksək mükafatını aldı.

Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belədir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı, 90-ci illərinin əvvəllərindəki ağır dövrdə belə, heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa,

həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur.

Yeri gəlmışkən, bununla əlaqədar mən Azərbaycan ruhanıları, o cümlədən şeyx həzrətləri Allahşükür Paşazadənin, yepiskop həzrətləri Aleksandrın və yəhudü icması başçısının birgə fəaliyyətini, onların öz aralarında çox mehriban dostluq münasibətləri, tam qarşılıqlı anlaşma yaratdıqlarını xüsusi qeyd etmək istəyirəm.

Azərbaycanda dini konfessiyalar arasındakı belə qarşılıqlı münasibətlər, hesab edirəm ki, bir çox ölkələr üçün nümunə ola bilər. Mən bu xeyirxah işə görə dini rəhbərlərimizə təşəkkürümüz bildirirəm və inanıram ki, onlar bu əməkdaşlığı daha da inkişaf etdirəcək və genişləndirəcəklər.

Bir sözlə, rus pravoslav əhali Azərbaycanda özünü normal hiss edir və prezident kimi, bu gün bəyan edirəm ki, bundan sonra da Azərbaycanda azad yaşıya, işləyə, sevimli işi ilə məşğul ola, ölkəmizin ictimai həyatında fəal iştirak edə bilər və mən bunun üçün yalnız minnətdar olaram. Zənnimcə, bu Baş Kafedral kilsənin açılması pravoslav xristianların və bütün xristianların birləşməsinə kömək edəcək və eyni zamanda, Azərbaycanda xalqlar arasında dostluq münasibətlərinin da-ha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir.

Bununla əlaqədar mən Rusiya ilə bizim mehriban münasibətlərimizdən danışmaq istərdim. Rusiya ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətləri mövcuddur. Biz bu münasibətləri yüksək qiymətləndiririk, onların inkişafına və möhkəmlənməsinə çalışırıq, bütün imkanlardan, xüsusilə də iqtisadi əməkdaşlıqdan istifadə edirik. Rusiya prezidenti cə-

nab Putinin Azərbaycana səfəri, Azərbaycan prezidentinin Rusiyaya cavab səfəri, digər çoxsaylı görüşlərimiz hər bir mərhələdə münasibətlərimizi təhlil etməyə və onların inkişafı üçün tədbirlər görməyə imkan yaradır. Bu gün də bu Baş Kafedral kilsənin açılışı Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir addımdır, özü də böyük addımdır.

Mən bu böyük hadisə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm, hər bir pravoslav xristianma, Azərbaycanın hər bir sakininə cansağlığı, xoşbəxtlik, əmin-amalıq, işində uğurlar arzulayıram.

Hörmətli dostlar!

Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr həzrətləri!

Siz Azərbaycandakı pravoslav ruhanilərə başçılıq etməklə yanaşı, ölkəmizin ictimai həyatında fəal iştirak edir və xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz. Bununla əlaqədar, mən öz fərمانımla Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrı Azərbaycanın ali mükafatı – «Şöhrət» ordeni ilə təltif etmişəm.

Fürsətdən istifadə edərək, bu təntənəli gündə sizin hüzurunuzda həmin yüksək mükafatı Aleksandr həzrətlərinə təqdim etmək və ona cansağlığı, xoşbəxtlik, əmin-amalıq və çox vacib işində böyük uğurlar arzulamaq istəyirəm.

**NÜVƏ SINAQLARININ HƏRTƏRƏFLİ QADAĞAN
OLUNMASI MÜQAVİLƏSİ ÜZRƏ TƏŞKİLATI
HAZIRLIQ KOMİSSİYASININ İCRAÇI KATİBİ
VOLFQANQ HOFFMANN İLƏ GÖRÜŞ**

Prezident sarayı

24 mart 2003-cü il

H e y d ə r Ə l i y e v: Mənim dəvətimi qəbul edib Azərbaycana gəldiyinizə görə Sizə təşəkkür edirəm. Vyanada nüvə sınaqlarının qadağan olunması haqqında aparılan ətraflı danışqları xatırlayaraq, onu deyim ki, həmin görüş məndə çox xoş təəssürat doğurdu. Bu gün isə siz müstəqil Azərbaycanı, bizim həyatımızı, nailiyyətlərimizi görürsünüz.

V o l f q a n q H o f f m a n n: Səmimi qəbula görə minnədarlığını bildirirəm. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm.

Sizin, cənab prezident «Yer kürəsini sevmək lazımdır» müdrik kəlamınızı yada salaraq deyim ki, bizim müqaviləmiz də Yer kürəsini xilas etməyə, ona xidmət etməyə səsləyir. Bu, bütün humanist bəşəriyyətin birgə səylərinin bəhrəsidir. Bu müqaviləyə 166 dövlətin qoşulduğunu, Azərbaycanın da onların arasında olmasından şad olduğumu bildirirəm. Mən Bakıda Xarici İşlər naziri, Milli Elmlər Akademiyasının prezidenti və alımları ilə də görüşlər keçirdim.

Respublikanızın bu müqaviləni tam dəstəklədiyini yüksək qiymətləndirərək onu vurgulayım ki, Azərbaycanda Milli

Elmlər Akademiyasının nəzdində 250 meqavatlıq çox güclü milli məlumat mərkəzi yaradılacaqdır. Bu mərkəz seysmik, eyni zamanda, hidroakustik məlumatın toplanmasına və digər məqsədlərə qulluq edəcəkdir. Cənab Prezident, bilirom ki, bu işin təşəbbüskarı Sizin özünüzsünüz. 1970-ci ildəki zəlzələdən sonra Sizin təşəbbüsünüzlə ölkədə 15 seysmik mərkəz açılması qərara alınmışdır.

Mən bu yolda Azərbaycana daha yaxşı yardım etməyə, ölkəmizlə əməkdaşlığa çalışacağam. Onu da qeyd edim ki, Bakıda tərksilaha dair beynəlxalq seminar keçiriləcək, bu tədbirdə regionun 10 ölkəsindən nümayəndələrin iştirak edəcək və bu seminar Azərbaycanın nüvə tərksilahına sadıqliyinin və regionda bu sahədə aparıcı ölkə olmasına göstəricisidir.

H e y d ə r Ə l i y e v: Verdiyiniz məlumatlara və dəyərli fikirlərimizə görə sizə təşəkkür edirəm. Bir daha vurğulayım ki, Azərbaycan nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi barəsində müqaviləni imzalayıb, onu Azərbaycan parlamenti ratifikasiya edibdir. Biz bu müqavilənin yerinə yetirilməsində fəal iştirak edirik. Bu fəaliyyətimizdə həm bəşəri dəyərləri, həm də Azərbaycan dövlətinin milli mənafelərini nəzərə alırıq.

Nəzərinizə çatdırırm ki, Azərbaycan çox mürəkkəb bölgədə yerləşir, nüvə tərksilahı, nüvə sınaqlarının qadağan olunması ölkəmizin əsas məqsədlərindən biridir. Mən sizin Bakıda keçirəcəyiniz seminarı çox yüksək qiymətləndirirəm. Çox məmənunam ki, bu seminarı məhz Azərbaycanda keçirirsınız. Bu, Azərbaycanın regionda oynadığı rola verilən qiymətdir. Ümidvaram ki, seminar uğurla keçəcək və bütün iştirakçı dövlətlər üçün çox faydalı olacaqdır.

Mən bir də bildirirəm ki, biz nüvə tərksilahı, nüvə sınaqlarının hərtərəfli qadağan olunması yolunda bundan sonra da öz səylərimizi göstərəcəyik. Mən bunu Azərbaycan dövlətinin əsas məqsədlərindən biri hesab edirəm. Milli Elmlər Akademiyasında həmin mərkəz yaranacaq və fəaliyyət göstərəcəkdir.

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Mən sizə dünya azərbaycanlılarının kədər və hüzn, tarixi yaddaş günü kimi qeyd olunan 31 mart soyqırımı münasibəti ilə müraciət edirəm.

Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasetinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasetin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik «Böyük Ermənistən» dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyaseti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyaseti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.

Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni mux-

tariyyətinin yaradılması, 1948–1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhrika ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı mühabibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çəvrilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilərinin və onların ideoloqlarının xalqımıza qarşı cinayətlərinin tam olmayan siyahısı belədir. Yüzillər boyu davam edən bu şovinist və davakar siyaset nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürilmiş, minlərlə maddi və mənəvi mədəniyyət abidələri vandallıqla dağdırılmışdır. Keçən dövrdə mütəmadi olaraq erməni xalqının geniş dairələri azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda «Türk–azərbaycanlı» düşmən obrazı yaradılmış, bu məqsədə xidmət edən «mədəni-milli cəmiyyətlər», terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur.

Öz müvəqqəti və aldadıcı uğurlarından vəcdə gəlmış və bu vəziyyəti hüquqi cəhətdən təsbit etməyə çalışan erməni şovinist millətçiləri beynəlxalq hüquq normalarına meydan oxuyur, dünya dövlətlərini və beynəlxalq ictimaiyyəti işgal faktı ilə barışdırmağa çalışırlar. Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı ideoloji təxribatlar, məkrli siyasi-diplomatik kombinasiyalar davam etdirilir, bu məqsədlə strukturlaşmış erməni diasporunun və erməni lobbisinin geniş imkan-

larından daim istifadə olunur. Hazırda Ermənistan rəhbərliyi və erməni diasporu dünya ictimaiyyətini dezinformasiya yolu ilə aldatmaq praktikasını davam etdirərək, «əzablar görmüş erməni xalqı» obrazını şüurlarda möhkəmləndirməyə cəhd edir. Bütün məqbul və qeyri-məqbul vasitələrdən yararlanmaqla əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, təcavüzkarla onun qurbanının ünvanını dəyişməyə çalışırlar.

1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasetə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasetinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayesində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formallaşmış yalan təsəvvürleri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi karşısındakı nəslin müqəddəs borcudur.

Yalançı «genosid» haqqında yorulmadan dünyaya car çəkən və bundan siyasi-maliyyə dividendləri qazanmaq, hansısa «kompensasiyalara» nail olmaq üçün istifadə edən davakar erməni millətçilərindən fərqli olaraq, biz azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünyaya çatdırın zaman bu

kimi məqsədlər güdmürük. Hesab edirik ki, müasir dünyada başqa dövlətlərə qarşı ərazi iddiaları, bütöv xalqlara nifrat ideologiyası, dövlətlər və xalqlar arasında mübahisəli məsələlərin hərb yolu ilə həlli cəhdləri qəbul edilməzdir. Eyni zamanda, bütün dünya əsl soyqırımı haqqında həqiqətləri bilməli, bu gün baş verən hadisələrin kökləri və mahiyyəti açılmalıdır, yanlış stereotiplər dağıdılmalıdır. Biz müstəqilliyin verdiyi imkanlardan, insanlığımızın vətənpərvərliyindən, ölkəmizin malik olduğu maddi və mənəvi sərvətlərindən faydalanaraq, cəmiyyətimizin və dövlətimizin tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan və təhlükəsiz həyat təmin etmək əzmi ilə yaşayırıq.

Soyqırımı qurbanlarının əziz xatırəsi qarşısında hörmətlə baş əyərək, xalqımıza səadət, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2003-cü il

* * *

31 mart Azərbaycanlıların soyqırımı günü prezident Heydər Əliyev ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin uyuduğu müqəddəs Şəhidlər xiyabanını ziyarət etdi.

Xiyabana dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikanızdakı səfirləri, dini icmaların, siyasi partiyaların rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri toplaşmışdır.

Xiyabanda fəxri qarovul dəstəsi düzülmüşdü

Azərbaycan prezidenti Heydər Əliyev «Əbədi məşəl» abidəsinin önünə əklil qoydu, soyqırım qurbanlarının, şəhidlərin xatirəsini dərin ehtiramla yad etdi.

Müdafia Nazirliyi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.

Prezident Heydər Əliyev dövlət və hökumət nümayəndələri ilə, səfirlərlə səmimiyyətlə görüşdü. Xarici diplomatlar respublikamızın rəhbərinə bu kədərli gün münasibətilə başsağlığı verdilər.

SENEQAL RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULAY VADA

Hörmətli cənab Prezident!

Seneqal Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Seneqal xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 27 mart 2003-cü il

MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASININ BİNASINDA APARILAN TİKİNTİ-BƏRPA İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

29 mart 2003-cü il

Baş nazirin müavini Abid Şərifov və Mədəniyyət naziri Polad Bülbüloğlu dövlətimizin başçısını səmimiyyətlə qarşıla-
yaraq, görülən işlər barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, binanın tikintisi və bərpası üçün əvvəlcə bir neçə xarici şirkətlə danışqlar aparılmışdı və onlar 18-24 ay ərzində tamamlayacaqları işlərə 24-25 milyon dollar sərf olunacağım söyləyirdilər. Bu şərtlər sərfəli olmadığına görə, bütün işlər yerli inşaatçılara tapşırıldı. Binada tikinti-bərpa işlərini «Azər-enerjilikintiquraşdırma» Səhmdar Cəmiyyəti həyata kezirir, burada lazım olan bütün materiallar ən müasir tələblər səviyyəsində və qısa müddətdə Azərbaycanda hazırlanmışdır. Görülən işlərə təqribən 90 milyard manat xərclənəcəkdir. Binanın işq, su, qızdırıcı, kanalizasiya sistemləri də tamamilə yeniləşdirilmişdir.

A b i d Ş e r i f o v: Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk ki, belə gözəl, qədim bir binanın yenidən tikilməsi və bərpa olunması barədə göstəriş verdiniz. Aprelin 30-dək bina tam təhvil veriləcəkdir. Siz bu işləri həmişə daim nəzarətdə saxlayırsınız və bütün məsələlər, təbii ki, Sizinlə razılışdırılmışdır. İndi istəyirik ki, görülən işlərə yerində baxası-

nız, öz dəyərli tövsiyə və təkliflərinizi verəsiniz. Hələ bizim bir ay vaxtimız var.

Prezident Heydər Əliyev Filarmoniya binasının əvvəlki və müasir görünüşünü əks etdirən fotosəkillərə baxdı, ayrı-ayrı mərtəbələrdəki otaqları, konsert salonunu gəzdi, milli memarlıq üslublarının qorunub saxlanılması işlərinə xüsusi diqqət yetirdi, qonaq otağından ətrafi seyr etdi.

Mədəniyyət naziri Polad Bülbüloğlu dövlətimizin başçısının iştirakı ilə vaxtilə burada keçirilən görüşləri, onun olduğu konsertləri xatırlatdı, açıq havada yerləşən yay estradasının təmir olunduğunu vurgulayaraq dedi ki, cənab Prezident, Dövlət Nefi Şirkətinin rəhbərliyinin, o cümlədən cənab İlham Əliyevin köməyi ilə İncəsənət Muzeyinin də pəncərə və qapılarını təzələyirik. Bu işdə Bakı Şəhəri İcra Hakimiyyəti yaxından kömək göstərir.

A b i d Ş e r i f o v: Cənab prezident, bundan sonra elə bir çətin iş qalmamışdır. Sadəcə, kondisionerlər quraşdırılmalıdır. Avadanlığın əksəriyyəti gətirilib və inşaatçılar, quraşdırıcılar bu işləri aprelin 15-dək qurtaracaqlar. Havalarda yağmurlu keçdiyinə görə binanın fasadında görülsə müəyyən işlər qalmışdır. Çünkü texniki tələblərə görə, fasadı rəngləmək üçün havanın temperaturu müsbət 15 dərəcədən çox olmalıdır. Salonda İtaliyada hazırlanmış müasir kreslolar qoyulacaqdır. Bərpadan sonra salonda tamaşaçı yerlərinin sayı 515-ə çatdırılacaq ki, bu da əvvəlkindən 50–60 yer çoxdur. Əsas avadanlıq ABŞ, İtaliya, Almaniya, Yaponiya və İngiltərədən gətirilib və quraşdırılır. Sentyabrın əvvəlindən başlanmış bu işlər aprelin 30-dək başa çatdırılacaqdır. İş üç növbədə gedir və burada 800-dək adam çalışır.

Azərbaycan prezidenti Heydər Əliyev filarmoniyada quraşdırılmış və ən müasir standartlara uyğun səs sistemi ilə yaxından maraqlandı.

H e y d ə r Ə l i y e v: Əvvəllər, belə müasir aparatlar olmayanda da buranın salonunun akustikası yaxşı olmuşdur. İndi siz salonun akustikasını saxlamışınız mı?

P o l a d B ü l b ü l o ğ l u: Cənab Prezident, bəli, saxlanıbdır.

A b i d S ə r i f o v: Biz, sadəcə, müasir üsullara uyğun bərpa işləri aparmışq.

P o l a d B ü l b ü l o ğ l u: Konsert salonunun akustikası kompüterlər vasitəsilə tənzimlənəcək, eyni zamanda video yazı və digər işləri görmək də mümkün olacaqdır. Cənab Prezident, Siz demişdiniz ki, hər şey müasir olmalıdır və işlər ən yeni texnologiyalar əsasında görülür.

Prezident Heydər Əliyev tikinti-bərpa işlərinin gedisi ilə bağlı dəyərli göstəriş və tapşırıqlarını çatdırdı və sonra jurnalistlərin suallarına cavab verdi.

S u a l: Cənab Prezident, Siz indi tikinti-bərpa işlərinin gedisi ilə tanış oldunuz.

Bununla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, tapşırıqlarınız yerinə yetirilibmi?

H e y d ə r Ə l i y e v: Bəyəndim. Tapşırıqlarım yerinə yetirilir. Abid Şərifov, Polad Bülbüloğlu, səhmdar cəmiyyətin sədri Həmid Rəsulov, buradakı bütün inşaatçılar yaxşı işləyiblər. Təbiidir ki, qısa vaxtda bunu etmək çox çətin idi. Ancaq belədir, mən qəti göstəriş verəndə, nə olursa olsun, işçilərim onu yerinə yetirirlər. Bir də ki, bu filarmoniya heç vaxt belə olmayıbdır. Ən yaxşı vaxtlarını götürsək – mənim xatirimdədir, 1940-cı illərdə buraya gəlmİŞəm – filarmoniya

heç vaxt belə olmayıbdır. Amma indi gözəl, müasir avadanlıqla təchiz olunmuşdur və filarmoniyanın fəaliyyəti üçün burada bütün şərait var. Hesab edirəm, bu, xalqımıza, cəmiyyətimizə, incəsənət xadimlərinə bizim böyük töhfəmizdir. Ancaq aprelin 30-dan o tərəfə bir şey qalmamalıdır.

P o l a d B ü l b ü l o ğ l u: Cənab Prezident, hər halda, mayın 9-da burada konsert olmalıdır. Çünkü Rostropoviç gələcək, konsert də mayın 9-da olacaqdır.

H e y d a r Ə l i y e v: Mayın 9-da yox, 8-də. Mən dünən Rostropoviçlə danışdım. O, ayın 7-də buraya gələcək və mayın 8-də konsert verəcəkdir.

A b i d Ş ə r i f o v: Cənab Prezident, əmin ola bilərsiniz ki, aprelin 30-da tam təhvıl veriləcəkdir.

H e y d a r Ə l i y e v: Bəli. Mən özüm Rostropoviçlə axşam danışmışam. Amma o konsertə qədər gərək filarmoniya-nın təntənəli açılışını edək. Ona görə gərək 30-dək qurtarasınız.

A b i d Ş ə r i f o v: Cənab Prezident, Sizə ayın 30-dək məruzə edərik.

H e y d a r Ə l i y e v (*jurnalistlərə müraciətlə*): Siz necə, bəyəndiniz, xoşunuza gəldi?

J u r n a l i s t l ə r: Cənab Prezident, bəli, çox bəyəndik. Siz dediyiniz kimi, əvvəlki ilə müqayisədə müasirlik baxımdan müsbət cəhətləri çıxdı.

H e y d a r Ə l i y e v: Yəni mənfi cəhəti də var?!

J u r n a l i s t l ə r: Mənfi yoxdur. Cənab Prezident, Sizin tapşırıqlarınızı heç kəs mənfi yerinə yetirə bilməz.

H e y d a r Ə l i y e v: Yaxşı, başqa sualınız yoxdursa, sağ olun.

**MDB YƏHUDİ İCMALARI FEDERASIYASININ
PREZİDENTİ, İSRAİL-RUSİYA KOMMERSİYA-
TİCARƏT PALATASININ PREZİDENTİ
LEV LEVAYEV BAŞDA OLMAQLA, BİR SIRA
YƏHUDİ TƏŞKİLATLARININ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

2 aprel 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyev qonaqları salam-layaraq dedi ki, bu səfər yəhudi təşkilatlarının nümayəndələrinə ölkəmizlə yaxından tanış olmağa və qarşılıqlı surətdə faydalı əməkdaşlığın yollarını müəyyənləşdirməyə imkan verəcəkdir.

Lev Levayev səmimi qəbula görə Azərbaycan prezidentinə təşəkkür edərək vurğuladı ki, biz buraya gələndə özümüzü evimizdəki kimi hiss etdik. MDB Yəhudi İcmaları Federasiyası hər hansı bir ölkə ilə əməkdaşlıq yaratdarkən, bu ölkədə yəhudi icmalarına münasibət amilinə böyük əhəmiyyət verir. Azərbaycanda tam azadlıqdır. Burada yəhudilərə həmişə xeyirxah münasibət göstərilmişdir, müxtəlif dinlərə etiqad edənlərə, müxtəlif millətlərin nümayəndələrinə geniş hüquq və azadlıqlar verilmişdir.

L. Levayev başçılıq etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirdi ki, onun nəzdində 407 icma var, onlardan hər birinə federasiyanın xüsusi elçisi başçılıq edir, 85-dən çox

məktəb, 30-dək pulsuz yeməkxana, yetim uşaqlar üçün internatlar, yüzlərlə uşaq bağçası fəaliyyət göstərir. O bu yaxınlarda Bakıda açılmış sinaqoqun tikintisinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxüislam hacı Allahşükür Paşazadənin ianə verməsi faktını məmənunluqla qeyd etdi.

Federasiyamın prezidenti bildirdi ki, yəhudilərin Azərbaycandan köçüb getməməsinə səbəb burada antisemitizmin olmamasıdır. O dedi ki, bu, Azərbaycan prezidentinin apardığı siyaset, Azərbaycan xalqının ənənələri sayəsində mümkün olmuşdur. Lev Levayev buna görə dövlətimizin başçısına təşəkkür etdi və Azərbaycanla qarlılıqlı surətdə faydalı iqtisadi əlaqələr yaradılacağına ümidi var olduğunu söylədi.

Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıbdır. Yəhudilər ölkəmizin ictimai-siyasi həyatında həmişə yaxından iştirak etmişlər. Onların arasında neçə-neçə tanınmış elm, mədəniyyət, səhiyyə xadimləri olmuşdur və bu adamlar Azərbaycan cəmiyyətində böyük hörmətə malik idilər. Son illər təşəkkül tapmış siyasi sabitlik nəticəsində Azərbaycandan köçüb gedən yəhudilərin, eləcə də başqa millətlərin nümayəndələrinin sayı xeyli azalmışdır. Azərbaycanda yəhudilər həmişə rahat və yaxşı yaşaya bilərlər. Mən sizin arxa-dayığınızam.

Dövlətimizin başçısı yaxşı səviyyədə olan Azərbaycan-İsrail münasibətlərindən, ABŞ-da yəhudi icmalarının rəhbərləri ilə keçirdiyi görüşlərindən damşaraq bildirdi ki, Azərbaycanın İsraildə, eləcə də bəzi digər ölkələrdə səfirliliklərinin açılmasının ləngidiləməsi ancaq maliyyə çətinlikləri ilə bağlıdır.

«Habad Or Avner» yəhudi dini icmasının sədri, ravvin Meyr Bruk Azərbaycan prezidentini qarşidakı yubileyi münasibətlə təbrik etdi və ona möhkəm cansağlığı və siyasi fəaliyyətində

uğurlar arzuladı. O vurguladı ki, Azərbaycan burada həmişə mövcud olan dini dözümlülük, xalqlar arasındaki dostluq mühitinə görə başqa ölkələrə nümunədir.

Azərbaycan prezidenti Bakıdakı sinaqoqun nəzdində məktəbin açılışı mərasimində iştirak etmək barədə təklifə razılığını verdi. Açılış mərasimi sentyabrın 1-nə – yəhudilərin Yeni ilinin başlangıcına təyin olunmuşdur.

Qəbulda İqtisadi Inkişaf naziri Fərhad Əliyev, prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.

SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ NİTQ

3 aprel 2003-cü il

Hörmətli sumqayıtlılar!

Xanımlar və cənablar!

Mən sizi səmimi-qəlbdən salamlayıram, Sumqayıtda yaşayan insanlara, həmişə olduğu kimi, indi də hörmətimi bildirirəm və hamınıza cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Mən xeyli müddətdir istəyirdim ki, Sumqayıta gəlim, bura-da sizinlə, Sumqayıtin sakinləri ilə görüşüm, şəhərlə daha da yaxmdan tanış olum və Sumqayıt üçün əlavə nə etmək mümkündürsə, bu tədbirlər haqqında düşüncəm. Ancaq təəssüflər olsun ki, mənim bu istəyim bəzi səbəblərdən yerinə yetirilmədi, bəzi başqa işlər, xarici səfərlər və s. meydana çıxdı. İndi isə mənim buraya, sizin yanınızza, Sumqayıta gəlməyim bir az qeyri-adi xarakter daşıyır. Bu da Sumqayıtin rəhbərliyinin, icra hakimiyyəti başçısının dəyişilməsi ilə əlaqədardır.

Bilirsiniz ki, mən 10 ildir Azərbaycanın prezidentiyəm və indiyə qədər biz icra hakimiyyəti başçıları təyin etmişik, azad etmişik. Mən onların heç birini gedib təqdim etmirəm, yaxud da işdən azad olunması haqqında məlumat vermirəm. Onda sual olunur, bəs nə üçün Heydər Əliyev buraya gəlibdir? Hə-qıqətən, bildirirəm ki, ola bilərdi, məsələn, Sumqayıtin xüsusi xarakterini nəzərə alaraq, prezidentin İcra Aparatının pəhbə-

ri Ramiz Mehdiyevi buraya göndərərdim. O gəlib bu işləri görərdi. Yaxud, çox vaxt şöbə müdürü Yusif Hümbətov bu işlərlə, icra hakimiyyəti başçılarının dəyişilməsi ilə məşğul olur, gedir, təqdim edir, lazımı sözlərimizi deyir.

Ancaq, yenə deyirəm, Sumqayıt bizim respublikada xüsusi yer tutduğuna görə və təəssüflər olsun ki, bir çox obyektiv səbəblərdən Sumqayıtda çətinliklər, problemlər yarandığına görə və bir də son vaxtlar burada rəhbər vəzifələrdəki şəxslər arasında münasibətlərin bəzən qeyri-sağlam olduğunu müşahidə etdiyimə görə və burada ayrı-ayrı vəzifəli şəxslərin dövlət orqanlarına təsir göstərmək cəhdlərini də hiss etdiyimə görə bu gün şəxsən özüm Sumqayıta gəlməyi qərara aldım.

Məsələ nə yerdədir?! Biz təxminən üç il bundan əvvəl, dəqiq olsa, deyəsən 2 il 10 aydır Təvəkkül Məmmədovu Sumqayıta icra hakimiyyətinin başçısı təyin etdik. Mən etiraf edirəm ki, biz ondan əvvəl işləmiş icra hakimiyyəti başçısının ciddi nöqsanlarına baxmayaraq, uzun müddət dözdük. Çalışdıq ki, onu normal bir yola gətirək və o bu günün tələblərinə uyğun, Azərbaycan prezidentinin tələblərinə uyğun işləyə bilsin. Təəssüf ki, o bunu edə bilmədi. Biz bilirdik ki, vaxtilə, Surət Hüseynov Azərbaycanın ayrı-ayrı bölgələrini əlinə keçirən zaman onun bir dəstəsi, quldurlar dəstəsi avtomatla, filanla Sumqayıta gəlib guya şəhər fəallarını toplayıb və onların razılığı ilə – Surət Hüseynov o vaxt mənə belə deyirdi – Şakir Abışovu icra hakimiyyətinin başçısı seçiblər. Biz bunu bilirdik.

Mən ona iki-üç dəfə demişdim ki, bilirəm, sən qeyri-qanuni təyin olunmusan. Mən bilirəm ki, sən bura Surət Hüseynov tərəfindən təyin edilmişən. Ancaq mən bunun üstündən keçirəm. Sən burada uzun müddət işləyən adamsan, sumqayıtlı-

san. Əgər sən normal işləsən... Biz nə qədər çalışdıq, onu normal yola gətirə bilmədik. O burada çox böyük səhv'lər buraxdı və Sumqayıta çox böyük zərbələr vurdu. Etiraf edirəm, bizim də günahımız ondan ibarətdir ki, vaxtında bu məsələni həll etmədik. Məsələ uzandı. Sonra qərara gəldik ki, onu işdən azad edək. Bəs kimi təyin edək?! Bizim işçilər müəyyən araşdırırmalar apardılar və Təvəkkül Məmmədovun namizədliyi meydana çıxdı.

Bu da təsadüfi deyildi. Mənim xatirimdədir, deyəsən, hələ ya 1981, yaxud da 1982-ci ildə, mən Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işləyən zaman biz Təvəkkül Məmmədovu Şəhər Sovetinin sədri təyin etmişdik. Yəni mən bu adamı o vaxtdan görmüşdüm, tanıyırdım və o vaxt pis işləməmişdi. Burada müxtəlif tikinti təşkilatlarında, başqa təsərrüfatlarda işləmiş, yəni böyük təcrübəyə malik olan bir adamdır. Uzun illər Sumqayıtda yaşayan, Sumqayıtı tanıyan adamdır. Ona görə onun namizədliyi tamamilə təbii olaraq meydana çıxdı və mən Təvəkkül Məmmədovu burada icra hakimiyyətinin başçısı təyin etdim.

Biz belə müşahidə edirdik ki, Təvəkkül Məmmədov icra hakimiyyətinin başçısı təyin olunandan sonra bir çox işlər gördü. Burada kadr sahəsində çox hərc-mərclik, qohumbazlıq var idi. Onların bəzilərini kənarlaşdırıldı, təmizlədi. Ancaq belə görünür ki, bu işi tamamilə axıra qədər çatdırıa bilmədi, təmizləyə bilmədi. Şəhərin abadlaşması ilə əlaqədar da xeyli işlər görübdür. Siz bunu yaxşı bilirsınız. Düzdür, mən arzu edərdim ki, Sumqayıt daha da abad, daha da gözəl olsun. İndi mən Sumqayıt haqqında öz fikirlərimi deyəcəyəm. Ancaq o, yəqin imkanı dairəsində, nəyi bacarırdısa, onu etdi.

Ancaq bir müddət bundan əvvəl bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini apara bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir. Bəli, digər tərəfdən, guya o, narkotik qəbul edir, nəşə çəkir və çox belə şeylər. Bunlar anonim məktublar olduğuna görə, bizim işçilər Təvəkkül Məmmədovu həmin məktublarla tanış edirdilər. O da bunları inkar edirdi və bununla da qurtarırdı.

Sonra isə «Azərikimya»nın başçısı Fikrət Sadıqov bir neçə dəfə bizim Aparata gəlibdir, mənim icra Aparatımın rəhbəri Ramiz Mehdiyev ilə, şöbə müdürü Yusif Hümbətovla görüşüb və Təvəkkül Məmmədov haqqında həmin şeyləri Fikrət Sadıqov da çatdırıbdır ki, məsələ belədir, ona görə də o burada işləyə bilməz, onu götürmək lazımdır. Bu bir dəfə gəlib, iki dəfə gəlib, üç dəfə gəlib, cəhd edib ki, mənim də yanına gəlsin. Mənim onu qəbul etməyə vaxtim olmayıbdır.

Nəhayət, mənə dedilər ki, Fikrət Sadıqov, deputatlar Tofiq Hüseynov və Xıdır Alovlu mənim yamma gəlmək, Sumqayıtdakı vəziyyət haqqında, icra hakimiyyəti başçısı haqqında danışmaq istəyirlər. Düşündüm ki, əgər bunların üçü də yığışıb gəlmək istəyirlərsə, gərək mən vaxt tapıb qəbul edim. Vaxt tapdım, bunları qəbul etdim. Təvəkkül Məmmədovun səhvləri haqqında ən çox Fikrət Sadıqov danışdı. Sözləri belə idi ki, o, Sumqayıtda heç bir iş görməyib, kadrlara münasibəti pisdir. Həmin o şayiələr ki var – onları bir də təkrar etmək istəmirəm – bunlarm hamisini Fikrət Sadıqov dedi.

Sonra Yeni Azərbaycan Partiyasının Sumqayıt üzrə sədri Xıdır Alovlu da Fikrət Sadıqovun dediklərini təsdiq etdi, bəzi şeyləri də əlavə etdi.

Eyni şeyləri Tofiq Hüseynov da təsdiq etdi. Mən bunları dinlədikdən sonra fikirləşdim ki, doğrudan da, bunların üçü də Sumqayıtda yüksək vəzifəli adamlardır, hər birinə etimad göstərilmişdir. İndi bunlar gəlib prezidentin qarşısındadırlar və əgər prezidentə bu sözləri deyirlərsə, demək, onlar buna məsuliyyət daşıyırlar və yəqin ki, burada həqiqət var. Sonra fikirləşməyə başladım.

İcra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov bir neçə dəfə xahiş etmişdi ki, mən onu qəbul edim. Sonra isə xahiş etmişdi ki, mən onu tək yox, Fikrət Sadıqovla bir yerdə qəbul edim. Mən bu xahişi yerinə yetirdim və bir neçə gün bundan öncə Təvəkkül Məmmədovu və Fikrət Sadıqovu qəbul etdim. Fikrət Sadıqov mənə dediyi sözlərin bir çoxunu Təvəkkül Məmmədovun yanında dedi. Ancaq Təvəkkül Məmmədov birincisi, onları inkar etdi, ikincisi, burada gördüyü işlər haqqında çoxlu məlumatlar verdi.

Xıdır Alovlu orada yox idi, bunlar ikisi idi. Ramiz Mehdiyev də, Yusif Hümbətov da iştirak edirdilər. Bunları dinləyəndən sonra mən belə bir fikrə gəldim ki, Təvəkkül Məmmədovun işində səhvlər var, bəzi ciddi səhvlər var və bu inkaredilməzdir. Mən o şayiələri deyə bilmədim. Çünkü onu heç kəs təsdiq edə bilmədi. Kim təsdiq edir ki, nə bilim, kefli olubdur. Kim təsdiq edir, burada varsa, desin. Yaxud kim təsdiq edir ki, o, nəşə çəkir. Mən ondan soruşdum, sən siqaret çəkirsinmi? Dedi ki, mən beş ildir siqaret çəkmirəm.

Vallah mən bilmirəm, nəşəni nə cür çəkirler. Amma yadimdadır, xeyli vaxt əvvəl görmüşdüm ki, papirosun içində doldururlar. Narkomanlar da iynə vururlar. O da deyir ki. gəlin mənim bədənimə baxın görün iynə yeri haradadır. Demək, bunu da təsdiq edə bilmədilər. Ona görə mən bunları

kənara qoymadım. O şeyləri ki, heç kəs təsdiq edə bilmir, elə deyil. Sabah hər adam durub başqası haqqında istədiyi şeyi deyə bilər. İndi o qədər böhtançılar, o qədər böhtan sözlər deyənlər, hətta qəzetlərdə yazanlar var. Artıq bu barədə Azərbaycanda qılığımız yoxdur.

Ancaq bunları dinləyəndən sonra məni bir neçə şey narahat etdi. Məsələn, Təvəkkül Məmmədov deyir ki, Səməd Vurğun adına saray neçə vaxtdır bağlanıbdır. Orada Ərəblinski adına teatr var idi, teatr dağılıbdır. Fikrət Sadıqov da heç bir iş görmür, çünki bina Fikrət Sadıqovun tabeliyindədir. Yaxud, bilirsiniz, biz vaxtilə burada böyük bir mədəniyyət sarayı tikmişdik, siz ondan xeyli istifadə edibsiniz. Təvəkkül Məmmədov dedi ki, biz bir dəfə orada şəhər yığıncağı keçirtmək istəyirdik, Sadıqov bizə icazə vermədi. İkinci tərəfdən də deyir ki, indi sarayın damı axır, təmirə ehtiyacı var, istifadəsiz qalıbdır. Bu da Fikrət Sadıqovun tabeliyindədir. Bu iki fakt məni çox narahat etdi. Mən orada Fikrət Sadıqova çox ciddi dedim.

Yaxşı, Fikrət Sadıqovun təşkilatı, demək olar ki, Sumqayıtin böyük bir hissəsidir. İndi əsas işləyən istehsal müəssisələri kimya sahəsindədir. Kimyanın da hamısı Fikrət Sadıqovdadır. Bu müəssisələrin gəlirləri də var, imkanları da var. Fikrət Sadıqovun özü də bunu bilir, onun maddi imkanları çoxdur ki, Sumqayıtdakı həmin o sarayları təmir etsin.

Bu böyüklükdə şəhərdir, 300 minə yaxın əhalisi var. Əgər mədəni istirahət üçün bir yerə getmək imkanı yoxdursa, teatr dağılıbsa, sarayın bu birisi də istifadə olunmursa, bu insanlar nə etsinlər?! Bunun haqqında hamısı – icra hakimiyyətinin başçısı da, Fikrət Sadıqov da, başqaları da düşünməlidir. Amma icra hakimiyyətinin başçısı deyir ki, Sadıqov bizi ya-

xına qoymur. Fikrət Sadıqovdan soruşuram, niyə belə eləmisən? Deyir ki, mən altı aydır oraya getməmişəm. Amma altı ay deyil axı!

Məsələn, vaxtilə biz Ərəblinski adına teatri yaratdıq. Yaxşı teatrıdır. Yəqin çoxlarınızın yadmdadır. O teatrdan bir çox gənc artistlər Azərbaycan Dövlət Milli Dram Teatrına, başqa teatrlara gəldilər. Çox yaxşı kadrlar yetişdirdi. Bu, birincisi. İkincisi də, bu, Sumqayıtin əhalisinə xidmət edirdi. Axı burada mədəniyyəti boğmaq olmaz. Mən gördüm ki, burada mədəniyyət tamamilə boğulubdur. Yaxşı, Fikrət Sadıqov başa düşmür ki, bu teatri dağıtmaq olmaz? Fikrət Sadıqov başa düşmür ki, iki sarayın ikisi də onun tabeliyindədir və ağır vəziyyətdə qalıbdır? O bunu anlamır mı?! Bunlar məni çox narahat etdi.

Mən Fikrət Sadıqova orada dedim, indi burada da deyi-rəm. Belə olmaz, hörmətli Fikrət, olmaz. Sənə böyük etimad göstərilibdir, böyük bir sahə verilibdir. Yaxın düşən yox, toxunan yox. Orada nə edirsən, üzün bilirsən, bir də Allah bilir. Amma orada hər şey də düz deyil, normal deyildir. Sən Sumqayıtda hörmətli adamsan, burada böyük sahə sənin əlin-dədir, niyə şəhərə fikir vermirsən? Sən nəinki sarayları, hətta şəhərin başqa yerlərini də qaydaya salmalısan, lazımı işlər görməlisən. Bunları eləməlisən, çünki sənin imkanların bütün başqa təşkilatların imkanlardan çoxdur. Amma sən bu imkanları özünün altına yiğmişsan. Bəli, Sumqayıtin çox imkanlarından istifadə edirsən, amma Sumqayıta heç bir şey vermirsən. Belə şey olmaz, Fikrət, olmaz!

Bilirsən ki, mən həmişə sənə hörmət etmişəm. Hələ vaxtilə. 1970-ci illərdə səni mən ilk dəfə zavod direktoru təyin etmişəm və həmin o vəzifəyə vaxtilə mən Moskvaya getməmişdən

qabaq səni təyin etmişəm. Mən gələndən sonra da sən işləyirsən, heç kəs də sənə demir ki, gözün üstündə qaşın var. Bunu qiymətləndirmək lazımdır, anlamaq lazımdır. Bunun əvəzində, sən burada intriqaya başlamışan.

Təvəkkül Məmmədov deyir ki, Fikrət Sadıqovun qardaşı icra hakimiyyəti başçısının müavini idi, mən onu işdən azad etdim. Ona görə indi Fikrət Sadıqov mənim üstümə düşüb-dür. Azad edib, yaxşı edib, düz edibdir. Birincisi, mənə dedilər ki, o, təyin olunanından sonra bütün müavinləri azad edibdir. İkincisi də, o, icra hakimiyyətinin başçısıdır, bilir. Üçüncüüsü də, yaxşı, Fikrət Sadıqovun özü orada böyük işdə, bir qardaşı da burada, nə bilim, baeqa qardaşı da orada – demək, hamısı Fikrət Sadıqovun qohumları olmalıdır?! Başqa adamlara burada yer yoxdur?! Bu, düzgün deyildir. Əgər Fikrət Sadıqov belə düşünürsə – təəssüf ki, indiyə qədər mən bunu bilməmişəm – çox böyük səhv edir.

Ümumiyyətlə, burada kadr sahəsində çox pis vəziyyət var. Mənə deyiblər, burada bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Hüseynovdur, bir neçə başqaları da var. Zaman var, deyirlər bütün ticarət, 30 ildir Sumqayıtin ticarəti onun əlindədir. Sovet vaxtında olub, indi özəlləşdirib, hamısı əlindədir. Yaxşı, sən bunları əlinə almışan, özəlləşdirmişən, götürdüyüünü götür. Bəs, Sumqayıta nə xeyir vermişən? Elə hamısını özün götürməlisən? Hamısı sənə çatmalıdır? Bəs başqaları?

Ümumiyyətlə, burada özəlləşmədə böyük səhvlər var. Deyirlər ki, burada olan obyektlərin böyük bir hissəsini Fikrət Sadıqovun qohumları özəlləşdiriblər. Başqa bir hissəsini Tofiq Hüseynov özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İsgəndərov özəlləşdiribdir. Böyük bir hissəsini keçmiş icra

hakimiyyəti başçısı Abışov özəlləşdiribdir. Demək, belə çıxır ki, buradakı obyektlər, yeməkxanalar və sair özəlləşdirilən zaman beş adamın əlinə keçibdir.

Bəli, burada yaxşı iş adamları yaranıbdır. Biz bazar iqtisadiyyatını inkişaf etdiririk, bazar iqtisadiyyatını tətbiq edirik. İş adamlarının yaranması, sahibkarlığın inkişaf etdirilməsi bizim məqsədimizdir. Biz çalışırıq ki, dəyərli iş adamları yaransın və bizim iqtisadiyyatımız inkişaf etsin. Ancaq indi bu iş adamları cəmi beş-altı nəfərdir, hər şeyi əllərinə keçiriblər və başqalarına yardım göstərmirlər və burada çox işlər də düzgün getmir.

Mən bu gün bizim vergilər nazirindən soruşdum ki, burada vergilərin ödəniməsi necədir. Keçən il 10 milyard vergi verilməyibdir. Nazir Fazıl Məmmədov mənə dedi ki, ona görə də burada vergi müfəttişidir, kimdir, onu işdən götürdüm. Niyə, nə üçün verilməyibdir? Həm özəl biznes vergiləri verməlidir, həm də dövlət müəssisələri vergiləri verməlidir. Bəs vergini verməsək, biz büdcəni haradan dolduracaqıq? İndi bizim büdcəmizin gəlirinin iki mənbəyi var. Biri vergilər, biri də gömrük rüsumları. Başqa mənbəyimiz yoxdur. Biz bununla büdcə yaradırıq və bu büdcə ilə bütün büdcə təşkilatlarını saxlayırıq. Müəllimləri, həkimləri, mədəniyyət işçilərini, dövlət işində olanları, başqalarımı. Özü də bilirsiniz ki, biz hər il onların maaşlarını artırırıq. Bu il də maaşları artıracaqıq. Amma bunlar bizim vergilərin yiğilmasından asılıdır. Əgər şəxsi, özəl biznesdə olan adamlar vergidən yayınırlarsa – burada belə faktlar çoxdur, mən bunu bir də yoxlatdıracağam – büdcəni necə dolduraq? Yaxud dövlət müəssisələri, Fikrət Sadıqovun təşkilatı dövlətdən subsidiya alır, benzin alır, nə bilim, nə alır, amma dövlətə nə verir? Heç bir şey!

Biz bir neçə il bundan əvvəl Yaponiyaya getdik. Dedilər ki, burada, Sumqayıtda buxar-generator qurğusu tikmək lazımdır və bunun üçün 80–90 milyon kredit götürülməlidir. Düzü, mən bu krediti götürmək istəmirdim. Çünkü buna dövlət zəmanəti lazımdır. Fikrət Sadıqov məni orada inandırdı ki, biz o qurğunu tikəndən sonra polietilen istehsal edəcəyik, onu satacağıq. Onu yaponların özlərinə satacağıq və bununla da onların kreditini verəcəyik. Amma alınmadı.

Orada mənə belə dediklərinə görə kreditin götürülməsinə razılıq verdim. İndi yaponlar bunların məhsulunu almırlar. Niyə, nədən ötrü almırlar? Axı orada müqavilədə yazılmışdı! Çünkü harayasa satırlar. Mən soruşdum, dedi ki, kreditin 32 milyonunu qaytarıblar. Amma hələ nə qədəri qaytarılmayıbdir. Belə çıxır ki, elə bu işləyir, gəliri də krediti qaytarmağa verir, amma dövlətə bir şey gəlmir. Bəs dövlət neyləsin? Dövlət bu qədər zəhmət çəkir, xərc qoyur, bəs dövlətə nə gəlir? Əgər bu dövlət müəssisəsi dövlətə bir şey vermirsa, onda nəyə lazımdır?

Kadrların yerləşdirilməsi məsələsi. Demək, bir çox vəzifələrdə Fikrət Sadıqovun qohumları işləyir, o cümlədən onun idarəsində, təşkilatında çoxları işləyir. Tofiq Hüseynovun bir dəstə qohumu işləyir. Bir dəstə də Zaman İsgəndərovun qohumu işləyir və başqalarının qohumları işləyir. Başqa adamlara yer yoxdur! Bunların həm biznesdə böyük imkanları var, həm də böyük vəzifədədirlər. Bu vəzifələrindən, bu imkanlarından istifadə edərək, eyni zamanda, bütün qohum-qardaşlarını vəzifələrə doldurublar. Bəs başqa adamlar kənardə qalır axı. Niyə, nədən ötrü? Kənardə onlardan da dəyərli adamlar var. Bu, birincisi. İkincisi, nə üçün burada elə bir neçə

adam, onların qohumları dövlət vəzifələrini tutmalıdır? Nə üçün?

Məsələn, Fikrət Sadıqovun qardaşını Təvəkkül Məmmədov vəzifədən çıxarıbdır. Deyirlər ki, indi ondan qisas alır. Əksinə, gərək, Fikrət Sadıqov başa düşəydi ki, qardaşı orada 6 il işləyib, ömrü boyu işləməyəcək ki? İkincisi də, Fikrət Sadıqov orada işləyir, qardaşı icra hakimiyyətində işləyir. Bu, düzgün deyil axı. Düzgün deyil!

Fikrət Sadıqova dedim ki, mənim də iki qardaşım var. Mən o vaxt birinci katib işləyəndə də onlar bir vəzifə almadılar, sadəcə, elmi işdə işlədilər. Sonra, mən burada olmayanda əleyhimə ki, işlər göründülər, o vaxt onları çox əzdilər, sıxdlar, işdən çıxartdılardı. Mən qayıdanan sonra onlar yenə öz elmi işlərinə qayıdırıblar. Biri akademikdir, Cəlal Əliyev. Akademiyadan nə qədər adam gəldi ki, onu Elmlər Akademiyasına prezident təyin edək. Mən dedim ki, olmaz. Onun özü də istəmədi. Bu barədə haqqı demək lazımdır. Özü də dedi ki, istəmirəm. Mən də dedim, lazım deyil. Sadəcə, laboratoriya müdürüdir, elmi işlə məşğul olur. Yaxşı, mən neçə illərdir Azərbaycanın başçısıyam, öz qardaşımı bir vəzifəyə qoya bilmərəmmi?!

O biri qardaşım iqtisadçıdır. Tibb İnstitutunda iqtisad kafedrasının müdiri idi. O vaxt çıxartdılardı, atdlar çölə. Mən gələndən sonra İqtisad Universitetindən dəfələrlə ərizə yazdılar ki, onu bizə rektor qoyun. Özü də getmədi, mən də buna razı olmadım. Amma gərək Fikrət Sadıqovun bu qardaşı burada olsun, o qardaşı orada olsun? Nə bilim, Hüseynovun qudası gərək icra hakimiyyəti başçısının birinci müavini olsun? Niyə, nə üçün? Başqa adam yoxdur?! Qubadlıdan o qədər dəyərli adam var ki! Bəlkə də, Hüseynovun qardaşından

da dəyərli adam var. Nəyə görə Hüseynovun qardaşı icra hakimiyyəti başçısının birinci müavini olsun? Nə üçün? Yəni deyirəm ki, bilin, Sumqayıt o qədər də böyük yer deyil. Artıq burada ixtisar gedibdir və dövlət orqanlarında vəzifələr çox azdır. Belə halda bir qrup adam bu vəzifələrə də öz qohum-əqrabalarımı, qardaşlarımı, nə bilim, uşaqlarını yerləşdirəndə, təbiidir ki, bu, Sumqayıtda normal şərait yarada bilməz. Ona görə də Təvəkkül Məmmədovun səhvləri var və mən onu işdən azad edirəm. Amma Fikrət Sadıqovun səhvləri ondan az deyildir. Tofiq Hüseynov deputatdır, onun səhvləri ondan az deyildir. Zaman İsgəndərovun səhvləri ondan az deyildir. Həmin Abışov Sumqayıtin böyük bir hissəsini əlinə keçiribdir, onun səhvləri bunlardan az deyildir.

Mən təəssüf edirəm ki, bu vəziyyəti indiyə qədər bilməmişəm. Çox təəssüf edirəm. Çünkü mən Sumqayıtı, demək olar ki, yaranandan tanıyıram. Sumqayıt gözəl bir şəhərdir. 1945–1952-ci illərdə boru-prokat zavodu tikiləndə burada ilk evlər inşa olunubdur.

SSRİ Nazirlər Sovetinin sədri, rəhmətlik Tixonov mənə bir neçə dəfə danışmışdı ki, o, 1960-ci illərdə SSRİ Dövlət Plan Komitəsi sədrinin müavini olubdur, özü metallurq idi – bu zavod tikilən zaman gəlib bir neçə ay burada yaşayıb, işləyibdir. Deyirdi ki, burada milçəkdən, ağaçqanaddan, həşəratlardan canımızı qurtara bilmirdik. Burada belə bir vəziyyət var idi. Amma indi Sumqayıta baxın, nə qədər gözəl evlər tikilibdir, nə qədər yaxşı prospektlər yaranıbdır. Burada 300 minə qədər insan yaşayır və bu şəhər həmişə bizim fəxrimizdir. Biz vaxtilə buna «Gənclik şəhəri» deyirdik. İndi bura-da yaşılılar da var, gənclər də var.

Ancaq Sumqayıtin bir xüsusiyyəti də odur ki, buraya Azərbaycanın bir çox rayonlarından insanlar gəlib toplaşıblar. Hesab edin ki, Sumqayıt kiçik bir Azərbaycan kimidir. Burada həm cənub zonasından çox adamlar var, həm Qubadlı-Zəngilan zonasından çox adamlar var, həm Qarabağ zonasından çox adamlar var, həm Naxçıvandan – düzdür, o qədər çox deyil – adamlar var, yerlilər var. Demək olar ki, Sumqayıtda bütün respublika təmsil olunur. Bu çox yaxşı haldır.

Ancaq eyni zamanda, burada ədalət olmalıdır. Burada hamiya diqqət olmalıdır. İnsanlar yalnız öz biliyinə, bacarığına, bizim dövlətçiliyimizə sədaqətinə görə dövlət vəzifələri tutmalıdır. Bax, yalnız buna görə. Ancaq burada belə olub ki, qohumluğuna görə vəzifə tutublar. Məni bağışlaşınlar ki, belə ifadə işlədirəm, bu balinalar – bunun mənasını bilirsınız – öz qohumlarını yerləşdiriblər. Sumqayıtda daha boş yer yoxdur.

Deyəsən, Təvəkkülün qohumu yoxdur, yoxsa var?

Təvəkkül Məmmədov: Cənab Prezident, burada bacım uşaqları var. Amma vəzifədə deyillər. Energetika sahəsində, «Barmek»də işləyirlər.

Heydər Əliyev: Yaxşı, əyləş.

Amma o birisilər?! Bax, bunlar məni narahat edir. Mən sizə açıq deyirəm. Buna görə də mən buraya gəlmışəm. Sizinlə görüşüb açıq danışıram. Yəqin ki, çoxdandır belə söhbət eşitməmişdiniz. Heç kəsin şəxsiyyətindən asılı olmayaraq, tutduğu vəzifəsindən asılı olmayaraq, onun səhvlerini, günahlarını burada sizin yanınızda üzünə deyirəm.

Xıdır Alovlu bizim partiyanın Sumqayıt üzrə sədridir. Bəli, mən onu bizim Yeni Azərbaycan Partiyası yaranandan tanıyıram. Partiyaya sədaqətli adamdır. Ancaq onun böyük səhvleri var. Əgər sənin gəlib Təvəkkül Məmmədovdan şikayət

etməyin obyektiv səbəblərdən olsaydı, mən deyərdim, yaxşı. Amma subyektiv səbəblərdəndir.

Birincisi, sən icra hakimiyyəti başçısının müavini idin. Təvəkkül Məmmədov səni işdən çıxartdı. Düz elədi. Çünkü sən gərək partyanın işi ilə məşğul olaydın. Sən orada müavin olanda partyanın işi ilə yaxşı məşğul olmamışan. O vaxt Sumqayıt kimi böyük şəhərdə Yeni Azərbaycan Partiyasının cəmi 6-7 min üzvü olubdur. İndi 12 mindir. Elədir?

X ı d ı r A l o v l u: Cənab Prezident, 15 minə yaxındır.

H e y d ə r Ə l i y e v: 15 minə yaxındır. İndi bunların əksəriyyəti sən müavinlikdən gedəndən, partyanın işi ilə məşğul olandan sonra olubdur. Mən vaxtilə sənə bir neçə dəfə demisəm ki, partyanın işi ilə lazımı səviyyədə məşğul olmursan. İndi sənə nə lazımdır ki, orada da, burada da vəzifə tutasan? Sən deputatsan. Oradan yaxşı maaş alırsan. Partyanın sədrisən, oradan da maaş alırsan. Yaxşı, bundan əlavə, istəyirsən ki, icra hakimiyyəti başçısının da müavini olasan, hər yeri tutasan?! Belə şey olar?! Düz edib səni çıxardıbdır, yaxşı eləyibdir. Mən bunu bəyənirəm. Amma sən ürəyində Təvəkkül Məmmədova qarşı kin saxlamışan.

Ümumiyyətlə, bil, sənin də səhvlərin çoxdur, az deyildir. Mən bunu ona görə deyirəm ki, səni istəyirəm, sənə hörmət edirəm. Amma bil ki, səhvlərin çoxdur. Daha xirdalamaq istəmirəm. Özünü yiğisdir, yiğisdir. Burada bizim partyanın sədrliyinə layiq ol və yaxşı işlə, ədavətlə məşğul olma. Amma sən bir dəfə Ramiz Mehdiyevin yanına gəlmişdin. Demişdin ki, məni icra hakimiyyətinin başçısı qoyn. Bu yarayarmı? Adam gəlsin desin ki, məni icra hakimiyyətinin başçısı qoyn – bu, yaramaz!

Beləliklə, bir də deyirəm, mən Təvəkkül Məmmədovu vəzifədən azad etdim. Bu vəzifəyə Vaqif Əliyevi təyin etmişəm. Bir dön o tərəfə, sənə baxsınlar. Vaqif Əliyev 9 ildir ki, bizim Gənclər, Idman və Turizm nazirinin birinci müaviniidir, bizim partiya yaranandan Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir. Hələ gənc vaxtından təşkilati işlərlə məşğul olubdur. Universiteti bitirəndən sonra orada xeyli müddət komsomol komitəsinin katibi olubdur. Fizika elmləri namizədidir, universitetdə müəllimlik edir. Milli Elmlər Akademiyasında elmi işlə məşğul olubdur.

1994-cü ildə mən onu Gənclər, Idman və Turizm nazirinin birinci müavini təyin etmişəm və bu müddətdə də o, yaxşı işləyibdir, bu gün də yaxşı işləyir. Bütün bunlara görə də mən Vaqif Əliyevi Sumqayıta icra hakimiyyətinin başçısı təyin etmişəm.

Mən bu adamı tanıyıram, bu adama inanıram. Onun burada nə qohumu var, nə qardaşı var, nə də dostu var. Yeni adamdır. Siz onu qəbul etməlisiniz, kömək etməlisiniz və onun uğurla işləməsi üçün şərait yaratmalısmız.

Mən təyin etdiyim adamı gələcəkdə də dəstəkləyəcəyəm. Biz lazımı köməyi edəcəyik. Amma buradakı bu klanlar bugünkü danışıqdan nəticə çıxarmasa, biz onların haqqında lazımı ölçü götürəcəyik. Heç kəs düşünməsin ki, bəli, biz yığışdıq Təvəkkülü çıxardıq. İndi bu gəldi, gəlin onun belinə oturraq. Birincisi, onun belinə oturmaq qətiyyən mümkün deyildir. O buna özü imkan verməz. İkincisi də, biz buna imkan verməyəcəyik.

Bir sözlə, gərək Sumqayıtda ictimai-mənəvi iqlim dəyişsin. Xüsusən, dövlət sektorunda və özəl sektorda. Bax, indiki bu iqlim Sumqayıta xeyir gətirməyəcəkdir. Hərə – Sadıqov da,

Hüseyinov da, Alovlu da, İsgəndərov da, nə bilim, Abışov da, o birisi də, bu birisi də özü üçün nəticə çıxarsın və bilsin ki, hər kəs Sumqayıtm inkişafına öz töhfəsini verməlidir. Sumqayıtı daha da abadlaşdırmaq lazımdır. Təbiidir ki, bunun hamısını dövlətin vəsaiti ilə etmək mümkün deyildir. Amma özəl sektor bunu edə bilər. Fikrət Sadıqovun təşkilatı bunu edə bilər. Başqa təşkilatlar bunu edə bilərlər. Bunu etmək lazımdır. Bilin ki, mən bunlara nəzarət edəcəyəm.

Mən Fikrət Sadıqova üç ay vaxt verirəm. O iki sarayın iki si də qaydaya salınmalıdır. Mən özüm gəlib baxacağam. İcra hakimiyyətinin yeni başçısına tapşırıram ki, Ərəblinski adına teatrın adamlarını yiğin. Səməd Vurğun adma saray yüksək səviyyədə təmir olunsun və o teatr öz işinə başlasın. Başa düşdün?!

F i k r ə t S a d ı q o v: Cənab Prezident, iki aya biri, digəri də bir aya yüz faiz hazır olacaqdır.

H e y d ə r Ə l i y e v: Mən sənə deyirəm, elə! Başa düşdün?!

F i k r ə t S a d ı q o v: Bəli.

H e y d ə r Ə l i y e v: Otur. İndiyə qədər də bunu edə bilərdin, amma eləməmisən.

Bir də deyirəm, buradakı ictimai-mənəvi iqlim tamamilə dəyişməlidir. Biz buna dözə bilməyəcəyik. Heç kəs hesab etməsin ki, bəli, indi bəziləri burada böyük kapital sahibidir, böyük mülk sahibidir, onlara heç bir şey etmək olmaz. Yox. Dövlət hər bir şey edə bilər və biz lazımı ölçülər götürə bilərik.

Mənim sizə deyəcəyim sözlər bundan ibarətdir. Əgər kimse sualı varsa, desin.

Z a m a n İ s g ə n d ə r o v: Cənab Prezident, mənim haqqında deyilən sözə görə bir-iki kəlmə demək istəyirəm. Mən burada yox, Xızı rayonunda böyük sahibkaram, 300 hektar taxıl sahəm var, onu əkib-biçirəm. Mən iki il muddətində Sumqayıt şəhərinin abadlaşmasına 145 milyon manat pul qoymusam. Bunu bütün camaat da bilir. Mən Sumqayıtda böyük xeyriyyəciyəm. Nə qədər qacqın-köckün, əlil varsa, hamısına kömək edirəm. Məni Sumqayıtda xeyriyyəçi Zaman kimi tanıyırlar. Bunu yoxlatmaq Sizin üçün çətin deyildir. Bunu bu gün də edə bilərsiniz.

Mənim bu sözümü buradakıların hamısı esidir. Hamının üzünə dik baxıram və deyirəm, mənim bir univerraigim olub, onu da özəlləsdirmişəm. Ondan basqa hec bir yerdə nə mənim özəl yerim var, nə də basqa bir sey. Sumqayıtin abadlaşmasına bu gün də nəyim varsa, onu qoymaga hazırlam ki, şəhər gözəlləşsin, çıçəklənsin. Bizim əziz, hörmətli prezidentimizin bu sözündən sonra nə imkanım varsa, edəcəyəm. Amma mənim haqqımda deyilənlərə nəinki mən, camaat da inana bilməz.

H e y d ə r Ə l i y e v: Yaxşı, basa duşdüm. Dayan, birincisi, 140 milyon azdır. Sən onunla cox fəxr etmə. Sənə görə o cox azdır. İkincisi, xeyriyyəciliynə görə sag ol. Üçüncüsü də mənim dediyim sözlərdən nəticə çıxart. Başa düşdün?!

Z a m a n İ s g ə n d ə r o v: Yəni bundan nəticə çıxarmamaq olar?!

H e y d ə r Ə l i y e v: Onu düz deyirsən.

Z a m a n İ s g ə n d ə r o v: Cənab Prezident, yenə deyirəm, Xızı rayonunda 300 hektar sahədən nə taxıl yığırımsa, onu da paylayıram. Xızıda, Yeni Yasamalda və Sumqayıtdakı sanatoriyada yerləşən qaçqınlara bu il 35 ton bugda

vermişəm. Özüm yüzlərlə insana iş vermişəm. Hazırda 100-dən çox qaramalı, 1000-dən çox qoyunum var. Yəni buların hamısı zəhmətim və Sizin üzərimizdə olan nəzarətiniz sayəsində olubdur. Siz deyəni bundan sonra ikiqat edəcəyəm.

H e y d ə r Ə l i y e v: Min baş qoyun-keci, yüz baş da qaramal azdır. Sənin kimi adamın gərək 10 min bas mal-qarası olsun.

Z a m a n İ s g ə n d ə r o v: Cənab Prezident, təzə başlamışam.

H e y d ə r Ə l i y e v: Mənim etirazım yoxdur. Bunları inkisaf etdir. Amma hamısını özün yemə. Başa düşdün?!

Z a m a n İ s g ə n d ə r o v: Baş üstə.

H e y d ə r Ə l i y e v: Daha kimin nə sözü var? Sözü olan yoxdur. Onda gəlin söhbətimizi qurtaraq.

Mən sözümün sonunda bir də onu demək istəyirəm ki, Sumqayıt Azərbaycanın gözəl bir şəhəridir. Mən keçmişdə Azərbaycanın başçısı olarkən Sumqayıtm inkişaf etməsi, burada sənaye müəssisələrinin yaranması üçün, onların yüksək səviyyədə işləməsi üçün çox işlər görmüşəm.

Yadimdadır, biz burada evtikmə kombinatı tikdiq və ondan sonra çox böyük evlər tikildi. O vaxt, evtikmə kombinatı tikiləndə neçə dəfə buraya gəlmİŞəm. Yəqin çoxlarının yadında olmalıdır. Yəqin Təvəkkülün də yadındadır.

T ə v ə k k ü l M ə m m ə d o v: Bəli.

H e y d ə r Ə l i y e v: Əyləş, əyləş. Burada çox iş görmüşəm. Mən bunu ona görə deyirəm ki, Sumqayıta bu qayğı lazımdır. Mən həmişə bu qayğını göstərmİŞəm. Bu gün də buraya gəlməyim, sizinlə açıq, səmimi söhbət etməyim mənim, Azərbaycan dövlətinin Sumqayıta qayığının təzahürüdür. Bunu bilin.

Mən bu qayğını bundan sonra da göstərəcəyəm. Etiraf edirəm ki, bir müddət Sumqayıt mənim nəzərimdən qaçıbdır. Mən bunu özümə bağışlaya bilmirəm. Ancaq indi, bax, bu işlərlə şəxsən məşğul olandan sonra sizə deyirəm ki, Sumqayıta diqqət yetirəcəyəm. Məsələn, boru-prokat zavodu ilə məşğul oluruq. Bilirsiniz ki, indi bir firma onu götürüb, orada minə qədər adam işləyir. Elədirmi, yoxsa yox?

Təvəkkül Məmmədov: Bəli, bu gün min nəfər işləyir və Böyük Britaniya firması 50 milyon dollar vəsait qoya-caqdır.

Heydər Əliyev: Əyləş. Alüminium zavodunu canlandırmışıq. Orada artıq yeni məhsul buraxılır. Elədirmi?

Təvəkkül Məmmədov: Bəli, 45 min ton istehsal olunubdur.

Heydər Əliyev: 45 min ton alüminium istehsal edilib və hansısa firmaya icarəyə verilibdir. Elədirmi?

Təvəkkül Məmmədov: Bəli, Hollandiya firmasına verilibdir. Təxminən 400 milyard manatlıq məhsul istehsal olunacaqdır.

Heydər Əliyev: Biz çalışırıq ki, başqa sahələrə də xarici investisiya cəlb edək. Amma bilin, bu çox çətindir. Çünkü xarici investor o yerə gəlir ki, orada tez gəlir götürmək olar. Məsələn, görürsünüz, bizim neft sektoruna hamısı necə axdırılar, gəldilər. Bütün dünyadan gəldilər. Çünkü orada doğrudan da həm iş var, həm də onun nəticəsi var. Amma burada... Mənim yadimdadır, biz burada iki trikotaj fabriki tikdik. İndi özəlləşdirilibdir, heç bir şey də yoxdur. Elədirmi, yoxsa yox?

Təvəkkül Məmmədov: Cənab Prezident, indi tikiş fabrikları yoxdur, özəl işləyirlər.

H e y d ā r Ə l i y e v: Amma trikotaj fabriki var idi.

T ə v ə k k ü l M ə m m ə d o v: Trikotaj fabriki, ümumiyyətlə, işləmir. Amma özəl tikiş fabriklərində çox iş görülür, ancaq hələ ki, məhsulu sata bilmirlər.

H e y d ā r Ə l i y e v: Görürsən, çünki yəqin məhsulun keyfiyyəti yaxşı deyil ki, sata bilmirlər.

T ə v ə k k ü l M ə m m ə d o v: Cənab Prezident, ola bilər.

H e y d ā r Ə l i y e v: Mən bunları bilirəm.

Ümumiyyətlə, yenə də deyirəm, burada obyektiv səbəblərə görə çətinliklər var. Ancaq mən yenə də deyirəm, Baş nazirə tapşırımişam, İqtisadi İnkişaf nazirinə tapşırımişam, başqalarına tapşırımişam. Bundan sonra da nəzarət edəcəyəm ki, Sumqayıtı canlandıraq, burada olan müəssisələri bir az inkişaf etdirək və özəl sektor da yaxşı inkişaf etsin. Özəl sektor inkişaf etməlidir, iş görməlidir, vergiləri vaxtında verməlidir. Beləliklə, bizdə bazar iqtisadiyyatını yaratmalıdır.

Sumqayıtlılara bir daha ən xoş arzularımı bildirirəm. Sizinlə görüşməyimdən çox məmnunam.

Diqqətinizə görə sizə təşəkkür edirəm. Hamınıza cansağlığı arzu edirəm və Sumqayıtin inkişafı naminə uğurlar arzulayıram. Sağ olun, gələn görüşlərə qədər.

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ CƏNAB KOFI ANNANA

Hörmətli cənab Baş katib!

65 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbriz edirəm.

Siz dünyanın ən mötəbər təşkilatlarından biri olan Birleşmiş Millətlər Təşkilatına rəhbərlik edərək Yer üzərində sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması, beynəlxalq əməkdaşlığın inkişaf etdiriməsi sahəsində ardıcıl fəaliyyət göstərirsiniz.

Dünya Birliyinin tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Birleşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa böyük əhəmiyyət verərək onun işində yaxından iştirak edir, başçılıq etdiyiniz təşkilatın yeritdiyi xətti tam dəstəkləyir.

Əmin ola bilərsiniz ki, Azərbaycan Birleşmiş Millətlər Təşkilatının məram və məqsədlərinə daim sadıq qalacaq, Dünya Birliyi tərəfindən qəbul olunmuş qərarların həyata keçirilməsi üçün bundan sonra da öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.

Hörmətla,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2003-cü il

AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ ÖLKƏMİZDƏKİ SƏFİRİ ROSS UİLSON İLƏ GÖRÜŞ

Prezident sarayı

9 aprel 2003-cü il

H e y d a r Ə l i y e v: Cənab səfir, siz xoş gördük. Bir neçə vaxt idi siz mənimlə görüşməyi arzu edirdiniz, mən də buna vaxt tapdım. Görüşməyə mənim də həmişə arzum olur, amma o qədər işlər var ki, birini edirsən, o birisi qalır, qurtara bilmirsən.

Bizim koalisiyanın işi yaxşı gedir, uğurlar var. Təbiidir, bu bizi sevindirir. Hər halda, bu bizim koalisiyadır. Mən hər gün bunları izləyirəm. Güman edirəm ki, çox yaxşı nəticələr əldə olunacaqdır.

R o s s U i l s o n: Cənab Prezident, vaxt ayırib məni qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Son həftələr mən çox məşğul olmuşam. Hamımız məşğul olmuşuq. Əsas etibarilə İraqda gedən hadisələri izləməklə məşğul olmuşuq. Bizim səfirliliklərin əsas işi ondan ibarət olub ki, digər hökumətlərlə işləyək, izah edək ki, İraqda mübarizəmiz nədən ibarətdir. Eyni zamanda, mən mətbuat nümayəndələrinə də həmişə məlumat vermişəm. Elə biliyəm, bizim hamımız bu gün məmnunuq ki, İraqda hadisələr kifayət qədər, yəni mümkün ola biləcək qədər sürətlə gedir. Minimum insan itki-

ləri var və İraq xalqının kriminal diktatordan xilas edilməsi prosesi başa çatmaq üzrədir.

Sizə məlum olduğu kimi, Baş nazir Toni Bleyr ilə görüşündən dərhal sonra prezident Corc Buş bəyanat vermişdir ki, bu, İraqın azadlığı uğrunda müharibənin sonu deyil, yalnız başlangıcıdır və İraqla bağlı biz üzərimizə öhdəliklər götürmüşük. Elə biliyəm ki, bu öhdəlikləri axıra qədər yerinə yetirəcəyik. Mən belə düşünürəm ki, cənab Buş bunu deyəndə yalnız amerikalıların deyil, bütün koalisiya üzvlərinin adından danışırı.

H e y d ə r Ə l i y e v : Elədir.

R o s s U i l s o n : Sizə məlum olduğu kimi, İraqla bağlı görüləsi işlər olduqca çoxdur. Bu həm humanitar məsələlərdir – İraq xalqına lazımlı olan humanitar yardım – həm İraqa qarşı tətbiq edilən sanksiyanın aradan götürülməsi, həm də İraqın əvvəlki vəziyyətinə, iqtisadi durumuna qaytarılması məsələsidir. Eyni zamanda, İraqda uzunmüddətli sülhü və sabitliyi təmin etmək məsələsidir.

Amerika Birləşmiş Ştatları bu koalisiyada iştirakına görə Azərbaycana dərin minnətdarlığını bildirir. Bu, Azərbaycanın qəbul etdiyi düzgün siyasi qərar, Azərbaycanın maraqlarına tam xidmət edən bir qərardır. Eyni zamanda, Sizin terrorizmə qarşı götürdüyünüz xəttin davamıdır, onunla tam üst-üstə düşən bir qərardır. Həm də Azərbaycanın Qərb və Birləşmiş Ştatlarla yaxlaşması üçün atılmış möhkəm addimdır.

Həm Sizə, həm də mənə məlumdur ki, Azərbaycanın koalisiyada iştirakı yalmz siyasi addım, siyasi qərar deyildir. Azərbaycan bu siyasi qərarmı daha sonra konkret hərəkətləri ilə

təsdiq etdi və buna görə Amerika Birləşmiş Ştatları olaraq, biz Sizə minnətdarlığımızı bildiririk.

H e y d ə r Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Mən fevral ayının 26-da Vaşinqtonda prezident Buş ilə görüşümüz qurtaranda ona dedim ki, cənab Prezident, bilin, Azərbaycan sizinlədir. Siz hansı qərarı qəbul etsəniz, biz o qərarı sizinlə bərabər həyata keçirəcəyik. Biz bir-birimizə əl verdik və bu dostluq əlaqələrini bir də təsdiq etdik.

Dünən siz bir məsələ ilə əlaqədar Baş nazirə müraciət etmişdiniz. O məndən soruşdu, dedim, dərhal hamisini həll et.

R o s s U i l s o n: Cənab Prezident, Sizə bu yardımə görə də minnətdarlığımı bildirirəm. Siz bu görüşün adını çəkərkən mənə xatırlatdınız ki, Vaşinqton görüşündən sonra bizim Sizinlə, mətbuatla ilk rəsmi görüşümüzdür. Həmin görüşə görə mən mətbuatın yanında Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vaşinqtondakı görüşünüz həm mənim ölkəmin ürəyincə idi, həm də Sizin ölkənin maraqlarına xidmət edən və gələcəkdə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcək bir görüş oldu.

Sizin Amerikaya səfəriniz çox vaxtında edilmiş bir səfər idi. Eyni zamanda, Azərbaycanın terrorizmə qarşı mübarizə və təhlükəsizliklə əlaqədar Amerika Birləşmiş Ştatları ilə birgə işləməsini təsdiq edən bir görüş idi. Görüş zamanı bir sıra məsələlər də gündəliyə gəldi. Bu bizim enerji sahəsindəki əməkdaşlığımızdır, Bakı-Tbilisi-Ceyhan layihəsinin daha da irəli çəkilməsi məsələsidir. Həm də Ağ evdə, Dövlət Departmentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə diqqətin daha da artırılmasına xidmət edən bir görüş idi. Həmin görüşlə əlaqədar prezidentin ofisindən alınmış bu şəkilləri Sizə çatdırmaq istəyirəm.

Siz bunlara baxaraq, Ağ evi xatırlayacaqsınız.

Səfir Ross Uilson Azərbaycan prezidentinin ABŞ prezidenti ilə görüşünü əks etdirən fotosəkillərdən ibarət albomu dövlətimizin başçısına təqdim etdi.

Heydər Əliyev: Cox maraqlı, gözəl şəkillərdir. Prezident Buşa mən çox minnətdaram. Cox mehriban, dostcasma səhbətlərimiz oldu.

Ross Uilson: Cənab Prezident, Sizə vitse-prezident Ceyni ilə olan görüşdən də şəkillər göndərilibdir.

Heydər Əliyev: Cox yaxşı şəkillərdir. Xahiş edirəm, mənim minnətdarhgımı prezident Buşa çatdırınız.

Ross Uilson: Cənab Prezident, mənə elə gəlir ki, bütün bu baş verənlər bizim işimizi heç də azaltır, əksinə, üzümüzə gələn həftələrdə işimizi daha da artırır. Sizə məlumdur ki, Müdafiə naziri cənab Ramsfeld Azərbaycanın Müdafiə naziri cənab Əbiyevə dəvət göndəribdir. İstərdik ki, o, iki-üç həftə müddətində Vaşinqtona gəlsin.

Azərbaycan sərhədçiləri ölkənizə veriləcək katerlə bağlı məşğələlər keçirirlər və elə bilirəm ki, kater iyul ayında Xəzərə gəlib çıxacaqdır. Ümumiyyətlə, sərhəd məsələləri ilə bağlı biz əməkdaşlığını daha da genişləndirmək istəyirik və mən istərdim bu barədə Sizinlə müzakirələr aparım.

Artıq Sizin nazirliklərdə bizim dövləti təmsil edən məsləhətçilər işləyir, ticarət, büdcə, bank, vergi sahələrində islahatların aparılmasına yardım edirlər. Bu bizim aramızda həm yaxşı, həm də sağlam əməkdaşlıqdır. Elə bilirəm ki, bu əməkdaşlıq Azərbaycan ilə ABŞ arasında 2003-cü il müddətində və daha sonra davam edəcəkdir.

Cənab Prezident, diqqətinizə çatdırım ki, Vaşinqtonda cənab Perina ilə keçirdiyiniz görüşü o çox ciddi qəbul edibdir.

O öz həmkarları ilə möhkəm işləyibdir və istərdim bu məsələni də Sizinlə müzakirə edim.

H e y d a r Ə l i y e v: Bu əməkdaşlığa görə təşəkkür edirəm. Sizin müşavirlərin burada işləməsinə görə, sərhəd xidmətinə yardım etdiyinizə görə təşəkkür edirəm. Amma mən indi Sərhəd Xidmətinin rəisini qəbul edirdim. Orada gələcək əməkdaşlıq üçün yaxşı imkanlar var, hamısını həyata keçirmək lazımdır. O gəminin də tezliklə gəlməsini gözləyirik.

Müdafıə naziri Səfər Əbiyev bu yaxnlarda Ruminiyaya səfər etmişdi. Bir müddətdən sonra o, cənab Ramsfeldin dəvəti ilə mütləq Amerikaya gedəcəkdir.

ÇİN XALQ RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ LYU QUÇAN BAŞDA OLMAQLA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

10 aprel 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyev qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər yüksək səviyyədədir. Biz fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Son illər Çində mühüm iqtisadi islahatlar aparılmışdır və bu, Azərbaycan üçün böyük maraq doğurur. Çinin işgüzar dairələri bizim neft sənayemizə maraq göstərirlər və Azərbaycan da istəyir ki, Çin ölkəmizin iqtisadi həyatında daha fəal iştirak etsin.

Azərbaycan prezidenti Çin haqqında, 1994-cü ildə rəsmi səfəri zamanı keçirdiyi görüşlər haqqında təəssüratlarını xatırladı, Çin nümayəndə heyətinin də Azərbaycanla, mədəniyyətimizlə və xalqımızla tanış olmağa vaxt tapmasını arzuladı.

Cənab Lyu Quçan səmimi qəbulu görə təşəkkür etdi və CXR sədri Xu Szintaonun, Mərkəzi Hərbi Şuranın sədri Tszyan Tszeminin salamını və xoş arzularını Azərbaycan prezidentinə yetirdi. Qonaq 1996-ci ildə Azərbaycan paytaxtına səfərindən sonra Bakıda böyük dəyişikliklər baş verdiyini, əhalinin

rifahının yükseldiğini söyleyerek dedi ki, ölkədə siyasi sabitlik, insanların çöhrəsində gələcəyə inam var. Çin diplomati vurğuladı ki, bütün bunlar Azərbaycan prezidenti Heydər Əliyevin apardığı siyaset sayəsində mümkün olmuşdur.

«Sizin rəhbərliyinizlə Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədə inkişaf edir».

Qonaq Azərbaycan prezidentinin Çinə səfərinin əhəmiyyətindən danışaraq bildirdi ki, yüksək siyasi etimad səviyyəsində olan indiki ikitərəfli münasibətlər o vaxt imzalanmış birgə bəyanatın və razılışmaların müddəalarına müvafiq surətdə inkişaf edir. Çin ikitərəfli əlaqələrin səviyyəsindən məmnundur.

Cənab Lyu Quçan vurğuladı ki, Çin Azərbaycanın öz suverenliyinin, ərazi bütövlüyünün qorunmasına yönəldilmiş səylərini, prezident Heydər Əliyevin Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsindəki fəaliyyətini, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir. Diplomat dedi ki, Azərbaycan da Çinin ərazi bütövlüyü ilə bağlı məsələlərdə ona dəstək verir. Buna görə o, Çin tərəfi adından Azərbaycan prezidentinə təşəkkürünü bildirdi, Azərbaycan-Çin əlaqələrini bütün sahələrdə genişləndirməyin zəruriliyini vurğuladı.

Prezident Heydər Əliyev dedi ki, ölkəmizin iqtisadiyyatının müxtəlisf sahələrinə sərmayələr qoyacaq Çin şirkətləri böyük fayda götürəcəklər. Dövlətimizin başçısı Azərbaycanın öz suverenliyini qoruması məsələsində Çinin müxtəlisf beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında qəti mövqe tutduğunu, Ermənistən Azərbaycana qarşı təcavüz etməsi faktını tanığını söylədi və bütün bunlara görə Çin rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Prezident Heydər Əliyev dedi ki, Azərbaycan da Çinin öz suverenliyini qorumaq, separatizmlə

mübarizə sahəsindəki səylərini dəstəkləyir. Azərbaycan prezidenti bəyan etdi ki, Tayvan məsələsi Çinin xeyrinə həll olunmalıdır.

Dövlətimizin başçısı Çin tərəfinin bu ölkəyə səfər etmək, Çin-Azərbaycan münasibətlərinin inkişafının müxtəlif cəhətlərini yeni rəhbərliklə müzakirə etmək barədə dəvətini qəbul etdi.

**DAĞISTAN RESPUBLİKASI DÖVLƏT
ŞURASININ SƏDRİ
CƏNAB MƏHƏMMƏDƏLİ MƏHƏMMƏDOVA**

Hörmətli Məhəmmədəli Məhəmmədov!

Mahaçqala şəhərindəki internat məktəbdə baş vermiş yanğın nəticəsində uşaqların həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 aprel 2003-cü il

DANİMARKANIN KRALİÇASI ÜLYAHƏZRƏT II MARQRETEYƏ

Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı – Kraliçanın təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Danimarka arasmda dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amənlıq və fıravanhıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2003-cü il

**DANİMARKA KRALLIĞININ BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ
CƏNAB ANDRES FOQ RASMUSSENƏ**

Hörmətli cənab Baş nazir!

Danimarka Krallığının milli bayramı – Kraliçasının təvəllüd günü münasibətilə Sizi və xalqmızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasmда əməkdaşlıqm hərtərəfli inkişafi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amamlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 aprel 2003-cü il

**ZİMBABVE RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ROBERT QABRİEL MUQABEYƏ**

Hörmətli cənab Prezident!

Zimbabve Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Zimbabve xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 aprel 2003-cü il

AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ AZƏRBAYCANDAKI SƏFİRİ ROSS UİLSON, GÜRCÜSTANDAKI SƏFİRİ RİÇARD MAYLS, ERMƏNİSTANDAKI SƏFİRİ CON ORDUEY VƏ ONLARI MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

11 aprel 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyev diplomatları səmimiyyətlə salamlayaraq, Amerika Birləşmiş Ştatlarının üç ölkədəki səfirlərinin, başqa məsul işçilərinin Bakıda toplaşmasından məmənun olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, siz Bakıda çox mühüm bir dövrdə toplaşmışınız. Amerika Birləşmiş Ştatlarının İraqdakı əməliyyatları uğurla həyata keçirilir. Mən məmənunam ki, biz də Amerika Birləşmiş Ştatları ilə bir koalisiyadayıq. Müharibə qurtarmaqdadır, ancaq hələ İraqda çox işlər görüləcəkdir.

Mən dünən prezident cənab Buşun İraq xalqına müraciətini dinlədim. Hesab edirəm ki, çox vacib bir müraciətdir, prezident Amerika Birləşmiş Ştatlarının İraqda görəcəyi işlər haqqında öz fikirlərini söyləyibdir. Məhz bu zaman Amerika Birləşmiş Ştatlarının üç Cənubi Qafqaz ölkəsindəki səfirlərinin və başqa məsul işçilərinin məsələləri burada müzakirə etməsi, hesab edirəm, çox əhəmiyyətlidir.

Prezident Heydər Əliyev daha sonra xatırlatdı ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə çox sıx əlaqədədir. Biz 11 sentyabr hadisələrindən sonra da dərhal antiterror koalisiyasına qoşulduq. İraqda əməliyyatlar başlayarkən Amerika koalisiya elan edəndə, biz heç bir tərəddüd etmədən bu koalisiyaya daxil olduq. O vaxt bizə çox suallar verirdilər, bizdən narazılıqlar edirdilər. Ancaq mən o vaxt biliirdim ki, Azərbaycan düzgün qərar qəbul edibdir. Bu gün də bir daha təsdiq olunur ki, biz düzgün qərar qəbul etmişik və Amerika Birləşmiş Ştatlari ilə bir yerdəyik.

Güman edirəm, siz burada çox mühüm məsələlər müzakirə edəcəksiniz. Təbiidir ki, İraq məsələsi birinci yerdə durur. Ancaq mənə belə gəlir ki, Cənubi Qafqaz məsələləri bizim üçün daha da vacibdir. Mən çox məmənun olaram ki, siz bu məsələləri müzakirə edəsiniz, öz aranızda işlərinizi əlaqələndirəsiniz və Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranmasına daha çox səylər göstərəsiniz.

ABŞ-in Azərbaycandakı səfiri Ross Uilson səmimi qəbula görə həmkarları adından minnətdarlığını bildirərək dedi ki, cənab Prezident, çox sağ olun ki, vaxt tapıb bizi qəbul edirsınız. Mənim üçün böyük şərəfdır ki, ABŞ-in Qafqaz ölkələrindəki səfirlərinin bu görüşündə ev sahibi rolunu oynayıram. Biziñ hanumız üçün böyük şərəfdır ki, bu gün Sizinlə görüşürük.

Siz Riçard Maylsı xatırlayırsınız, o, Azərbaycanın müstəqilliyinin ilk günlərində burada işləyibdir. Elə biliram ki, həmin dövr haqqında hər ikinizin xoş xatırələri var. Səfir Con Orduey Yerevandan gəlibdir. Biz çox ümid edirdik ki, ABŞ-in Xəzər hövzəsinin enerji məsələləri üzrə müşaviri, səfir Stiven Mənn və ABŞ-in Türkmənistandakı səfiri xanım Laura Kennedi də bura-

ya gələ biləcəklər. Lakin onlar son anda səfərlərini təxirə saldılar.

Görüşün digər iştirakçıları da təqdim edən diplomat bildirdi ki, bu, ABŞ səfirləri arasında illik görüşdür. Sonuncu belə görüş Bakıda 2000-ci ildə keçirilmişdi. Bu görüşlərdə fikir mübadiləsi aparır, işlədiyimiz ölkələrdə gedən inkişaf haqqında informasiyanı bölüşürük və eyni zamanda, işimizi öz aramızda və Vashingtonla əlaqələndiririk.

Siz çox doğru dediniz ki, bizim bugünkü və sabahkı görüşlərinizin əsas mövzusu İraqla bağlı olacaqdır. Təhlükəsizlik məsələləri də müzakirə mərkəzində olacaq, terrorizmə qarşı mübarizə üçün ölkələrə ayrılan yardım, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Əlbəttə, münaqişələr, ilk növbədə Dağlıq Qarabağ və Abxaziya münaqişələrinin həlli yolları da müzakirələrimizdə əsas yer tutacaqdır.

Cənab Prezident, mən düşündüm ki, bizim müzakirələr Sizinlə görüşmədən başlaya bilməz. İstərdik ki, Siz region, Azərbaycan haqqında fikirlərinizi bizimlə bölüşəsiniz. Sizinlə görüşkən çox zaman qonşu ölkələrdə baş verən hadisələri müzakirə edirik. İndi orada olan nümayəndləri də dinləyəcəksiniz.

YUNANISTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ ANDREAS LOVERDOSUN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

11 aprel 2003-cü il

Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan prezidenti Heydər Əliyev dedi ki, ümidi varam bu səfər çox faydalı olacaqdır. Biz Yunanstanla əməkdaşlıq edirik və bunu davam etdirmək istəyirik. Xüsusən iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıqla hazırlıq və indiyə qədər də bir çox işlər görülləbdür. Güman edirəm, sizin səfəriniz bu əməkdaşlığın inkişafına daha da təkan verəcəkdir.

Dövlətimizin başçısı qonaqların Bakıda keçirdikləri görüşləri, aparılan müzakirələri müsbət qiymətləndirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Andreas Loverdos dedi ki, cənab Prezident, Sizinlə fikir mübadiləsi aparmaq mənim üçün böyük şərəfdir. Sizi bizim ölkədə çox yaxşı tanıyır və yüksək səviyyəli siyasətçi kimi qiymətləndirirlər.

Qonaq Yunanistan prezidenti Konstantinos Stefanopoulosun ən xoş arzularını, salamlarını yetirdi, onun bu ilin yayında Azərbaycana ilk rəsmi səfərə hazırlaşdığını söylədi. Nümayəndə heyətinin başçısı Iqtisadi İnkışaf naziri Fərhad Əliyev ilə görüşdən sonra protokol imzalanacağını, mədəniyyət sahəsində

əməkdaşlıq dair protokolun isə artıq imzalandığını bildirdi. Yunanistanın İxrac Agentliyi və Azərbaycanın Ticarət-Sənaye Palatası arasında memorandumun da imzalanacağını söyləyən nazir müavini dedi ki, Yunanistan prezidentinin Bakıya səfəri zamanı mühüm sənədlər imzalanacaq və bununla da ölkələrimiz arasındaki münasibətlərin yeni dövrü başlanacaqdır.

Cənab Andreas Loverdos ölkəsinin prezidentinin səfəri zamanı Bakıda keçiriləcək iqtisadi forumdan sonra yunan iş adamlarının Azərbaycana marağının artacağını vurğuladı, 2004-cü ildən həyata keçiriləcək inkişaf programına əsasən, Yunanistanın respublikamızın səhiyyə, təhsil sektoruna, habelə qacqınlara, məcburi köçkünlərə 1 milyon dollar həcmində yardım göstəriləcəyini bildirdi.

Qonağın verdiyi məlumatdan məmənun qaldığını söyləyən prezident Heydər Əliyev bir daha dedi ki, biz Yunanistanla əməkdaşlığı genişləndirmək istəyirik. Azərbaycanım «Şahdəniz» yatağından çıxarılmacaq qazın Türkiyəyə ixrac olunması barədə böyük bir layihəmiz vardır. Yunanistan da buna maraq göstərmışdır. Biz buna etiraz etmirik, əksinə, düşünürük ki, əgər sizin ölkəyə qaz versək, yəni qaz xətti çəkilsə, ondan sonra onu Avropanın digər ölkələrinə də vermək olar. Çünkü bizim qaz yatağının ehtiyatları olduqca çoxdur. Güman edirəm, bu bizim əməkdaşlığımızda ən böyük layihələrdən biri olacaqdır. Başqa sahələrdə də əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Yunanistan prezidentinin Azərbaycana rəsmi səfərini səbir-sizliklə gözlədiyini bildirən dövlətimizin başçısı dedi ki, gərək siz də, biz də hazırlaşaq ki, bu səfər yaxşı keçsin, müəyyən sənədlər inizalansın, səfər Yunanistan-Azərbaycan əlaqələrində yeni bir mərhələnin başlangıcı olsun. İqtisadi İnkişaf Nazirliyi

təkliflər hazırlamalıdır, Baş nazirə də xüsusi göstərişlər verəcəyəm.

Prezident Heydər Əliyev indi Yunanistanın sədrlik etdiyi Avropa Birliyi ilə 1998-ci ildə Bakıda TRASEKA programı çərçivəsində qədim İpək Yolunun bərpası ilə əlaqədar böyük beynəlxalq konfransın keçirildiyini xatırlatdı və dedi ki, bu əməkdaşlığı davam etdirmək istəyirik. Güman edirəm, Avropa Birliyinin sədri kimi, Yunanistan bu məsələyə diqqət yetirəcəkdir. Çünkü vaxtilə Avropa Birliyi İpək Yolunun bərpa olunması üçün həm Azərbaycana, həm də Gürcüstana və başqa ölkələrə xeyli vəsait ayırmışdı. Biz ondan istifadə edərək, Gürcüstanla Azərbaycan arasında dəmir yol xətlərinin müasir səviyyəyə gətirilməsini təmin etdik.

Dövlətimizin başçısı Xəzər dənizindən gəmilər vasitəsilə Avropadan Mərkəzi Asiyaya və əks istiqamətdə çoxlu yükler daşındığını, Avropa Birliyinin bu məsələni daim diqqət mərkəzində saxlamasının vacibliyini söylədi.

Andreas Loverdos Avropa Birliyi ilə əlaqələrin inkişafında Yunanistanın ölkəmizə yardımçı olmasına çalışdığını, Şərqi-Qərb dəhlizi ideyasının dəstəkləndiyini vurğuladı, regiondakı mövcud münaqişələrin və problemlərin həllində bu təşkilatın rolluna toxundu, Avropa Birliyinin Qafqaz regionuna nümayəndə təyin etməsinin vacibliyini bildirdi. O dedi ki, Yunanistan Azərbaycanla Avropa Birliyi arasında dialoqun səmərəliliyi üçün əlindən gələni edəcəkdir. Texniki məsələlərin həlli üçün Avropa Birliyinin Bakıda nümayəndəliyinin olması da çox vacibdir və Yunanistan bu ideyani, eləcə də Azərbaycana maliyyə yardımını göstərilməsini hərtərəfli dəstəkləyəcəkdir.

Qonaq TRASEKA programı ilə bağlı fikirlərini də açıqladı, Yunanıstanın respublikamızın bütün təşəbbüs'lərini dəstək-

lədiyini bir daha vurğulayaraq dedi ki, qazın ixracı ilə bağlı Yunanistanla Türkiyə arasında boru xəttinin çəkilməsi barədə razılıq əldə olunmuşdur. Bu, Azərbaycanın təbii qazının Avropaşa çıxışı olacaq və bundan sonra əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Nümayəndə heyətinin başçısı Yunanistan prezidentinin məktubunu və özünün xatırə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.

**YUNANİSTAN RESPUBLİKASININ PREZİDENTİ
ZATI-ALİLƏRİ
CƏNAB KONSTANTİNOS STEFANOPULOSA**

Hörmətli cənab Prezident!

Afina-Saloniki yolunda baş vermiş avtomobil qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 14 aprel 2003-cü il

**İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ
ƏRƏBİSTANININ MƏLİKİ
ƏLAHƏZRƏT FƏHD BİN ƏBDÜLƏZİZ
AL SƏUDA**

Əlahərzət!

Qardaşınız Məcid bin Əbdüləziz Al Səudun vəfatı xəbəri
məni ürəkdən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə və ailənizin bütün üzvlərinə
dərin hüznələ başsağlığı verirəm.

Allah rəhmət eləsin!

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 aprel 2003-cü il

**SƏUDİYYƏ ƏRƏBİSTANI MƏMLƏKƏTİNİN
VƏLİƏHDİ ƏLAHƏZRƏT ABDULLAH BİN
ƏBDÜLƏZİZ AL SƏUDA**

Əlahərzət!

Qardaşımız Məcid bin Əbdüləziz Al Səudin vəfatı xəbərini dərin kədər hissi ilə qarşılıdım.

Bu ağır itki ilə əlaqədar Sizə və bütün ailənizə dərin hüznə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2003-cü il

**AVROPA ŞURASI PARLAMENT
ASSAMBLEYASININ SİYASİ MƏSƏLƏLƏR
KOMİTƏSİNİN ERMƏNİSTAN-AZƏRBAYCAN
MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏÇİSİ TERRİ
DEVİSİN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ**

Prezident sarayı

15 aprel 2003-cü il

H e y d a r Ə l i y e v: Sizin Azərbaycana səfəriniz bizim üçün, yəni ölkəmiz üçün, xalqımız üçün həddindən artıq vacib məsələ ilə bağlıdır.

Biz Avropa Şurası ilə əməkdaşlıq edirik. İki ildir ki, Avropa Şurasının tərkibindəyik. Avropa Şurasından Azərbaycana müxtəlif məsələlər üçün çox nümayəndələr gəlir. Bunların hamısı əhəmiyyətlidir. Amma sizin səfərinizlə əlaqədar olan məsələ indiyə qədər Avropa Şurasından Azərbaycana gələn adamlar həll etdiyi məsələlərdən xeyli vacibdir.

Ermənistən silahlı qüvvələri 10 ildən çoxdur ki, Azərbaycanın ərazisinin 20 faizini işgal edib və bu ərazilərdən bütün azərbaycanlı sakinlər zorla çıxarılıblar, yaxud da müharibə nəticəsində çıxmaga məcbur olublar. Ancaq bu 10 il müddətində biz beynəlxalq təşkilatlarda sübut edə bilmirik ki, Ermənistən Azərbaycanın torpaqlarını işgal edibdir. Ona görə

də biz sizin səfərinizi alqışlayırıq, sizi çoxdandır gözləyirik və biz öz ümidlərimizi sizin səfərinizə bağlayırıq.

Siz burada bir çox görüşlər keçirmisiniz. Özü də mən görü-rəm ki, çox gərgin iş rejimi ilə işləyirsiniz. Dünən həddindən artıq çox görüşlər keçirmisiniz. Məndə bu məlumatlar var. Bu gün də vertolyotla Azərbaycanın böyük bir hissəsini seyr etmisiniz və nəhayət, qacqınlar yaşıyan düşərgələrdən birində olmusunuz. Mən bunu eşitdim. Yəqin ki, orada çox şeylər görmüsünüz. Siz özünüzə çox əziyyət verirsiniz. Siz gərək Azərbaycanda olmaq müddətinizi bir az artırıydınız, bunları da gedib rahat görəyдинiz və daha çox vaxtımız olardı. Ancaq yəqin bu sizin iş üslubunuzdur.

Güman edirəm ki, bütün bu görüşlər və nəhayət, bu gün qacqın düşərgəsini görməyiniz sizdə müəyyən təəssürat yaradıbdır. İndi mən fikirləşirəm, bu məsələni sizə danışım, yoxsa siz bu barədə geniş məlumat almışınız? Ancaq buna baxmayaraq, hesab edirəm ki, mən bu barədə sizə müəyyən qədər öz fikirlərimi, məlumatlarımı verməliyəm.

Yəqin ki, siz ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi tarixini bilirsınız. Mən bu barədə sizə demək istəmirəm. Vaxtilə Türkiyədən, İrandan erməniləri buraya xüsusi olaraq köçürüblər və ermənilər Azərbaycan ərazisində yaşamağa başlayıblar. Olsun, yaşınlar, burada belə bir problem yoxdur. Ancaq təəssüflər olsun ki, bunların özləri, ideoloqları tamamilə başqa fikirlərlə yaşayırmışlar. Yerləşdikləri torpaqlarla razılaşmayaraq, öz ərazilərini genişləndirməyə çalışmışlar və buna müəyyən qədər də nail olmuşlar.

1920-ci ildə bizim bölgədə sovet hakimiyyəti qurulduğu zaman Moskva Azərbaycanın, Gürcüstanın, Ermənistanın sərhədlərini öz bildiyi kimi çəkirdi. O vaxt onlar qədim Azə-

baycan torpaqlarının bir hissəsini Ermənistana veriblər. Burada kommunist ideologiyası hökm sürdüyü zaman çalışıblar ki, bu millətlər arasında münaqişələr olmasın.

Bilin, azərbaycanlılar qanuna çox tabe olan xalqdır. Ancaq ermənilər yox. Ermənilər o vaxtdan yenə torpaq iddiasına başlayıblar. İndi bütün dünya üçün bir problem olan həmin bu Qarabağ məsəlesi 1920-ci, 1922-ci, 1923-cü illərdən başlayıbdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, buna şübhə ola bilməz və demək olar ki, Azərbaycanın ərazisinin ortasındadır. Ancaq vaxtilə İrandan köçürülmüş ermənilər orada yerləşdirilmişdilər. 1921–1923-cü illərdə bu məsələ qalxıb və Kommunist Partiyası bu məsələ ilə məşğul olubdur. Sorğu aparılıb, Dağlıq Qarabağın əhalisi bildiribdir ki, bura Azərbaycanın tərkibində olmalıdır.

Beləliklə, bu məsələ qurtarıbdır və Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtar vilayət statusu verilibdir. Amma ondan sonra Ermənistanda olan millətçilər vaxtaşırı – Dağlıq Qarabağın əhalisinin özü bu barədə sakit yaşayıbdır – Dağlıq Qarabağın Azərbaycandan ayrılib Ermənistana verilməsi məsələsini qaldırıblar. Amma Sovet İttifaqında olan ciddi rejim hər dəfə bunun qarşısını alıbdır. Yəni heç bir münaqişə meydana çıxmayıbdır.

Mən Dağlıq Qarabağın Azərbaycanın tərkibindəki tarixinin müəyyən dövrünün canlı şahidiyəm. 1950-ci ildən, 53 il bundan qabaq mən Bakıda dövlət təhlükəsizliyi idarəesində işləmişəm. O vaxt işimizin xüsusiyyətinə görə bu məsələləri biz daim öyrənirdik. Mənim xatırımdədir, Dağlıq Qarabağda əhali normal yaşayırırdı. Amma üç ildən, dörd ildən bir Yerevandan bəzi tanınmış ziyahıllar Dağlıq Qarabağa gəlib onları qızışdırırdılar ki, bura Ermənistana birləşdirilməlidir. 1950–

1960-cı illərdə bu məsələ bir az da genişlənmiş, amma bunun qarşısı alınmışdı.

Mən 1969-cu ildən Azərbaycanın başçısı olmuşam – o vaxtdan nə qədər vaxt keçdiyini bilirsınız – və Dağlıq Qarabağ ilə xüsusi məşğul olmuşam. O mənada ki, çalışmışam Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyətini, bütün problemlərini Azərbaycanın başqa bölgələrinə nisbətən daha da yaxşı həll edim ki, onların bu barədə heç bir bəhanəsi olmasın. Mən bunlara nail olmuşam.

Mən tez-tez Dağlıq Qarabağa gedirdim. Orada universitet açdım, bir neçə sənaye müəssisələri – ipək fabriki, ayaqqabı fabriki, maşmqayırmə zavodu yaratdıq. Yəni işsiz adamları işlə təmin etdik. Kənd təsərrüfatına əlavə çox vəsaitlər verdik və orada kənd təsərrüfatının inkişafını təmin etdik. İndi gedib Dağlıq Qarabağın mərkəzi Xankəndini – ermənilər ona Stepanakert deyirlər – görsəniz, oradakı olan yeni yaşayış binalarının, inzibati binaların əksəriyyəti mənim burada işlədiyim dövrdə tikilibdir. Onlar məndən razı idilər, hər dəfə oraya gedəndə məni çox təntənə ilə qəbul edirdilər. Hətta yaşı qadımlar küçələrə çıxırdılar, məni qucaqlayırdılar, öpürdülər. İndi o fotosəkillərin hamısı durur. Münasibətlər çox yaxşı idi və onlar mənə də çox inanırdılar. Mən də onlara xüsusi yardım göstərirdim.

Hətta indi bir az qabağa gedib demək istəyirəm ki, SSRİ dağilan zaman burada cürbəcür adamlar meydana çıxanda məni günahlandırırdılar ki, guya mən Dağlıq Qarabağa xüsusi münasibət göstərmişəm, ermənilərə kömək etmişəm. Mən, həqiqətən, kömək etmişəm, bunu inkar etmirəm. Ancaq bunun üçün məni, neçə deyərlər, suçlandırmağa əsas yoxdur.

Bilirsiniz ki, mən sonra, 1982-ci ildə Moskvaya getdim. Orada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini idim. Burada mənim yerimdə qalan adamlara xüsusi tapşırdım ki, Dağlıq Qarabağa fikir verin. Təbiidir, onlar çalışmışdılar, ancaq mənim kimi yox. Həmin vaxt Yerevandakı ermənilər, millətçilər mənim buradan getməyimdən istifadə ediblər, Dağlıq Qarabağa daha çox soxulmağa başlayıblar. Orada vəziyyəti qızışdırıblar. Təəssüf ki, burada Azərbaycanın rəhbərliyi də o məsələlərdə lazımı səviyyədə olmayıb və mərkəz, Moskva da bu məsələlərdə həmişə Ermənistana tərəf dururdu.

Sonra 1988-ci ilin fevral ayında orada münaqişə başlayıbdır. Əvvəl onlar çıkış ediblər ki, biz Ermənistana birləşmək istəyirik. Sonra silahlı toqquşmalar olubdur və get-gedə bu, silahlı münaqişəyə gətirib çıxarıbdır.

1988-ci ildə SSRİ-nin möhkəm vaxtı idi. Yəqin bilirsiniz, mən 1987-ci ildə Moskvada bütün vəzifələrdən istefa vermişdim, artıq işləmirdim və bu məsələlərə də müdaxilə etməyə imkanım yox idi. Amma kənardan müşahidə edirdim. Mən Siyasi Büronun, SSRİ hökumətinin gücünü bilirdim. Əgər onlar istəsəydi, o vaxt bunun qarşısını ala bilərdilər. Amma bunu etmədilər və bu işdə, ola bilər, xüsusi rolü Mixail Qorbaçov oynadı. Sonra məlum oldu ki, o çox ermənipərest adam imiş.

Bu hərbi münaqişə dörd il SSRİ mövcud olan vaxt gedibdir. İndi təsəvvür edin, sovet hökuməti kimi güclü hökumət bu münaqişəni aradan qaldırmaq istəsəydi heç imkan verərdi ki, bu, dörd il get-gedə genişlənsin?. Əksinə, bizdə çox məlumatlar var ki, o vaxt Moskva erməniləri qızışdırırdı və bu məsələni ermənilərin xeyrinə həll etmək istəyirdi. Sovet İtti-

faqı hələ daşılmamış Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üstündə müharibə başlandı və ermənilər Azərbaycanın bir neçə bölgələrini hələ o vaxt işğal etdilər.

Sonra Sovet İttifaqı dağıldı. Ermənistan müstəqilliyini elan etdi, Azərbaycan müstəqilliyini əldə etdi. Təbii ki, müstəqil dövləti qurmaq üçün çox işlər görülməli idi. Azərbaycanın müharibə aparmaq imkanı yox idi, hərbi kadrları yox idi. Bu sarıdan Ermənistanın imkanları çox idi. Rusyanın Ermənistanda olan hərbi hissələri bu məsələdə ermənilər tərəfindən istifadə olunubdur.

Həmin dövrdə Azərbaycanda rəhbərlikdə hakimiyyət uğrunda mübarizə gedibdir. 1988-ci ildə burada işləmiş adam qaçıbdır. 1991-ci ildə prezident seçilmiş Mütəllibov da buradan qaçıb və indiyə qədər Moskvada yaşayır.

Ondan sonra burada Xalq Cəbhəsi hakimiyyətə gəlib – onlar indiki müxalifətdə olan adamlardır – təbii ki, onlar da hökuməti idarə etmək imkanına malik deyildilər. Onlar küçədən çıxmış adamlar idilər. Ona görə bir ilin içərisində xalqın qarşısında bütün nüfuzlarını itirdilər və özləri qaçıb dağıldılar. Bu fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal ediblər.

1993-cü ildə Azərbaycanda, demək olar ki, ictimai-siyasi böhran yaranmışdı. Burada hakimiyyət mübarizəsi nəticəsinde Xalq Cəbhəsi hökuməti idarə edə bilmədi və bu zaman məni – onda Naxçıvanda yaşayırdım – buraya dəvət etdilər. Məni parlamentin sədri seçdilər. Prezident Xalq Cəbhəsinin başçısı Əbülfəz Elçibəy idi. Mən onunla danışdım və bildirdim ki, bu vəziyyətdən çıxməq olar. Amma təəssüflər olsun ki, o, iki gündən sonra gecə xəlvəti Bakını tərk etdi, gedib

dağın başında öz kendlərində yaşamağa başladı. Mən burada tək qaldım.

Mən bu barədə danışmaq istəmirəm. Hər halda, 1993-cü ildə mən vəziyyəti müəyyən qədər normallaşdırdım. Bu müd-dətdə mən də müharibəyə, cəbhəyə o qədər fikir verə bilmirdim. Çünkü bilmirdim kiminlə nə iş görüm. Amma mən bizim ordu hissələrini səfərbər etdim, döyüşü bir az gücləndirdik, bəzi torpaqları azad etdik. Ancaq 1994-cü ilin may ayında Ermənistən da, biz də belə fikrə gəldik ki, atəşkəs yaratmaq lazımdır.

Biz may ayının 12-də atəşkəs haqqında saziş imzaladıq. Bu ilin mayında 9 il olacaqdır. Atəşkəsdən sonra hərbi münaqişəmiz yoxdur. Amma ermənilər azərbaycanlıları çox öldürdülər, yandırdılar, əsir götürdülər, lakin qaytarmadılar, onları da orada öldürdülər. Biz həm döyüşçülərdən, həm də mülki vətəndaşlardan çox insan itirdik.

O vaxt, 1992 və 1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələni dörd dəfə müzakirə etdi və təklif etdi ki, erməni silahlı qüvvələri Azərbaycanın işgal olunmuş torpaqlarını qeyri-şərtsiz azad etməlidirlər. Ancaq Ermənistən bunu yerinə yetirmir və heç kəs Ermənistana heç bir söz demir.

1992-ci ildən ATƏT çərçivəsində Minsk qrupu yaranıbdır. Mən 1993-cü ildən Minsk qrupu ilə daim əməkdaşlıq edirəm. Əvvəlcə Minsk qrupuna İtaliya, sonra İsveçrə, Finlandiya rəhbərlik edirdi. Amma Rusiya bütün hallarda bu məsələnin içində idi.

Məsələnin sülh yolu ilə həll olunması üçün 1997-ci ildə ATƏT iki təklif verdi. Yəni əvvəl bir təklif verdi. Biz onu qəbul etdik, Ermənistən qəbul etmədi. Bir neçə aydan sonra

ikinci təklif verdi. Biz yenə onu qəbul etdik, onlar qəbul etmədilər. Beləliklə, bunlardan da bir şey çıxmadı.

1996-ci ildə ATƏT-in Lissabonda Zirvə görüşü keçirildi. Orada mən məsələni çox kəskin qoydum, tələb etdim ki, Ermənistən Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistən indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımır. Orada yekun sənədində Ermənistən–Azərbaycan münaqışəsi haqqında yaxşı bir maddə hazırlanmışdı. Ermənistən buna razılıq vermədi. Bilirsiniz ki, orada qərarlar konsensusla qəbul olunur.

Mən çox fikirləşdim, ATƏT-in yekun sənədində bütünlükdə razılıq vermədim. Belə bir gərgin vəziyyət yarandı. Bir çox dövlət başçıları mənə müraciət etdilər ki, Siz ATƏT-in Zirvə görüşünün yekun sənədini pozursunuz. Yadımdadır, Albert Qor mənə deyirdi ki, Siz pozursunuz. Dedim, bəs Ermənistən da pozur, razılıq vermir. O dedi ki, bu onun hüququdur. Mən də dedim ki, bu da mənim hüququmdur. Söhbət bununla da qurtardı.

Sonra ATƏT-in o vaxt İsveçrədən olan sədri gəldi, mənimlə çox danışdı və nəhayət, sammitin adından yaxşı bir bəyanat hazırladı. O bəyanatda Azərbaycanın ərazi bütövlüyü haqqında, başqa məsələlər haqqında hamısı yazılıdı. Bu çox vacib sənəd idi. Ona görə mən vetomu götürdüm, sənəd qəbul olundu. Amma Ermənistən Lissabon sammitinin bu bəyanatını da qəbul etmədi və yerinə yetirmədi.

Beləliklə, vəziyyət get-gedə gərginləşdi. Üç-dörd il bundan qabaq Rusiya qəribə bir təklif – ümumi dövlət formulu irəli sürdü. Bu o deməkdir ki, Dağlıq Qarabağla Azərbaycan ümumi dövlətdir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunur, amma Azərbaycanın Dağlıq Qarabağa rəhbərlik etmək, onun işinə qarışmağa heç bir hüquqları yoxdur. Mən

bundan çox narazı oldum. O vaxt Primakov Rusyanın Xarici İşlər naziri idi. Mən hətta ona telefon etdim, onunla çox ciddi danışdım ki, niyə belə təklif verirsiniz. Bu bizi aldatmaq deməkdir. Biz indi o qədər də ağılsız adam deyilik ki, bizi aldatsınlar. Amma Ermənistən bunu dərhal qəbul etdi. İndi də hərdənbir deyir ki, gəlin o formula ilə işləyək. Demək, hər şeyi, xüsusən Rusiya, Ermənistən xeyrinə edirlər, elə o biri dövlətlər də.

Məsələn, ATƏT-in Minsk qrupunun həmsədrleri Rusiya, Amerika və Fransadır. Rusyanı dedim. Ancaq Amerika da bir prinsipial mövqe tutmur. Fransa da prinsipial mövqe tutmur. O vaxtdan indiyə qədər yeni bir təklif yoxdur. ATƏT-in həmsədrleri dedilər ki, Ermənistanda prezident seçkiləri keçir, bu məsələyə fasılə vermək lazımdır. Onlarda may ayında da parlament seçkiləri keçiriləcəkdir. Oktyabr ayında da Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beləliklə, bu il gedir. Ancaq insanlar gördünüz vəziyyətdə yaşayır, işğal olunmuş torpaqlarda olan varidatın hamısı çoxdan dağılıbdır. İndi torpaqları da çox pis vəziyyətə salıblar. Bəzən deyirlər ki, kənardan erməniləri gətirib bu ərazilərdə yerləşdirirlər.

Qəribə vəziyyətdir – bizim işğal olunmuş torpaqlara heç bir beynəlxalq təşkilatın nümayəndələri girmək istəmirlər. ATƏT-in monitorinq qrupu var. Onun başçısı Kaspşik, təbiidir, o ərazilərdə olur, oraya gedir. Mən iki dəfə ATƏT-in həmsədrlerindən çox xahiş etdim ki, heç olmasa, orada bir rayona gedin, görün orada nə var, nə yox. Getdilər, gəldilər mənə dedilər ki, hər şey dağılıbdır. Bizim İranla sərhədinin 130 kilometri ermənilərin əlinə keçibdir. Bizdə məlumatlar var ki, oradan narkotiklər keçirirlər, silah alveri

edirlər və bir çox başqa cinayətlər edirlər. Bu ərazi tamamilə nəzarətsizdir.

İndi Avropa Şurası tərəfindən sizə belə bir tapşırıq verilib ki, bu məsələni öyrənəsiniz və öz fikirlərinizi deyəsiniz. Zənnimcə, bu birinci haldır ki, bu məsələ ilə xüsusi maraqlanıblar, o da Avropa Şurasıdır. Mən ümidvaram ki, siz bu məsələnin həlli ilə məşğul olacaqsınız və biz sizə çox böyük ümidi-lər bəsləyirik. Təşəkkür edirəm, mən bir az çox danışdım, an-caq istədim ki, sizə hər şeyi bildirəm.

T e r r i D e v i s: Ətraflı məlumatata görə Sizə minnət-darlığımı bildirirəm. Sizin də dediyiniz kimi, Azərbaycan müstəqillik qazandığı gündən bəri Avropa Şurasının bir çox nümayəndə heyətləri buraya gəlmişdir. Yəqin ki, mən Avropa Şurasından buraya gələn birinci adam olacağam ki, Sizi Avropa Şurasının üzvü olmaq münasibətilə təbrik etməyə-cəyəm. Mən bunu gürcüstanlı dostlarımı da demişəm, Avro-pa Şurasının həqiqi üzvü olduqdan sonra da bəzən adamı təbrik etmək istəyirlər.

Cənab Prezident, buraya gəlməyimin səbəblərini bilirsiniz. Bu gün mənə verdiyiniz məlumatata görə Sizə minnətdaram. Bu gün və dünən keçirdiyim görüşlər zamanı nazirlərin, bu məsələ üzrə ayırdığınız xüsusi nümayəndlərin verdikləri mə-lumatlara görə də Sizə təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə çatdırım ki, buraya gəlməzdən əvvəl sizin parlament nümayəndə heyətiniz mənə bu barədə kifayət qədər məlumat vermişdir. Parlament nümayəndə heyətiniz bu məsələ üzrə, eləcə də digər bütün məsələlər üzrə Avropa Şura-sında çox fəal işləyir.

Əlbəttə, Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrin tarixi böyük əhəmiyyət daşıyır. Elə bilirəm ki, bu

cəhətdən Birləşmiş Krallığın və Cənubi Qafqazın ümumi bir oxşarlığı vardır. Bu da odur ki, biz tarixə çox varırıq. Yəqin ki, mənim yazacağım məruzədə tarix daha çox yer tutacaqdır.

Cənab Prezident, Siz dediniz ki, beynəlxalq təşkilatlar Dağılıq Qarabağa və ətraf rayonlara getmirlər. Bildiyiniz ki-mi, mən ətraf rayonlara getdim və insanların orada yaşadığı vəziyyəti gördüm. Çünkü belə hesab etdim ki, həqiqətən də oraya getmək, onların yaşadığı vəziyyəti görmək çox vacibdir. Mən istəməzdim Azərbaycanda, Azərbaycan əhalisində belə bir fikir oyansın ki, Dağılıq Qarabağa getməklə mənim ora ilə müəyyən əlaqələrim var. Bu gün Sizinlə danışığımızdan belə nəticə çıxarıram ki, oraya getmək yaxşı bir fikir olardı.

H e y d ə r Ə l i y e v: Bəli, getmək lazımdır.

T e r r i D e v i s: Əlbəttə, mən gedəcəyəm və bu, nəzərə alınacaqdır.

Mənə vaxt ayırdığınıza görə, Sizə çox minnətdaram. Azərbaycanda ən məşğul adamın vaxtını alıram. Cənab Prezident, mənə kifayət qədər məlumat veriblər. Sizin nümayəndələrə dediklərimdən artıq bir söz deyə bilmərəm. Mən burada bəyanatlar verməyəcəyəm və Azərbaycandan sonra Gürcüstana dostlarımı görməyə gedəcəyəm, daha sonra Ermənistana səfər edəcəyəm. Bu səfərim zamanı Dağılıq Qarabağa getməyəcəyəm. Amma məruzəni tamamlamazdan əvvəl Dağılıq Qarabağa mütləq gedəcəyəm. Artıq bu sözü vermişəm, əlimdən gələni edəcəyəm ki, məsələ həll olunsun. Vaxt ayırdığımıza görə bir daha çox sağ olun.

H e y d ə r Ə l i y e v: Sizə təşəkkür edirəm. Elə mən də onu istəyirəm. Siz dediniz, söz vermisiniz və əlinizdən gələni edəcəksiniz ki, məsələ həll olunsun. Mənə elə bu bəsdir, artıq sözə ehtiyac yoxdur. Çox sağ olun.

SURIYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ

Hörmətli cənab Prezident!

Suriya Ərəb Respublikasının milli bayramı münasibətilə
Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Suriya arasında dostluq və
əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim
inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya
xalqına əmin-amanlıq və fıravanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2003-cü il

RUM PATRİARXI İ VARFOLOMEYİ VƏ ONU MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident sarayı

17 aprel 2003-cü il

I V a r f o l o m e y: Cənab Prezident, Sizinlə təkrar görüşməyimdən böyük şərəf duyduğumu vurğulayıram. İstanbulda NTV telekanalının bir tədbirində Sizinlə görüşmüştük. Türkiyənin doqquzuncu cumhur başqanı hörmətli Süleyman Dəmirəl də orada idi. Sizə plaket təqdim olundu. Sonra Qocaeli Universitetində yeni dərs ilinin açılışında təkrarən görüşdük, hörmətli Süleyman Dəmirəlin doğum günü idi. Siz gözəl xeyir-dualar söylədiniz, ona Azərbaycandan hədiyyələr gətirmişdiniz. Mən də iştirakçılar arasında idim.

Zati-aliləri, məmləkətimizi Sizin nə qədər sevdiyinizi bilirik və oradan Sizə salamlar və xeyir-dualarımızı gətirmişik. Dünnəndən bəri Azərbaycanda olmağımızdan son dərəcə məmnunuq. Bu ziyarətimiz, Azərbaycan ləhcəsi ilə desək, bu səfərimiz dinlərarası dialoqu daha irəliyə aparmaq üçündür.

Bizə göstərilən səmimi qəbul və qonaqpərvərlik çərçivəsində bu ziyarətimizin amalının gerçəkləşəcəyinə ümidi varıq. Sizin yüksək şəxsinizdə bütün Azərbaycan xalqını məhəbbətlə salamlayırıq, uca Allahdan məmləkətinizi, millətinizi və dəyərli şəxsinizi hər pislikdən, çətinlikdən qorumasını niyaz edirik.

Cənab Prezident, son aylarda Amerika Birleşmiş Ştatlarında əməliyyat keçirdiyinizdən xəbərimizvardı və Sizə şəfalar diləyirik. Bu yaxında qeyd edəcəyiniz doğum gününüzdə indidən təbrik edirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.

H e y d ā r Ə l i y e v: Zati-müqəddəsləri, əvvəlcə, gözəl sözlərinizə, bizim keçmişdəki görüşlərimizi xatırladığınıza və çox dəyərli fikirlərinizə görə təşəkkür edirəm. İkincisi, Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Sizin Azərbaycana gəlmeyiniz bizim xalqımız, ölkəmiz üçün bir hadisədir. Çünkü rəhbərlik etdiyiniz iş dünyada yeganə bir işdir. Ona görə də belə bir şəxsiyyətin Azərbaycana ziyarət etməsi, təbiidir ki, böyük maraq doğurur. Mən bilirdim ki, siz gələcəksiniz. Televiziya vasitəsilə gördüm, ancaq təyyarədən düşən kimi, orada danışmağınızdan heyran oldum. Mən sizi xatırlayıram, sizi tanıyorum, amma türk dilində bu qədər gözəl danışmağınız məni heyran etdi. Onu da deyim ki, siz Azərbaycan dilinə yaxın bir ləhcədə danışırsınız. Deyə bilərəm ki, Azərbaycan ləhcəsində danışırsınız.

I V a r f o l o m e y: Cənab Prezident, İstanbulda sizin televizyanın verilişlərini izləyirəm və yüzdə doxsanmı anlayıram.

H e y d ā r Ə l i y e v: Çünkü türk dili ilə Azərbaycan dili keçmişdə çox yaxın olubdur. Son dövrə, məsələn, 30-40 il içərisində türk dilində müəyyən dəyişikliklər olubdur. Ona görə də Azərbaycan dili ilə fərqi bir az artıbdır.

Süleyman Dəmirəl də sizin kimi danışır, əski türk dilində danışırsınız. Əski türk dili də Azərbaycan dilinə daha da yaxındır. Türk dilindən savayı, bir çox başqa dilləri də bilirsınız. Çox nadir, istedadlı şəxsiyyətsiniz. Ancaq, əlbəttə, kim mənim dilimdə, mənim millətimin, xalqımın dilində danışırsa, o

mənə daha çox xoş gəlir. Ona görə televiziya ilə gördüm, eşitdim, sizə heyran oldum.

Sizin bu səfəriniz qıсадır, amma çox görüşlər keçirmisiniz, çox işlər görmüsünüz. Görürəm ki, burada istirahətə imkanınız olmayıbdır. Ancaq mən arzu edərdim ki, siz Azərbaycanda bir az da istirahət edəsiniz.

I V a r f o l o m e y minnətdarlıq edərək dedi ki, cənab Prezident, biz istirahət üçün gəlməmişik. Bu təmaslarda olmaq üçün gəlmışik və bu qədər faydalı keçdiyi üçün səfərimizdən çox məmnuuq. İstirahət başqa vaxt edərəm.

Prezident Heydər Əliyev vurğuladı ki, sizin gördüyüiniz işlər dünyada sülhün, əmin-amallığın, millətlərin bir-birinə yaxınlığının, dostluğunun təmin olunmasına yönəldilibdir. Azərbaycanda tolerantlıq yüksək səviyyədədir. Burada fərqli dinlər var, amma onların arasında münasibətlər tamamilə səmimi, dostluq münasibətləridir, heç kəs fərq qoymur ki, bu, xristian dininə mənsubdur, bu, yəhudi dininə mənsubdur, bu, müsəlman dininə mənsubdur.

I V a r f o l o m e y: Zati-aliniz keçən dəfə Rus ortodoks kilsəsinin açılışına qatılmışdı. Xalqımıza ən gözəl xidmətləri Siz edirsiniz.

H e y d ə r Ə l i y e v: Bəli, getmişdim. Çünkü o kilsə uzun müddət xarab vəziyyətdə idi. Sonra Rusiyada yaşayan bir azərbaycanlı biznesmen bu işi üzərinə götürdü, onu çox gözəl bərpa etdi. Mənə dedilər ki, açılış var, dəvət etdilər. Amma dəvət etməsəydilər də, gedəcəkdir. Çünkü bu bizim üçün böyük hadisədir. Orada həddindən çox adam vardı, içəri adamlı dolu idi. Yaxşı ki, ekranlar qoymuşdular, içəridəki mərasimi eşikdə görürdülər.

I V a r f o l o m e y: Cənab Prezident, dünən həmin kilsəyə gedib dua etdi. Bakıda Müqəddəs Varfolomeyin şəhid olduğu yerdə, Qız qalasının yanında yeni bir ortodoks kilsəsi inşa edəcəyik. Biz buna çox sevindik. İnşallah, ən qısa zamanda bu iş həqiqətə çevriləcəkdir. Mən Müqəddəs Varfolomeyin ismini daşıyıram.

H e y d ə r Ə l i y e v: Bir halda ki, onun ismini daşıyırsınız, onda o kilsəni açanda siz də gəlməlisiniz.

I V a r f o l o m e y: Təşəkkür edirəm. Biz zati-alınızı yormaq istəmirik. Nə qədər məşgül olduğunuzu bilirik. Son olaraq, növbəti prezident seçkilərində yenə uğurlar qazanmağınızı diləyir və bunu istəyirik.

H e y d ə r Ə l i y e v: Siz burada qısa bir zamanda çox məsələləri dediniz. Birincisi, bizim görüşlərimizi, ikincisi, bizim münasibətlərimizi, üçüncüüsü, bizim ölkəmiz barədə, dördüncü, mənim 80 yaşımin tamam olmasını.

Sizinlə danışmaq çox şirindir. Əgər mən qəbul etdiyim adamlarla belə şirin danışıqlar aparsaydım, çox yaxşı olardı. Bəzən mübahisə edirsən, sual verirsən, sual alırsan. Amma indi burada ləzzətli söhbət edirik.

Mən bir daha təşəkkürümü bildirirəm, hər şeyin Azərbaycan xalqının ürəyincə olmasına, uca Allahdan ölkənizin sülh və əmin-amanlıq içində yaşamasını diləyirəm.

KEÇİD DÖVRÜ DEMOKRATİYALARI LAYİHƏSİNİN RƏHBƏRİ, ABŞ-in NATO KOMİTƏSİNİN HƏMSƏDRİ BRÜS CEKSON İLƏ GÖRÜŞ

Prezident sarayı

18 aprel 2003-cü il

H e y d a r Ə l i y e v: Sizi səmimi-qəlbdən salamlayıram. Sizin Azərbaycana diqqət göstərməyiniz, ölkəmizlə tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir. Siz qeyri-adı, mü-hüm bir programın başçısısınız və bu sahədə işləyirsınız. Təbiidir ki, sizin gördüğünüz və Azərbaycanda görmək istədiyiniz işlər bizim üçün çox maraqlıdır.

B r ü s C e k s o n: Cənab Prezident, Sizinlə görüşmək həm şərəf, həm də gözəl imkandır. Biz elə fikirləşirik ki, Avropa üçün, xüsusilə də Cənubi Qafqazda yaranan yeni demokratik ölkələr üçün həyəcanlı bir məqamda Sizin ölkəyə səfər edirik.

Siz NATO-nun Praqada keçirilən tarixi sammitinin iştirakçısısınız. Bu, həqiqətən tarixi bir sammit idi. Praqa sammitindən sonra biz siyasi fəallığımızı daha da artırıq və Albaniya, Makedoniya, Xorvatiya ilə işimizi daha da sürətləndirdik. Sonra isə biz Ukrayna ilə işə başladıq. İndi də Sizin regiona səfər edirik. Burada Sizin nazirlərlə görüşəcəyik,

Azərbaycanın və Gürcüstanın Avroatlantik İttifaqına qəbul olunması haqqında məsələlər müzakirə olunacaqdır.

Biz hazırda Polşa, eləcə də Baltikyanı ölkələrin nümayəndələri ilə və NATO-nun yeni üzvləri Rumınıya və Bolqarıstanla danışıqlar aparırıq. Bütün bu danışıqlar zamanı həmin ölkələrin nümayəndələri bizə bildirirlər ki, Azərbaycan və Gürcüstanla six işləmək lazımdır, onlar xüsusi nəzərə alınmalıdır, növbəti dəfə həm NATO-ya, həm də Avropa Birliyinə bu ölkələrin integrasiyası üzərində iş getməlidir. Bu bizim dediyimiz yeni Avropa olacaqdır. Ümid edirik ki, Azərbaycan da həmin yeni Avropanın üzvü olacaqdır. İstərdik, bununla bağlı Sizin fikirlərinizi eşidək ki, layihəni nə cür qurmağı əvvəlcədən planlaşdırıraq. İstərdik, bizə deyəsiniz ki, Azərbaycan üzv olmaqla bu qurumlara hansı keyfiyyətləri gətirəcəkdir.

H e y d ə r Ə l i y e v: Azərbaycan hələ 1994-cü ildə NATO ilə «Sülh naminə tərəfdəşlik» müqaviləsini imzalayandan Avroatlantik İttifaqına daxil olmaq məqsədi daşıyır. Biz bu işi daim, müntəzəm olaraq aparmışıq. Ancaq heç vaxt bu barədə, necə deyərlər, səs-küy salmamışıq, biz öz işimizi görürük. İşimiz də bu istiqamətdədir. Bilirsiniz ki, bu illərdə Azərbaycanın nümayəndələri NATO-nun müxtəlif qurumlarında, təşkilatlarında daim iştirak ediblər və öz töhfələrini veriblər.

Praqadan sonra biz də lazımı tədbirlər görməyə başladıq. Məhz bizim bu məqsəd və məramlarımızın nəticəsidir ki, sentyabrın 11-də baş verən hadisələrdən dərhal sonra biz Amerika Birləşmiş Ştatlarının antiterror koalisiyasına qoşulduq. İraqda əməliyyatlar hazırlanan zaman dünya mürəkkəb bir dövr keçirirdi. Amerika Birləşmiş Ştatları əməliyyat

aparılmasını və İraqda kütləvi qırğın silahlarının ləğv olunması üçün mütləq lazımi hərbi tədbirlər görülməsini irəliyə sürdü. Ancaq təəssüf ki, çox ölkələr, o cümlədən NATO-nun üzvləri bu təklifin əleyhinə çıxdılar, cürbəcür tədbirlər gör-dülər və nəhayət, Amerika Birləşmiş Ştatların yaratdığı bu koalisiyaya qoşulmadılar.

Bilirsiniz ki, biz bu koalisiyaya dərhal daxil olduq. Amma koalisiyada olan ölkələrin siyahısına baxanda, təəssüf ki, NATO üzvü olan ölkələrin sayınm çox az olduğunu gördük. Bu çox təəccübü bir haldır. Ancaq cəmi 21 gün keçməmiş Amerika Birləşmiş Ştatları, koalisiya İraqda əməliyyatları so-na çatdırıldı. Bu əməliyyatların əleyhinə çıxan həmin ölkələr indi İraqda bərpa işləri ilə məşğul olmaq istəyirlər. Belə bir vəziyyət yarandı, çox maraqlı vəziyyətdir. Bunların hamisindən nəticə çıxarmaq lazımdır.

Dediklərimin hamısı onu göstərir və yəqin siz özünüz də belə bir nəticə çıxara bilərsiniz ki, Azərbaycan ardıcıl surətdə Avroatlantik İttifaqına daxil olmaq, hətta başqa üzvlər kə-narda qalan vaxtda belə, Amerika ilə bir yerdə olmaq qəra-rını qəbul etmişdir. Bizim bu məsələyə münasibətimiz bundan ibarətdir.

Siz dediniz, NATO-ya daxil olan bir neçə yeni ölkələr bildirirlər ki, Gürcüstan da, Azərbaycan da NATO-ya daxil olmalıdır. Mən çox məmnunam, demək, onlar bizim istəkləri-mizi, arzularımızı yaxşı bilirlər. Siz Ukrayna haqqında dediniz. Mən bilmirəm, Ukraynanın NATO-ya daxil olması ilə əlaqədar məsələni dediniz, yoxsa başqa səbəblə bağlı. Çünkü Ukrayna daxil olsa, bu çox yaxşı olardı.

B r ü s C e k s o n: Biz Ukraynaya mühüm ölkə kimi baxı-riq. Ukrayna tarixdən nəticə çıxararaq, artıq belə bir qərar

verib ki, NATO-nun üzvü olsun. Bu, keçən ilin yayında qəbul olunmuş bir qərardır. Bir həftədən sonra Vaşinqtonda Ukrayna nümayəndələri ilə NATO üzvləri arasında görüş keçiriləcəkdir. Sizinlə tamamilə razıyam ki, Ukraynanın NATO-ya üzv olması çox müsbət hal olar.

Cənab Prezident, hər şeydən əvvəl, amerikalılar Azərbaycanın həmrəyliyinə görə minnətdarlığını bildirirlər və bu işdə liderlik göstərdiyinizə görə şəxsən Sizə minnətdarlıqlarını bildirirlər. Sağ olun ki, bizimlə birlikdəsiniz, bizimlə həmrəysiniz və gələcəkdə birgə addımlar atmaq, birgə işlər görmək üçün zəmin yaradırsınız.

Azərbaycanda görülen işlər həm bu ölkənin, həm də onun qonşularının Avroatlantik İttifaqına daxil olmasına yaxşı şərait yaradıbdır.

Bu üzvlüyün müəyyən şərtləri də vardır. Birincisi, demokratik ideyalara sadiq qalmaqdır. Əlbəttə, bu, islahatlara, azad seçkilərə, ümumiyyətlə, demokratiyaya aid olan məsələlərdür.

İkincisi, biz özümüz üçün belə bir fikir formalaşdırmışıq ki, XX əsrдə müstəmləkə halında yaşayan ölkələrin əksəriyyətində korrupsiya çox yüksək olur. Korrupsiya ilə mübarizə aparmaq əzmi Avropa Birliyinə üzv olmanın əsas şərtlərindən biridir. Üçüncüüsü, əməkdaşlıq, dördüncüüsü, vaxt məsəlesidir. NATO-nun növbəti sammiti 2004-cü ilin yayında keçiriləcəkdir. O vaxtadək qərar qəbul olunmaya da bilər. Amma biz indidən fikir formalaşdırmaçıq ki, Qara dəniz hövzəsi və Cənubi Qafqaz haqqında dərindən düşünülsün. Bunu lazımı səviyyədə çatdırı bilsək, onda 2006–2007-ci illərdə üzvlüyə qəbul məsələləri müzakirə olunan zaman bu məsələyə ciddi baxıla bilər.

H e y d ə r Ə l i y e v: Bu şərtləri başa düşürəm. NATO-ya qəbul olsaq da, olmasaq da, bunlar bizim qarşımızda duran problemlərdir. Çünkü biz müstəqil dövlətdə demokratik, hüquqi cəmiyyət qururuq və buna görə də siz deyənlər Azərbaycanın həyatında mütləq öz həllini tapmalıdır. Yəni onlar lazımı səviyyədə olmalıdır. Məsələn, seçki ayridir, demokratiya məsələləri, korrupsiya ilə mübarizə ayridir – bunların hamısını biz bilirik, hamısının həlli ilə məşğul oluruq və bundan sonra da məşğul olacaqıq. Yenə də deyirəm, NATO-ya qəbul olsaq da, olmasaq da, biz bu işimizi aparacaqıq.

«QARA NİŞANƏ» BƏDİİ FİLMİNİN YARADICI KOLLEKTİVİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Prezident sarayı

18 aprel 2003-cü il

H e y d ē r Ə l i y e v: Mən hamınızı salamlayıram, Bakıya xoş gəlmisiniz, istedadlı Azərbaycan rejissoru Vaqif Mustafayevin filmində bir sıra ölkələrin tanmış artistlərinin iştirak etməsindən məmənunluq duyduğumu bildirirəm. «Qara nişanə» filminin yaradılması prosesi barədə danişarkən demək istəyirəm ki, «Mən Vaqif Mustafayevin ideyasını dəstəklədim. Bu işin həyata keçirilməsi məsul və çətin bir vəzifədir, lakin belə kollektivlə, belə yaradıcı xadimlərlə film yaratmaq olar».

Filmdə keçmiş Sovet İttifaqı respublikalarında son on illiklərdə baş vermiş müxtəlif tarixi hadisələr öz əksini tapacaqdır.

Qazaxıstan rəhbəri Dinmühəmməd Kunayev haqqında, o, vəzifəsindən uzaqlaşdırıldıqdan və yerinə Kolbin təyin edildikdən sonra bu respublikanın paytaxtında baş vermiş faciəli hadisələr haqqında müəyyən qədər bilirsiniz. İttifaq rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun insanların həlak olmasına gətirib çıxaran əməllərin «rus şovinizminin təzahürü»dür.

A n d r e y M a r t i n o v(*Rusyanın Xalq artisti*): Səmimi qəbula görə, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm, o

illərdə hökm sürən mühiti doğru-dürüst canlandırmaq üçün həmin tarixi hadisələrin iştirakçısı ilə belə görüş çox vacibdir. Filmdə Heydər Əliyevin rolunu oynayan aktyorun seçilməsini rejissorun uğuru kimi qiymətləndirirəm.

Vaqif Mustafayev: Polşa aktyoru Tadeusz Xuk bu rola 105-ci namizədi idi.

Andrey Martynov: Mən SSRİ Nazirlər Soveti sədri-nin birinci müavini işləyərkən Heydər Əliyevin Rusiya mədəniyyətinin dəstəklənməsində, incəsənət xadimlərinə qayğı göstərilməsində böyük xidmətləri olduğunu vurğulamaq istəyirəm.

Vsevolod Silovski (Rusyanın Xalq artisti): Ölkənin qocaman mədəniyyət ocağı olan Moskva Akademik Bədaye Teatrının yenidən qurulmasında Heydər Əliyevin əvəzsiz rolü olmuşdur. Hökumətin iclasında bu işlərə o dövr üçün çox böyük məbləğdə – 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılması barədə qərar qəbul etdiyini xatırlayıram. Vaqif Mustafayevin «Bir həsədin tarixi» filmini yüksək qiymətləndirirəm. Cənab Prezident, «Siz bütün bunlara dözdünüz və görün, indi haradasınız? Buradasınız. Kimsiniz? Prezidentsiniz».

Mən film üçün beynəlmiləl kollektiv toplamağa müvəffəq olduğuna görə, rejissor Vaqif Mustafayevə təşəkkürümü bildirirəm.

Azərbaycan prezidentindən çəkiliş prosesinə böyük diqqət yetirməyi xahiş edirəm və çəkilişin uğurla başa çatmasını arzulayıram.

Heydər Əliyev: «Qara nişanə» filminin yaradıcı kollektivinə hərtərəfli yardım göstərəcəyimi və onları dəstəkləyəcəyimi vəd edirəm.

O illerin hadisələrindən, o cümlədən Kunayevin işdən uzaqlaşdırılması ilə bağlı fikirləri Mixail Qorbaçova bildirmişdim. «Ona dedim ki, mən insanların milli psixologiyasını biliyəm. Siz səhvə yol verirsiniz. Kolbini Qazaxistana təyin etmək olmaz. O isə mənə hırslı, narazı halda baxaraq dedi: Yaxşı, baxarıq». Qorbaçovun siyasetinin uğursuzluğu, Sovet İttifaqının süqutu, bunların hamısı onun daxili və xarici siyasətdə buraxdığı səhvələr üzündən baş verdi. Qorbaçovun təşəbbüsü ilə Liqaçovun başladığı uydurma «Özbəkistan işi»ndən də narazı idim. Eyni işi Azərbaycanın da başına gətirmək istəyirdilər, lakin burada heç nə alınmadı.

«Mən gedəndən sonra 5 il çiyin-çiyinə işlədiyim – bundan əvvəl isə Siyasi Büro üzvlüyünə namizəd olmuşam – Siyasi Büro üzvlərinin heç biri ilə əlaqəm yox idi, hər şey kəsildi, tək qalmışdım. Kimin Moskvada qohumları, ailəsi vardırsa, bu, başqa məsələ. Mənim isə heç kimim yox idi. Mənim yalnız uşaqlarım və nəvələrim var idi. 20 yanvaradək belə yaşadım. Yanvarın 20-də buraya qoşun yeridiləndə, faciə baş verəndə mən dözə bilmədim. Yeri gəlmışkən, mən xəstəxanada idim, qrip olmuşdum. Oradan çıxıb evə gəldim. Qızıma və oğluma dedim ki, Azərbaycanın daimi nümayəndəliyinə gedirəm. Orada çoxlu azərbaycanlı toplaşmışdı. Uşaqlar dedilər ki, biz də səninlə gedirik və mən oraya getdim.

C a n p o l a d X u q a y e v (artist): O illerdə hamı Heydər Əliyevin yüksələn xətlə gedən siyasi fəaliyyətini izləyirdi. Mən Heydər Əliyevin dəyanətinə heyran qaldığımı bildirirəm.

H e y d ə r Ə l i y e v: Məsələ bundadır ki, kim haqlı idi – Əliyev, yoxsa Qorbaçov? Əliyev artıq 11 ildir ki, burada, öz suveren respublikasında prezidentdir.

Çətinliklərə baxmayaraq, respublikamız yüksəlişdədir. Bəs indi Qorbaçov kimdir? O, ikinci dəfə prezident olmayı qərara

aldi, namizədliyini irəli sürdü və seçicilərin səslərinin cəmi 1,2 faizini topladı. Təsəvvür edirsiniz? O hətta öz diyarı olan Stavropolda səslərin cəmi 34 faizini topladı. Stavropol diyarının rəhbəri mənə danışındı ki, Qorbaçov buraya seçicilərlə görüşə gələndə o qədər xoşagalməz sözlər, o qədər söyüş eşitdi ki, vətəninə gəlməyinə də peşman oldu. Mən isə vətənim Naxçıvana gələndə mənimlə görüşmək üçün meydana 80 min adam toplaşmışdım. Siz bir fərqə baxın! Mən prezident olmaq istəmirdim, ancaq məni buna vadar etdilər. Bu da məlumudur.

Mən filmin uğurlu alınacağına tam əminəm. Çəkiliş zamanı sizə kömək göstərməyi özümə borc, vəzifə hesab edəcəyəm.

CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY MƏRASİMİNDƏ

19 aprel 2003-cü il

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev aprelin 19-da Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmək üçün hərbi liseyə gəldi.

Liseyin bayramsağlığı bəzədilmiş tədris korpusları üzərində və idman meydançalarında Azərbaycanın dövlət bayraqları dalgalanırdı, respublikamızın rəhbərinin böyük portreti və dövlətimizin başçısının «Biz Azərbaycanın milli zabit kadrlarının hazırlanmasına bundan sonra da ciddi diqqət yetirməliyik», «Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir», «Mən Azərbaycan ordusunun bugünkü gücünə inanıram, ona arxalanıram», «Ordu ölkəmizin, dövlətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır» sözləri yazılmış transparantlar asılmışdı.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandanı raport verdilər.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi, onları hərbi qaydada salamladı.

Prezident Heydər Əliyev liseyin müasir səviyyədə təmir olunmuş və avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya,

xarici dil, informatika və kompüter otaqlarına baxdı, kursantların təhsili ilə yaxından maraqlandı, onların yaxşı oxumaları üçün hər cür şəraitin yaradılmasından məmənunluğunu bildirdi.

Kursantlar Ali Baş Komandana həsr etdikləri şeiri oxudular:

Sən bu xalqın varlığısan,
 Sən bu xalqın dayağışan,
 Gecə-gündüz çalışırsan,
 Yurdumuzu dünyaya tanıdırısan.
 Fəxr edirik biz səninlə,
 Yaşayırıq həvəsinlə,
 Yaradırıq nəfəsinlə.
 Oxuyuram, məni dinlə,
 Fəxr edirik biz səninlə,
 Heydər baba, Heydər baba!

Dövlətimizin başçısı hərbi liseyin iki mərtəbədən ibarət, 2 min nəfərlik yeməkxanası, 500 nəfərlik klubu və burada Nizami rayonundakı 1 nörməli uşaq evinin Cəmşid Naxçıvanski adına hərbi liseyin yubileyi münasibətilə təşkil etdiyi «Qəhrəmanlıq xalçaları» sərgisi, 1-ci kursda oxuyan kursantların 600 yerlik yataqxanası, habelə üzgüçülük hovuzu ilə yaxından tanış oldu, görülmüş təmir və bərpa işlərindən, yaradılmış şəraitdən razı qaldığını vurguladı.

Liseyin qərargahında kursantlar Ali Baş Komandan Heydər Əliyevə ürək sözlərini şeirlərlə çatdırıldılar:

Xəzər sahilində qartal yuvası,
 Ərənlər məktəbidir hərbi liseyim,
 Təməlin qoyubdur Heydər babamız

Gələcək aslanlar, mərd sərkərdələr,
Şirlər məktəbidir hərbi liseyim.

Hər yanda səliqə, hər yanda sahman,
Çiçək ətirlidir yataqxanamız,
İstəsən buyur, qonaq gəl bizə
Bu təlim otağı, bu tir, bu hovuz,
Bu meydan, bu da ki, yeməkxanamız.

Müstəqil dövlətim, varlı torpağım,
Sabahı işıqlı yurdum var mənim,
Irəli addimla kursant qardaşım
Alovdan doğulan, odlardan keçən,
Yolumu gözləyən ordum var mənim.

Elmin sirlərinə yiylənirik biz,
Kompüter otağı sehirli aləm
Ömrünü bizə çırraq eyləyib,
Təlim meydanında komandirimiz,
Sinif otağında əziz müəllimə.

Şöhrət muzeyidir burdakı salon,
Məşəl şölə saçır, alışır burda,
Hər tərəf unudulmaz canlı xatirə,
Bir vaxt bizim kimi müdavim olan,
Şəhid oğullar da damşır burda.

Xəzər tək coşuruq, qaynayıraq biz,
Gücmüz, qüvvəmiz, təpərimiz var,
Qartal yuvasından pərvazlanırıq,

Cəsurluq dərsləri keçirik, baxın,
Aya, Günəşə də səfərimiz var.

Əmin ol, ay baba, bayraqımızı,
Şuşaya, Laçına sancacağıq biz,
Qələbə gündündə, zəfər gündündə,
Azadlıq adlanan böyük meydanda,
Fəxri qarovulda duracağıq biz.

Müdafıə Nazirliyinin zatibi, polkovnik-leytenant Abdulla Qurbanı Azərbaycan prezidentinə qərargahda yaradılmış muzey haqqında ətraflı məlumat verdi. O, dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, Siz 1970-ci ildə Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi üçün qərar vermisiniz. Həmin dövrdə hər adam o adın əbədiləşdirilməsi haqqında düşüñə bilməzdii. 1971-ci ilin aprel ayında Azərbaycan Hərbi Komissarlığının, Maarif Nazirliyinin gənclərimizi ali hərbi məktəblərə hazırlamaşı barədə qərar vermisiniz. Həmin il iyunun 20-də artıq çoxdan ki arzu çin oldu, bu liseyin əsası qoyuldu. Birinci buraxılışda 49 nəfər məktəbi bitirmiş və ali məktəbə heş nəfər qəbul olunmuşdur.

Bir fakt da deyim ki, Naxçıvanda yaratdığınız filialın da ilk buraxılışını 49 nəfər bitirmiştir. Sovet vaxtında 49 məzundan 5 nəfəri, indiki 49 məzunun isə hamisi ali hərbi məktəbə daxil olmuşdur. Burada olan şəkillər, sənədlər həmin anları, Sizin kursantların qayğıları ilə tanış olduğunuzu, 1974–1979 və 1980-ci illərdə liseyə gəlmişinizi əks etdirir. Bu məktəbin elə bir problemi yox idi ki, Siz tanış olmayıyadınız. Sizin diqqət və qayğınızı görən respublikanın nazirlilikləri də bu məktəblə maraqlanır-dilar.

Burada həmçinin müəllimlərin, kursantların fəaliyyətinə dair sənədlər toplanmış, məktəbin yubileyləri münasibətilə Sizin təqdim etdiyiniz fəxri fərmanlar, hərbi vətənpərvərlik tərbiyəsi ilə əlaqədar verdiyiniz bayraqlar saxlanılır. O vaxt Siz Azərbaycana gələn bütün mötəbər xarici qonaqları buraya dəvət edirdiniz. Onlar buramı ziyarət edərkən deyirdilər, siz fəxr edin ki, Azərbaycanda belə bir şəxsiyyət var və ölkənizin gələcəyi üçün bu cür məktəb yaradıbdır. Bu çox böyük uzaqqorən siyasətin məhsuludur.

Siz hələ o vaxtlar demişdiniz: gələcək göstəracək ki, bu məktəbin 10, 15, 30 illiyi də ümumxalq bayramı kimi qeyd olunmalıdır.

Daha sonra A.Qurbani özünün şeirini-hərbi liseyin marşının sözlərini oxudu.

Cavanşirdir, Babəkdir,
Döyünen saf ürəkdir,
Dar gündənə gərəkdir,
Bizim Naxçıvanskilər.

Yurdumun ər oğludur,
Şir oğlu, nər oğludur,
Sabahkı Koroğludur,
Bizim Naxçıvanskilər.

Hər səfəri uğurlu,
Yolu işıqlı, nurlu,
Heydər baba qürurlu,
Bizim Naxçıvanskilər.

Sonra Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr olunmuş yubiley mərasimi keçirildi.

Mərasimin keçirildiyi stadiona toplaşan rəsmi şəxslər, hərbçilər, valideynlər, ictimaiyyətin nümayəndələri Azərbaycan prezidenti Heydər Əliyevi hərtərəfli alqışlarla qarşıladılar.

Hərbi liseyin rəisi, birinci dərəcəli kapitan Mirzə Almazov Ali Baş Komandanın raport verərək, şəxsi heyətin onun şərəfinə düzüldüyünü bildirdi.

Azərbaycan prezidenti, Ali Baş Komandan Heydər Əliyev kursantları salamladı.

Liseyin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Azərbaycan prezidenti, Ali Baş Komandan Heydər Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyə Dövlət bayrağını təqdim etdi.

Liseyin rəisi, birinci dərəcəli kapitan Mirzə Almazov bayraqı qəbul edərək dedi: Cənab Ali Baş Komandan, namusuma və canuma and içirəm ki, bu müqəddəs keşikdə bir saniyə də olsun gözümü ondan ayırmayacağam. Liseyin bayrağını canumdan əziz biliib, onu daim yüksəklərdə tutacağam.

Rənginin əvəzi qanum olsun. Parçasının əvəzi dərim olsun. Parıltısının əvəzi canım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanımdan tər-təmiz saxlayacağam. Ağacını milli imanımla bərk tutacağam. Baftası iman dolu qanımda namus, çökəməz çıyılərimdə ən şərəflə məsuliyyət olaraq qalacaqdır.

Bu bayraqı məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. Keşiyimi bir ibadət kimi tutacağam. İçdiyim bu anda sadıq qalacağımı göstərmək üçün bayraqımı öpür və təhvil alıram.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan Heydər Əliyev mərasimdə geniş nitq söylədi.

H e y d ə r Ə l i y e v: Əziz kursantlar, müəllimlər, zabitlər, generallar!

Hörmətli xanımlar və cənablar!

Bu gün Cəmşid Naxçıvanski adına hərbi liseyin həyatında əlamətdar bir gündür. Çünkü son bir ilin içərisində hərbi liseydə aparılan bərpa və təmir işləri onu bu gün gördüyüümüz vəziyyətə gətirmişdir.

Bildirmək istəyirəm ki, biz hərbi liseydə bərpa və təmir işləri üçün dövlət bütçəsindən xeyli vəsait ayırdıq, bir çox inşaatçıları səfərbər etdik, hətta mən Nazirlər Kabinetinin rəhbərliyini də bu işə qoşdum ki, onlar buna nəzarət etsinlər. Bu gün mən çox sevinirəm, çox şadam ki, vaxtilə adı bir məktəb binasında yaratmıştık ixtisaslaşdırılmış məktəb, indiki Naxçıvanski adına hərbi lisey böyük bir ərazini əhatə edir, burada liseyin ən yüksək səviyyədə fəaliyyət göstərməsi üçün şərait yaranıbdır.

Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, liseyin kursantları, müəllimləri, zabitləri burada yaranmış şəraitdən səmərəli istifadə edəcəklər və bu da təhsil, tərbiyə işinin keyfiyyətini yüksəldəcəkdir.

Bu lisey mənim üçün doğma övlad kimidir. Çünkü məlumdur, 1971-ci ildə – artıq 30 ildən çox vaxt keçibdir – mən hansı çətinliklərlə bu liseyin əsasını qoymuş və hərbi sahədə ixtisaslaşdırılmış orta məktəb yaratdım. Burada muzeydə mənə dedilər ki, o vaxt biz məktəbə gəncləri, uşaqları cəlb edirdik. Ancaq bu iş o qədər də uğurla getmirdi, çünkü çoxları bunun nə olduğunu anlamırdı. Məktəbin birinci buraxılışında, yəni ilk qəbuldan 3 il sonra buranı qurtaranlar cəmi 49

nəfər olubdur. Amma indi baxın, hərbi lisey böyük bir ordu hissəsi təsəvvürü yaradır. İldə 800 nəfər qəbul olunur. 600 nəfəri burada, 200 nəfəri isə liseyin Naxçıvan filialında. Bu, gözəl nəticədir.

Mən bu gün xoşbəxtəm ki, vaxlı çətinliklərlə yaratdığım bu məktəb indi bu qədər yüksək səviyyədədir. Mən bunu yaradanda düşünürdüm ki, Azərbaycan gəncləri orduya xidmətə getməlidir, ancaq hərbi peşəni mənimsemək üçün oxumalıdır, təhsil almalıdır. O illər Azərbaycan gənclərində hərbi peşəyə o qədər maraq yox idi. Bu onların günahı deyildi. Sadəcə, Azərbaycanda bu məsələ uzun illər unudulmuşdu. Məhz bu sahədə dönüş yaratmaq üçün biz ixtisaslaşdırılmış orta məktəb yaratdıq.

Hərbi lisey həmişə mənim qəlbimdədir, 1971-ci ildən hər il mən buraya gəlmişəm, kursantlarla, müəllimlərlə, zabitlərlə görüşmüşəm. Nə üçün? Çünkü Azərbaycanın rəhbəri kimi, mən diqqəti buraya cəlb edəndə, təbiidir ki, bütün başqa təşkilatlar da buna qoşulurdular. Düzdür, bu da çətinliklə oldu. Çünkü insanlar hələ bunu anlaya bilmirdilər. Ancaq anladılar və indi hərbi liseyə kömək edirlər.

Mən 1982-ci ildə Moskvaya işləməyə getdim. Ancaq hər il məktəblə maraqlanırdım. Xatirimdədir, 1984-cü ildə mən Moskvadan bir neçə günlüyüə Bakıya gəlmişdim. İşlərim çox idi, amma mən hərbi liseyə gəlməyi özüm üçün əsas vəzifələrdən biri hesab etdim. Buraya gəldim, vəziyyəti gördüm. Ondan sonra gedib Moskvadan məktəbə əlavə yardımalar etdim. Beləliklə, hərbi lisey inkişaf edirdi. Ancaq təəssüflər olsun ki, 1989–1990-ci illərdə Azərbaycandakı hakimiyyətsizlik, hərc-mərclik, xaos burada öz təsirini göstərmişdi. Hərbi liseyə lazımı diqqət göstərilməmişdi.

Mən Azərbaycana yenidən rəhbərliyə gələndə maraqlandım. Nazirlər Sovetinin sədri əhəmiyyətsiz bir qərar qəbul etmişdi ki, bura ibtidai hərbi məktəb olsun və Müdafiə Nazirliyinə verilsin. Necə yəni, ibtidai hərbi məktəb?! Bu, artıq yüksək orta məktəb səviyyəsindədir. Buraya daxil olanlar 8-ci sinfi qurtaranlardır. Üç il burada oxuyub orta təhsil alır, eyni zamanda da hərbi təhsil alır. Bunun adını ibtidai hərbi məktəb qoymaq buna nə qədər diqqətsizlik, laqeydlik idi və bunun əhəmiyyətini anlamamaq idi. Təbiidir, bu məni narahat etdi. Mən ondan sonra məktəblə maraqlandım və buraya gəlmək istədim.

2000-ci ildə mən ali hərbi məktəbə gedirdim. Dedim ki, mən liseyə də getmək istəyirəm. Mənə dedilər ki, cənab Prezident, ora elə pis vəziyyətdədir ki, Sizin indi getməyiniz münasib deyildir. Bundan sonra mən çox narahat oldum və Nazirlər Kabinetinə, Baş nazirə, Müdafiə nazirinə, başqa nazirliklərə göstəriş verdim ki, burada hər şey təmir olunsun, bərpa olunsun, yeni binalar tikilsin və qaydaya salınsın. Bu işi gördülər.

Mənə bir dəfə məruzə etdilər ki, hər şey qurtarıbdır. Ancaq sonra məlum oldu ki, yataqxana və idman salonu yoxdur, amma dedilər ki, hər şey hazırlıdır. Mən əlavə göstərişlər verdim, əlavə vəsait ayırdım. Yataqxana da tikildi, idman salonu da tikildi, hovuz da, hər şey bərpa olundu. İndi buraya baxırsan, adamın ürəyi açılır. Böyük bir şəhərcikdir. Burada oxumaq, burada təhsil almaq özü bir xoşbəxtlikdir. Ona görə də bizim gənclər hərbi peşəyə maraqlı göstərərək, liseyə daxil olub burada təhsil alırlar və əksəriyyəti də buradan ali hərbi məktəblərə gedir. Beləliklə, biz ordumuzu gücləndiririk və ordumuzun yüksək təhsilli zabitlərlə təmin olunması üçün əsas yaradıraq. Biz bazar ertəsi Respublika sarayında Cəmşid

Naxçıvanski adına hərbi liseyin yubileyini keçirəcəyik. Orada daha geniş səhbətimiz olacaqdır. Mən indi bu sözləri deməklə, burada olmuş vəziyyəti və indi bərpa və təmirdən sonra buranın gözəl səviyyədə olmasını qeyd etmək istədim.

Əziz övladlarım!

Əziz kursantlar!

Mən inanıram ki, burada əla qiymətlərlə oxumağa çalışacaqsınız. Fiziki cəhətdən özünü möhkəmləndirəcəksiniz. Ali hərbi məktəblərə girmək üçün lazımı bilik toplaya biləcək və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqsınız, ordumuza xidmət edib Azərbaycanın müdafiəsinə öz xidmətlərinizi göstərəcəksiniz. Ən əsası isə, Azərbaycanın zəbt olunmuş torpaqlarının erməni işgalçılardan azad edilməsi üçün bizim daha güclü zabit heyətimiz olacaqdır.

Mən sizin hamınıza cansağlığı arzu edirəm, tədrisdə, tərbiyədə uğurlar arzu edirəm və ümidvaram ki, sizə göstərilən etimadı sona qədər doğruldacaqsınız. Sağ olun.

CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBİLEY MƏRASİMİNDE NİTQ

Respublika sarayı

21 aprel 2003-cü il

Əziz kursantlar, zabitlər, generallar!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

30 il bundan öncə Cəmşid Naxçivanski adına hərbi liseyin yaranması və o vaxtdan ardıcıl fəaliyyət göstərməsi və bu gün öz iş nəticələrini nümayiş etdirməsi Azərbaycanın həyatında tarixi hadisədir. Bu bizim bayramımızdır. Çünkü Azərbaycanın tarixində heç vaxt belə bir hərbi təhsil müəssisəsi olmayıbdır. Bu, ağır bir dövrdə yaranıb, 30 il yaşayıb və bu gün də 30 illik yubileyini qeyd edir. Mən bu münasibətlə, bu bayram münasibətilə hamınızi ürəkdən təbrik edirəm. Naxçivanski adına liseyin məzunlarına, kursantlarına yeni-yeni uğurlar arzulayıram, Azərbaycanın Silahlı Qüvvələrinin daim güclü, qüdrətli olmalarını arzulayıram.

Mən aprelin 19-da da hərbi liseydə olarkən çox böyük hisslər keçirirdim və bu gün də keçirirəm. Çünkü Azərbaycanda ikinci bir adam yoxdur ki, o – güman edirəm ki, məni qeyri-təvəzəkarlıqda günahlandırmayaçaqsınız – belə bir hərbi məktəbi yaratsın, yaşıtsın və onun 30 illik yubileyində iştirak etsin.

Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu mənə qismət olub və çox şadam ki, həqiqətən belə bir şərəfli iş mənə nəsib olubdur. 30 il az vaxt deyildir. 1972–1973-cü illərdə məktəbə daxil olmuş gənclər, uşaqlar indi burada çıxış edirdilər. İndi onlar generaldirlər, polkovnikdirlər, korpusa komandanlıq edirlər, böyük hərbi hissələrə komandanlıq edirlər. Mənim arzum bu idi. Mən bu arzuma çatmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm.

Hamiya məlumdur ki, o illərdə mən hər il bu məktəbə gedirdim. Bunun da səbəbləri vardı. Məktəbdə siniflərdə olarkən və xüsusən, kursantlar meydanda hərbi qaydada sərrast addımlarla gedəndə mən hər dəfə düşünürdüm ki, bu uşaqların 14-15 yaşı var, 16 yaşı var, onların qarşısında böyük həyat var, özü də çətin həyat var. Bu yolu onlar keçə biləcəklər, yoxsa yox? Təbiidir ki, mənim arzum-istəyim o idi ki, onların hər biri Naxçıvanski adına məktəbi, indiki liseyi bitirib, sonra ali hərbi məktəblərə daxil olsunlar və nəhayət, yüksək səviyyəli zabit olsunlar. O vaxt mən bunu istəyirdim, buna inanırdım, amma eyni zamanda bilirdim ki, həyatda nə qədər çətinliklər var. İndi isə, Allaha şükür olsun ki, o kursantların tam əksəriyyəti bu çətin yolu uğurla keçiblər, indi bizim ordunun zabitləri, generallarıdırıllar və ordunu gücləndirən kadrlarımızdır.

Siz bilirsiniz ki, mən keçmişdə uzun müddət dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərmışəm, hərbi rütbələrim olubdur. Dövlət təhlükəsizliyi orqanlarında işləyəndə bütün Azərbaycanda, habelə SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tanış idim. Onlarla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idi ki, azərbaycanlılardan zabit vəzifəsində adam yoxdur. Biz ildə təxminən 60 min

gənci ordu sıralarına göndərirdik. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarına düşürdü. Soruşanda ki, nə üçün bizim əsgərlərdən belə istifadə edirsiniz, deyirdilər ki, bilirsiniz, onlar rus dilini bilmir, yaxud da yaxşı bilmirlər. Bu, doğru deyildi. Onların içində bir qismi rus dilini də bilirdi. Ola bilər, kənd yerlərindən olanlar rus dilini bilmirdilər, ya yaxşı bilmirdilər. Bizə deyirdilər ki, orduda hər şey texnika ilə əlaqədardır, gərək dil biləsən, ona görə də biz onları hərbi hissələrin yaxşılarda yerləşdirə bilmərik. Mən fikirləşirdim ki, əgər onlar əsgər kimi, orduda öz yerini tuta bilmirlərsə, onda zabitə nə demək olar. Ümumiyyətlə, SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış bir qərarı var idi ki, ali hərbi məktəblərə, əsasən, ruslar, ukraynalılar, belaruslar qəbul oluna bilərlər. Qalan millətlərdən gənclərin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Demək, əlavə tədbirlər görmək lazımdı ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdırıa biləsən. Ona görə də mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum.

Bilirsiniz, artıq burada dedilər, Səfər Əbiyevin məruzəsində də deyildi ki, bu nə cür oldu, hansı məktəbin bazasında yaratdıq. Ancaq bir il keçməmiş Moskvadan gəlib bizi yoxlamğa başladılar. Həm Müdafiə Nazirliyindən, həm də Maarif Nazirliyindən. Nəyi yoxlayırdılar? Deyirdilər, siz qanunsuz məktəb yaratmışınız. Niyə qanunsuz yaratmışsam?! Onda mən bilirdim axı, nə cür etmək lazımdır, bir az üstünü örtmüştüm ki,

bu, orta məktəbdir. Amma bir az ixtisaslaşdırılmış orta məktəbdir. Siz buna nə deyəcəksiniz?! Yaxşı, əgər burada mən hərbi təhsili bir az artıq verirəmsə, bunun sizə maneçiliyi nədən ibarətdir?! Təbii ki, onlar bunun kökünü gördülər, bilirdilər ki, demək, beləliklə, bizim gənclər gələcəkdə ali hərbi məktəblərə gedə biləcəklər.

İki ildən sonra bir dəfə də yoxlamağa gəldilər. Daha sonra bir dəfə də gəldilər. Mən hər dəfə onların cavablarını verdim və axırda da Moskvaya getdim, ən yüksək səviyyədə bunu müzakirə etdim. O səviyyədə mənim arqumentlərimə etiraz etmək mümkün deyildi. Amma aşağılar, təbiidir ki, məntiqsiz işlər gördülər. Amma yüksək səviyyədə mən məntiqlə danişanda, onlar da məntiqlə danışmalı idilər. Məni aldatmaq olmaz.

Beləliklə, mən məktəbi, bax, bu bəlalardan xilas etdim. Bu, yeni bir iş idi və açıq deyim ki, bizim buna cəlb olunmuş adamların bu barədə təcrübəsi olmadığına görə, bəzən onlar özləri də deyirdilər, bu nəyə lazımdır. Mən məhz bunların hamısını görərək, hər il məktəbə gedirdim, vəziyyəti gördüm, özüm nöqsanları aşkarlayırdım. Hər il də orada hansısa yenilik yaratmaq üçün göstərişlər verirdim. Bunlar hamısı bir gündə olmayıbdır. İndi təsəvvür edin, bir məktəb binasından böyük bir hərbi şəhərcik düzəltmişik. Səfər Əbiyev dedi, orada indi nə qədər imkanlar var.

Beləliklə, bu məktəbi yaşıtdıq, böyütdük. Ancaq o illərdə mənim beynimdə dolaşan fikir təkcə o deyildi ki, bizim gənclər nə üçün orduda zabit vəzifəsində işləmirlər. Bunun o biri tərəfi də var. Demək, mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqillik olacaqdır. Məhz ona görə də, bax, bizim bu günümüzə görə də, müstəqillik

dövrümüzə görə də mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm, 30 yaşa çatdırdım.

Ailədə uşaq doğulur. Yəqin ki, çoxlarmızın övladları var, kim hələ çox gəncdir, övladı yoxdursa, gələcəkdə olacaqdır. Uşaq doğulur, ailəni sevindirir. Bir yaş, iki yaş, üç yaş, sonra valideynlər düşünür, bu uşaq necə oxuyacaq, sonra nə olacaqdır. Onu bağçaya qoyur, məktəbdə oxudur.

Sonra bizim Azərbaycanda çoxları çalışır ki, uşaqları ali təhsil alınsın, ona görə ali məktəbə qoyurlar. Təxminən 18 yaşında. Ali məktəbi 22-23 yaşında qurtarır, sonra onu işə qoyurlar, işləyir.

Görürsünüz, dünyaya gələn bir fərdin həyatı 30 ildə nə qədər yollar keçir. Bax, Naxçıvanski məktəbi də belə yol keçibdir. Bir ailədə doğulmuş, Azərbaycan Respublikasının ailəsində doğulmuş bir uşaq kimi, böyüküb 30 yaşına çatıbdır. Bilirsiniz, sizə səmimi deyirəm, Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam.

Amma o vaxtlar Bakıda, Azərbaycanda iki güclü ali hərbi məktəb var idi. Biri Ali Ümumqoşun Komandirləri Məktəbi – Salyan kazarmasında yerləşirdi, o birisi isə Ali Hərbi Dənizçilik Məktəbi – o da Zığ qəsəbəsində yerləşirdi. Mən o məktəblərdə çox olmuşdum. Çünkü respublikanın rəhbəri kimi, məni o məktəblərin müxtəlif tədbirlərinə dəvət edirdilər. İlk illərdə gedəndə bu məktəblərə fikir verirdim. Zığda yerləşən Ali Hərbi Dənizçilik Məktəbi SSRİ-də əhəmiyyətinə görə ikinci idi. Məsələn, orada xarici ölkələrin təxminən 150–200 vətəndaşı oxuyurdu. Orada çox güclü müəllim-professor heyəti var idi. Çox yaxşı məktəb idi. Bu biri məktəb də yaxşı idi. Ancaq həmin Ali Ümumqoşun Komandirləri Məktəbinə

getdim – rəisi rus, siyasi şöbənin də başçısı erməni. Axı bu, Azərbaycanda yerləşir, burada bir azərbaycanlı olmalıdır, yoxsa yox?! Yoxdur! Bəs burada azərbaycanlılar oxuyur, yoxsa yox? Mənə dedilər ki, 20-yə qədər azərbaycanlı öz həvəsləri, öz gücləri ilə gedib oraya daxil olmuşdular.

O biri məktəbə, Ali Hərbi Dənizçilik Məktəbinə getdim. Təbii, orada da hamısı ruslar idi, bəlkə erməni də, başqaları da var idi. Orada bir nəfər azərbaycanlı oxuyurdu. Bilirsiniz, bu məni dəhşətləndirdi. Məktəb bizim respublikada yerləşir, bizim torpağımızda fəaliyyət göstərir, imkanlarımızdan istifadə edir, amma orada Azərbaycan təmsil olunmayıbdır!

Nə edim, bu mənim əlimdə deyil, onlar mənə tabe deyildilər. İş aparmağa başladım. Onun nəticəsində ermənini oradan çıxartdım, çıxdı getdi. Yəni özüm yox, tədbirlərimlə. Komandir rus idi. Dedim, bəs azərbaycanlı polkovniklər var, onlardan birini buraya təyin edək. Dedilər, yox, olmaz, gərək general olsun. Axtardım, tapdım, general-mayor Bərşadlı Almaniyada qulluq edirdi. Onu Bakıya çağırıldım. Onunla danışdım, dedim, Almaniyada nə qədər qulluq edəcəksən, Vətəninə gel. Təbii ki, o da sevindi.

Onu gətirdim və böyük bir çətinliklə o hərbi məktəbə, Ali Ümumqoşun Komandırları Məktəbinə rəis təyin elətdirdim. Beləliklə, mən orada rəhbərliyi dəyişdirdim. İndi lazımlı idi ki, sonra oraya azərbaycanlılar da daxil olsunlar. Oraya ildə 350 nəfər qəbul edilirdi. SSRİ-nin hər yerindən gəlirdilər, müsabiqədən keçirdilər, kim keçdi, kim keçmədi. Mən Bərşadlıya göstərişlər verdim, bir neçə il içərisində oraya qəbul olanların tərkibində azərbaycanlıların sayını 50 faizə çatdırğıq.

Bayramınızı bir daha təbrik edirəm, hər birinizə cansağlığı, səadət və bütün işlərinizdə uğurlar arzulayıram.

AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ ÖLKƏMİZDƏKİ SƏFİRİ ROSS UİLSON İLƏ GÖRÜŞ

Prezident sarayı

22 aprel 2003-cü il

H e y d ə r Ə l i y e v: Xoş gördük sizi. Soruşturunuz ne cəyəm? Səhhətimin yaxşı olduğunu və özümü əla hiss etdiyimi bildirirəm. Yadımdadır, keçən dəfə biz sizinlə İraqdakı vəziyyət və lazımı tədbirlər haqqında danışdıq. Amma vaxt keçir, istəyirəm biləm ki, İraqda vəziyyət necədir, bu barədə nə deyə bilərsiniz. Sonra isə müzakirə edək ki, nə işlər görəcəyik.

R o s s U i l s o n: Səhhətinizin yaxşı olmasına sevinirəm. İraq məsələsi ilə bağlı söhbətə şərait yaratığınza görə Sizə minnətdarlıq edərək bildirim ki, İraq məsələsi Amerika Birleşmiş Ştatları üçün olduqca mühümdür. Bu, ABŞ-Azərbaycan münasibətlərində də çox diqqət cəlb edən mövzudur.

Son bir həftə ərzində İraqdakı vəziyyətin ABŞ-ı tam təmin etdiyini, eyni zamanda bəzi problemlər olduğunu, hərbi hakimiyyətin hələ də qaldığını vurğulayan və bunun tezliklə həllinə ümidvar olduğunu bildirən diplomat söylədi ki, İraqın müharibədən sonrakı bərpası üçün lazımı işlər görüləcəkdir. Yəqin ki, İraqda müvəqqəti hökumət öz işinə başlayacaqdır. Ölkədə qanun-qayda yavaş-yavaş bərpa olunmaq üzrədir.

Baxmayaraq ki, bəzi problemlər hələ də qalır, biz əldə olunan tərəqqidən məmnuunuq.

İraq türkmanlarının Türkiyədə yerləşən qeyri-hökumət təşkilatına Şimalı İraq ərazisinə girməyə icazə verildiyini bildirərək deyim ki, onlar orada əhaliyə humanitar yardım edirlər. Bu, yalnız Şimalı İraq üçün mühüm olan məsələ deyil, həm də Azərbaycan vətəndaşlarını dərindən düşündürən bir məsələdir. Çünkü son zamanlar bu barədə mənə çoxlu suallar verilirdi.

Bağdadda elektrik enerjisi təchizatının, gündəlik ehtiyac duyulan bütün xidmətlərin bərpa olunduğunu, xüsusi təyinatlı polis bölmələrinin şəhərdə qayda-qanuna nəzarət etdiyini də söyləmək istəyirəm. Cənab Prezident, Sizinlə son görüşdə bu məsələyə toxunmuşdum, koalisiya ölkələrindən olan qüvvələr İraqda təhlükəsizliyi təmin etmək üçün oraya göndəriləcəkdir. Onlar həm vətəndaşların, həm də müxtəlisif obyektlərin, muzeylərin, qədim tarixi dəyəri olan yerlərin təhlükəsizliyini, ümumiyyətlə, İraq ərazisində ehtiyac duyulan bütün yerlərin mühafizəsini təmin edəcəklər.

Cənab Prezident, Sizin ölkədən olan sülhməramlı qüvvələrin İraqda iştirakının mümkün olduğunu mənə bildirmisiniz. Müdafiə naziri Səfər Əbiyev də bu haqda danışıbdır. Elə biliyəm ki, bu, Azərbaycanın İraqla bağlı məsələdə koalisiya-yə göstərəcəyi çox böyük yardımdır. Qərbi, Mərkəzi Avropa ölkələrinin bir çoxu da bu işə razılıq veribdir. Biz keçmiş sovet respublikaları ilə bu barədə danışqlar aparırıq. Artıq bir neçə müqavilə imzalanıbdır, bunlar İraqın bərpa olunması üçün nəzərdə tutulubdur. Bir neçə müqavilə də müsabiqəyə çıxarılib, ümid edirik ki, o, açıq və şəffaf keçiriləcək və koalisiya üzvlərindən olan bütün şirkətlər İraqın bərpasında iştirak edə biləcəklər.

İraqın gələcəyi əvvəlkindən daha yaxşı görünür və bu, birgə səylər, eyni zamanda, Azərbaycanın böyük səyi nəticəsində baş tutacaqdır.

H e y d ə r Ə l i y e v: Ətraflı məlumatə görə təşəkkür edirəm. Sizinlə son dəfə görüşəndə mən İraqın bərpasında, müəyyən işlər görülməsində Azərbaycanın imkanları haqqında məlumat verdim və öz təkliflərimizi bildirdik. Hərbi sahədə biz əvvəl nəzərdə tuturduq ki, İraqa bir taqım göndərək. Amma sonra fikirləşdim ki, bu azdır və son dəfə sizinlə görüşəndə mən bildirdim ki, İraqa 150 nəfər hərbçi göndərəcəyik. Müdafiə Nazirliyində bu barədə lazımı hazırlıq aparılır. Hərbi hissələrdən təxminən 180–190 nəfər ayırybdır. Onların içərisindən ən yaxşalarını, yəni bu işə qabil olanları seçib hazırlayıblar. Müdafiə naziri Səfər Əbiyev mənə dedi ki, o bu barədə sizə məlumat veribdir. Sizin nümayəndəniz də Əbiyevə deyibdir ki, əgər bizim hərbi hissə mayın 12-də İraqa gəlsə, yaxşı olar. Biz buna hazırlıq, ancaq Əbiyev bir neçə texniki məsələləri sizin adamlarla həll etməlidir. Ona görə də xahiş edirəm, öz tərəfinizdən buna göstəriş verəsiniz.

Mən də belə fikirdəyəm ki, bir saziş imzalansa, orada bütün şərtlər öz əksini tapsa, bu çox yaxşı olar. Başqa sahələrə, yəni qeyri-hərbi sahələrə aid sizə bir çox təkliflər təqdim etdik. Hansılar sizi cəlb edirsə, onları da araşdırmaq lazımdır. Əgər bu barədə yaxın vaxtlarda öz fikirlərinizi bizə desəniz, bu çox yaxşı olar.

R o s s U i l s o n: Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin əsas qərargahı Florida ştatında yerləşir və son qərar da orada veriləcəkdir. Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndəsi artıq oradadır, bütün məsələləri

müzakirə edirlər. Əsas məqsəd Azərbaycan sülhməramlılarını mayın 11-12-də İraqa çatdırmaqdır.

ABŞ öz mülki şəxslərini İraqa hələ təzəcə göndərməyə başlamışdır. Ona görə də biz qeyri-hərbi məsələlərlə bağlı Azərbaycan tərəfinin təkliflərini ABŞ-a hərbi kanallar vəsi-təsilə çatdırmağa məcburuq. Bu mənada buna tam nəzarət edə bilmirik. Amma çalışacağıq ki, Sizə mümkün qədər tez cavab verək. Bir razılaşma var, istəyirik ki, onu mümkün qə- dər tez imzalayaq və bunu tamamlayaqq. Elə bilirəm ki, nazir Əbiyev Vaşinqtonda olanda bu məsələni tamamlayacağıq.

NİDERLANDIN KRALİÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ

Ülyahəzrət!

Nederland Krallığının milli bayramı – Kraliça günü münasibətilə Sizi və bütün xalqımızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Nederland arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və fıravanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2003-cü il

II AVRASIYA MEDİA FORUMUNUN İŞTİRAKÇILARINA

Dost və qardaş Qazaxıstanın Almatı şəhərində ikinci dəfə keçirilən Avrasiya Media Forumunun iştirakçılarını səmimi-qəlbdən salamlayıram.

Kütləvi informasiya vasitələri, mətbu söz dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində, xalqlar arasında mehriban dostluq əlaqələrinin qurulmasında, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində, bəşəri dəyərlərin təbliği və yayılmasında tarixən çox böyük rol oynamışdır.

Planetimizdə qloballaşmanın vüsət aldığı XXI əsrдə isə kütləvi informasiya vasitələrinin rolü, onların qarşısında duran vəzifələr qat-qat artmışdır və həmişəkindən daha məsuliyyətlidir. Mətbuat, elektron kütləvi informasiya vasitələri ölkələrin və xalqların yaxınlaşmasına daha fəal kömək etməklə, işgüzar və mədəni işbirliyi üçün yeni imkanlar açmaqla yanaşı, planetimizdə sülhə və əmin-amanlığa ən böyük təhlükə olan beynəlxalq terrorizmə, ekstremizmə və təcavüzkar separatizmə qarşı mübarizənin də ön sırasında olmalıdır. Bu isə jurnalistlərdən yüksək peşəkarlıqdan əlavə, həm də həqiqi bəşəri, demokratik dəyərlərə sadıq qalmağı, hadisələrə və faktlara münasibətdə obyektiv mövqə tutmağı tələb edir. Çünkü yeni dünya təfəkkürünün formallaşmasında kütləvi informasiya vasitələri aparıcı rol oynayır.

Uzun illərdir Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ərazisinin 20 faizi işgal edilmiş və 1 milyon qaçqın-köckünü olan Azərbaycan terrorizmin və separatizmin ağır nəticələri, Dünya

Birliyinin, beynəlxalq təşkilatların buña münasibətində açıq-ashkar biganəlik göstərməsi, əksər hallarda isə problemə ikili standartdan yanaşması ilə bərabər, bir çox kütləvi informasiya vasitələrinin obyektivlikdən uzaq, qərəzli mövqeyindən də əziyyət çəkir.

Belə mövqə son dərəcə təhlükəlidir və terrorizmə, ekstremitizmə və təcavüzkar separatizmə, əslində rəvac verir. Hesab edirəm ki, buna yol verilməməsi hazırda həmin bəlalarla ən çox üzləşən Avrasiya və bu məkanın kütləvi informasiya vasitələri üçün xüsusilə vacibdir.

Ümidvaram ki, Avrasiya jurnalistləri müasir kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşlığı, qarşılıqlı informasiya mübadiləsini daha da genişləndirəcək, bəşəriyyət üçün böyük təhlükə doğuran bəlalara qarşı əlbir və barışmaz mübarizəyə, ən başlıcası isə, XXI əsrдə Avrasiya məkanında və bütünlükdə planetimizdə sülhün, təhlükəsizliyin və əmin-amanlığım daha da möhkəmləndirilməsi işinə öz sanballı töhfələrini verəcəklər. Sizi bir daha salamlayır, həminəzə cansağlığı və səadət, forumun işinə uğurlar arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2003-cü il

CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TABO MBEKİYƏ

Hörmətli cənab Prezident!

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında təşəkkül tapan münasibətlər xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cənubi Afrika Respublikasının xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2003-cü il

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİANLARINA

Hörmətli həmvətənlər!

Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.

İnsanları sülhə, əmin-amallığa çağırın və mərhəmət duyğusu oyadan bütün dini bayramlar kimi, bu bayram da əsr-lərlə xristian aləminə mənsub olan insanlar arasında səmi-miyət və mehribanlığı artırmış, dostluq, qardaşlıq və həmrəylilik rəmzinə çevrilmişdir. Bütün xristianların böyük sevinclə qarşıladıqları Pasxa bayramı onlara yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanaq imkanı verir.

Azərbaycannın dövlət müstəqilliyinin bərpasından sonra bu dini mərasimin pravoslav vətəndaşlarımız tərəfindən geniş şəkildə qeyd edilməsi ölkəmizdə dilindən, dinindən və etnik mənsubiyyətdən asılı olmayıaraq, uzun əsrlər boyu bir yerdə yaşayan xalqlar arasındaki dini düzümlülüyün parlaq təzahürüdür. Ölkəmizin pravoslav xristianlarının hazırda Pasxa bayramını təntənə ilə qeyd etmələri Azərbaycan Respublikasında bu gün də hökm sürən toleranlıqdan və konfessiyaların azad fəaliyyəti üçün yaradılmış imkanlardan bəhrələnməyin gözəl ifadəsi sayıyla bilər.

Builkı Pasxa bayramı ərəfəsində Bakıda Baş Kafedral kilsənin bərpa edilib istifadəyə verilməsi Azərbaycan pravoslav xristianlarının həyatında əlamətdar hadisə olmuşdur. Pravoslav əhalinin dini ayinlərini icra etdiyi bu məbədin keçən

əsrin əvvəlində azərbaycanlı xeyriyyəçinin vəsaiti ilə tikilməsi və təxminən bir əsr sonra digər azərbaycanlı xeyriyyəçinin hesabına bərpa edilməsi ölkəmizdə dinlərarası dostluq və əməkdaşlıq münasibətlərini səciyyələndirən əyani misaldır.

Ümidvar olduğumu bildirirəm ki, müstəqil Azərbaycamızın daha güclü olması naminə ölkəmizin qarşısında dayanı ümdə vəzifələrin həllində, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin tam bərqərar olması işində siz – xristian həmvətənlərimiz bundan sonra da öz bacarıq və səylərinizi əsir-gəməyəcəksiniz.

Bayramımız mübarək olsun!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2003-cü il

NİGERİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB OLİSEQUN OBASANCOYA

Hörmətli cənab Prezident!

Nigeriya Federativ Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nigeriya arasmda dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nigeriya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2003-cü il

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!

İkinci dünya müharibəsi zamanı yəhudi xalqı misli görünməmiş soyqırımı siyasetinə məruz qalmış, altı milyon mülki əhali faşizmin günahsız qurbanına çevrilmişdir.

Yəhudi xalqının bu müsibəti hər il bütün mütərəqqi bəşəriyyət tərəfindən ürək ağrısı ilə yad edilir.

Azərbaycan xalqı da öz tarixi boyu dəfələrlə belə milli müsibətlərlə üzləşməli olmuşdur. Xüsusən 1988-ci ildən başlayan növbəti erməni hərbi təcavüzü nəticəsində xalqımızın məruz qaldığı soyqırımı və deportasiya, kütləvi qətl və qırğınlar, zəbt olunmuş torpaqlarımızda dəhşətli erməni vandalizmi, nəhayət, Xocalı müsibəti kimi ağır cinayətlər dünyanın gözü qarşısında baş vermiş, lakin təəssüf ki, hələ də beynəlxalq birlik tərəfindən hüquqi-siyasi qiymətini almamışdır.

Xalqların milli taleyini hədəf almış hər cür irqçılık, faşizm, kütləvi terror cinayətləri çağdaş dünyamızın əmin-amanlığı, birləşəşəyiş prinsipləri üçün ciddi təhlükədir və bütün mütərəqqi bəşəriyyət belə hallara qarşı qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər olmalıdır.

Əziz həmvətənlər!

Yəhudi xalqımızın müsibəti gündündə Azərbaycan xalqı adından kədərinizə şərik olduğumu bildirir, irticanın günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2003-cü il

İRAN İSLAM RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ KAMAL XƏRRAZİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Prezident iqamətgahı

28 aprel 2003-cü il

Azərbaycan prezidenti Heydər Əliyevi səmimiyyətlə salamlayan cənab Xərrazi dövlətimizin başçısım belə gümrah görməkdən məmənun qaldığını söylədi.

Xarici İşlər naziri ölkəsinin dövlət başçısının səmimi salamlarını, xoş arzularım, dərin hörmət və ehtiramını prezident Heydər Əliyevə yetirərək dedi ki, cənab Xatəmi Azərbaycan prezidentinə cansağlığı arzulayır və tezliklə onunla görüşəcəyinə ümidvar olduğunu bildirir.

Prezident Heydər Əliyev İran dövləti başçısının diqqətinə və səmimi salamlarına, telefon zənginə görə təşəkkürünü bildirdi və bunu ölkələrimiz arasındaki dostluğun təzahürü kimi dəyərləndirdi. Azərbaycan prezidenti İran prezidentinə böyük hörmət və ehtiram bəslədiyini vurğuladı.

Kamal Xərrazi dövlətimizin başçısına müraciətlə dedi: Cənab Prezident, Siz ömrünüz boyu Azərbaycan üçün böyük xidmətlər göstərmişiniz. Siz Azərbaycanın prezidenti kimi, ölkənizdə sahitlik yaratmışınız və bu sahitlik, əmin-amanlıq gündən-günə möhkəmlənir. Biz istəyirik ki, qonşu ölkələrdə həmişə sahitlik, əmin-amanlıq olsun. Bunun İran üçün də böyük əhəmiyyəti var.

Prezident Heydər Əliyev bildirdi ki, bunun bizim üçün də eyni dərəcədə böyük əhəmiyyəti var. Biz də istəyirik ki, hər yerdə, xüsusən bölgəmizdə daim sabitlik olsun.

İran naziri xüsusi vurguladı ki, Azərbaycan prezidenti Heydər Əliyevin ötən ilin mayında Tehrana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında tarixi mərhələ olmuşdur.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi barədə geniş söhbət getdi, o cümlədən Naxçıvan Muxtar Respublikasına İrandan qaz verilməsi, Astara-Bakı avtomobil yolunun tikintisi, energetika sahəsində əməkdaşlıq, Azərbaycanda elektrik stansiyalarının bərpası layihələri haqqında fikir mübadiləsi aparıldı. Xəzərin hüquqi statusuna dair aparılan danışqların bundan sonra da davam etdirilməsinin məqsədə uyğun olduğu bildirildi.

Söhbət zamanı İran prezidenti Məhəmməd Xatəminin Azərbaycana rəsmi səfərinə hazırlıq barədə fikir mübadiləsi edildi.

Cənab Xərrazi dövlətimizin başçısını qarşidakı yubileyi münasibətlə səmimi-qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı arzuladı.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlərdən ətraflı söhbət açıldı.

UKRAYNANIN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ BORIS ALEKSENKO İLƏ GÖRÜŞ

Prezident sarayı

30 aprel 2003-cü il

Cənab Boris Aleksenko bu görüş üçün imkan yaratdıığına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, prezident Heydər Əliyevə Ukrayna prezidenti Leonid Kuçmanın ən xoş arzularını çatdıraraq dedi ki, yaxın vaxtlarda Ukrayna rəhbərinin öz arzularını bilavasitə yetirmək imkanı olacaqdır.

Səfir dövlətimizin başçısına ötən il ərzində Azərbaycan–Ukrayna münasibətlərinin genişlənməsi istiqamətində ikitərəfli səviyyədə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, indiyədək bütünlükdə 96 dövlətlərarası sənəd imzalanmış, onların 18-i tamamilə həyata keçirilmişdir. İqtisadi əməkdaşlıq sahəsində da böyük uğurlar əldə edilmişdir. Hökumətlərarası komissiyanın iki icłası keçirilmiş, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi iki dəfə artmışdır. Ukrayna müəssisələri Azərbaycanın energetika sahəsinin inkişafında uğurla iştirak etmişlər. Sumı maşinqayırma zavodu «Şimal» DRES-də kompressor stansiyası tikmiş, Xarkovun «Turboatom» zavodu Yenikənd SES-in 4-cü enerji bloku üçün turbin göndərmişdir.

Diplomat dedi ki, siyasi məsləhətləşmələr sahəsində da müayyən iş görülmüşdür. Ukrayna XİN-in Dövlət katibi Yuri Sergeyev

Bakıda səfərdə olmuş, burada ikitərəfli siyasi, iqtisadi, mədəni və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Boris Aleksenko dövlətimizin başçısının qarşısındaki yubileyi mü-nasibatılı diplomatik korpusun ən xoş arzularını və təbrikini yetirərək dedi ki, əcnəbi diplomatlar prezident Heydər Əliyev ilə görüşmək arzusundadırlar. O, həmçinin bildirdi ki, Bakıdakı diplomatlar Azərbaycan paytaxtinin yaşınaşdırılması və abadlaşdırılması təbdirlərində icra hakimiyyəti ilə birlikdə fəal iştirak etmişlər.

Səfir Ukraynadakı siyasi və sosial-iqtisadi vəziviyət barədə də məlumat verərək dedi ki, hazırda prezident Leonid Kuçmanın tə-şəbbüsü ilə ölkədə siyasi sistemin islahatı layihəsinin müzakirəsi gedir.

Ukrayna prezidenti ölkənin siyasi sistemini dəyişərək, onu parlament-prezident respublikasına çevirmək təklifi irəli sürmüştür. İkitalatalı parlament yaratmaq, deputatların sayını azaltmaq nəzərdə tutulur. Seçki sistemində də müəyyən dəyişikliklər ediləcəkdir. Bütün hakimiyyət orqanlarında seçkiləri bir il ərzində keçirmək planlaşdırılır. Azərbaycanın təcrübəsindən istifadə edərək, hələ bir qayda qoymaqla nəzərdə tutulur ki, ölkədə keçirilən referendumun yekunları Mərkəzi Seçki Komissiyası nəticələri elan etdikdən sonra qüvvəyə mənsin.

Daha sonra Boris Aleksenko Ukrayna prezidenti Leonid Kuçmanın məktubunu Azərbaycan prezidentinə təqdim edərək dedi ki, bu sənəd Yalta görüşündə qəbul olunmuş rəsmi məlumatın müddəalarına əsaslanır.

Prezident Heydər Əliyev məktubun matni ilə tanış olaraq bildirdi ki, onun çatdırılması bir qədər gecikdirilmişdir. Səfir bunun səbəbini izah edərək dedi ki, mənə onu Sizə şəxsən təqdim etmək tapşırılmışdı. Siz son dərəcə məşğul olduğunuzu görə, bunu edə bilmədim.

Dövlətimizin başçısı səfirə müraciətlə vurğuladı ki, mənə desəydi'lər Leonid Daniloviçin məktubu var, sizi bütün hallarda qəbul edərdim. Belə sənədlər gecikdirilməməlidir. Sonra prezident Heydər Əliyev məktubla tanış olduğunu və düşünmək, məsləhətlaşmək lazımlığı bildirdi. Dövlətimizin başçısı dedi ki, bu məsələ bir müddət əvvəl Ukrayna, Rusiya və Qazaxistan rəhbərləri arasında müzakirə olunmuşdur. Biz də müzakirə edəcək və nəticəsini bildirəcəyik.

**POLŞA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ALEKSANDR KVASNEVSKIYƏ**

Hörmətli cənab Prezident!

Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə inkişaf etməsindən məmnunam. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bütün sahələrdə genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanslıq və fıravanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 aprel 2003-cü il

**İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB MOŞE KATSAVA**

Hörmətli cənab Prezident!

İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındaki dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanhıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 aprel 2003-cü il

**İSRAİL DÖVLƏTİNİN BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ
CƏNAB ARIEL ŞARONA**

Hörmətli cənab Baş nazir!

İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və əmin-amənlilik arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 aprel 2003-cü il

MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNÜ MÜBARƏKƏ

Hörmətli cənab Prezident!

75 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz Misir Ərəb Respublikasına başçılıq edərək xalqınızın sülh şəraitində yaşaması, əmin-amanlığı və firavanlığı üçün uzun illərdən bəri ardıcıl fəaliyyət göstərirsiniz. Beynəlxalq aləmdə baş verən proseslərdə fəal iştirakınız və prinsipial mövqeyinizlə Siz yüksək nüfuz qazanmışınız.

Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və bugünkü səviyyəyə çatmasında xidmətləriniz böyükdür.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2003-cü il

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

Hörmətli cənab Prezident!

Bingöl bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfati xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 may 2003-cü il

**TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ
CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

Hörmətli cənab Baş nazir!

Ölkənizin cənub-şərqindəki Bingöl bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşılaşdım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 may 2003-cü il

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ

Bir neçə gündən sonra sülh və insanlıq əleyhinə ən dəhşətli müharibə olan İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü qeyd ediləcəkdir. İkinci dünya müharibəsi böyük itkilərə, faciə və məhrumiyyətlərə səbəb olسا da, faşizm üzərində qələbə ilə başa çatmış bu qələbə bəşəriyyəti böyük faciələrdən xilas etmiş, dünyanın sonrakı demokratik və azad inkişafına mühüm təsir göstərmişdir.

Bütün mütərəqqi qüvvələrlə birlikdə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə qələbə uğrunda mübarizəyə öz dəyərli töhfələrini vermiş, xalqımızın mərd övladları müharibədə cəsarətlə vuruşmuş, ağır və qanlı döyüslərdə böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Məhz buna görə də biz bu qələbəni böyük qürur hissi ilə qeyd edirik.

Bəşəriyyətin keçmişinin bizə dəhşətli müharibələrdən xəbər verdiyinə baxmayaraq, inanırıq ki, onun gələcəyi sülhdür. Bu inama sadiq olaraq və bütün insanlara sülh arzulayaraq, İkinci dünya müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşlarına ehtiram, həlak olmuş həmvətənlərimizin xatirəsinə hörmət əlaməti olaraq, humanizm və insanpərvərlik ənənələrini davam etdirərək, ümuməşəri dəyərlərə və demokratiya ideallarına əsaslanaraq, İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətlə amnistiyanın elan edilməsini mümkün hesab edirəm.

Amnistiya aktının layihəsinə əsasən, İkinci dünya müharibəsi dövründə faşizmə qarşı döyüslərdə iştirak etmiş, eləcə

də həmin dövrədə keçmiş SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, habelə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüslərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüslərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları barəsində amnistiya tətbiq olunaraq, onların cəzadan azad edilməsi, habelə cinayət təqibinə xitam verilməsi nəzərdə tutulur.

Həmçinin 1948–1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988–1993-cü illərdə Azərbaycan ərazi-sinin bir hissəsinin Ermənistən silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, 1990-ci il 20 Yanvar faciəsindən və Xocalı soyqırımında əllil olmuş şəxslərə və şəhid olmuş şəxslərin yaxın qohumlarına, orden və medallarla təltif olunmuş, keçmiş SSRİ dövründə repressiyalara məruz qalaraq sonradan reabilitasiya olunmuş şəxslərə, birinci və ikinci qrup əllillərə, qadınlara, 60 yaşına çatmış kişilərə, cinayət törədərkən 18 yaşına çatmayanlara və bəzi digər şəxslərə də amnistiya şamil ediləcəkdir.

Göstərilənlərdən əlavə, ehtiyatsızlıqdan cinayət törətdiyinə görə beş ildən, qəsdən cinayət törətdiyinə görə üç ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər də cəzadan azad ediləcək, daha artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin isə cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Eyni zamanda, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi ximdət üzrə məhdudlaşdırma, islah işləri və azadlıqdan məhrum etmə ilə bağlı

olmayan digər cəzalara məhkum edilmiş şəxslər barəsində də amnistiya tətbiq olunaraq, onların cəzadan azad edilməsi nəzərdə tutulmuşdur.

Bununla belə, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlər törətmış şəxslər barəsində, xüsusilə təhlükəli residiv yaranan cinayətlər, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və sair hallar nəzərə alınmaqla amnistiya aktının layihəsində bəzi məhdudiyyətlərin müəyyən edilməsi təklif edilir. Həmçinin nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə uyğun olaraq, 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakı şəhərinə qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımınnın baş verməsində, Azərbaycan Respublikası torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər barəsində amnistiya tətbiq edilmir.

Amnistiya aktı qəbul olunduğu təqdirdə, azadlıqdan məhrum etmə cəzasını çəkən məhkumlardan təqribən 3 min 400 şəxsin cəzaçəkmə müəssisələrindən tam azad edilməsi, 2200 şəxsin isə cəzalarının azaldılması və ya daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum olunmuş 5 min 400 şəxsin cəzalarından azad edilməsi gözlənilir. Həmçinin, təhqiqat, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən ibtidai araştırma və məhməkə baxışı mərhələsində olan işlər üzrə 2 mindən çox şəxsə amnistiya tətbiq olunması nəzərdə tutulur. Ümumiyyətlə isə, təqribən 14 min şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir.

Əminəm ki, bu qərarın qəbul edilməsi nəticəsində minlərlə insan cinayət məsuliyyətindən və cəzalardan azad olunaraq, öz vətəndaşlıq borcunu və vəzifələrini layiqincə yerinə yeti-

rəcək, amnistiyanın elan edilməsi vətəndaşlarımızın Vətənə və xalqa sədaqət, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəkdir.

Hesab edirəm ki, son illərdə qəbul olunmuş altı amnistiya aktının 64 minə yaxın şəxs barəsində tətbiq olunması, o cümlədən 19 minə qədər məhkumun cəzaçəkmə müəssisələrindən azad edilməsi və növbəti amnistiyanın elan olunması, hüququn aliliyinə və ədalətə əsaslanan cinayət hüquq siyasetinin həyata keçirilməsi ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun dönəməzliyinin təsdiqidir. Bütün bunları və cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, cinayət məsuliyyətindən və cəzadan azad olunacaq şəxslərin islah olunacaqlarını və cəmiyyətə qovuşacaqlarını arzulaya-raq, Azərbaycan Respublikası Konstitusiyasının 96-ci madдəsinə uyğun olaraq, «İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında» qərar layihəsini müzakirənizə təqdim edirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2003-cü il

Q E Y D L Ə R

1. SSRİ, Sovet Sosialist Respublikaları İttifaqı – 1922-ci illərdə dünyanın ən böyük və qüdrətli dövlətlərindən biri. Tərkibində 15 müttəfiq respublika, 20 muxtar respublika, 8 muxtar vilayət olmuşdur. – 5,7,9,97,182,240,241,273,274,276,302.

2. Mustafa Nəsirov, M u s t a f a C e f ə r o ğ l u (1921–2012) – general-mayor, SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının fəxri əməkdaşı. 1969–77-ci illərdə Zaqafqaziya Sərhəd Dairəsi qoşunları raisinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Ali Sovetinin (9-10-cu çağırış) deputatı olmuşdur.

Sərhəd qoşunlarının xidməti və fəaliyyətinə dair bir sıra əsərlərin müəllifiidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. 7.

3. Gürcüstan, G ü r c ü s t a n R e s p u b l i k a sı – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km², əhalisi 5493 min nəfərdir. Dövlətin başçısı prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 9,10,15,16,20,74,75,86,87,94–114,116,125,126,131,227–229,238,254,255.

4. Amerika Birleşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqi Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km², əhalisi 280 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik orqanı iki-palatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 9,10,16,19,26,55,56,63,68,74,88,94–133,136,144,145,147,149–150,155,188,192,215–219,227–229,245,250,253–257,278–281.

5. İran, İ r a n İ s l a m R e s p u b l i k a sı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km², əhalisi 68,2 mln. nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 ostana bölünür. Ali qanunverici haki-

miyyət orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, president isə təsdiq edir. – 9,10,17,30,31,35–42,67,102, 160,238,245,278,290–291.

6. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində. Asyanın şimalında dövlət. Ərazisi 17075,4 min km², əhalisi 146,3 milyon nəfərdir. Rusiya Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 9,10,16,19,26,29,52–57,61–66,102,104,105,109,111,131,173,176,177,191–193,242,245,251, 294.

7. Elçin Quliyev, E l ç i n İ s a ğ a o ğ l u (d.1967) – hüquqsünas, general-leytenant. Bakı Dövlət Universitetini və Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. 2001-ci ildən Azərbaycan Respublikası, Dövlət Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandamdır. «Azərbaycan bayrağı» ordeni ilə təltif olunmuşdur. – 11,12–27,177.

8. Dağıstan, D a ġ i s t a n R e s p u b l i k a s i – Rusiya Federasiyasında respublika. Sahəsi 50,3 min km², əhalisi 2094,6 min nəfərdir. Paytaxtı Mahaçqala şəhəridir. Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci minilliyyin axırlarına qədər Qafqaz Albaniyası tərkibində olmuşdur. 1813-cü ildə Gülüstan müqaviləsinə əsasən çar Rusiyasına birləşdirilmişdir. – 14,223.

9. Zaqatala – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Şimal-şərqdə Dağıstanla, cənub-qərbdə Gürcüstanla həmsərhəddir. Sahəsi 1348 km², əhalisi 109,3 min nəfərdir. – 15,16, 22, 25.

10. Xaçmaz – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Quba və Qusar rayonlarına verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 1045 km², əhalisi 148,4 min nəfərdir. – 15,17,22.

11. Balakən – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna veril-

miş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Şimalda Dağıstanla, qərbdə və cənub-qərbdə Gürcüstanla həmsərhəddir. Sahəsi 923 km^2 , əhalisi 85,3 min nəfərdir. – 15,16.

12. Şəmkir (1930–91-ci illərdə Şamxor rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi $1656,8 \text{ km}^2$, əhalisi 183,5 min nəfərdir. – 15,25.

13. Lənkəran – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 661 km^2 , əhalisi 146,9 min nəfərdir. – 17.

14. Şəki – (1968-ci ilədək Nuxa rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Oğuz rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 2.43 min km^2 , əhalisi 176 min nəfərdir. – 18,25.

15. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ dağlıqlıdan sonra yeni dövlətlərarası birlük kimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalasdırılmasında, nəqliyyat sisteminin və rəbitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin mühabizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 21,54,64,65,191–193.

16. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyənin imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sühl naminə tərəfdəşliq» programına qoşulmuşlar. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. – 19,55,253–257.

17. «Sühl naminə tərəfdəşliq» programı – NATO ilə Şərqi Avropa və keçmiş SSRİ ölkələri arasında siyasi və hərbi sahələrdə əməkdaşlıq sənədi. 1994-cü il yanvarın 10–11-də NATO Şurasının dövlət və hökumət başçıları səviyyəsində Brüsseldə keçirilən görüşdə ABŞ tərəfindən təklif edilmişdir.

Azərbaycan prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Azərbaycanın «Sühl naminə tərəfdəşliq» programına qoşulması haqqında sənədi imzalamışdır. 1996-ci ilin aprelində Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun Baş katibi Havyer Solana ilə görüşündə Azərbaycan Respublikasının təqdimat sənədini ona vermişdir. Həmin sənəd əsasında Azərbaycanın NATO ilə tərəfdəşliğinin fərdi programı hazırlanmışdır. – 19,254.

18. Beynəlxalq Miqrasiya Təşkilatı – hökumətlərarası beynəlxalq təşkilat. Təşkilata 122 üzv – dövlət daxildir. 18 dövlət isə beynəlxalq və qeyri-dövlət təşkilatları ilə birlikdə müşahidəçilər statusuna malikdir. – 20,21.

19. Polşa, P o l ş a R e s p u b l i k a s i – Mərkəzi Avropada dövlət. Sahəsi 312,7 min km², əhalisi 38,7 milyon nəfərdir. İnzibati cəhətdən 49 voyevodahğa bölünür. Ali və yeganə qanunverici orqanı iki palatalı Seymdir. Paytaxtı Varşava şəhəridir. – 20,254,295.

20. Qara Qarayev, Q a r a Ə b ü l f e s o ğ l u (1918–1982) – dahi Azərbaycan bəstəkarı. Musiqisi ümumdünya şöhrəti qazanmış, baletləri respublikamızın və bir sıra dünya teatrlarının səhnəsində tamaşaşa

qoyulmuşdur. Q.Qarayevin musiqi dili sahəsinə getirdiyi yeniliklər Azərbaycan və dünya musiqisinin inkişafında mühüm rol oynamışdır. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət və Lenin mükafatları laureatıdır. – 28–29.

21. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı – respublikanın ən böyük musiqi teatri. Azərbaycan XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı tərkibində opera truppası kimi yaradılmışdı. 1924-cü ildə opera truppası bu teatrın ayrılaraq müstəqil opera və balet teatrına çevrilmişdir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. – 28–29.

22. Polad Bülbüloğlu (d.1945) – bəstəkar, müğənni, dövlət xadimi. Azərbaycan Respublikasının Xalq artisti. 1988–2005-ci illər Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur. Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfəridir. I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputati olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 28–29,187–190.

23. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-ci ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Katibliyi Parisdədir. Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. 29,49,50,51.

24. Vasif Adıgözəlov, V a s i f Z ü l f ü o ğ l u (1936–2006) – bəstəkar. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin 1-ci katibi olmuşdur. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatıdır. O bir çox musiqi əsərinin, 1 operanın, 5 musiqili komediyanın, 3 oratoriyanın, vokal-simfonik əsərlərin müəllifidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 29.

25. Rauf Abdullayev, R a u f C a n b a x i ş o ğ l u (d. 1937) – dirijor, Azərbaycan Respublikasının Xalq artisti. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və Baş dirijo-

rudur. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 29.

26. Artur Rasizadə, Arтур Тахир оғлу (d.1935) – Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureati. 1986–92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-cı ildən Azərbaycan Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 29,155.

27. Ramiz Mehdiyev, Ramiz Ənvər oğlu (d.1938) – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 1978–80-ci illərdə Rayon Partiya Komitəsinin 1-ci katibi, 1980–81-ci illərdə Azərbaycan KP MK-da elm və təhsil şöbəsinin müdürü, 1981–83-cü illərdə Azərbaycan KP MK-da partiya təşkilat işi şöbəsinin müdürü, 1983–88-ci illərdə Azərbaycan KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan EA-nın İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdürü, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdürü, 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab və monoqrafiyaların müəllifidir. Azərbaycan Respublikasının «İstiqlal», Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə təltif edilmişdir. Beynəlxalq Nyu-York Akademiyasının və Türk Dünyası Araşdırma Mərkəzi Uluslararası Elmlər Akademiyasının üzvüdür. – 29,66,155,195,197,207.

28. Elçin Əfəndiyev, Elçin İlyas oğlu (1943) – Azərbaycan yazarı, ictimai və dövlət xadimi. Azərbaycan Respublikasının Xalq yazarı. Yaziçi İlyas Əfəndiyevin oğlu. Azərbaycan Yazarlar Birliyinin katibi, Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr –«Vətən» cəmiyyətinin sədri vəzifəsində işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikasının Baş nazirinin müavinidir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 29.

29. Türkiyə Cümhuriyyəti – Qərbi Asiyada və Avropanın cənub-şərqi kənarında dövlət. Sahəsi 780,6 min km², əhalisi 78 milyon nəfərdir. İnzibati cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir.

Dövlət başçısı prezident, Ali qanunvericilik orqanı Türkiyə Büyük Millət Məclisidir. – 29,74,82,86,87,94–114,116,125,131,153,238,279, 299,300.

30. Qazaxıstan, Q a z a x i s t a n R e s p u b l i k a s i – Avroasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2724,9 min km², əhalisi 16 679 min nəfərdir. Paytaxtı Astana şəhəridir. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Ali Sovetdir. – 29,82,98,102,258,260,283,294.

31. Türkmənistan, T ü r k m e n i s t a n R e s p u b l i k a s i – Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 488,1 min km², əhalisi 4574 min nəfərdir. İnzibati ərazisi 5 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Aşqabaddır. – 29,102,228.

32. Şimali Kipr Türk Cumhuriyyəti – 1974-cü ildə Yunanistanda həkimiyətə gəlmış hərbi xunta Kiprin yunan irticaçıları ilə birlikdə Kipri Yunanistana birləşdirmək məqsədilə ölkədə hərbi çəvriliş etdilər və prezident Makariosu hakimiyyətdən uzaqlaşdırıldılar. Bundan narahat olan Türkiyə Respublikası Kiprin türk icmasını müdafiə etmək məqsədilə oraya hərbi qüvvələr yeritdi və türk icması yaşayan ərazini yunan irticaçılarından təmizlədi. 1975-ci ildə Türkiyə-Kipr administrasiyası bu ərazidə federativ türk dövləti - Kipr Respublikasını elan etdilər. 1983-cü ildə bu dövlətin qanunverici orqanı Şimali Kipr Türk Respublikası (ŞKTR) - Kibris elan etdi. – 29.

33. Fransa, F r a n s a R e s p u b l i k a s i – Qərbi Avropada dövlət. Sahəsi 551 min km², əhalisi 58,4 milyon nəfərdir. İnzibati cəhətdən 95 departamento bölünür. Qanunverici orqanı iki palatadan (Milli Məclis və Senat) ibarət parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 29,55,56,63, 104,105,109,111,245.

34. Xatəmi, S e y i d M ə h ə m m ə d X a t ə m i (d.1943) – İranın siyasi, ictimai və dövlət xadimi. 1989–92-ci illərdə İranın Mədəniyyət və İslam Oriyentasiyası naziri, 1997–2005-ci illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. – 30,36,37,39,67,291.

35. Xamenei, Hüseyin Xamenei Seyid Əli (d.1939) – İranın dini və dövlət xadimi. 1981–89-cu illərdə İranın prezidenti, 1989-cu ildən isə İran İslam Respublikasının dini rəhbəridir. – 31,36.

36. Litva, Lituanya Respublikası – Şərqi Avropada – Prı-baltıkada dövlət. Sahəsi 65,2 min km², əhalisi 3797 min nəfərdir. İnzibati ərazisi 44 rayona bölünür və respublika tabeçiliyinə 11 şəhər daxildir. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Seymdir. Paytaxtı Vilnüsdür. – 32.

37. Rolandas Pakšas (d.1956) – Litva siyasi xadimi. 2003–2004-cü illərdə Litva prezidenti. Avropa ölkəsinin ilk rəhbəridir ki, impiçmentlə əla-qədar vəzifəsindən uzaqlaşdırılıb. – 32.

38. Qurban bayramı – müsəlman dünyasında ən əziz bayramlardan biri. Sosial-mənəvi həyatımızın tərkib hissəsinə çevrilmişdir. Qurban bayramı müsəlman hicri-qəməri təqvimi ilə 12-ci ayda – zülhicce ayının 10-cu günü başlanır və bir ay müddətində davam edir. Müsəlmanlar bu bayramı İslamın əsas şərtlərindən biri – Həcc mərasimlərinin yerinə yetirilməsi və böyük Allahın bəndələrinin günahının bağışlanması günü kimi qeyd edirlər. – 33–34,35,158.

39. Atəşkəs rejimi – 1994-cü il mayın 12-də Ermənistan–Azərbaycan arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs) haqqında müqavilə imzalandı. Müqaviləyə görə, müharibə aparan tərəflər sülh müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razıhğa gəldilər. – 38, 243.

40. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam Konfransı Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv-dövlətlər arasında əməkdaşlıq yönəldilmişdir. İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistəni). Azərbaycan 1991-ci ildən İKT-nin üzvüdür. Hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır. – 38.

41. Estonia, Estonia Respublikası – Şərqi Avropada dövlət. Sahəsi 45,2 min km², əhalisi 1492 min nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı – Seymdir. Paytaxtı Tallindir. – 43.

42. Arnold Rüytel (d.1928) – Estonia siyasi və dövlət xadimi. 2001-2006-cı illərdə Estonia prezidenti. – 43.

43. Bruney, Brunei Darussalam – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 5,8 min km², əhalisi 300 min nəfərdir. Bruney konstitusiyalı monarxiyadır. Dövlət başçısı sultandır. Paytaxtı Bəndər-Səri-Bəqavandır. – 44.

44. Hacı Hassənal Bolkiyah (d.1946) – Bruney sultanı. XIV əsrənə həkimiyətdə olan sülalənin 29-cu nümayəndəsi. – 44.

45. Küveyt, Kuvvet-i Dövləti – Qərbi Asiyada dövlət. Sahəsi 1708 km², əhalisi 2 milyondan çoxdur. Küveyt konstitusiyalı monarxiyadır. Dövlət başçısı əmirdir. Qanunverici orqan və hökumət əmirə və birpalatalı Milli Məclisə tabedir. Paytaxtı əl-Küveytdir. – 45.

46. Cabir əl-Əhməd əs-Sabah – 2006-cı ildən Küveyt əmiri. Həkimiyətdə gəldikdən sonra ölkədə bir sıra demokratik islahatlar keçirmiş, qadınlara dövlət orqanlarında işləməyə icazə verilmiş, onlar seçib-seçilmək hüququ əldə etmişlər. – 45.

46. İçərişəhər – Bakının qala divarları ilə əhatə olunan qədim hissəsi. Ərazisi 22 hektardır. Arxeoloji qazıntılar nəticəsində İçərişəhər ərazisində iki mədəni təbəqə müəyyənləşdirilmişdir. XIV-XVII əsrləri əhatə edən üst təbəqədən düzbucaqlı və dördkünc yaşayış evlərinin qalıqları, VIII-XIII əsrlərə aid alt təbəqədən düzbucaqlı formalı kiçik otaqların qalıqları, quyular və s. maddi mədəniyyət nümunələri aşkar edilmişdir.

İçərişəhər orta əsrlərdə Bakının əsas mərkəzinə çevrilmiş, XII əsrə burada ilk qala divarları çəkilmişdir. Bu divarlar 25-30 m dərinin içərisinə uzanaraq İçərişəhərin qarşısında qapalı liman əmələ gətirmişdi. İçərişəhərin üç əsas – Şamaxı, Salyan və dəniz sahilinə açılan darvazası olmuşdur. İçərişəhərdəki Sınıqqala (1078), Qız qalası və s.

abidələr İçərişəhərin əvvəller dənizə yaxın sahədə inkişaf etdiyini göstərir. XV əsrде Şirvanşahlar sarayı tikilmişdir. XVII əsrде İçərişəhərdə çoxlu karavansara və ticarət binası inşa edilmiş, XVIII əsrде isə Xan sarayı tikilmiş, yeni su kəmərləri çəkilmişdi. XIX əsrде və XX əsrin əvvəllərində İçərişəhərin plan quruluşu dəyişdirilmədən köhnə binaların yerində əsaslı daş binalar tikilmişdir. Bu zaman qala divarlarının ikinci sırası sökülmüş və yalnız Şamaxı darvazasının yanında 2-ci darvaza tikilmişdir (1888). Beləliklə, qoşa darvaza əmələ gəlmışdır. 1977-ci ildə İçərişəhər Azərbaycan memarlığı tarixi qoruguna çevrilmişdir. – 46–51,164,170.

47. İpək Yolu, B ö y ü k İ p e k Y o l u – beynəlxalq tarixi tranzit-ticarət yolu; eramızdan əvvəl II əsrin sonlarından eramızın XVI əsrinə-dək fəaliyyət göstərmış, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, ayri-ayrı qolları ilə o zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini birləşdirmişdir.

Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik olması sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasındadır iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur.

XX əsrin sonunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Böyük İpək Yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Böyük İpək Yolu üstündə yerləşən ölkələrdə ciddi maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi; TRASEKA programı çərçivəsində nəzərdə tutulan Asiya-Qafqaz-Avropa ticarət dəhlizinin – Böyük İpək Yolunun bərpasının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. – 47,48,232.

48. Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan Muxtar Respublikasının paytaxtı. Ərazisi 0,013 min km², əhalisi 67 min nəfərdən çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.

Naxçıvan e.ə. IX–VI əsrlərdə qədim Manna və Midyanın, eramızın əvvəllərində Albaniyanın, IV əsrдən Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edirlər. Naxçıvan Azərbaycan Atabaylılar dövlətinin (1136–1225) paytaxtlarından biri olmuşdur. 1828-ci il Türkmen-

çay müqaviləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairəsində olub. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan şəhəri 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtı oldu. – 47,206,261.

49. Gəncə – Azərbaycan Respublikasında şəhər. Sahəsi 107 km², əhalisinin sayına görə Bakıdan sonra ikinci şəhərdir. Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir, salındığı tarix dəqiq məlum deyil. Bəzi müəlliflər Gəncənin Makedoniyalı İsgəndərin dövründə (e.ə.336–323) salındığını qeyd etmişlər. – 47.

50. Bərdə – Azərbaycan Respublikasında şəhər. Bərdə Azərbaycanın ən qədim şəhərlərindəndir. Ərəb tarixçisi Bəlazuri (IX əsr) Bərdənin Sasani hökməndarı I Qubadın (488–531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) isə Makedoniyalı İsgəndərin dövründə (e.ə.336–23) salındığını göstərmişlər. Arxeoloji qazıntılar buradakı yaşayış məskənini daha qədimlərə aid edir. – 47.

51. Qəbələ (1930–91-ci illərdə Qutqaşen) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 1,55 km², əhalisi 95,6 min nəfərdir. – 47.

52. Nizami Gəncəvi, İl y a s Y u s i f o ğ l u (1141–1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin ilkin Şərqi Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi Yaxın Şərqi ədəbiyyatında mənzum roman janrinin əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmlili mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində insanın mənəvi azadlığı tərənnüm olunur. – 47.

53. Qız qalası – Azərbaycanda tarixi-memarlıq abidəsi. Bakıdadır (İçərişəhərdə). Tədqiqatçıların çoxu tərəfindən müdafiə məqsədilə XII əsrə təkildiyi qəbul olunmuşdur. Qalanın daş kitabosunda kufi xətti ilə Məsud Davud oğlunun («Qübbə Məsud bin Davud») adı həkk edilmişdir. Qız qalası memarlıq formasına görə Şərqdə yeganə abidədir.

Abidənin hündürlüyü 32 m, diametri 16–16,5 m-dir. Divarlarının qalınlığı aşağıda 5 m, yuxarıda 4 m olan Qız qalası silindrik əsas hissədən və ona bitişik bütöv çıxıntıdan ibarət orijinal quruluşa malikdir. Silindrik hissə daxildə səkkizmərtəbəlidir. Bu mərtəbələrdə 250-dək adam yerləşə bilər. Abidənin Qız qalası adlanması haqqında xalq arasında müxtəlif əfsanələr mövcuddur. – 47.

54. Şirvanşahlar sarayı – Azərbaycan memarlıq kompleksi, Şirvan – Abşeron memarlıq məktəbinin görkəmli abidəsi. Bakının İçərişəhər hissəsindədir. Bakının XV əsrə Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsil əlaqədar tikilmişdir. 1420–60-ci illər arasında salınmış Şirvanşahlar sarayı ansamblının binaları yerin relyefinə uyğun olaraq inşa edilmişdir. Ərazisinin ən hündür yerində olan Yuxarı həyətdə saray binası (1420-ci illər) və ona bitişik Divanxana (1450-ci illər), aşağı həyətdə türbə (1435) və minarəli Şah məscidi (1442), yuxarı həyətin yaxınlığında Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi (1450-ci illər) və ona bitişik kiçik məscid yerləşir. Türbə olan həyətin giriş başlığı Şimal darvazası (1585) tikilmişdir. Şirvanşahlar sarayı ansamblının yaxıñlığında hamam, «Şah kəhrizi»nin qurtaracağında 500 min litr su tutan ovdan qalmışdır. – 47.

55. Şirvanşahlar dövləti (VI əsr–1538) – Azərbaycan feodal dövləti. Şirvanşahlar sülaləsi idarə edirdi. Əsasən, Şirvan tarixi vilayətini, ayrı-ayrı vaxtlarda isə şimalda Dərbənd, qərbdə Şəki-Gəncə, cənubda Beyləqan əyalətlərini, şimalda isə Xəzər dənizi sahilindəki əraziləri əhatə edirdi. Paytaxtı Şamaxı (bir müddət Bakı) şəhəri olmuşdur. Şirvanşahlar dövləti VI əsrin birinci yarısında Sasanilər tərəfindən yaradılmışdır. Şirvanşahlar tarixini dörd dövrə bölmək olar: ilk Şirvanşahlar, Məzyədilər, elmi ədəbiyyatda səhvən Kəsranilər adlandırılan XI–XIV əsr Şirvanşahları və Dərbəndilər.

XI əsrin sonlarından Şirvanşahların siyasi yüksəlişi başlandı. Bu yüksəliş monqol işgalinadək davam etdi. III Maničöhr (1125) Şirvanşahlar dövlətinin güclənməsi və tərəqqisi dövrü idi, III Manuçöhrün ölümündən sonra Şirvan taxtına I Axsitan sahib oldu. 1192-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı dağıldı, xeyli əhali, o cümlədən Axsitanın ailə üzvləri həlak oldu. Şirvan ərazisi təqribən yüz il Elxanilər və Qızıl Orda xanları arasında döyüş meydanına çevrildi. IV–XV əsrlərdə Şirvanşahlar

müstəqil hakimiyət sürürdülər. 1539-cu ildə Şirvanşahlar dövlətinə son qoyuldu. –47.

56. Azərbaycan Milli Elmlər Akademiyası – Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasetini həyata keçirən ali dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı bölmələri var: fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri; biologiya elmləri; aqrar elmləri; humanitar və ictimai elmlər. Burada elmin müxtəlisf sahələrinə dair aktual problemlər üzərində tədqiqat işləri aparılır. Hər il onlarla elmi işin nəticəsi istehsalatda tətbiq olunur. – 50,51,178,179,180.

57. Rusiya Dövlət Duması – 1906-ci ildə Rusiyada yaradılan nümayəndəli qanunvericilik müəssisəsi. 17 oktyabr Manifesti əsasında yaradılmışdır. Burada qanunlar müzakirə edilərək Dövlət Şurasına təqdim edilir və çar tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fəsilərlə fəaliyyət göstərdi. 1993-cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən Duma təzədən bərpa olundu. – 52–57.

58. Dmitrii Roqozin (d.1963) – Rusiya siyasi və dövlət xadimi, diplomat, fəlsəfə elmləri doktoru. 2003-2004-cü illərdə Dövlət Dumasında sədr müavini, 2011-ci ildə Rusiya Federasiyasının Brüsseldə NATO-nun nümayəndəsi, 2012-ci ildən isə Dnestryanıda xüsusi nümayəndəsidir. – 52-57.

59. Putin Vladimir Vladimiroviç (d.1952) 2000-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası prezidenti administrasiyasının rəhbəri, 1998-99-cu illərdə FTX-nin direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin başçısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin edilmişdir. 2012-ci ilin mart ayında Rusiya Federasiyasının prezidenti seçilmişdir. – 52,55,56,57,63,64,66,102.

60. Ruşaylo Vladimir (d.1953) – 1972-ci ildən SSRİ Daxili İşlər Nazirliyində müxtəlisf məsul vəzifələrdə işləmişdir. 1998-ci ildən Rusiya Daxili İşlər nazirinin müavini, 1999-cu ildən nazir, 2001-ci ildə MDB

ölkələri üzrə Kollektiv Təhlükəsizlik Şurasının sədri, 2003-cü ildə isə Rusiya Təhlükəsizlik Şurasının katibi olmuşdur. – 52,61–66.

61. Elçibəy, Əliyev Əbülfəz Qədirqulu oğlu (1938–2000) – 1989-cu ildə yaradılan AXC-nin, sonralar AXCP-nin sədri. 1992-ci ilin iyunundan 93-cü ilin iyununa qədər Azərbaycan Respublikasının prezidenti olmuşdur. – 53,242.

62. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) – 2004-cü ildə təşkil olunmuşdur. AŞPA-da 25 Avropa ölkəsinin 732 deputatı fəaliyyət göstərir. – 53,54,237–247.

63. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riayət etmək, demokratiyani və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. – 53,54,160,237.

65. İlham Əliyev, İlham Heydər oğlu (d.1961) – görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, siyasi elmlər doktoru, professor. 2003-cü ildən Azərbaycan Respublikasının prezidenti. Xalqımızın ümummilli lideri Heydər Əliyevin oğlu. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Nefi Şirkatının vitse-prezidenti, 1997–2003-cü illər birinci vitse-prezidenti. Azərbaycan Respublikasının neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri vardır.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və dövlət xadimi kimi, İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür.

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar əldə etməsində də AMOK-un prezidenti kimi, İlham Əliyevin böyük xidmətləri vardır. Onun şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə və respublikanın əksər rayonlarında dünya standartlarına cavab

verən böyük olimpiya kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza yaradılmışdır.

İlham Əliyevin doğma Azərbaycanımızın inkişafında müstəsna xidmətləri vardır. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri-neft sektoru sürətlə inkişaf etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır.

İlham Əliyev tərəfindən irəli sürülmüş «Regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramı»na əsasən respublikamın şəhər və rayonlarında onlarla sənaye müəssisəsi açılmış, yüz minlərlə iş yerləri yaradılmış və böyük abadlıq işləri görülür.

Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət quruculuğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində uğurlu xidmətlər göstərən İlham Əliyev Yeni Azərbaycan Partiya-sının I qurultayında partiya sədrinin müavini, II qurultayında sədrin birinci müavini seçilmişdir. 2005-ci ilin martından isə Yeni Azərbaycan Partiya-sının sədridir. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin (I 2-ci çağırış) deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistən ölkəmizə hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi barədə həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri vardır. «Heydər Əliyev» və Fransanın «Fəxri legionun böyük xaç komandoru» ordenləri ilə təltif olunmuş, bir neçə ölkənin və beynəlxalq təşkilatların fəxri ad və mükafatlarına layiq görülmüşdür. Bir neçə xarici akademiyaların və universitetlərin fəxri üzvüdür. – 53,57,160, 161,162,188.

66. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırırdı. Ərazisi 4 min km²-dir. Mərkəzi Xankəndi.

1988-92-ci illərdə muxtar vilayətin erməni separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxarıraq Dağlıq Qarabağı işgal etdilər. BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələrinə görə, erməni işgalçılari Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də erməni tapdağı altındadır. – 54,56,57,61,76,78-79,89,91,103,104,

107,109,111,115,117,120,122,127,132,181,206,217,221,229,239,240,241,
242,244,246,247.

**67. Böyük Britaniya, Böyük Britaniya və Şimalı İrlan
diya Birleşmiş Krallığı – Qərbi Avropada dövlət. B.Britaniya
adası, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand,
Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi
244,1 min km², əhalisi 58,8 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara
və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati
vahiddir. B.Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir.
– 55,77,147,247.**

68. Kosovo problemi – 1980-ci illərdən başlayaraq Yuqoslaviya (Yuqoslaviya Federativ Sosialist Respublikası) ciddi iqtisadi və siyasi çatışıklıklarla qarşılaşıdı. 1991-ci ildə millətlərarası qarşıdurma nəticəsində YFSR parçalandı. Federasiyanın tərkibindən Sloveniya, Xorватiya, Bosniya və Hərsoqovina, Makedoniya çıxdı və müstəqil dövlət oldular. 1992-ci ildə Serbiya və Monteneqro Yuqoslaviya Respublikası yaradıldı. 1999-cu ildə serb hökuməti tərəfindən Kosovoda (Serbiyanın tərkibində) yaşayan albanlara qarşı zorakılıq başlandı və nəticədə etnik qarşıdurma yarandı. Buna görə də NATO aviasiyası tərəfindən bombardman edildi. Məhz bundan sonra Yuqoslaviya öz ordusunu Kosovodan çıxartdı və NATO-nun sülhməramlı ordusu albanları serblərdən qorumaq üçün Kosovoya girdi. 2002-ci ildə Serbiya və Monteneqro adı ilə adlandırıldı. 2006-ci ildə keçirilən referendum nəticəsində Monteneqro Serbiyadan ayrıldı və müstəqil dövlət yaratdı. – 55.

69. Bosniya və Hərsoqovina – 1945-92-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıxdıqdan sonra əhali arasında (müsəlman, serb və xorvat) milli-dini zəmində qarşıdurma yarandı və qanlı hərbi münaqişəyə səbəb oldu. 1993-cü ildə Deytonda (ABS) ümumi sülh haqqında şaziş imzalandı. 1995-ci ildə qüvvəyə minən Konstitusiyaya görə ölkədə Birleşmiş Bosniya və Hərsoqovinadan ibarət federativ respublika yarandı. – 55.

70. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azə-

baycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsviç. 1994-cü ilin dekabrından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından onun üç – Rusiya, ABŞ və fransızlı həmsədrleri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. – 55,56,76,78–79,104,105,109,111,117,120,122,128,132,243,245.

71. Birleşmiş Millətlər Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə 198 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.

Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Dövlətimizin apardığı uğurlu xarici siyaset nəticəsində Azərbaycan 2011-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Surasına qeyri-daimi üzv qəbul olunmuşdur. 56,64,104,109,112,214,243.

72. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il iyulun 3-9-da Helsinki də qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalasdırı, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birləşməyə yoludan əməkdaşlıq və qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. 56,63,64,109,111,243,244.

73. Avropa məhkəməsi – Avropa İttifaqının əsas orqanlarından biri. Bu orqan doqquz Baş prokurorun razılığı ilə 6 il müddətinə köməkçi kimi fəaliyyət göstərən 15 hakimdən ibarətdir. Əsas funksiyası: müqa-

vilələrin tətbiqində və şərhində hüquqi cəhətdən düzgün olmasına diqqət yetirmək, üzv dövlətlərin, birliliklər və fiziki şəxslərin mübahisələrini həll etmək; son qərarı verməkdir. – 58–59.

74. Luzius Vildhaber (d.1937) – İsveçrə vəkili. 1998–2007-ci illərdə insan haqları üzrə Avropa məhkəməsinin sədri olmuşdur. – 58–59.

75. Hacıyev Xanlar, X a n l a r İ r ş a d F a i q o ğ l u (d.1956) – hüquqşunas. 1993–98-ci illərdə Ali Məhkəmənin sədri, 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri olmuşdur. Hazırda Avropa Məhkəməsinin üzvüdür. – 58.

76. Koreya, K o r e y a R e s p u b l i k a s i – Şərqi Asiyada dövlət. Sahəsi 98,5 min km², əhalisi 45,2 milyon nəfərdir. İnzibati ərazisi 9 əyalətə və 6 mərkəzi tabe şəhərə bölünür. Dövlət başçısı prezident, qanunverici orqani – birpalatalı Milli Məclisdir. Paytaxtı Seuldur. – 60.

77. Kim De Çjun (d.1926) – 1997–2003-cü illərdə Koreyanın prezidenti. Milli Konqres Yeni Siyasətdə Partiyasının lideri. Demokratiya və insan hüquqlarının müdafiəçisi. Həmçinin Şimali Koreya ilə sülh və barışğa görə Nobel mükafatı laureatı. – 60.

78. Corc Buş (d.1946) – ABŞ-m 43-cü prezidenti (2000–2008-ci illər). ABŞ-in 41-ci prezidenti Corc Herbert Buşun oğludur. 1968-ci ildə Yel universitetini (incəsənət, tarix bakalavrı), 1975-ci ildə isə Harvard universitetini (incəsənət magistri) bitirmişdir. «Speaktrum-7 Enerci Korporeyşn» firmasının yaradıcısıdır. 1994-cü ildən Texas ştatının qubernatoru olmuşdur. – 68,74,75,77,78,86,87,88,115–117,123,124,126,127,128,129,144, 145,155,216,217, 227.

79. Rod-Aylend – Atlantik okeanı sahilində ABŞ-in şimal-cənubunda ştat. Sahəsi 3,2km², əhalisi 991 min nəfərdir. İnzibati mərkəzi Providens şəhəridir. – 68.

80. Bolqarıstan, B o l q a r i s t a n R e s p u b l i k a s i – Cənubi Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min km², əhalisi 8,4 milyon nəfərdir. İnzibati cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı prezi-

dent, ali qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 69,254.

81. Georgi Pirvanov (d.1957) – Bolqarıstan siyasi və dövlət xadimi. Tarix elmləri doktoru. 2000–2011-ci illərdə Bolqarıstanın prezidenti olmuşdur. – 69.

82. Mərakeş, M o r a k e ş K r a l l i ğ i – Şimal-Qərbi Afrikada dövlət. Sahəsi 446,6 min km², əhalisi 26,7 milyon nəfərdir. İnzibati ərazisi 35 əyalətə və 8 prefektura bölünür. Mərakeş konstitusiyalı monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı birpalatalı Nümayəndələr palatasıdır. Paytaxtı Rabatdır. – 70.

83. VI Məhəmməd, B i n ə l - H ə s ə n (d.1963) – 1999-cu ildən Mərakeş kralı. Məhəmməd 1666-ci ildən Mərakeş idarə edən Alautlar sülałəsindən 18-ci kraldır. – 70.

84. Qana, Q a n a P c s p u b l i k a s i – Qərbi Afrikada dövlət. Sahəsi 238,5 min km², əhalisi 16,9 milyon nəfərdir. Millətlər Birliyinə daxildir. İnzibati ərazisi 10 vilayətə və paytaxt mahalına bölünür. Paytaxtı Akkradır. – 71.

85. Con Kofi Agiyekum Kufuor (d.1938) – 2001–2007-ci illərdə Qana-nın prezidenti, 2007–2008-ci illərdə Afrika İttifaqının sədri olmuşdur. – 71.

86. Tunis, T u n i s R e s p u b l i k a s i – Şimali Afrikada dövlət. Sahəsi 164,2 min km², əhalisi 9 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici hakimiyyət Nümayəndələr palatasına (parlament) məxsusdur. Paytaxtı Tunis şəhəridir. – 72.

87. Zeynalabidin bin Əli (d.1936) – Tunis hərbi və dövlət xadimi, general. 1987–2011-ci illərdə Tunis prezidenti. 2011-ci ildə xalq tərəfindən vəzifəsindən qovulmuşdur. – 72.

88. İrlandiya, Í r l a n d i y a R e s p u b l i k a s i – Qərbi Avropada dövlət. Sahəsi 70,3 min km², əhalisi 3,6 milyon nəfərdir. İnzibati ərazisi

26 qraflığa və 5 şəhər qraflığına bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Dublindir. – 73.

89. Meri Makalís (d.1951) – İrlandiya siyasi xadimi. 1997-ci ildən İrlandiya prezidenti. 2004-cü ildə yenidən opponentlərsiz prezident seçilmişdir. Meri Makalís İrlandiyann birləşdirilməsinin ən böyük tərəfdarıdır. – 73.

90. Devid Vuqvord (d.1946) – neftçi-mühəndis, 1999–2007-ci illər «hp-Azərbaycan» şirkətinin prezidenti. Bir çox ölkələrdə – Ərəb əmirliklərində, Norveç, Rusiya və ABŞ-da *hp* şirkətinin nümayəndəsi vəzifələrində işləmişdir. İngiltərənin «Müqəddəs Mixail və Müqəddəs Georgi», Gürçüstanın «Şərəf», Azərbaycan Respublikasının «Şöhrət» ordenləri ilə təltif olunmuşdur. – 75,106,110,125.

91. Natiq Əliyev, Natiq Ağaoğlu (d.1947) – 1993–2006-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olmuşdur. Hazırda Azərbaycan Respublikası Sənaye və Energetika naziridir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 75,106,125.

92. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-in Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara bayanna-məsini» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 74,75,80,82,84,85,87,98,99,100, 101,103,108,112,116,120,123,124,125,129,130.

93. İraq, Irak Respublikası – Cənub-Qərbi Asiyada – Dəclə və Fərat çayları hövzəsində neft ixrac edən ölkə. Sahəsi 438,3 min km², əhalisi 22,4 milyon nəfərdir. İnzibati ərazisi 18 mühafazaya bölünür. Dövlət başçısı prezident, hökumət başçısı isə Baş nazirdir. Ölkə ABŞ və NATO ölkələri ilə müharibə vəziyyətində olduğu üçün ali qanunverici orqanı yoxdur. Paytaxtı Bağdaddır. – 76,215,216,227,229,255,279,280,281.

94. Vaşinqton – Amerika Birləşmiş Ştatlarının paytaxtı. Ölkənin siyasi, elm və mədəniyyət mərkəzi. Şəhər 1791-ci ildə salınmış və ABŞ-in

ilk prezidenti C.Vaşingtonun şərəfinə adlandırılmışdır. – 77,78-88,93
133,144,149,217,218,256.

95. London (B ö y ü k L o n d o n) – Büyük Britaniyanın paytaxtı. Dünyanın ən böyük şəhərlərindən və limanlarından biri. Əhalisi 7 milyon nəfərdir. İdarəcilik funksiyalarının çoxunu Büyük Londonun Bələdiyyə Şurası və dairə şuraları həyata keçirir. XI əsrin sonu XII əsrin əvvəlində London rəsmən İngiltərənin paytaxtı oldu. – 77,147.

96. Hafiz Paşayev, H a f i z M i r C ə l a l o ğ l u (d.1941) – diplomat. Fizika-riyaziyyat elmləri doktoru. 1992-2006-ci illərdə Amerika Birleşmiş Ştatlarında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. 2006-ci ildən Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini və Diplomatiya Akademiyasının rektorudur. – 77,106.

97. Yaşar Əliyev, Y a ş a r T e y m u r o ğ l u (d.1955) – diplomat. 2002-06-ci illərdə BMT-də Azərbaycanın daimi nümayəndəsi. 2006-ci ildən ABŞ-da Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri. – 77.

98. Bakı–Tbilisi–Ərzurum – Cənubi Qafqaz qaz kəməri. Rəsmən 2007-ci ildə açılmışdır. Kəmərin uzunluğu 970 km-dir (442 km Azərbaycandan, 248 km Gürcüstəndən, 280 km isə Gürcüstən-Türkiyə sərhədindən Ərzuruma qədərdir). Kəmərə qaz «Şahdəniz»dən ötürülür. – 74,85,87,106, 217.

99. «Şahdəniz» – Azərbaycanın Xəzər dənizi sektorunda ən böyük və ən zəngin qaz yataqlarından biri. – 82,108,231.

100. Bakı–Novorossiysk neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı–Novorossiysk neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. – 82,98.

101. Beynəlxalq Maliyyə Korporasiyası – özəl investisiya layihələrinə kömək üçün yaradılan beynəlxalq təşkilat. Əsası 1956-ci ildə qoyulmuşdur. – 84, 85,126,130.

102. Çeyni Riçard (Dik) (d.1941) – Amerikanın siyasi xadimi. 1989–1992-ci illərdə ABŞ-in Müdafiə naziri olmuşdur. 1993-cü ildən Amerikada Sahibkarlıq İnstytutunun direktorudur. «Hallibörtn» korporasiyasının prezidenti, Amerika-Azərbaycan Ticarət Palatasının fəxri üzvüdür. 2001–2009-cu illərdə ABŞ-in vitse-prezidenti olmuşdur. – 86,121–122,129,130.

103. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) – 1994-cü ilin axırlarında yaradılmışdır. «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müstərək işlənilməsi və istifadəyə verilməsi» haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dönyanın bir neçə böyük neft şirkətləri arasında imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7 ölkəni (B.Britaniya, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. – 98,126.

104. Yunanıstan, Yunanıstan Respublikası – Cənubi Avropada dövlət. Sahəsi 132 min km², əhalisi 10,5 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı prezident, Ali qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Afinadır. – 82,230–233,234.

105. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və Xankəndində yerləşən Rusyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmışlar; 600 nəfərdən artıq azərbaycanlı qəddarcasına öldürilmiş, 150 nəfər itkin düşmüş, yüzlərlə şəhər sakını yaralanmışdır. Dönyanın bir sıra dövlətləri Xocalı soyqırımını tanımışdır. – 89–92,182, 289,302,303.

106. Çin Xalq Respublikası (ÇXR) – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km², əhalisi 1219 milyon nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay, Tyantszin) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçın Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq Respublikasının sədridir. Paytaxtı Pekindir. – 93,154,220–222.

107. Tszyan Tszemin (d.1926) – Çinin partiya və dövlət xadimi. 1989-cu ildən Çin KP MK-nin Baş katibi, 1993–2005-ci illər Çin Xalq Respublikasının sədri olmuşdur. – 93,220.

108. Sintszyan-Uyğur Muxtar rayonu – Çində muxtar rayon. Ölkənin şimal-qərbində yerləşir. Sahəsi 1,6 milyon km², əhalisi 13,1 milyon nəfərdir. İnzibati mərkəzi Urumçi şəhəridir. – 93.

109. Amerika-Azərbaycan Ticarət Palatası – 1996-ci ildə yaradılmışdır. Özəl, qeyri-kommersiya təşkilatıdır. 160 üzvü var. – 94–114.

110. Stiven Mənn – amerikan diplomi. 2001–2009-cu illərdə ABŞ Dövlət katibinin koməkçisi. 2004–2006-ci illərdə ABŞ-dan ATƏT-in Dağlıq Qarabağ üzrə həmsədri olmuşdur. – 94–114,228.

111. 1993-cü il iyun hadisələri – Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirmiş Gəncə hadisələri, Bakıda Ali Sovetin binası qarşısında keçirilən çoxsaylı mitinqlə, xalqın tələbilə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi, o zamankı respublika prezidenti Ə.Əliyevin (Elçibəyin) Kələki kəndinə getməsi, Ali Sovetin sədri Heydər Əliyevin respublika prezidentinin vəzifəsini icra etməyə başlaması nəzərdə tutulur. – 96.

112. 1994-cü il oktyabr hadisələri – oktyabrın 3-də Gəncə və Qazaxda, həmçinin Bakıda Azərbaycanın dövlətciliyinə, müstəqilliyinə düşmən olan qüvvələr tərəfindən dövlət çevrilişi cəhdini nəzərdə tutulur. Həmin gün Bakıda fəvqəladə vəziyyət elan edilmiş və Azərbaycan prezidenti Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına baxmayaraq Bakı və ona yaxın yerlərdən yüz minlərlə insan Prezident sarayı qarşısına toplaşaraq milli və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək Heydər Əliyevin siyasetini dəstəkləmişlər. – 96.

113. 1995-ci il mart hadisələri – martın 12-13-də Qazax və Ağstafa, martın 16-17-də isə Bakının 8-ci kilometr qəsəbəsində Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvünün silahlı çıxışı nəzərdə tutulur. Respublika rəhbərliyinin qəti tədbirləri nəticəsində çevriliş cəhdinin qarşısı alındı və silahlı dəstə tərksilah olundu. – 96.

114. «Əsrin müqaviləsi» – 1994-cü il sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 97.

115. Nobel qardaşları – İsveç ixtiraçıları və sənayeçiləri. Silah istehsalı və ağ neft ticarəti ilə məşğul olmuşlar. Robert Nobel XIX əsrin 70-ci illərində Bakıya gəlmış və neft işi ilə maraqlanmışdı. O, sonralar qardaşı Lüdviki də bu işə cəlb etmiş və onlar 1879-cu ildə «Nobel qardaşları» şirkətini təsis etmişlər. Şirkətin, demək olar, bütün kapitalı, habelə illər boyu götürdüyü yüz milyon manatlarla izafə mənşət Bakı neftinin hesabına qazanılmışdı. Tərkibinə əsas kapitalı 130 milyon manatdan çox olan 25 müxtəlif müəssisə daxil idi.

Nobel qardaşları inhisarlarının Bakıda fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişafına səbəb oldu. Onların açdığı müəssisələrdə minlərlə azərbaycanlı işləmiş və onlar öz işlərinin gözəl mütəxəssisi olmuşlar. Onların sıfırı ilə İsveçdə tikilən və Xəzərə gətirilən «Zoroastr» gəmisi dünyada ilk neftdaşıyan tanker idi. Beynəlxalq Nobel mükafatları Alfred Nobelin vəsiyyətinə əsasən Nobel fondu tərəfindən təsis edilmişdir. Bu mükafat hər il məşhur alımlarə (etdikləri ixtiralara və gördükleri işlərə), ictimai və siyasi xadimlərə, yazıçı və şairlərə verilir. – 97.

116. İkinci dünya müharibəsi (1939–45) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almanianın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini aldı. Mayın 8-də Karlsxorsta (Berlin yaxınlığında) Almanianın danışsız təslim olması haqqında akt imzalandı.

Yaponianın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya mü-

haribəsində 72 ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. - 97,142,289,301–304.

117. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) – respublikada neft və qazın keşfiyyatına, çıxarılması və emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dönyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. - 97,106,188.

118. ATƏT-in İstanbul zirvə görüşü – 1999-cu il noyabrın 18–20-də Türkiyənin İstanbul şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirildi. Bu, ATƏT-in son toplantısı idi. İstanbul sammitində 3 sənəd qəbul olundu. Birincisi – İstanbul xartiyası – dünyada sülhün və təhlükəsizliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması, baş vermiş münaqişələrin sülh yolu ilə həll olunması və s. İkinci sənəd Avropada adı silahlar haqqında idi. Üçüncü sənəd isə siyasi bəyannamə idi. - 98.

119. Şevardnadze, Eduard Amvrosiyeviç (d.1928) – Gürcüstanın və SSRİ-nin siyasi və dövlət xadimi. 1972–85-ci illərdə Gürcüstan KP MK-nin Birinci katibi, 1985–90-ci illərdə SSRİ Xarici İşlər naziri, 1994–2003-cü illərdə Gürcüstanın prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlab» ordeni ilə təltif olunmuşdur. - 101,125.

120. Çeçenistan (İçkeriya) – Rusiya Federasiyasında respublika. Orta əsrlərin əvvəllərində Çeçenistannın xeyli hissəsi Alan dövlətinin tərkibində idi. XIX əsrda Rusiya Şimali Qafqazı işgal etməyə başladı. Çeçenlər öz torpaqlarından çıxarıılır, onların yerinə burada kazaklar yerləşdirilirdi. Bu da Çeçenistanda milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. Dağlıların bu hərəkatı (1817–1864) 1859-cu ildə Şeyx Şamil təslim olundan sonra yatrırıldı və Çeçenistan tamamilə Rusiyaya birləşdirildi. 1991–92-ci illərdə Rusiya Federasiyası tərkibində müstəqil Çeçenistan Respublikası yaradıldı. Paytaxtı Qroznı şəhəridir. - 103.

121. AzərTAc, Azərbaycan Dövlət Teleqraf Agentliyi – Azərbaycanda dövlət informasiya orqanı. 1919-cu ildə yaradılmışdır. 1921-ci ildən Azərbaycan Teleqraf Agentliyi (AzərTA), 1972-ci ildən Azərinform adlanırdı. 1992-ci ildən AzərTAc kimi fəaliyyət göstərir. AzərTAc müasir Azərbaycan həqiqətlərini, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, iqtisadiyyatın inkişafını, sosial-mədəni sahədə qazanılmış uğurları, respublikanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini əks etdirən informasiya və fotoinformasiyaları yayır, dünyada cərəyan edən ən mühüm hadisələr barədə operativ məlumat verir. – 108.

122. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın neft strategiyasından əldə edilən gəlirlərin idarə edilməsidir. – 108.

123. Bosfor – Avropa ilə Kiçik Asiya arasında boğaz. Qara və Mərmərə dənizlərini birləşdirir. Uzunluğu təqribən 30 km, eni 750 m-dən 3,7 km-dək, dərinliyi ən dayaz yerdə 33 m-dir. Qara dənizdən yeganə çıxış yolu olan Bosforun mühüm iqtisadi və strateji əhəmiyyəti var. – 110.

124. «ANS» televiziyası – Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərən müstəqil televiziya kanallarından biri. – 112,136.

125. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) – BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsəliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. -112.221.

126. Ağ ev – Vaşinqtonda ABŞ prezyidentinin iqamətgahı və dəftərxanası (1800-cü ildən). 1792-1829-cu illərdə inşa edilmişdir. ABŞ hökumətinə çox zaman Ağ ev deyilir. – 115-117,217,218.

127. Kolin Pauell (d.1937) – Amerika generalı. Prezident Corc Bush (ata) zamanında (1980-89,1989-92) Dövlət katibi olmuşdur. – 117,127,128.

128. Ruzvelt Franklin Delano (1882–1945) – ABŞ-in görkəmli siyasi və dövlət xadimi. 1932–1944-cü illərdə 4 dəfə ABŞ prezidenti seçilmişdir. Ruzvelt İkinci dünya müharibəsi zamanı İngiltərə və SSRİ ilə antihitler koalisiyasının təşəbbüsçülərindən biri olmuşdur. – 117.

129. ABŞ Dövlət Departamenti – ABŞ-da 1789-cu ildən Xarici İşlər Nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyaset idarəsi. Dövlət katibi başçılıq edir, prezidentin və Konqresin hazırladığı xarici siyasi xətti həyata keçirir. – 118–120,217.

130. Riçard Armitac – R.Reyqanın prezidentliyi dövründə (1980–1988) Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə müşaviri olmuşdur. Corc Buşun (ata) prezidentliyi dövründə (1988–1992) xüsusi tapşırıqlar üzrə səfir işləyərkən yeni müstəqil dövlətlərə yardım göstərmək programının müəlliflərindən biri olmuşdur. Həmin vaxtdan 907-ci düzəlişin əleyhinə çıxır. Amerika–Azərbaycan Ticarət Palatası Direktorlar Şurasının üzvüdür. «Armitac Assoşeyts El Si» şirkətinin sahiblərindən biridir. – 118,119–120,144.

131. Klivlend – ABŞ-da şəhər. Klivlend ABŞ-in sənaye, maliyyə-ticarət və mədəni mərkəzlərindən biri kimi tanınır. – 133,136,145,147.

132. Donald Ramsfeld (d.1932) – Amerika siyasi xadimi, respublikaçı, 1975–77, 2001–2006-cı illərdə ABŞ-in Müdafiə naziri olmuşdur. – 127,218.

133. Pakistan, P a k i s t a n I s l a m R e s p u b l i k a sı – Cənubi Asiyada dövlət. Sahəsi 796 min km², əhalisi 133,5 milyon nəfərdir. Paytaxtı İslamabad şəhəridir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı parlamentdir. – 134,172.

134. Pərviz Müşərrəf (d.1943) – 2001–2008-ci illərdə Pakistan Respublikasının prezidenti, ordu generalı. 1988–90 və 1993–96-cı illərdə Pakistanın Baş naziri, 1998-ci ildə Baş qərargah rəisi olmuşdur. – 134,172.

135. Çexiya, Çexiya Respublikası – Mərkəzi Avropada dövlət. Sahəsi 78,9 min km², əhalisi 10,3 milyon nəfərdir. İnzibati cəhətdən 7 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı (Senat və Deputatlar palatası) parlamentdir. Paytaxtı Praqadır. 1993-cü ildən Çexoslovakiya Federasiyasının fəaliyyəti dayandırıldıqdan sonra Çexiya müstəqil dövlətdir. – 135.

136. Vatslav Klaus (d.1941) – 2003-cü ildən Çexiya prezidenti. – 135.

137. 8 Mart Beynəlxalq qadınlar günü – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü. Beynəlxalq qadınlar gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdı. İlk dəfə bayram 1911-ci ildə bir sırə Avropa ölkələrində keçirilmişdir, Azərbaycanda isə 1917-ci ildən qeyd edilməyə başlanılmışdır. – 137–138.

138. Kuba, Kubanın Respublikası – Amerikada, Vest-Hinddə dövlət. Sahəsi 110,9 min km², əhalisi 11,1 milyon nəfərdir. Paytaxtı Havana şəhəridir. Dövlətin ali orqanı birpalatalı Milli assambleyadır. Dövlətin və hökumətin başçısı – Dövlət Şurasının sədridir. – 139.

139. Fidel Castro, Castro Rüs (d.1926) – 1960–2008-ci illərdə Kuba Respublikası Dövlət Şurası və Nazirlər Sovetinin sədri, 1965-ci ildən Kuba KP MK-nin Birinci katibi və Kuba Silahlı qüvvələrinin Baş komandanı. 1953-cü ildə Batista diktaturasına qarşı silahlı üsyana başçılıq etmişdir. 139.

140. Əlcəzair, Əlcəzair Xalq Demokratik Respublikası – Şimali Afrikada dövlət. Sahəsi 2382 min km², əhalisi 30,6 milyon nəfərdir. İnzibati ərazisi 48 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. 140.

141. Əbdüləziz Buteflikay (d.1937) – Əlcəzair dövlət xadimi, 1999-cu ildən Əlcəzair prezidenti. – 140.

142. Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk dəfə dün-yəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlisf problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminarıyanın Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 nəfər gənc Avropanın müxtəlisf təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadsızlığın ləgvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (ürçəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. – 141.

143. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti – Qızıl Xaç Liqasını, Beynəlxalq qızıl Xaç Cəmiyyətini və Qızıl Xaç Liqasının ictimai təşkilatlarını birləşdirən beynəlxalq ictimai təşkilat.

1863-cü ildə əsası qoyulan bu təşkilatın işi İsvəçrə vətəndaşlarının hərbi münaqişələrdə zərər çəkənlərə yardım etməkdir. 142.

144. Serbiya və Çernoqoriya İttifaqı – keçmiş 2003-2006-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının altı respublikasından iki respublikasında yaranmış dövlət. 2006-ci il may referandumundan sonra Çernoqoriya Serbiyadan ayrılaraq müstəqil dövlət elan edildi. Serbiya isə 2006-ci ilin iyunundan müstəqil dövlət elan edildi və İttifaq öz varlığını itirdi. 146,148.

145. Svetozar Marović (d.1955) – 2003-2006-ci illərdə Serbiya və Çernoqoriya İttifaqının prezidenti olmuşdur. Konstitusiyaya uyğun ola-

raq həm də hökumət başçısı olmuş, ancaq faktiki olaraq hökuməti idarə etməmişdir. – 146, 148.

146. Cinciç Zoran (1952–2003) – 2001–2003-cü illərdə Serbiyanın Baş naziri olmuşdur. 2001-ci ilin iyununda Cinciçin başçılığı ilə keçmiş Yuqoslaviya prezidenti Slobodan Milošević etdiyi hərbi cinayətlərə görə tutulub Beynəlxalq Haaqa məhkəməsinə verilmişdir. – 148.

147. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq valyuta əməkdaşlığına yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur. – 150.

148. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton–Vuds çərçivəsi sisteminde yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dırçəlişinə kömək etməkdir. Şəhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fonduñun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 150.

149. Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyə siyasi və dövlət xadimi. R.T.Ərdoğan 1980-ci ildən siyasi fəaliyyətə qoşulmuşdur. 1994-cü ilin martında İstanbul Büyük Şəhər Bələdiyyəsinin sədri, Ədalət və İnkişaf Partiyasının lideri.

2002-ci ildə keçirilən növbədən kənar seçimlər nəticəsində Ədalət və İnkişaf Partiyası təkbəşinə hakimiyyətə gəlmək imkanı əldə etdi və Ərdoğan TBMM-də Türkiyənin Baş naziri seçildi. – 153, 300.

150. Xu Szintao (d.1942) – Çin siyasətçisi və dövlət xadimi. 1992-ci ildən ÇKP MK-da yüksək vəzifələrdə çalışmışdır. 2002-ci ildə ÇKP MK-nin Baş katibi, 2003-cü ildə ÇXR-nın sədri, 2004-cü ildə isə ÇXR Hərbi Şurasının

sədri olmuşdur. 2007-ci ildən Ümumçin Xalq Nümayəndələri Məclisinin sədridir. – 154,220.

151. Vahid Axundov (d.1942) – iqtisadçı, elmlər doktoru, professor. 1993–2005-ci illərdə Azərbaycan Respublikası İqtisadi siyaset üzrə Dövlət müşaviri olmuşdur. – 155.

152. Novruz bayramı – qədim xalq bayramı. Şimal yarımkürəsində astronomik yazın başlandığı gecə-gündüz bərabərliyi günündə (martın 21–22-də) keçirilir. Qədim zamanlardan başlayaraq İran, Azərbaycan, Əfqanistan, Tacikistan, Özbəkistan və bəzi Şərqi ölkələri baharın – yeni ilin gelişini şənliklərlə qarşılıayırlar. Respublikamız müstəqillik qazanandan sonra Novruz bayramı rəsmi ümumxalq bayramı və istirahət günü elan edilmişdir. – 156–157,158–160,164–170.

153. Həzrəti Əli ibn Əbu Talib (598–661) – Məhəmməd əleyhüssələmin əmisi oğlu və kürəkəni (qızı Fatimənin əri). İmam Əli islam dinini ilk qəbul edənlərdən olmuş, müsəlmanların bütün vuruşmalarında iştirak etmiş, ığidliyi ilə fərqlənmişdir. – 162.

154. Lerik rayonu (1938-ci ilədək Zuvand rayonu) – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Cənub və cənub-qərbdə İranla həmsərhəddir. Sahəsi 1084 km^2 , əhalisi 66,2 min nəfərdir. – 171.

155. İmam Xomeyni, Ruhullah Musavi (1903–1989) – 1979-cu ildən İran İslam Respublikasının başçısı, ayətullah. 1964-cü ildə şah rejimi tərəfindən ölkədən qovulmuş, əvvəlcə İraqda, sonra isə Fransada mühacirətdə olmuşdur. 1979-cu ildə İrana qayıtmış, inqilaba başçılıq etmiş şah rejimini devirməyə və İslam Respublikasını qurmağa nail olmuşdur. – 160.

156. Banqladeş, Bangladeş Xalq Respublikası – Cənubi Asiyada dövlət. Sahəsi 144 min km^2 , əhalisi 123 milyon nəfərdir. Millətlər Birliyinə daxildir. İnzibati ərazisi 4 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Dəkkədir. – 171.

157. İacuddin Əhməd (d.1931) – Banqladeş siyasi və dövlət xadimi. 2002–2009-cu illərdə Banqladeşin prezidenti olmuşdur. – 171.

158. Aleksi II (1929–2010) – 1990–2010-cu illərdə Moskvanın və Bütün Rusyanın patriarxi; xristian dinini qorumaq hərəkatının görkəmli nümayəndələrindən biri; Rusiya pravoslav kilsəsində əmin-amanlıq hərəkatının rəhbəri, Avropa Kilsələr Konfransı Şurasının sədri olmuşdur. – 173.

159. Şeyxülislam Hacı Allahşükür Paşazadə, Alla h ş ü k ü r H ü m-m e t o ğ l u (d.1949) – 1980-ci ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, 1990-ci ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. Azərbaycan Respublikasının «Şöhrət» və «İstiqlab» ordenləri ilə təltif edilmişdir. – 173,175,192.

160. Aydin Qurbanov, A y d i n S e m e d o ğ l u (1953–2003) – iş adamı, mesenat. Keçən əsrin 90-cı illərində Rusiyada böhran hökm sürdüyü zaman orada yaşayan etnik azərbaycanlılara kömək etmək üçün RF-da Ümumrusiya Azərbaycanlılar Konqresini yaratdı və konqresin vitse-prezidenti seçildi. Bakıda Müqəddəs Baş kafedral kilsəni yenidən bərpa etmişdir. Ümumiyyətlə, onun müxtəlif layihələri olmuşdur: uşaq evlərinə kömək, ümumtəhsil və tibb müəssisələrini maliyyələşdirmək və s. – 175.

161. 31 mart azərbaycanlıların soyqırımı, 1905 - 18 - ci illər soyqırımlı - çarizmin fəal köməyi ilə erməni-daşnak silahlı birləşmələrinin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi genişmiqyaslı qanlı aksiyalar. Ermənilərin 1905-ci ilin fevralında Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indi Ermənistən adlanan Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrini əhatə etdi. Yüzlərlə Azərbaycan kəndi dağıldı, yüz minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Xalqımıza məxsus çoxlu milli mədəniyyət abidələri məhv və talan olundu. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, bədnam «azərbaycanlılarsız Ermənistən» kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətindən xəbər verir. – 181 - 184.

162. Zəngəzur – Azərbaycanın tarixi ərazisi. Tarixi vilayət kimi, indiki Ermənistan ərazisinin cənub-şərqini, Göyçə gölü hövzəsini, Azərbaycan Respublikasının cənub-qərbini əhatə edirdi. Zəngəzur ərazisi ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətinin tərkib hissəsi olmuşdur. Rusiya-İran müharibələrindən (1804-13; 1826-28) sonra Türkmençay müqaviləsinə (1828) əsasən, Rusiyaya qatılmışdır. Bu vaxtdan etibarən Zəngəzura çar hökumətinin himayəsi altında Türkiyə və İrandan küləvi surətdə ermənilərin köçürülməsinə başlanılmış, beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzurda süni surətdə erməni əhalisinin sayca çoxaldılması siyasəti yeridilmişdir. Zəngəzur 1829-cu ildə Qarabağ əyalətinə qatılmış, 1861-ci ildən Azərbaycan ərazisində Zəngəzur qəzası təşkil olunmuş, 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda qəza onun tərkibinə daxil edilmişdi. Cənubi Qafqazda müstəqil dövlətlər yaradıldıqdan sonra ermənilərin Zəngəzura qarşı ərazi iddiaları soyqırımları ilə müşayiət olundu. Sovet Rusiyasının yaxından köməyi ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsinin Ermənistana ilhaq edilməsilə Azərbaycana daha bir zərbə vuruldu, Naxçıvan bölgəsi Azərbaycandan ayrı salındı. – 181.

163. Şəhidlər xiyabani – Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların uyuduğu müqəddəs ziyarətgah. 1990-ci il yanvarın 20-də sovet ordusunun hücumu zamanı həlak olmuş onlarla adam «Dağüstü park»ın qərb hissəsində dəfn edilmişdir. Bura o vaxtdan «Şəhidlər xiyabani» adlanır. Xiyabanda eyni zamanda Ermənistan işgalçlarına qarşı Azərbaycan torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 1998-ci ildə burada hündürlüyü 22 metr olan əbədi məşəl – abidə qoyulmuşdur. 184.

164. Seneqal, Senegal Respublikası – Cənubi Afrikada dövlət. Sahəsi 196,2 min km², əhalisi 8,5 milyon nəfərdir. İnzibati ərazisi 10 vilayətə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Dakardır. – 186.

165. Abdüləy Vad (d.1926) – 2000-ci ildən Seneqal prezidenti. Abdüləy Vad Afrika Birlişmiş Ştatları yaratmaq ideyasının tərəfdarıdır. – 186.

166. Müslüm (Əbdülmüslüm) Məqomayev (1885–1937) – görkəmli Azərbaycan bəstəkarı. 1912-ci ildən ömrünün axırınadək opera tamaşalarına dirijorluq etmişdir. M.Maqomayevin «Şah İsmayıł» operası Azərbaycan opera sənətinin inkişafı tarixində əhəmiyyətli yer tutur. – 187.

167. Azərbaycan Dövlət Filarmoniyası – respublikanın ən böyük müsiqi təşkilatı. Azərbaycanda filarmoniya 1936-ci ildə təşkil olunmuşdur (həmin ildən də M.Maqomayevin adını daşıyır). Filarmoniyanın nəzdində Simfonik orkestr, Mahnı və rəqs ansamblı, Rəqs ansamblı, Xor kA-pellasi, Simli kvartet fəaliyyət göstərir. – 187–190.

168. Abid Şərifov, A b i d Q o c a o ğ l u (d.1940) – inşaatçı. 1995-ci ildən Azərbaycan Respublikası Baş nazirinin müavini. – 187–190.

169. Azərbaycan Dövlət İncəsənat Muzeyi – burada R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənat Muzeyi nəzərdə tutulur. 1936-ci ildə Azərbaycan Dövlət Muzeyinin incəsənat şöbəsi əsasında yaradılmış və 1937-ci ildə açılmışdır. Muzeyin fondunda on minə qədər incəsənat əsəri qorunub saxlanılır. Ekspozisiyasında Azərbaycan, rus sənətkarlarının, Qərbi Avropa və Şərqi ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və s. əsərləri nümayiş etdirilir. – 188.

170. Rostropoviç Mstislav Leopoldoviç (1927–2007) – Bakıda doğulmuş görkəmli müsiqiçi, violonçelist, dirijor. Lenin mükafatı laureati. SSRİ Xalq artisti. Bakı Musiqi Akademiyasının fəxri professoru. Azərbaycan Respublikasının «İstiqlal» və «Heydər Əliyev» ordenləri ilə təltif edilmişdir. – 190.

171. İsrail – Yaxın Şərqdə dövlət. Sahəsi 20,8 min km², əhalisi 5,5 milyon nəfərdir (1948 49-cu illərdə işğal edilmiş ərazi daxil olmaqla). İsrail dövləti BMT-nin Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı prezidentdir, onu birpalatalı parlament (Knesset) seçir. Hökumətə geniş səlahiyyəti olan Baş nazir başçılıq edir. – 191–193,296,297.

172. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 83 km², əhalisi 231,1 min

nəfərdir. Əvvəllər kiçik yaşayış məntəqəsi olan Sumqayıt 1938-ci ildə Bakı neft sənayesini elektrik enerjisi ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər tipli qəsəbəyə çevrildi və get-gedə Bakıdan sonra ölkəmizin ikinci sənaye şəhərinə çevrildi. Sənayesində kimya və metallurgiya sahələri əsas yet tutur. – 194–213.

173. Surət Hüseynov, Surət Davud oğlu (d.1959) – 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin oktyabrında Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmış çevriliş cəhdinə rəhbərlik etmişdir. – 195.

174. Fikrət Sadıqov, Fikrət Məmməd oğlu (d.1940) – kimyaçı, texnika elmləri doktoru. 1992–2003-cü illərdə «Azərkimya» Dövlət Şirkətinin prezidenti, 1995–2000-ci illərdə Milli Məclisin deputatı olmuşdur. Azərbaycan Dövlət mükafatı laureati, Beynəlxalq Mühəndislər Akademiyasının, Beynəlxalq EKO Energetika Akademiyasının həqiqi üzvüdür. – 197,199,200,201,203,204,209.

175. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Azərbaycanın ən qədim dram teatrı. Tarixi 1873-cü ildə Bakıda səhnəyə qoyulmuş M.F.Axundovun «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının tamaşası ilə başlanır. Bu teatr 1880–90-ci illərdə C.Zeynalovun ev tamaşaları, N.Mahmudbəyovun və H.B.Zərdabının teatr truppaları əsasında yaradılmışdır.

Azərbaycan SSR XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı və buraya bütün teatr truppaları daxil oldu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı. – 200.

176. Cəlal Əliyev, Cəlal Əlirza oğlu (d.1928) bitki fizioloqu, elm təşkilatçısı, ictimai xadim. Azərbaycan Milli EA-nın akademiki, əməkdar elm xadimi, Rusiya Kənd Təsərrüfatı EA-nın həqiqi üzvü, Ukrayna və Belarus Aqrar EA-larının əcnəbi üzvü, Beynəlxalq Elmi İnnişaf Şurasının Beynəlxalq EA Azərbaycan bölməsinin fəxri prezidentidir. Azərbaycan MEA-nın Botanika İnstitutunda məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinin müdürü vəzifəsində çalışır. Azərbaycan MEA Rəyasət Heyətinin üzvüdür.

Azərbaycan Respublikası Milli Məclisinin (1995-ci ildən) deputatıdır. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 204.

177. Qubadlı – Azərbaycan Respublikasında inzibati rayon. 1933-cü ildə təşkil edilmişdir. Sahəsi 802 km², əhalisi 27,2 min nəfər. 1993-cü ildə erməni işgalçları tərəfindən işğal olunmuşdur. – 204,206.

178. Nikolay Tixonov (1905–1997) – SSRİ dövlət xadimi. 1980–85-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri olmuşdur. – 205.

179. Zəngilan – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 707 km², əhalisi 28,4 min nəfər. 1993-cü ildə erməni işgalçları tərəfindən işğal edilmişdir. – 206.

180. Yeni Azərbaycan Partiyası (YAP) – Azərbaycanda ən kütləvi siyasi partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilib. 81 rayon və 5 minə yaxın ilk partiya təşkilatı var. Partiyada Gəncələr Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Parlamentdə 73 deputatla təmsil olunur. YAP Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində fəal iştirak edir. YAP ölkəmizin içtimai-siyasi həyatında aparıcı qüvvədir. YAP-nın təsis konfransında (1992) mərhum prezidentimiz Heydər Əliyev yekdiliklə partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə YAP-in sədri prezident İlham Əliyevdir. – 206,208.

181. Kofi Annan (d.1938) - 1997–2006-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olmuşdur. Nobel mükafatı laureatı. – 214.

182. Ross Uilson (d.1955) – 2000–2003-cü illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. Həzirdə Ross Uilson Türkiyədə ABŞ-in səfiri vəzifəsində çalışır. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 215 219,227–229,278–281.

183. Toni Bleyr, Enton Çarlız Linton (d.1953) – B.Britaniyanın siyasi və dövlət xadimi. Hüquqşunas. 1983-cü ildən parlamentin deputatı.

1997-2007-ci illərdə B.Britaniyanın Baş naziri olmuşdur. 2007-ci ildən BMT-nin İsrail ilə Fələstin probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək üçün vasitəçi təyin edilmişdir. – 216.

184. Səfər Əbiyev, Səfər Axundbaala oğlu (d.1950) – general-polkovnik. 1995-ci ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. – 218,219,262,274,275,279,280.

185. Məhəmmədəli Məhəmmədov (d.1930) – Rusiya dövlət və siyasi xadimi. 1983-2006-ci illərdə Dağıstan Respublikasının müxtəlif məsul vəzifələrində çalışmış və 2006-2010-cu illərdə Dağıstan Dövlət Şurasının sədri olmuşdur. – 223.

186. Danimarka, Danimarka Krallığı – Avropanın şimalında dövlət. Sahəsi 43,1 min km², əhalisi 5,24 milyon nəfərdir. İnzibati ərazisi 14 amta bölünür. Danimarka konstitusiyalı monarxiyadır. Dövlət başçısı kral (kraliça), qanunverici orqanı birpalatalı Folketingdir. Paytaxtı Kopenhagendir. – 224,225.

187. II Marqrete (d.1940) – 1972-ci ildən Danimarkanın kraliçası. Kral IX Frederikin qızıdır. – 224.

188. Andres Føq Rasmussen (d.1953) – Danimarka siyasetçisi. 2009-cu ildən NATO-nun Baş katibidir. 2001-2009-cu illərdə Danimarkanın Baş naziri olmuşdur. – 225.

189. Zimbabve, Zimbabwe Respublikası – Cənubi Afrikada dövlət. Sahəsi 390,6 min km², əhalisi 11,5 milyon nəfərdir. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Hararedir. – 226.

190. Robert Muqabe (d.1924) – 1987-ci ildən Zimbabvenin prezidenti. 1980-87-ci illərdə Zimbabvenin Baş naziri və Müdafiə naziri olmuşdur. 1984-cü ildən Afrika Milli Qurtuluş Partiyasının Zimbabve üzrə Birinci katibidir. – 226.

191. Yerevan – qədim Azərbaycan şəhəri İrəvanın ermənicə yazılışı.

192. İrəvan – qədim Azərbaycan şəhəri. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarı ilə «bir siyasi mərkəz» olaraq ermənilərə güzəşt edilmiş və o dövrə Cənubi Qafqazda yaradılmış ilk erməni dövlətinin – Ermənistan Respublikasının paytaxtına çevrilmişdi. İrəvan müxtəlif dövrlərdə Sasani dövlətinin (3–7-ci əsrlər), Ərəb xilafətinin (7–9-cu əsrlər), Səlcuq dövlətinin (11–13-cü əsrlər), Monqol imperiyasının (13–14-cü əsrlər), Azərbaycan Qaraqoyunlu (1410–1468), Agqoyunlu (1468–1501), Səfəvilər (1501–1736) dövlətlərinin, Nadir şahın (1736–47) imperiyasının tərkibində olmuşdur. Nadir şahın ölümündən sonra Azərbaycan torpaqlarında mustəqil dövlətlər – xanlıqlar meydana gələrkən, burada İrəvan xanlığı (1747–1828) yarandı.

Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutmuşdur. Rusyanın İrəvanı işğal etdiyi dövrədə İrəvanın 9700 nəfərlik əhalisinin 75,6%-i Azərbaycan türkləri idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı artmağa başladı. – 228,239.

193. Konstantinos Stefanopoulos (d.1926) – 1995–2005-ci illərdə Yunanistanın prezidenti olmuşdur. –230,234.

194. Azərbaycan Ticarət-Sənaye Palatası – 1960-ci ildən fəaliyyət göstərir. Azərbaycanın dünyadan müxtəlif ölkələri ilə ticarət, iqtisadi və elmi-texniki əlaqələrinin inkişafına kömək edir. 1980-ci ildə palata is-tehsalin və beynəlxalq əməkdaşlığın inkişafında əldə etdiyi müvəffəqiyyətlərə görə «Qızıl Merkuri» beynəlxalq mükafatına layiq görülmüşdür. –231.

195. TRASEKA, Transxəzər nəqliyyat dəhlizi – Avropanı Asiya ilə birləşdirən yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. – 232.

196. Avropa Birliyi (AB) – 1951–57-ci illərdə yaranmış üç Qərbi Avropa integrasiya təşkilatının ümumi adı Avropa İqtisadi Birliyi – (AİB), Avropa Kəmür və Polad Birliyi – (AKPB), Avropa Atom Enerjisi Birliyi – (AAEB). AB ümumi prinsiplərin müəyyən edilməsindən birgə fəaliyyətə qədər

(Avropa İnvestisiya Bankının, Avropa Regional İnkışaf Fonduunun vahid valyuta qəbul etməsi – AVRO) bir neçə mərhələ keçmişdir. Mühüm mərhələ Vahid Avropa Aktının (1986-ci ildən qüvvəyə minmişdir) qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra – AİB, AKPB və AAEB Avropa Birliyi, 1993-cü ildə isə Avropa Şurası yarandı. – 232,256.

197. Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanı Krallığı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 2,15 milyon km², əhalisi 18,4 milyon nəfərdir. Paytaxtı ər-Piyaddır. İnzibati cəhətdən 4 əyalətə bölünür.

Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır. Dövlət başçısı kraldır. Ölkədə bütün hakimiyyət krala məxsusdur. İcra orqanı Nazirlər Şurasıdır, Şurəni kral təyin edir və ona başçılıq edir. Hökumətin nəzdində Məşvərət Şurası var. Müsəlmanlarm iki müqəddəs şəhəri Məkkə və Mədinə Səudiyyə Ərəbistanındadır. – 235.

198. Fəhd ibn Əbdüləziz, Al Səud (1922–2005) – 1982–2005-ci illərdə iki müqəddəs ocağın xidmətçisi və Səudiyyə Ərəbistanının kralı olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 235.

199. Abdullah ibn Əbdüləziz, Al Səud (1924–2011) – 2005-ci ildən Səudiyyə Ərəbistanı əmiri. 1962-ci ildən Səudiyyə Ərəbistanı Milli Qvardiyasının komandiri olan birinci əmir. Abdullah ibn Səaudun oğludur. 1982-ci ildən Baş nazirin müavini, 1996-ci ildən 2005-ci ilə qədər Baş nazir olmuş. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 236.

200. Xankəndi Azərbaycan Respublikasında şəhər. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi. 1990-ci ildən erməni separatçıları tərəfindən işğal edilmişdir. – 240.

201. Qorbaçov, Mıxail Sergelyeviç (d.1931) 1985–91-ci illərdə Sov.İKP MK-nin Baş katibi, 1990–91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini, «humanist, demokratik sosializm» şurərini meydana atdı. Sovet totalitar rejimi ilə uyuşmayan «yenidənqurma» ölkəni dərin

siyasi və iqtisadi böhrana saldı. Qorbaçovun milli münaqişelərə səbəb olan siyaseti xüsusən Azərbaycana qarşı qərəzli, düşməncilik mövqeyi ilə səciyyələnirdi. Ermənilərin Azərbaycana olan torpaq iddialarını dəstəkləyən Qorbaçov 1990-cı ilin yanvarında Bakıda baş verən qanlı Yanvar faciəsinin təşkilatçısı və günahkarıdır. – 241,258,260,261.

202. Azərbaycan Xalq Cəbhəsi (AXC) – ictimai-siyasi təşkilat. 1989-cu ildə təsis konfransı keçirilmiş, Program və Nizamnaməsi qəbul olunmuşdur. 1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandırılmışdır. – 242.

203. ATƏT-in Lissabon sammiti – 1996-ci il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və hökmət başçılarının iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Lissabon Zirvə toplantısında müzakirə olunan məsələlər arasında Azərbaycan Respublikası nümayəndə heyətinin təkidi ilə Ermənistən-Azərbaycan münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı Heydər Əliyevin qəti, prinsipial mövqeyi və gərgin sayı nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin bəyanatında ilk dəfə olaraq ən yüksək seviyyədə münaqişənin həllinin əsası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü 53 dövlət tərəfindən qətiyyətlə dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. – 244.

204. Primakov Yevgeni Maksimoviç (d.1929) – Rusiya Federasiyasının siyasi və dövlət xadimi, diplomat. Rusiya EA-nın akademiki. 1990-ci illərdə Rusiya Federasiyasının Xarici İşlər naziri, Nazirlər Sovetinin sədri vəzifələrində çalışmışdır. Hazırda Rusiya Federasiyası Sənaye-Ticarət Palatasının prezidentidir. – 245.

205. Suriya, Suriya Ərəb Respublikası – Asiyada dövlət. Sahəsi 185,2 min km², əhalisi 14,8 milyon nəfərdir. İnzibati ərazisi 10 mühafazaya (qubernatorluğa) və Dəməşq bələdiyyəsinə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı Xalq Şurasıdır. Paytaxtı Dəməşqdir. – 248.

206. Bəşşar əl-Əsəd (d.1965) – 2000-ci ildən Suriyanın prezidenti. – 248.

207. Süleyman Dəmirəl (d.1924) - Türkiyənin görkəmli siyasi, içti-mai və dövlət xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə Türkiyə Respublikasının prezidenti olmuşdur. Yeni türk dövlətləri ilə münasibətlərin, xüsusilə Azərbaycanla əlaqələrin geniş-lənməsi və möhkəmlənməsi Süleyman Dəmirəlin diqqət mərkəzində olmuşdur.

S.Dəmirəl Türkiyə Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasm-da sarsılmaz dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. 249.

208. Ukrayna, Ukrayna Respublikası - Cənub-Şərqi Av-ropada dövlət. Ərazisi 603,7 min km², əhalisi 45,6 milyon nəfərdir. Ukraynanın tərkibinə 24 vilayət və Krim Respublikası daxildir. Dövlət başçısı prezident, qanunverici orqanı – Ali Radadır. Paytaxtı Kiyev şəhəridir. – 255,256,292, 294.

209. Vəqif Mustafayev, Vəqif Bəhruz oğlu (d.1953) – ki-no-rejissor. Azərbaycan Respublikasının Xalq artisti. Bir çox filmlərin, o cümlədən prezident Heydər Əliyev haqqında film rejissorudur. Avropa-Asiya Tele-«Space» radio Akademiyasının vitse-prezidenti, «Space» müstəqil tele-radio şirkətinin prezidentidir. Azərbaycan Respublikası Dövlət mükafatı laureatıdır. – 258-261.

210. Kunayev Dinmühəmməd, Dinmühəmməd Əhməd oğlu (d.1912-1993) Qazaxistanın partiya və dövlət xadimi. Qazaxistan EA-nın akademiki. 1964 86-cı illərdə Qazaxistan KP MK-nin Birinci katibi olmuşdur. 258,260.

211. Gennadi Kolbin (d.1927) – 1986-89-cu illərdə Qazaxistan KP MK-nin Birinci katibi. Kolbinin Qazaxistana Birinci katib təyin olunması Qazaxistan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanmış və milli zəmində ixtiashaşlara səbəb olmuşdur. – 258,260.

212. MXAT, Qorki adına Moskva Akademik Bədaye Teatri 1898-ci ildə K.Stanislavski və B.Nemiroviç Dančenko tərəfindən yaradılmışdır. MXAT milli rus və dünya teatr sənətinin inkişafına mühüm təsir göstərmişdir. MXAT-in ictimai-siyasi simasının müəyyənləş-

məsində M.Qorki və A.P.Çexov pyeslərinin tamaşaları xüsusi əhəmiyyət kəsb edir. Dünya teatr səhnəsi tarixində rejissorun rolu ilk dəfə MXAT-da yüksək səviyyəyə qaldırılmışdır. 1987-ci ildən kollektiv iki sərbəst truppaya ayrılmışdır. – 259.

213. Yeqor Liqaçov (d.1920) – Rusiya siyasi və dövlət xadimi. Bir sıra mühüm partiya işlərində çalışmışdır. 1983–90-ci illərdə Sov.İKP MK katibi, 1985–90-ci illərdə isə Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşdur. – 260.

214. Cəmşid Naxçıvanski (1895–1935) – hərbi xadim, briqada komandiri. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, sücaətlə vuruşmuş, dördüncü dərəcəli «Müqəddəs Georgi» ordeni ilə təltif olunmuşdur. Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan inamla vuruşmuşdur. 1920-ci ilin martında onun alayı Qarabağda daşnaklara qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 28 aprel (1920) çevrilişindən sonra Azərbaycanın ilk milli atıcı diviziyanının komandiri təyin olunmuş, yüksək ixtisashı kadr hazırlığında mühüm rol oynamışdır. 30-cu illərin axırlarında Cəmşid xan guya başçılıq etdiyi «casus təxribatçı dəstəsi» ilə mühacirətdə olan qardaşları (İran) ilə əlaqə saxlamaqda təqsirləndirilərək repressiya qurbanı olmuşdur. – 262–271,272–277.

215. Valeh Bərşadlı, V a l e h Ə y y u b o ğ l u (1927–2003) – tank qoşunları general-leytenantı. SSRİ Silahlı Qüvvələrində komandirlik fəaliyyəti göstərmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının Müdafiə naziri, 1992-ci ildə isə Müdafiə Nazirliyi Baş Qərargahının rəisi, Naxçıvanski adına Hərbi məktəbin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Ali Sovetinin deputati olmuşdur. – 277.

216. Florida – ABŞ-in cənubunda ştat. Sahəsi 152 min km², əhalisi 9,7 milyon nəfərdir. İnzibati-mərkəzi Tallahassi şəhəridir. Qış kiroqtudur. Kanaveral burnunda raket texnikası sınağı poliqonu və kosmodrom var. – 280.

217. Niderland Krallığı (qeyri-rəsmi adı Hollandiya) – Qərbi Avropa-da Şimal dənizi sahilində dövlət. Sahəsi 41,5 min km², əhalisi 15,6 milyon

nəfərdir. İnzibati ərazisi 12 əyalətə bölünür. Dövlət başçısı kral, qanunverici orqanı iki palatalı (Baş ştatlar) parlamentdir. Paytaxtı Amsterdamdır. – 282.

218. II Beatrixs (d.1938) – 1980-ci ildən Niderlandın kralıçası. – 282.

219. Almatı (keçmiş Alma-Ata) – 1929–99-cu illərdə Qazaxıstan Respublikasının paytaxtı olmuşdur. – 283.

220. Cənubi Afrika Respublikası (CAR) – Cənubi Afrikada dövlət. Sahəsi 1,2 milyon km², əhalisi 41,7 milyon nəfərdir. 9 əyalətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqamı parlamentdir (Senat və Milli Məclis). – 285.

221. Tabo Mbeki (d.1942) – Afrika Milli Konqresinin görkəmli nümayəndəsi. 1997–2007-ci illərdə Afrika Milli Konqresinin sədri, 1999–2008-ci illərdə Cənubi Afrika Respublikasının prezidenti olmuşdur. 285.

222. Nigeriya, N i g e r i y a F e d e r a t i v R e s p u b l i k a s tı Qərbi Afrikada dövlət. Sahəsi 924 min km², əhalisi 103,9 milyon nəfərdir. Millətlər Birliyinə daxildir. İnzibati ərazisi 30 ştata və bir mahala bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Paytaxtı Abuşadır. – 288.

223. Olusegun Obasanjo (d.1937) – Nigeriya siyasi və dövlət xadimi; 1999-cu ildən Nigeriyanın prezidenti. – 288.

224. Xərrazi Seyid Kamal (d.1945) – İranın siyasi və dövlət xadimi, pedaqoji elmləri doktoru, professor. 1998–2005-ci illərdə İran İslam Respublikasının Xarici İşlər naziri olmuşdur. Hazırda İran İslam Respublikasının Ali Məsləhət Şurasının üzvü və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəridir. – 290–291.

225. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən

Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət.

Muxtar respublika ərazisinin sahəsi 5,5 min km², əhalisi 372,9 min nəfərdir. Hazırda 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünmüştür; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var. – 291.

226. Leonid Daniloviç Kuçma (d.1938) – Ukraynamin siyasi və dövlət xadimi. 1994–2005-ci illərdə Ukrayna Respublikasının prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 292,293,294.

227. Aleksandr Kvasnevski (d.1954) – Polşanın siyasi və dövlət xadimi. 1991–95-ci illərdə Polşa Seyminin deputatı, 1995–2005-ci illərdə Polşa Respublikasının prezidenti olmuşdur. – 295.

228. Moše Katsav (d.1945) – İsrail dövlət xadimi. 2000–2007-ci illərdə İsrail prezyidenti. – 296.

229. Ariel Sharon (1928–2006) – 2001–06-ci illərdə İsrailin Baş naziri olmuşdur. 1998–2001-ci illərdə İsrailin Xarici İşlər, Kənd Təsərrüfatı, Tikinti və Müdafiə naziri vəzifələrində çalışmışdır. «Likud» partiyasının liderlərindən biri olmuşdur. – 297.

230. Misir Ərəb Respublikası – Afrikanın şimal-şərqində və Asiyadan Sinay yarımadasında dövlət. Sahəsi 1001,4 min km², əhalisi 61 milyon nəfərdir. Dövlət başçısı prezyident, qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Qahirə şəhəridir. – 298.

231. Hüsnü Mübarək, S e y i d Məhəmməd (d.1928) – 1975–81-ci illərdə Misir Ərəb Respublikasının vitse-prezyidenti, 1981–2011-ci illərdə prezyidenti olmuşdur. 2011-ci ildə xalq tərəfindən hakimiyyətdən qovulmuşdur. Hal-hazırda istintaq altındadır. – 298.

232. Əhməd Necdət Sezər (d.1941) – 2000–2007-ci illərdə Türkiyə prezyidenti. 1962–83-cü illərdə bir sıra məsul vəzifələrdə çalışmış, 1998–2000-ci illərdə Türkiyə Konstitusiya Məhkəməsinin sədri olmuşdur. – 299.

233. 1990-cı ilin 20 yanvarı – 1990-cı ilin yanvarında Azərbaycanda faciə baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fəvqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi zorakılıq aktı nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymışdı. 1990-cı ilin qanlı yanvari Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının qanı ilə yazılmış şərəflə səhifə oldu. – 302,303.

Şəxsi adlar göstəriciləri

Abbaszadə Nərgiz	– 109
Abdullayev Rauf	– 29
Abışov Şakir	– 195,202–209
Abraham Spenser	– 86–88
Adıgözəlov Vəsif	– 29
Axundov Vahid	– 155
Al Saud Abdullah bin Ədülləziz	– 236
Al Saud Fəhd bin Əbdüləziz	– 235
Al Saud Məcid bin Əbdüləziz	– 235,236
Aleksandr (yerisekop)	– 176
Aleksenko Boris	– 292–294
II Aleksi	– 173
Almazov Mirzə	– 267
Alovlu Xıdır	– 197,198,206,209
Annan Kofi	– 214
Armitac Riçard	– 118,119 120,144
Beatriks	– 282
Bərşadlı Valeh	– 277
Bin Əli Zeynalabidin	– 72
Bleyr Toni	– 216
Bolkiah Həsənal	– 44
Brük Meyr	– 192
Buş Corc	– 68,74,75,77,78,86,87,88,15 117,123,124, 126,127,128,129,144,145,155,216,217, 227
Buteflikay Əbdüləziz	– 140

- Cekson Brüs** – 253–257
Cons Elizabeth – 118,129
Cinciç Zorən – 148
Çanturiya Georqi – 75,106,112
Çeyni Riçard – 86,121–122,129,130
Çulçıyan Elizabet – 109
Devis Terri – 237–247
Dəmirəl Süleyman – 249,250
Elçibəy Əbülfəz – 53,242
Evans Donald – 80–83,131
Əbiyev Səfər – 218,219,262,274,275,279,280
Əfəndiyev Elçin – 29
Əhməd İacuddin – 171
Əl-Əsəd Bəşşar – 248
Ələsgərov Murtuz – 155
Əli ibn Əbu Talib – 162
Əliyev Cəlal – 204
Əliyev Fərhad – 193,230
Əliyev İlham – 53,57,160,161,162,188
Əliyev Natiq – 75,106,125
Əliyev Vaqif – 208
Əliyev Yaşar – 77
Əliyeva Sevil – 77
Ərdoğan Rəcəb Tayyib – 153,300
Əs-Sabah Cabir – 45
Əsəd əl-Bəşşar – 248
Gedeon – 173
Gəncəvi Nizami – 47
Hacıyev Xanlar – 58
Hoffmann Volfqanq – 178–180

-
- Hümbətov Yusif** – 195,197,198
Hüseynov Surət – 195
Hüseynov Tofiq – 197,198,201,203,204
Xamenei Seyid Əli – 31,36
Xatəmi Məhəmməd – 39,36,37,39,67,291
Xəlilov İnayət – 6
Xərrazi Kamal – 290–291
Xomeyni (*imam*) – 160
Xu Szintao – 154,220
Xuk Tadeuş – 259
Xuqaye Canpolad – 258–261
İbrahimov Rafael – 77
İsgəndərov Zaman – 203,209,210,211
Kastro Fidel – 139
Katsav Moše – 296
Kennedi Laura – 228
Kim de Çjun – 60
Klaus Vatslav – 135
Kolbin Gennadi – 258,260
Kuçma Leonid – 292,293,294
Kufuor Con – 71
Kunayev Dinmühəmməd – 258,260
Kvasnevski Aleksandr – 295
Qarayev Qara – 28–29
Qobustanlı İslam – 169
Qor Albert – 244
Qorbaçov Mixail – 241,258,260,261
Quçan Lyu – 220–222
Quliyev Elçin – 11,12–27
Qurbani Abdulla – 265

Qurbanov Aydin	175
Levayev Lev	191-193
Liqəçov Yeqor	260
Loverdos Andreas	230-233
Makalis Meri	73
Maqomayev Müslüm	187
Maqomedov Hacı	16
II Marqrete	224
Maroviç Svetozar	146
Martınov Andrey	258-261
Mayls Riçard	227-229
Mbeki Tabo	285
Mehdiyev Ramiz	29,66,155,195,197,207
Mehrəliyeva Səfəq	107
VI Məhəmməd	70
Məhəmmədov Məhəmmədəli	223
Məmmədov Fazıl	202
Məmmədov Təvəkkül	195,196,197,198,199,201,205,206,207, 208
Mənn Stiven	94-114,228
Muqabe Robert	226
Mustafayev Vaqif	258-261
Mübarək Hüsnü	298
Naxçıvanski Cəmşid	262-271,272-277
Mütəllibov Ayaz	242
Müşərrəf Pərviz	134,172
Nazarbayev Nursultan	102
Nəsirov Mustafa	-7
Obasanco Olisequn	-288
Orduey Con	-227-229

Paksas Rolandas	- 32
Paşayev Hafız	- 77,106
Paşayeva Qənirə	- 112
Paşazadə Hacı Allahşükür	- 173,176,192
Pauell Kolin	- 117,127,128,129,130
Perina Rudolf	- 78-79,128,218
Pirvanov Georgi	- 69
Rolad Bülbüloğlu	- 28-29,187-190
Primakov Yevgeni	- 245
Putin Vladimir	- 52,55,56,57,63,64,66,102
Ramsfeld Donald	- 127,218
Rasizadə Artur	- 29,155
Rasmussen Andres	- 225
Rays Kondoliza	- 127
Rəsulov Həmid	- 189
Roqozin Dmitri	- 52-57
Rostropoviç Mstislav	- 190
Ruşaylo Vladimir	- 52,61-66
Ruzvelt Franklin	- 117
Rüytel Arnold	- 43
Sadiqov Fikrət	- 197,199,200,201,203,204,209
Sergeyev Yuri	- 292
Seyidzadə Dilarə	193
Sezər Əhməd Necdət	- 299
Sələmiyən Əmirşahrux	- 42
Skoukroft Frenk	94 114
Spiars Qlen	77
Stefanopoulos Konstantinos	- 230,234
Şahiyev Xanış	158 163
Şaron Ariel	- 297

-
- Şevardnadze Eduard** – 101,125
Şərifov Abid – 187–190
Şilovski Vsevolod – 258–261
Tenet Corc – 132–133
Tixonov Nikolay – 205
Tszyan Tszemin – 93,220
Uilson Ross – 215–219,227–229,278–281
Uoyke Piter – 84–85
Vad Abdulay – 186
I Varfolomey – 249–252
Vildhaber Luzius – 58–59
Vudvord Devid – 75,106,110,125
Yığitgündən Yurdaqul – 106

Coğrafi adlar göstəriciləri

- Afina** – 234
- Albaniya** – 253
- Almalı** – 15
- Almaniya** – 20,188,277
- Almatı** – 283
- Altay** – 29
- Amerika Birləşmiş Ştatları** – 9,10,16,19,26,55,56,63,68,74–88,94–133,
136,144,145,147,149–150,155,188,192,
215–219, 227–229,245,250,253–257,278 –
281
- Avrasiya** – 283–284
- Avropa** – 10,21,26,82,97,131
- Bağdad** – 279
- Bakı** – 19,30,31,32,34,43,44,45,46 -51,52,53,57,
58,60,61,67,68,69,70,71,72,73,87,88,92,
93,119,152,153,154,157,158,164,170,
171,172,173,174,175,179,184,186,193,
223,224,225,226,227,229,230,231,232,
234,235,236,239,242,248,269,276,277,
282,284,285,287,288,293,295,296,297,
298,303,304
- Balakən** – 15,16
- Balkan (yarımada)** – 55
- Banqladeş** – 171
- Başqırğıstan** – 29
- Beyləqan** – 47

Bərdə	47
Binqöl	299,300
Bolqaristan	- 69,254
Bosfor	- 110
Bosniya və Həroqovina	- 55
Böyük Britaniya	- 55,77,97,147,247
Brunei	- 44
Ceyhan	- 100
Cənubi Afrika Respublikası	- 285
Cənubi Qafqaz	- 103,104,131,227,288,247,256
Çalban	- 15
Çeçenistan	- 335
Çexiya	- 135
Çin	- 93,154,220-222
Çobandağ	- 15
Dağıstan	- 14,223
Dağlıq Qarabağ	- 54,56,57,61,76,78,79,89,91,103,104,107, 109,111,115,117,120,122,127,132,181,206, 217,221,229,239,240,241,242,244,246,247
Danimarka	- 224,225
Estoniya	- 43
Əlcəzair	- 140
Florida (ABŞ-da ştat)	- 280
Fransa	- 29,55,56,63,104,105,109,111,245
Gəncə	- 47
Gürcüstan	9,10,15,16,20,74,75,85,86,87,94,114,116, 125,126,131,227,229,238,254,255
Hacadağ	- 15
Horadız	- 25
Xaçmaz	15,17,22

Xakasiya	– 29
Xankəndi	– 240
Xarkov	– 292
Xəzər dənizi	– 17,80,81,82,94,95,99,100,101,102,115, 116,120,121,124,130,173,175,228,232,291
Xocalı	– 89–92,182,289,302,303
Xorvatiya	– 253
Xudat	– 15,25
İraq	– 76,215,216,227,229,255,279,280,281
İran	– 9,10,17,30,31,35–42,67,102,160,238,245, 278,290–291
İrəvan	– 228,239
İrlandiya	– 73
İsrail	– 191–193,296,297
İtaliya	– 188
İsveçrə	– 244
Kiyev	– 64,76
Klivlend	– 133,136,145,147
Koreya Respublikası	– 60
Kosovo	– 55
Kuba	– 139
Küveyt	– 45
Qafqaz	– 64,65,88,103,105,228,232
Qaqauziya	– 29
Qana	– 71
Qara dəniz	– 98,256
Qazaxıstan	– 29,82,98,102,258,260,283,294
Qarabulaq	– 15
Qəbələ	– 47
Qəbəzdərə	– 16

Qərbi Avropa	- 14,279
Qazaxıstan	- 29,82,102
Qırğızıstan	- 29
Qubadlı	- 204,206
Qusar	- 22
Lerik	- 158
Lələli	- 15
Lənkəran	- 17
Lissabon	- 244
Litva	- 32
London	- 77,147
Macarıstan	- 20
Mahaçqala	- 223
Makedoniya	- 253
Mərakeş	- 70
Mərkəzi Asiya	- 232
Mərkəzi Avropa	- 279
Misir	- 298
Moskva	- 57,61,200,238,241,242,269,274,275
Naxçıvan	- 47,206,261
Naxçıvan MR	- 291
Nərimanabad	- 17
Niderland	- 282
Nigeriya	- 288
Pakistan	- 134,172
Polşa	- 20,254,295
Praqa	- 253
Rod-Aylend (ABS-da ştat)	- 68
Rumuniya	- 254
Rusiya	- 9,10,16,19,26,29,52 57,61 66,102,104,

	105,109,111,131,173,176,177,191–193, 242,245,251,294
Saxa (<i>Yakutiya</i>)	– 29
Salahlı	– 15
Saloniki	– 234
Salyan	– 276
Seneqal	– 186
Serbiya və Çernoqoriya	– 146,148
Sumqayıt	– 194–213
Səudiyyə Ərəbistanı	– 235
Sintszyan-Uyğur Muxtar rayonu	– 93
Supsa	– 98
Suriya	– 248
Stavropol	– 261
Strasburq	– 58,59
Şəki	– 18,25
Şəmkir	– 15,25
Şimali Qafqaz	– 14
Şimali İraq	– 279
Şimali Kipr	– 29
Şirvanovka	– 15
Tatarıstan	– 29
Tayvan	– 222
Tedu	– 60
Tehran	– 291
Tunis	– 72
Türkmənistan	– 29,102,228
Türkiyə	– 29,74,82,86,87,94–114,116,125,131,153, 238,279,299,300
Ukrayna	– 255,256,292–294

Üzümlükənd	15
Vaşinqton	– 77,78–88,93–133,144,149,217,218,256
Vyana	– 178
Yalta	– 293
Yaponiya	– 99,188,203
Yenikənd	– 292
Yunanistan	– 82,230–233,234
Zaqatala	– 15,16,22,25
Zəngəzur	– 181
Zəngilan	– 206
Zimbabwe	– 226
Zığ	– 276

KİTABIN İÇİNDƏKİLƏR

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏHBƏR HEYƏTİ VƏ SƏRHƏD DƏSTƏLƏRİNİN RƏİSLƏRİ İLƏ GÖRÜŞDƏ NİTQ

6 fevral 2003-cü il..... 5

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV GÖRKƏMLİ AZƏRBAYCAN BƏSTƏKARI QARA QARAYEVİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ XATIRƏ GECƏSİNDE İŞTİRAK ETMİŞDİR

6 fevral 2003-cü il..... 28

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ SEYİD MƏHƏMMƏD XƏTƏMİYƏ

7 fevral 2003-cü il..... 30

İRAN İSLAM RESPUBLİKASININ ALİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ HƏZRƏTLƏRİNƏ

7 fevral 2003-cü il..... 31

LİTVА RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ROLANDAS PAKSASA

7 fevral 2003-cü il..... 32

QURBAN BAYRAMI MÜNASİBOTILO AZƏRBAYCAN XALQINA TƏBRİK

10 fevral 2003-cü il..... 33

**İRAN İSLAM RESPUBLİKASININ BAKIDAKI SƏFİRLİYİNİN
KEÇİRDİYİ İRAN İSLAM İNQİLABININ 24-cü İLDÖNÜMÜNƏ
HƏSR OLUNMUŞ MƏRASİM'DƏ NİTQ**

12 fevral 2003-cü il..... 35

**ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ARNOLD RÜYTELƏ**

14 fevral 2003-cü il..... 43

**BRUNEY DƏRUSSALAMIN SULTANI ƏLAHƏZRƏT HƏSSƏNAL
BOLKİHA**

14 fevral 2003-cü il..... 44

**KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT
ŞEYX CABİR ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA**

15 fevral 2003-cü il 45

**BAKİ ŞƏHƏRİNDE İÇƏRİŞƏHƏR TARİX-MEMARLIQ
QORUĞUNUN MÜHAFİZƏSİ VƏ BƏRPASI İLƏ BAĞLI BƏZİ
TƏDBİRLƏR HAQQINDA**

17 fevral 2003-cü il..... 46

**RUSİYA DÖVLƏT DUMASININ BEYNÖLXALQ MƏSƏLƏLƏR
KOMİTƏSİNİN SÖDRİ, RUSİYA PARLAMENTİNİN AVROPA
ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI NÜMAYƏNDƏ
HEYƏTİNİN ROHBORI DMİTRİ ROQOZİNİN BAŞÇILIĞI İLƏ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

18 fevral 2003-cü il 52

**İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN SÖDRİ
LUZİUS VİLDHABER İLƏ GÖRÜŞ**

18 fevral 2003-cü il..... 58

**KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB KİM DE ÇJUNA**

19 fevral 2003-cü il..... 60

**RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ VLADİMİR
RUŞAYLONUN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ**

20 fevral 2003-cü il..... 61

**İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB SEYİD MƏHƏMMƏD XATƏMİYƏ**

20 fevral 2003-cü il..... 67

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA**

22 fevral 2003-cü il..... 68

**BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB GEORGİ PİRVANOVA**

*22 fevral 2003-cü il..... 69
MƏRAKEŞİN MƏLİKİ ƏLAHƏZRƏT VI MƏHƏMMƏDƏ*

22 fevral 2003-cü il..... 70

**QANA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB CON KOFİ AGİYEKUM KUFUORA**

22 fevral 2003-cü il..... 71

**TUNİS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ZEYNULABİDİN BİN ƏLİYƏ**

22 fevral 2003-cü il..... 72

**İRLANDİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM
MƏRİ MAKALİSƏ**

22 fevral 2003-cü il 73

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEV AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ CORC BUŞUN DƏVƏTİ İLƏ ABŞ-a YOLA
DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVi
İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ
VERDİYİ MÜSAHİBƏ**

23 fevral 2003-cü il 74

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AMERİKA
BİRLƏŞMİŞ ŞTATLARINA SƏFORİ**

24 fevral 2003-cü il 77

**ATƏT-in MİNSK QRUPUNUN ABŞ HƏMSƏDRİ RUDOLF PERİNƏ
İLƏ GÖRÜŞ**

24 fevral 2003-cü il 78

ABŞ-in TİCARƏT NAZİRİ DONALD EVANS İLƏ GÖRÜŞ

24 fevral 2003-cü il 80

**BEYNƏLXALQ MALİYYƏ KORPORASIYASININ RƏHBƏRİ PİTER
UOYKE İLƏ GÖRÜŞ**

25 fevral 2003-cü il 84

ABŞ-in ENERGETİKA NAZİRİ İLƏ GÖRÜŞ

25 fevral 2003-cü il 86

**XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR
AZƏRBAYCAN XALQINA MÜRACİƏT**

25 fevral 2003-cü il 89

**ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ
CƏNAB TSZYAN TSZEMİNƏ***25 fevral 2003-cü il* 93**«ŞƏRQ-QƏRB ENERJİ DƏHLİZİ REALLIQDIR»
MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA NİTQ***25 fevral 2003-cü il.....* 94**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ
CORC BUŞ İLƏ GÖRÜŞ***26 fevral 2003-cü il.....* 115**BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN ROMA
STATUSUNUN 98-ci MADDƏSİNƏ DAİR SAZİŞİN
İMZALANMA MƏRASİMİ***26 fevral 2003-cü il.....* 118
DÖVLƏT DEPARTAMENTİNDƏ RƏSMİ QƏBUL*26 fevral 2003-cü il.....* 119**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ VİTSE-PREZİDENTİ
RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞ***26 fevral 2003-cü il.....* 121**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN
JURNALİSTLƏRƏ VERDİYİ MÜSAHİBƏ***26 fevral 2003-cü il.....* 123**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ MƏRKƏZİ KƏŞFİYYAT
AGENTLİYİNİN DİREKTORU CORC TENET İLƏ GÖRÜŞ***27 fevral 2003-cü il.....* 132

**PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ**

27 fevral 2003-cü il 134

**ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB VATSLAV KLAUSA**

1 mart 2003-cü il 135

**ABŞ-in KLİVLEND ŞOHORİNDƏH ANS TELEKANALINA
TELEFONLA MƏXSUSI MÜSAHİBƏ**

4 mart 2003-cü il 136

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BEYNƏLXALQ
QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ RESPUBLİKA
QADINLARINA TƏBRİKİ**

7 mart 2003-cü il 137

**KUBA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB FİDEL KASTRO RUSA**

7 mart 2003-cü il 139

**ƏLCƏZAIR XALQ DEMOKRATİK RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA**

7 mart 2003-cü il 140

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR
ƏLİYEVİN AZƏRBAYCAN QIZIL AYPARA CƏMIYYƏTİNİN
İYİRMİNCİ QURULTAYINA TƏBRİKİ**

12 mart 2003-cü il 141

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT
XİDMƏTİNİN MƏLUMATI**

<i>12 mart 2003-cü il</i>	<i>144</i>
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA	
<i>12 mart 2003-cü il</i>	<i>145</i>
SERBİYA VƏ ÇERNOQORİYA İTTİFAQININ PREZİDENTİ ZATİ- ALİLƏRİ CƏNAB SVETOZAR MAROVİÇƏ	
<i>12 mart 2003-cü il</i>	<i>146</i>
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏTƏNƏ YOLA DÜŞMÜŞDÜR	
<i>12 mart 2003-cü il</i>	<i>147</i>
SERBİYA VƏ ÇERNOQORİYA İTTİFAQININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SVETOZAR MAROVİÇƏ	
<i>13 mart 2003-cü il</i>	<i>148</i>
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDAN BAKIYA QAYIDARKƏN BİNƏ BEYNƏLXALQ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ VERDİYİ MÜSAHİBƏ	
<i>14 mart 2003-cü il</i>	<i>149</i>
AZƏRBAYCAN JURNALİSTLƏRİNİN BİRİNCİ QURULTAYINA	
<i>15 mart 2003-cü il</i>	<i>151</i>
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA	
<i>15 mart 2003-cü il</i>	<i>153</i>

**ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ
CƏNAB XU SZİNTAOYA**

15 mart 2003-cü il 154

**AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI**

17 mart 2003-cü il 155

**NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN
XALQINA TÖBRİK**

19 mart 2003-cü il 156

**NOVRUZ BAYRAMI GÜNÜ LERİKLİ FERMƏR
XANIŞ ŞAHİYEV İLƏ GÖRÜŞ**

20 mart 2003-cü il 158

**NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KEÇİRİLƏN ÜMUMXALQ
ŞƏNLİYİNİNDƏ NİTQ**

21 mart 2003-cü il 164

**BANQLADEŞ XALQ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İACUDDİN ƏHMƏDƏ**

23 mart 2003-cü il 171

**PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ**

23 mart 2003-cü il 172

**BAKİDA RUS PRAVOSLAV KİLSƏSİNİN YENİDƏN TİKİLİMİŞ
BAŞ KAFEDRAL KİLSƏSİNİN AÇILIŞ MƏRASİMİNİNDƏ NİTQ**

24 mart 2003-cü il 173

**NÜVƏ SINAQLARININ HƏRTƏRƏFLİ QADAĞAN OLUNMASI
MÜQAVİLƏSİ ÜZRƏ TƏŞKİLATI HAZIRLIQ KOMİSSİYASININ
İCRAÇI KATİBİ VOLFQANQ HOFFMANN İLƏ GÖRÜŞ**

<i>24 mart 2003-cü il</i>	175
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT	
<i>27 mart 2003-cü il</i>	181
SENEQAL RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULAY VADA	
<i>27 mart 2003-cü il</i>	186
MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASININ BİNASINDA APARILAN TİKİNTİ-BƏRPA İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ	
<i>29 mart 2003-cü il</i>	187
MDB YƏHUDİ İCMALARI FEDERASIYASININ PREZİDENTİ, İSRAİL-RUSİYA KOMMERSİYA-TİCARƏT PALATASININ PREZİDENTİ LEV LEVAYEV BAŞDA OLMAQLA, BİR SIRA YƏHUDİ TƏŞKİLATLARININ NÜMAYƏNDƏ HEYOTİ İLƏ GÖRÜŞ	
<i>2 aprel 2003-cü il</i>	191
SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ NİTQ	
<i>3 aprel 2003-cü il</i>	194
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ CƏNAB KOFI ANNANA	
<i>5 aprel 2003-cü il</i>	214

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ÖLKƏMİZDƏKİ
SƏFİRİ ROSS UİLSON İLƏ GÖRÜŞ**

9 aprel 2003-cü il..... 215

**ÇİN XALQ RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ
LYU QUÇAN BAŞDA OLMAQLA NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ**

10 aprel 2003-cü il..... 220

**DAĞİSTAN RESPUBLİKASI DÖVLƏT ŞURASININ SƏDRİ
CƏNAB MƏHƏMMƏDƏLİ MƏHƏMMƏDOVA**

10 aprel 2003-cü il..... 223

DANİMARKANIN KRALIÇASI ÜLYAHƏZRƏT II MARQRETEYƏ

10 aprel 2003-cü il..... 224

**DANİMARKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ
CƏNAB ANDRES FOQ RASMUSSENƏ**

10 aprel 2003-cü il..... 225

**ZİMBABVE RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB ROBERT QABRİEL MUQABEYƏ**

10 aprel 2003-cü il..... 226

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ AZƏRBAYCANDAKİ
SƏFİRİ ROSS UİLSON, GÜRCÜSTANDAKI SƏFİRİ RİÇARD
MAYLS, ERMƏNİSTANDAKI SƏFİRİ CON ORDUEY VƏ
ONLARI MÜŞAYİİT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞ**

11 aprel 2003-cü il..... 227

**YUNANISTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ ANDREAS
LOVERDOSUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ
İLƏ GÖRÜŞ**

11 aprel 2003-cü il 230

**YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB KONSTANTİNOS STEFANOPOLOSA**

14 aprel 2003-cü il..... 234

**İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ
MƏLİKİ ƏLAHƏZRƏT FƏHD BİN ƏBDÜLƏZİZ AL SĘUDA**

15 aprel 2003-cü il..... 235

**SƏUDİYYƏ ƏRƏBİSTANI MƏMLƏKƏTİNİN VƏLİƏHDİ
ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SĘUDA**

15 aprel 2003-cü il..... 236

**AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SİYASI
MƏSƏLƏLƏR KOMİTƏSİNİN ERMƏNİSTAN AZƏRBAYCAN
MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏCİSİ TERRİ DEVİSİN BAŞÇILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

15 aprel 2003-cü il..... 237

**SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ**

17 aprel 2003-cü il..... 248

**RUM PATRİARXI I VARFOLOMEYİ VƏ ONU MÜŞAYİƏT EDƏN
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

17 aprel 2003-cü il..... 249

**KEÇİD DÖVRÜ DEMOKRATİYALARI LAYİHƏSİNİN
RƏHBƏRİ, ABŞ-in NATO KOMİTƏSİNİN HƏMSƏDRİ
BRÜS CEKSON İLƏ GÖRÜŞ**

<i>18 aprel 2003-cü il.....</i>	253
«QARA NİŞANƏ» BƏDİİ FILMINİN YARADICI KOLLEKTİVİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ	
<i>18 aprel 2003-cü il.....</i>	258
CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBILEY MƏRASİMİNDƏ	
<i>19 aprel 2003-cü il.....</i>	262
CƏMŞİD NAXÇIVANSKİ ADINA HƏRBİ LİSEYİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBILEY MƏRASİMİNDƏ NİTQ	
<i>21 aprel 2003-cü il.....</i>	272
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ÖLKƏMİZDƏKİ SƏFİRİ ROSS UİLSON İLƏ GÖRÜŞ	
<i>22 aprel 2003-cü il.....</i>	278
NİDERLANDIN KRALİÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ	
<i>22 aprel 2003-cü il.....</i>	282
II AVRASIYA MEDİA FORUMUNUN İŞTİRAKÇILARINA	
<i>22 aprel 2003-cü il</i>	283
CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TABO MBEKİYƏ	
<i>22 aprel 2003-cü il.....</i>	285

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİANLARINA	
<i>26 aprel 2003-cü il</i>	<i>286</i>
NİGERİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB OLİSEQUN OBASANCOYA	
<i>26 aprel 2003-cü il.....</i>	<i>288</i>
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA	
<i>27 aprel 2003-cü il.....</i>	<i>289</i>
İRAN İSLAM RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ KAMAL XƏRRAZİNİN BAŞCILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ	
<i>28 aprel 2003-cü il.....</i>	<i>290</i>
UKRAYNANIN ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ BORIS ALEKSENKO İLƏ GÖRÜŞ	
<i>30 aprel 2003-cü il</i>	<i>292</i>
POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB ALEKSANDR KVASNEVSKİYƏ	
<i>29 aprel 2003-cü il</i>	<i>295</i>
İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB MOŞE KATSAVA	
<i>29 aprel 2003-cü il</i>	<i>296</i>
İSRAİL DÖVLƏTİNİN BAŞ NAZİRİ ZATI-ALİLƏRİ CƏNAB ARIEL ŞARONA	
<i>29 aprel 2003-cü il</i>	<i>297</i>

**MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB MƏHƏMMƏD HÜSNÜ MÜBARƏKƏ**

1 may 2003-cü il 298

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ**

1 may 2003-cü il 299

**TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ
CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

1 may 2003-cü il 300

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ

2 may 2003-cü il 301

QEYDLƏR 305

Səxsi adlar göstəricisi 350

Coğrafi adlar göstəricisi 355

Kitabı çapa hazırlayan *Tofiq Babayev*

Rəssamı

Fuad Fərəcov

Texniki redaktoru

Zoya Nəcəfora

Yığım üzrə operator

İlhamə Kərimova

Kompüter tərtibatı

Məhəbbət Orucov

Cildin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitür. Formatı 60x90 1/16. Olşet kağızı 1. Şərti çap vərəqi 23.5.
Uçot vərəqi 24. Tirajı 5000. Müqavilə qiyməti ib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı - Mehdi Hüseyn küç. 61, dalan 2, ev 3.
«Qismət» Nəşriyyat, Poligrafiya və Ticarət LTD tərəfindən çap olunmuşdur.